

LƏMAN VAQİFQIZI

**ŞƏKİ FOLKLOR
MÜHİTİ**

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU

LƏMAN VAQİFQIZI

**ŞƏKİ FOLKLOR
MÜHİTİ**

BAKİ - 2012

**AMEA Folklor İnstitutu
Elmi Şurasının qərarı ilə
nəşr olunur.**

Elmi redaktor: **Əfzələddin ƏSGƏR**
filologiya zr# f#ls#f# doktoru

Rəyçi: **Muxtar KAZIMOĞLU (İMANOV)**
filologiya zr# elml#r doktoru

Nəşrinə məsul: **Əziz ƏLƏKBƏRLİ**
filologiya zr# f#ls#f# doktoru, dosent

Ləman Vaqif qızı Süleymanova. Şəki folklor mühiti,
Bak\$, 2012. – 248 s#h.

Monaqrafiyada %#kid#n toplanm\$(folklor materiallar\$ndan, onlar\$ın regional x susiyy#tl#rind#n b#hs olunur. Kitabdan ali m#kt#b-l#rin filologiya fak lt#l#rinin bakalavr v# magistr pill#l#rinin t#l#b#-l#ri, t#dqıqat*\$lar istifad# ed# bil#rl#r.

S 3202050000
098 - 2012 Qrifli n#(r

© Folklor ,nstitutu, 2012.

MÜNDƏRİCAT

ÖN SÖZ.....	4
I FƏSİL. Şəki folklor bölgəsi.....	12
1.1. B/lənin coğrafi təsviri və onun folklorda inikası.....	13
1.2. Rayon halisinin etnik tərkibi.....	18
1.3. Etnoqrafik, etnik və dini qarşılaşmalar.....	24
1.4. 4 halinin mənşəti və onun folklorda ifadəsi.....	33
1.5. Qərbi azərbaycanlılar və Qarabağ sakinlərinin toplanması folklor mətnlərinin səciyyəvi xüsusiyyətləri.....	40
1.6. %kili xarakteri və folklor.....	47
1.7. %ki (ivəsi və folklor.....	56
II FƏSİL. Şəkidən toplanmış folklor mətnlərinin təsviri.60	60
2.1. Mifoloji mətnləri və obrazlar.....	60
2.2. Aşağı sənəti.....	116
2.3. %ki a1\$lar.....	127
2.4. Nəfərlər.....	134
2.5. %ki lətifələri.....	136
2.6. Paremioloji vahidləri.....	142
2.7. Uaq folkloru.....	153
III FƏSİL. Şəki folklorunun müasir vəziyyəti.....	165
3.1. Folklorun şəhər sənətləri və onların repertuarı.....	165
3.2. Folklor məcəlisləri (folklorun sənətindiyi yerləri): dənən və bu gən.....	190
3.3. Mərasim folklorunun mənası və ziyyəti.....	193
NƏTİCƏ.....	209
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT.....	215
AD GÖSTƏRİCİ	229

ÖN SÖZ

5 mumaz#rbaycan folklorunun d#rk olunmas\$nda ayr\$-ayr\$ b/lg#l#rin v# folklor m hitl#rinin / yr#nilm#si m h m rol oynay\$r. ,ndiy#d#k %#ki folkloru m #yy#n q#d#r toplan\$lsa da, bu b/lg#nin folkloru haqq\$nda m #yy#n fikirl#r s/y#nils# d#, b t/vl kd# %#ki folklor m hiti ara(d\$r\$lmay\$b. Bu hal Az#rbaycan\$n #n z#ngin folklor b/lg#l#rind#n biri olan %#ki folklor m hitin#, onun regional x susiyy#tl#rin# kompleks yana(ma z#rur#tini yarad\$r.

Az#rbaycan folklorunun b/lg#l#r zr# ara(d\$r\$lmas\$ klassik folklorumuzun / yr#nilm#sin# v# orada ba(ver#n d#-yi(iklikl#rin izl#nilm#sin# k/m#k edir. Folklor m hitl#rini / yr#nm#k, orada ba(ver#n prosesl#ri izl#m#k h#min b/lg#nin folklorunu daha d#rind#n toplamaq z#rur#tini yarad\$r. Folklo-run regionlar zr# / yr#nilm#si m xt#lif b/lg#l#rd#n qeyd# al\$nm\$(folklor m#tnl#ri aras\$ndak\$, el#c# d# folklor s/y#-yicil#rinin repertuar\$ndak\$ ox(ar v# f#rqli c#h#tl#ri a(kara *\$-xar\$r. Bu da /z n/vb#sind# mumt rk folklorunun bir qolu olan Az#rbaycan folkloruna m#xsus folklor m#tnl#rinin, el#c# d# folklor obrazlar\$nn arxaik semantikas\$nn / yr#nilm#sind# m h m rol oynay\$r. Folklo-run regionlar zr# / yr#nilm#si h#m d# g#l#c#kd# yarad\$lacaq Az#rbaycan folklor x#rit#sinin ha-z\$rlanmas\$na t/hf#dir.

%#ki folklorunun regional x susiyy#tl#ri kompleks hal-da / yr#nilm#s# d#, onun ayr\$-ayr\$ probleml#rin# h#sr olunmu(ara(d\$rmalar m/vcuddur. R. 4 f#ndiyevin «%#kid# evl#nm#k ad#tl#ri», prof. T.Hac\$yevin «%#ki folklorunun dil /z#lliyi haqq\$nda bir-iki s/z», E.Tal\$bl\$nn «%#ki l#tif#l#rinin qaynaqlar\$ v# t#(#kk 1 haqq\$nda», B.Babayevin «%#ki l#tif#l#rind#

tip v# prototip» adl\$ m#qal#l#ri, Y.Qarayevin «%#ki folklor antologiyas»n\$n I cildin# v# F. 7#l#binin «%#ki folklor antologiyas»n\$n II v# III cildl#rin# yazd\$1\$ / n s/zl#r bu b/lg#nin folklor x susiyy#tl#ri haqq\$nda m #yy#n t#s#vv r yarad\$r. Bundan ba(qa, t#dqiqat*\$ M.Abdullayevan\$n «Az#rbaycan folklorunun regional x susiyy#tl#ri (%#ki-Zaqatala folklor n - mun#l#ri #sas\$nda)» adl\$ t#dqiqat\$nda da bu b/lg#nin regional x susiyy#tl#rin# m #yy#n yer ayr\$lm\$(d\$r.

Monoqrafiyan\$n obyekti %#ki folklor m hitidir. Onun predmetin# Az#rbaycan folkloru antologiyas\$n*n * cildind# (IV, VI v# XVIII cildl#r) *ap olunmu(folklor m#tnl#ri, m xt#-lif #lyazmalarda qorunmu(materiallar, %#ki #razisind#n toplanaraq *ap olunmu(m xt#lif elmi-k tl#vi n#(rl#r, AMEA Folklor ,nstitutunun arxivind# saxlan\$lan materiallar, el#c# d# bizim 1996 v# 2001-2005-ci ill#r #rzind# %#ki rayonuna folklor eza-miyy#tl#ri zaman\$ toplad\$1\$m\$z folklor m#tnl#ri daxildir.

T#dqiqat\$n m#qs#di %#ki folklor m hitini, onun regional x susiyy#tl#rini / yr#nm#kdir. Bu m#qs#d# *atmaq * n qar-(\$ya qoyulan v#zif#l#r a(a1\$dak\$lardan ibar#tdir:

– b/lg#nin co1rafi t#svirini, #halinin m#(1uliyy#tini, et-nik v# etnoqrafik x susiyy#tl#rini, el#c# d# onlar\$n folklorunda inikas\$n\$ t#dqiq etm#k;

– itirilmi(yurd yerl#rimizd#n qa*q\$n d (#r#k v# deportasiya olunaraq %#kid# m#skunla(an #halinin folkloru il# %#ki folklorunun m nasib#tini, f#rqli v# ox(ar t#r#fl#rini, el#c# d# ona %#ki folklorunun t#sirini a(karlamaq;

– %#ki folklorunun tipoloji x susiyy#tl#rini m #yy#nl#(-dirm#k, bu #raziy# m#xsus folklor m#tnl#rini h#m dig#r b/l-g#l#rimizd#n qeyd# al\$nm\$(, h#m d# ba(qa t rk xalqlar\$nda

Yuxar\$da qeyd olunmu(dur ki, Az#rbaycan folklorunun regionlar zr# / yr#nilm#sind# bizd#n #vv#l d# m #yy#n i(l#r g/r lm (d r. Ancaq region folklorunda etnik, etnoqrafik v# dini qar(\$la(d\$rmalar\$n / yr#nilm#si v# onlar\$n folklor m st#-visind# t#zah rl#rinin a(karlanmas\$na bizd#n #vv#lki t#dqiqatlarda rast g#linmir.

,ndiy#d#k Az#rbaycanda n#(r olunmu(he* bir folklor toplusuna sal\$nmayan, y#ni Azz#rbaycan folklor(nasl\$1\$ * n nam#lum olan mifoloji obrazlarla ba1l\$ m#tnl#r (Unuqay – Hal\$n ke*i d/n#rg#si), Hal\$n xoruz d/n#rg#si, S leysin, V#h(i adam v# s.), el#c# d# indiy#d#k n#(r olunan folklor toplular\$n-da epizodik yer alan mifoloji obraz v# t rk mifoloji d nyag/-r (n #ks etdir#n m#tnl#r (4zray\$l, X\$d\$r ,lyas, X\$d\$r N#bi, Nax\$(mifoloji obrazlar\$ il# ba1l\$ m#tnl#r, ov*uluqla ba1l\$ m#tnl#r, vergili adamlar haqq\$nda m#tnl#r, pir sahibl#ri v# onlar\$n m/c z#l#ri haqq\$nda m#tnl#r v# s.) %#ki #razisind#n toplanm\$(v# ilk d#f# bu monoqrafiyada sistemli (#kild# ara(-d\$r\$laraq t#dqiqata c#lb olunmu(, onlar\$n t

Klassik folklorun m asir v#ziyy#ti ilk d#f# bu #s#rd# ara(d\$rlm\$(d\$rl

%#ki folklorunun toplanmas\$na XIX #srin sonlar\$ndan ba(lam\$(d\$rl. Bu #razid#n toplanm\$(folklor n mun#l#ri ilk d#f# SMOMPK d#rgisind# n#(r olunub (136; 139; 145; 148; 149; 150). SMOMPK d#rgisinin yeddi burax\$l\$(nd a %#kid#n qeyd# al\$nm\$(folklor m#tnl#ri v# h#yat\$n m xt#lif sah#l#rini #ks etdir#n etnoqrafik m#lumatlar verilmi(dir. Bu m#cmu#d# *ap olunmu(folklor m#tnl#ri bir ne*# janr\$ #hat# edir. M#c-mu#nin n/mr#l#rind# bir r#vayy#t, s#kkiz na1\$l, yeddi layla, on d/rd a1\$, otuz be(tapmaca, iyirmi iki atalar s/z , bir d zg , bir m#rasim n#1m#si (Qodu-qodu), bir u(aq n#1m#si (Qar\$ v# buz) *ap olunmu(dur. M#tnl#rin bir qismi rus dilin# t#rc m# olunaraq #sas m#tnl# yana(\$ verilmi(, bir hiss#si is# rus dilind# #sas m#tn verilm#d#n *ap olunmu(dur. Burada *ap olunan m#tnl#rd# pasportla(d\$rlma yar\$m*\$q apar\$lm\$(d\$rl. Y#ni yaln\$z m#tnin toplay\$c\$\$n\$ ad\$ v# qeyd# al\$nd\$1\$ #razi g/s-t#rilmi(dir.

%#ki folklorunun XIX #srin sonu – XX #srin #vv#ll#rin-d# toplan\$l\$b n#(r olunmas\$ sah#sind# R#(id b#y 4 f#ndiyevin xidm#tl#ri #v#zsizdir. O, yaln\$z %#kid#n deyil, #traf b/lg#-l#rd#n d# folklor m#tnl#ri v# etnoqrafik m#lumatlar toplay\$b n#(r etdirmi(dir. R#(id b#y 4 f#ndiyevin qeyd# ald\$1\$ folklor materiallar\$n\$n bir qismi «Bayat\$lar v# el n#1m#l#ri», el#c# d# «El #d#biyyat\$» adl\$ #lyazmalar\$nda verilmi(dir (45; 46). Bu #lyazmalarda toplanm\$(folklor m#tnl#ri o d/vr %#ki folkloru haqq\$nda m #yy#n t#s#vv rl#r #ld# etm#y# imkan yarad\$. M #llif folklor m#tnl#rini qeyd# alark#n onlar\$n yerli dialekt v# (iv# x susiyy#tl#rini qoruyub saxlama1a *al\$(m\$(d\$rl

Repressiya v# ondan sonrak\$ d/vrd# mumaz#rbaycan folklorunda olduu kimi bu regionun da folklorunun toplan\$lmamas\$, n#(ri v# t#dqiqind# bir /l#zim# m (ahid# olunur. Uzun m dd#tli fasil#d#n sonra 1987-ci ild# (t#krar n#(r 1988-ci il-d#) H.4 bd lh#limov «%#kinin g 1 (*#l#ngi» adl\$ kitab *ap etdirmi(dir (103). Burada folklorun m xt#lif janrlar\$ (l#tif#, atalar s/z v# m#s#ll#r, alq\$(, qar1\$(, bayat\$ v# s.) t#msil olunur. Kitabda verilmi(folklor m#tnl#rinin (iv# x susiyy#tl#ri g/zl#nils# d#, m#tnl#rin pasportla(d\$r\$lmamas\$ diqq#td#n k#nar- da qalm\$(d\$r.

El# h#min ild# ba(qa bir m #llifin – S.4 f#ndiyevin top- lay\$b t#rtib etdiyi «%#ki l#tif#l#ri» kitab\$ *apdan *\$xm\$(d\$r (105). Bu kitab da %#ki folklorunun aktiv janrlar\$ndan say\$lan l#tif#l#rin toplan\$lmamas\$nda ir#liy# do1ru m h m bir add\$m say\$la bil#r. Amma kitaba daxil edilmi(m#tnl#rin pasportla(- d\$r\$lmamas\$ v# yerli l#hc# x susiyy#tl#rinin g/zl#nilm#m#si t##ss f do1urur.

1991-ci ild# S.4 f#ndiyevin «%#ki l#tif#l#ri» adl\$ daha bir kitab\$ n#(r olunmu(dur. H#min kitab\$n birinci n#(rind# 131, ikinci n#(rind# 281 l#tif# verilmi(dir.

Bunlardan ba(qa %#kid#n qeyd# al\$nm\$(l#tif#l#rl# m x- t#lif l#tif# toplular\$nda da zl#(irik (38; 43; 90).

1992-ci ild# H.4 bd lh#limov %#ki #razisind#n qeyd# al- d\$1\$ folklor n mun#l#rini «Saa quzu k#s#r#m» adl\$ kitab\$nda c#ml#(dirmi(dir (93). Bu kitabda #vv#lkil#rd#n f#rqli olaraq, informatorlar haqq\$nda m#lumat verils# d#, hans\$ m#tnin konkret olaraq kim t#r#find#n deyildiyi qeyd olunmam\$(d\$r.

%#ki folklorunun toplan\$ls\$b n#(r olunmas\$nda xeyli z#h- m#t *#k#n H.4 bd lh#limov 1994-c ild# «%#ki l#tif#l#ri» adl\$ daha bir kitab *ap etdirmi(dir (106). Kitabda m xt#lif folklor

janrlar\$na yer verilmi(dir. Ancaq m#tnl#rin pasportla(d\$r\$lmam\$ i(inin d zg n apar\$lmamas\$ burada da /z n g/st#rir.

%#ki folklorunun toplan\$l\$b *ap edilm#sind# AMEA Folklor ,nstitutunun rolu b/y kd r. 2000-ci ild# Az#rbaycan Folkloru Antologiyas\$ silsil#sind#n IV kitab %#ki #razisind#n qeyd# al\$nm\$(folklor m#tnl#ri #sas\$nda t#rtib olunmu(dur (8). H.4 bd lh#limov, fil. .f.d. R.Qafarl\$, fil. .f.d. O.4 liyev v# V.Aslan\$n birg# t#rtib etdiyi bu antologiyada folklorun #ks#r janrlar\$ #hat# olunmu(dur. Antologiyaya ba(qa folklor toplular\$nda *ap olunmu(%#ki m#tnl#ri d# sal\$nm\$(d\$r. Bu kitab\$n indiy#d#k %#ki #razisind#n toplanaraq n#(r olunmu(dig#r folklor n#(rl#rind#n f#rqi ondad\$r ki, burada veril#n folklor m#tnl#rinin toplay\$c\$ v# s/yl#yicil#rinin d#qiq pasportla(d\$-r\$lm\$(d\$r.

2002-ci ild# AFA silsil#sind#n daha bir kitab i(\$q z g/rd (10). Bu antologiyan\$n t#rtib*isi H.4 bd lh#limovdur. Kitabda verilmi(folklor m#tnl#rinin #ks#riyy#tini t#rtib*inin /z toplam\$(d\$r. Antologiyaya dig#r kitablarda *ap olunmu(%#ki folklor n mun#l#ri d# sal\$nm\$(d\$r.

2005-ci ild# *ap olunmu(«%#ki-Zaqatala folkloru» antologiyas\$na sal\$nm\$(m#tnl#rin bir qismini %#ki #razisind#n qeyd# al\$nm\$(folklor n mun#l#ri t#(kil edir (17).

H.4 bd lh#limov 2009-cu ild# AFA silsil#sind#n daha bir kitab haz\$rlay\$b n#(r etdirdi (21). Bu antologiyada h#m H.4 bd lh#limov t#r#find#n qeyd# al\$nm\$(, h#m d# m xt#lif toplu, d#rgi v# q#zetl#rd# n#(r olunmu(%#ki folkloru n mun#l#ri *ap olunmu(dur.

2006-c\$ ild# S.4 f#ndiyevin t#rtibat\$ il# «%#kinin g lm#li #hvalatlar\$» adl\$ kitab n#(r olunmu(dur. Kitab\$n bir hiss#sini ad\$ndan da g/r nd y kimi %#kid#n qeyd# al\$nm\$(g lm#li

#hvalatlar v# l#tif#l#r, bir hiss#sini is# t#rtib*inin yazd\$1\$ yu-moristik (eirl#r t#(kil edir. Kitab %#ki folklorunun toplanma-\$nda u1urlu bir add\$md\$r. Amma t##ss f ki, kitabda s/y#yi-cil#r haqq\$nda he* bir m#lumat verilm#mi(dir (109).

Onu da qeyd etm#liyik ki, indiy#d#k bu b/lg#d#n topla-n\$lm\$(materiallar #sas\$nda haz\$rlanan b t n folklor toplula-r\$nda folklorun #ks#r janrlar\$ /zun# yer alsa da, #sas a1\$rl\$q l#tif# janr\$na verilib. Bu toplulara n#z#r salanda ist#r-ist#m#z bel# t#s#vv r yaran\$r ki, %#ki folklorunda apar\$c\$ yer l#tif# janr\$na m#xsusdur. Do1rudur, l#tif# %#ki folklorunda aktiv janrd\$r. Bununla bel#, bir s\$ra ba(qa folklor janrlar\$ da var ki, aktivliyin# g/r# l#tif#d#n geri qalm\$r.

B t n bunlarla yana(\$, biz d# 1996-c\$ ild#, h#m*inin 2001-2005-ci ill#r #rzind# %#ki #razisind# folklor ezamiyy#t-l#rind# olmu(v# xeyli folklor m#tni (2000-d#n *ox m#tn) qeyd# alm\$(q (79). T#dqiqat i(ind# h#m indiy# q#d#r *ap olunmu(folklor n mun#l#rind#n, h#m d# bizim t#r#fimizd#n qeyd# al\$\$nm\$(folklor /rn#kl#rind#n istifad# olunub.

I FƏSİL

ŞƏKİ FOLKLOR BÖLGƏSİ

%#ki rayonu #razic# Az#rbaycan\\$n Quba rayonundan sonra ikinci #n iri b/lg#sidir (2488 km^2). ,nzibati rayon kimi 1930-cu ild# t#(kil edilmişdir. 1963-c ild# respublikada inzibati rayonlar\\$n b/y d lm#si il# #laq#dar olaraq l#1v edilmiş, #razisi O1uz rayonuna verilmişdir. 1965-ci ild# is# %#ki bir inzibati rayon kimi yenid#n b#rpa olunmuşdur. M#rk#zi %#ki (#h#ridir.

%#ki (imaldan Rusiyan\\$n Da1\$stan Muxtar Respublikası, (#rqd#n O1uz, c#nubdan Yevlax, q#rbd#n is# Qax inzibati rayonlar\\$ il# h#ms#rh#ddir (29, 45).

1772-ci ild# Ki(*ay\\$n\\$n da(mas\\$ n#tic#sind# %#ki (#-h#ri, dem#k olar ki, tamamil# da1\$lm\$(d\$. %#h#r #halisinin bir qismi t#l#f olmu(, bir qismi ba(qa yerl#r# k/* b getmişdir. XVIII #srin sonunda %#ki (#h#rind# 6 min #hali qalm\$(d\$ (107, 15). Tarixi m#nb#l#rin verdiyi m#lumata g/r#, h#min da(q\$ndan sonra %#kinin qalan #halisi d#r#nin (#rqind# olan da1 #t#kl#rin# k/* b indiki Nuxan\\$ salm\$(lar (59, 23).

%#ki (#h#rinin ad\\$ m xt#lif d/vrl#rd# gah %#ki, gah da Nuxa adlanmış(d\$ır. Ax\\$r\$nc\\$ d#f# 1968-ci ild# Az#rbaycan SSR Ali Soveti R#yas#t Heyt#tinin «Nuxa» (#h#rinin v# Nuxa rayonunun adalar\\$n\\$n d#yi(dirilm#si haqq\$nda f#rman\\$»na #sas#n «Nuxa» ad\\$ «%#ki» il# #v#z#l#nmi(dir (104, 3). %#ki (#h#ri rayonun ya(l\\$ sakınl#rinin dilind# h#l# d# %#ki (iv#sin# uy1un olaraq «Noxu» adland\\$r\\$ı\\$ır. «Nuxa» ad\\$ #razid#n qeyd# al\\$nm\\$ folklor n mun#l#rind# d# i(l#dilir:

Ay o1lan, noxulusan?
G/zd#ri yuxulusan.
Minifsan\\$ k#h#r at\$,
Qorxuy#m y\\$x\\$lasan\\$ (79).

1.1. Bölğənin coğrafi təsviri və onun folklorda inikası

%#ki rayonu Az#rbaycan\\$n (imal-q#rbind# Ba(Qafqaz s\$ra da1lar\\$n\\$n c#nub #t#kl#rind#, t#bi#tin f sunkar gu(#sind# yerl#(ir. Rayonun (imal v# (imal-(#rq hiss#sini Ba(Qafqaz silsil#sinin me(#li, subalp v# alp *#m#nli c#nub yamaclar\$, m#rk#zi hiss#sini da1aras\$, b#zi yerl#rd# seyr#k me(#li Qan\\$x-H#ft#ran vadisi, c#nub v# c#nub-(#rq hiss#sini is# #sas#n */1 land(aftl\$ Ac\$nohur / n da1l\$1\$ v# da1aras\$ d z#nlikl#r t#(kil edir. 4 razinin h nd rl y t#qrib#n 100 metrd#n Ac\$nohur g/-1 sahill#rind# 3683 metr#d#k (Seyidyurd da1\$) d#yi(ir. H nd rl y 2000 metrd#n yuxar\$ olan da1lar rayonun sah#sinin t#xmin#n 5%-ni, 1000 m-d#n yuxar\$ da1lar 17%-ni t#(kil edir. Da1l\$q #razil#r #kin*ilik * n *ox az istifad# olunur (29, 45).

Rayonun (imal\$ndan c#nubuna do1ru bir-birin# paralel * *ay (%in, Ki(v# Da(a1\\$l *aylar\$) ax\\$r (29, 51). 4 razinin m asir relyefi olduqca m r#kk#bdir. Ki(v# %in *aylar\$ gur sululu1una g/r# n#inki Qafqazda, h#tta b t n Avrasiya qit#-sind# m#(hurdur. Ki(*ay\$ (imaldan Nohur, 7uxadurmaz, Seyidyurd zirv#l#ri il# s#rh#dl#nir. %in *ay\$ is# Seyidyurd v# Qaraqaya da1lar\$ aras\$nda yerl#(ir. Ki(*ay\$ /z ba(lan1\\$c\\$n\\$ Nohur da1\$ndan, %in *ay\$ is# 3000 m-# yax\\$n h nd rl kd#n g/t r r. Ki(*ay\\$n\\$n #sas qollar\$ 7uxadurmaz, Damar*\$n v# Sar\\$g ney *aylar\$dl\\$r. %in *ay\\$n\\$n #sas qolu Qara *ay v# Qozlud#r# *aylar\$dl\\$r. Bu *aylar Seyidyurd v# 7ax\\$l da1lar\\$n\\$n #t#kl#rind#n ax\\$r (29, 52).

G/rd y m z kimi, %#ki rayonu olduqca z#ngin co1rafiyaya malikdir. Bu g/z#l co1rafi m hitin t#siri folkloridan da yan ke*m#mi(dir. Bunu tamamil# t#bii hal saymaq laz\$md\\$r, * nki «m#h#lli co1rafiya konkret region folklorunda m#h#lli

/z n#m#xsusluqlar\\$n g/st#ricil#rind#ndir» (71, 17). 4 razid#n toplanm\$(folklor /rn#kl#rinin bir qismind# %#kiy# m#xsus m#h#lli co1rafi adlar /z #ksini tapm\$(d\$r. Buna regiondan toplanm\$(#ks#r folklor janrlar\$nda rast g#lm#k m mk nd r. H.,smay\$lovun «Z#ng#zur folkloru m/vzu v# m#zmun bax\$-m\$ndan bu b/lg#nin co1rafiyas\$ v# c#miyy#ti il# o q#d#r qaynay\$b-qovu(ub ki, bu folklor b/lg#d#n t#crid olunsa, anla(\$l-maz hala g#l# bil#r» (63, 5) fikrini eynil# %#ki folkloruna da aid ed# bil#rik.

Bayat\$ folklorumuzun #n geni(yay\$lan, lakonik, t#sirli v# oynaq janrlar\$ndan biridir. H#r bir #razid#n toplanan folklor n mun#l#ri, o c ml#d#n bayat\$lar h#min #razid# ya(ayanlar\$n ad#t-#n#n#sini, etnoqrafiyas\$n\$, h#yat t#rzini, b t/vl kd# d nyag/r (n #ks etdirir.

%#kid#n qeyd# al\$nm\$(bayat\$larda yerli kolorit /z n a*\$q-ayd\$n g/st#rir. Bu, h#r (eyd#n #vv#l, peyzajlarda z# *\$-x\$r. %#kid#n toplanm\$(bayat\$lar\$ bir qismind# #razinin sanki s/zl# r#smi *#kilmi(dir. Bu bayat\$lar %#kinin t#bi#ti, m#nz#-r#si haqq\$nda #trafl\$ m#lumat verir. A(a1\$dak\$ n mun#l#r h#t-ta %#ki haqq\$nda he* bir bilgisi olmayan (#xsd# d# b/lg#nin iqlimi bar#d# m #yy#n t#s#vv r yarada bil#r:

Bu yol %#ki yoldu,
Da(-*\$nq\$lla doludu.
7iynam# k/lg# d (d ,
Sand\$m ki, yar qolodu (8, 310).

%#ki yolu budumu?
Arxlar dolu sudumu?
M#n# s/z ver#n g/z#l,
Ehtibar\$n budumu? (8, 310)

4 razid#n toplanm\$(bayat\$lar\$n bir qismi %#kiy# m#xsus toponiml#ri /z nd# #ks etdir# d#, bu bayat\$lar mumaz#r-baycan bayat\$lar\$n\$n %#ki variantlar\$d\$r. %#ki h#min bayat\$lar /z n# aid toponiml#ri salmaqla onlar\$ bir n/v «/z n nk l#(-dirib». A(a1\$dak\$ bayat\$ t#kc# %#ki rayonundan * variantda qeyd# al\$nm\$(d\$r:

Corab\$n a1\$na bax,
D#sd#l#, ba1\$na bax.
M#n yad\$na d (#nd#
7 ax\$l\$n da1\$na bax (79) = %#kinin da1\$na bax (8, 309).

B\$*a1\$n ba1\$na bax,
Dola1\$n a1\$na bax.
Yar yad\$na d (#nd#,
Da(z n da1\$na bax (10, 325).

Bu bayat\$n\$n dig#r regionlar\$m\$zdan qeyd# al\$nm\$(variantlar\$nda %#kiy# m#xsus toponimika h#r b/lg#nin /z toponimikas\$ il# #v#zl#nmi(dir:

Corav\$n a1\$na bax,
D#st#l#, ba1\$na bax.
M#n yad\$na d (#nd#,
4 l#y#z da1\$na bax (7, 666) = Yaqublu da1\$na bax (17, 77)
= Nax*\$van da1\$na bax (5, 278).

Ka1\$z\$n a1\$na bax, = M#ktubun a1\$na bax (17, 100).
7/y r b sa1\$na bax.
M#n yad\$na d (#nd#, = Yar yaduva d (#nd#,
,lisu da1\$na bax (17, 100) = O1uzun da1\$na bax (17, 100).

K / yn#k tik, a1\$na bax,
S#d#f d z, sa1\$na bax.
Yar yad\$na d (#nd#
Zaqatala da1\$na bax (17, 100).

A(a1\$dak\$ n mun#d# d# eyni m#nz#r# il# zl#(irik. Ba-yat\$dan «%#kinin g#dikl#ri» ifad#sini *\$xar\$b yerin# «Selimin g#dikl#ri» ifad#sini salan kimi «%#ki bayat\$s\$» «,r#van baya-t\$s\$»na *evrilir:

%#kinin g#dikl#ri,
4 rk#c qo* yedikl#ri,
Yad\$ma bir-bir d (r
Yar\$m\$n dedikl#ri (8, 310).

Selimin g#dikl#ri,
Heyvad\$r yedikl#ri,
4 1yar, s#n dey#n olmaz
D zd yar dedihl#ri (14, 361).

G/rd y m z kimi, bayat\$larda d#yi(#n yaln\$z da1 adla-r\$d\$r. H#r b/lg# bu bayat\$lara /z «m/h r n vurub». El# Az#rbaycan bayat\$lar\$ da var ki, onlarda toponim i(l#nmir. Amma m xt#lif regionlar bu bayat\$lara /z toponiml#rini sal-maqla onlar\$ h#min regionun «mal\$ edir»:

Gedirdim q\$ra1 il#,
Ot bi*dim ora1 il#. = G 1 bi*dim ora1 il#. ,tirmi(#m yar\$m\$, = 4 ziz bala itirdim (79)
G#zir#m sora1 il# (7, 666).

Ki(*ay\$\n\$n q\$ra1\$ynan, = Araz\$\n\$q\$ra1\$ynan (79),
G 1 bi*dim ora1\$ynan.
,tirmi(#m yar\$m\$,
G#zir#m sora1\$ynan (8, 309).

Qan\$x q\$ra1\$ndayam,
L#mp# *\$ra1\$ndayam.
,tirmi(#m yar\$m\$,
Onun sora1\$ndayam (17, 65).

%#ki folklorunun ayr\$lmaz hiss#si say\$lan l#tif#l#r d# onomastikan\$ #ks etdirm#k bax\$m\$ndan z#ngin material verir. Onomastik vahidl#rl#, ad#t#n, l#tif#nin #vv#lind# rastla(\$r\$q: «Abdulcabbar\$\n cibind# birc# manat pulu qalm\$(d\$. 7ox fikir-l#(#nd#n sonra afdobusa minib Su*maya yola d (r...», «Bir g \$\n Axund F#r#c %#kinin a(a1\$ m#h#ll#sind# Mirz# Abdulcabbara rast g#lir...», «%irin ki(i yen# d# G/yn kd#n arvad al\$r...», «9 mr nd# %#kid#n q\$ra1a *\$xmayan bir qad\$\n Q\$(-la1a getm#li olur...» v# s. (8, 20-25).

%#kid# *oxlu lokal yer adlar\$ vard\$\r ki, bu adlar yaln\$z bir k#ndin, yaxud bir ne*# k#ndin #halisi * n tan\$(d\$\r. 4 razid#n qeyd# al\$nm\$(mifoloji r#vay#tl#rd# bel# #razi adlar\$ il# tez-tez qar(\$la(maq m mk nd r. Qeyd ed#k ki, %#kinin co1-rafi yer adlar\$ mifoloji r#vay#tl#rd# dig#r janrlara nisb#t#n daha geni(#ks olunur. Bayat\$\larda, l#tif#l#rd# t#kc# co1rafi adlar verilirs#, mifoloji r#vay#tl#rd# ad\$ *#kil#n #razinin t#s-viri d# verilir: «9 y m zd#n hav\$ n# q#d# diyim, hav\$rdan V#-dutgil# q#d# aral\$ qav\$rr\$x var\$yd\$. Horda – yolun q\$ra1\$nda balac#-balac# da1da1annar\$ydi...», «Sora m#n Qarasovda i(diyir#m. 9 y m zd#n d# uxar\$da bi sazd\$x (qam\$(l\$q) var, at

gir#nd# hora adamnar hunu atnan *\$xard\$y...», «...G#lif *at\$y %in *ayin#, %in *ayini d# ke*#nn#n sora ho t#r#fl#r qav\$rr\$xd\$...», «Ciyim dan\$(iydi ki, ,slam babam Qaxdan G/n y#g#liymi(. Layisqiyin#n Cunudun aras\$nda Tala qav\$rr\$1\$ var, q#dimd# qa*axlar /1 f, hora basd\$rl\$flar, qa*ax qav\$rr\$1\$d\$, n#s#...» v# s. (79).

Dig#r janrlarla m qayis#d# atalar s/z v# m#s#ll#rd#, el#c# d# tapmacalarda co1rafi yer adlar\$ az i(l#nir: «D#hn#-liy# salam verd\$ns, #l\$ns *#k#nd# barma1\$ns say» (79); «Bur-dan vurram q\$ll\$nc\$, D#hn#d#n *\$xar ucu ((im(#k)) (10, 90).

%#kinin co1rafi yer adlar\$ il# ifad# v# deyiml#rd# d# z-l#(irik. %#kid# h#rd#mx#yal, tez-tez fikrini d#yi(#n adamlar haq-q\$nda «4((i, filank#s %in *ayidi, sahatda bi l/y n oluy» (79) deyirl#r. %in *ay\$ g cl ya1\$(lar zaman\$ da(araq #trafd a# var-sa, ham\$sn\$ yuyub apar\$. Bu *ay axar\$ns da tez-tez d#yi(ir. De-yil#nl#r# g/r#, #vv#ll#r Lay\$sq\$ k#ndinin yan\$ndan axan *ay, indi Ba(G/yn k k#ndinin yan\$nda yataq sal\$b. Bunu m (ahid# ed#n (#kili insan\$n qeyri-sabitliyi il# *ay\$n tez-tez /z axar\$ns d#yi(m#-si aras\$nda bir #laq# g/rm (, n#tic#d# q vv#tli metafora yarat-m\$(d\$r. 9z nd#n *ox raz\$ adam haqq\$nda «Onnan he(Avarm\$x me(#sind# d# yoxdu» (79) ifad#si i(l#dilir. H#mi(# s#hh#tind#n gileyli, vasvas\$ adamlara zarafatla «Qorxma, %ind# d# biri h#bl# olmu(d . Yaz\$x, he((g n ya(#m#di» (79) deyirl#r v# s.

1.2. Rayon əhalisinin etnik tərkibi

2009-cu ilin statistik g/st#ricil#rin# g/r#, %#ki rayonunun #halisi 170733 n#f#r idi. %#ki (#h#rind# 62965 n#f#r #hali ya(ay\$r. Qalan #hali is# (107768 n#f#r) k#nd v# q#s#b#l#rd# ya(ay\$r. Rayonun t#rkibind# iki q#s#b# – Turan v# 7#l#bixan q#s#b#l#ri, 67 k#nd v# ba(qa x\$rda ya(ay\$(m#nt#q#l#ri var (28, 57).

B/lg#d# ya(ayan #halinin b/y k #ks#riyy#ti Az#rbaycan t rkl#ridir. Onlar rayonun b/t n ya(ay\$(m#nt#q#l#rind# #halinin milli t#rkibind# st nl k t#(kil edirl#r. Az#rbaycan t rkl#ri mumi #halinin 95,52%-ni t#(kil edirl#r (28, 57). %#ki rayonu #halisinin milli t#rkibi (2009-cu ilin m#lumatlar\$na #sas#n) a(a1\$dak\$ c#dv#ld# / z #ksini tap\$b (28, 137):

Şəki rayonunun əhali sayı	Nəfər	Faiz
Bütün əhali	170733	100%
Azərbaycan türkləri	163092	95,52%
Ləzgilər	7152	4,19%
Ruslar	121	0,07%
Türklər	26	0,02%
Kürdlər	26	0,02%
Avarlar	14	0,01%
Tatarlar	10	0,01%
Ukraynalılar	6	0,00%
Digər millətlər	286	0,17%

Rayonun etnik t#rkibi haqq\$nda tarixi m#nb#l#r d# az-*ox m#lumat verir. 9.7#l#bi m#(hur «S#yah#tnam#» #s#rind# g/st#rir ki, monqol m#n(#li qaytaqlar Da1\$stan s#rh#dind# ya(ay\$rlar v# h#rd#n ticar#t m#qs#dil# 4r#(v# %#ki (#h#r-l#rin# g#lirl#r (152, 160).

,.P.Petru(evski is# 4bd rr#zzaq Dumbuliy# istinad#n x#b#r verir ki, Qacar q#bil#si monqollar d/vr nd# * q#bil#-nin qal\$1\$ndan – Sulduz, C#lair v# Tanqut q#bil#l#rinin bir-l#(m#sind#n #m#l# g#g#lmi(dir (140, 95). Qeyd ed#k ki, Qax rayonunun %#kiy# yax\$n k#ndl#rind#n birinin ad\$ C#lair, dig#-rininki Tanq\$td\$r. ,.P.Petru(evskinin verdiyi dig#r bir m#lu-

mata g/r#, Teymurun Qafqaza y r (zaman\$ %#kinin valisi Sidi 4li Orlat idi. Orlat monqol q#bil#l#rind#n birinin ad\$d\$r (140, 137). M.H. Baharl\$ is# vaxtil# Nuxa q#zas\$nda noqayla-r\$n da m#skunla(d\$qlar\$ bar#d# m#lumat verir. Onlar q\$p*aqla-r\$ s\$x\$(d\$r\$b *\$xarmaq * n Bat\$ xan\$n #mri il# s#rk#rd# No-qay, yaxud da Nu1ay\$n ba(*\$l\$1\$ alt\$nda #raziy# g#l#nl#rdir. Yen# h#min m #llif (ahsev#nl#r v# onlara birl#(#n ba(qa s#l-cuq tayfalar\$ndan b#hs ed#rk#n onlar\$n Nuxa q#zas\$nda da (Qarada1l\$ k#ndind#) yerl#(diyini qeyd edir. O, h#m*inin XIX #srd# bu #razid# (#qqaqil#rin m#skunla(malar\$ haqq\$nda m#lumat verir. Onlar C#f#rqulu xan\$n ba(*\$l\$1\$ il# C#f#rabad v# #traf k#ndl#rd# yerl#(mi(l#r (31, 50). Bir ne**# qayna1\$ qar-(\$la(d\$ran Ayd\$n M#mm#dov «4 caib l-m#qdur fi n#vaib Timur» #s#rind#ki %#kiy# dair nam#lum b#hsl#r (G#l#rs#n-G/-r#s#n qalas\$nda v# #traf\$nda 1403-c ild# ba(vermi(hadis#l#r bar#d# m#lumatlar»» m#qal#sind# yaz\$r: «%irvan(ah %eyx ,brahimin dilil# yerli #hali g rc yox, tatar adlan\$r. Bu zaman bizim * n ayd\$la(\$r ki, hekay#l#rd#ki g rc s/zl#ri mill#t yox, mm#t v# m#zh#b, y#ni xristian-provoslav m#nas\$nda i(-l#nilir» (102, 108-109). 4.%amil d# %#kinin Turan q#s#b#sind# folklor toplayark#n bel# bir m#lumat\$ qeyd# alm\$(d\$r ki, O1uz rayonunun Da(a1\$l k#ndinin #halisi vaxtil# xristian t rkl#r, qaqouzlar olmu(dur. Onlar\$n bir qismi sonradan k/*m (v# ya assimilyasiya u1ram\$, XIX-XX y zild# buraya x\$novlular, rutullular, axt\$llar v# ba(qalar\$ yerl#(mi(l#r (128, 332).

4 razid# haz\$rlanan b#zi yem#k n/vl#ri d# %#ki #halisinin elat d nyas\$ il# ba1l\$1\$ndan x#b#r verir. %%kilil#r (x su-s#n d# G/yn k k#ndl#rinin #halisi) qaxac edilmi(#ti v# ba1\$r-saq dolmas\$n\$ *ox sevirl#r. Qaxac #ti haz\$rlamaq * n pa-y\$zda k#silmi(heyvan\$n #tini nazik-nazik, iri hiss#l#r# ay\$sr\$r

v# duzlay\$rlar. Duzlanm\$(#t bir ne*# saat saxlan\$r ki, suyu tam *\$xs\$n. Sonra onu a*\$q havadan as\$r, st n# t#nzif /rt r-l#r. 4t par*alar\$ tam quruduqdan sonra onlar\$ duzda qaynads\$I\$b qurudulmu(a1, par*a torbalara y\$1\$rlar. Qaxac edilmi(#ti daha *ox sulu x#mir yem#kl#rinin i*in# at\$rlar (79).

Ba1\$rsaq dolmas\$n\$ haz\$rlamaq * n orta ya(l\$ erk#k heyvan\$n ba1\$rsaqlar\$ndan istifad# olunur. Bu m#qs#d * n istifad#y# 2-3 illik k#l*#nin ba1\$rsaqlar\$ daha yararl\$ say\$l\$r. 4vv#lc# i* haz\$rlan\$r: k#silmi(heyvan\$n i*alat\$n\$ t#mizl#yir, bir az da h#min heyvan\$n #tind#n qat\$l\$r v# x\$rda-x\$rda d/y - l r. D/y lm (#t# k#klikotu, quru ke(ni(, (y d, reyhan v# s. qat\$l\$r v# *oxlu so1an do1ran\$r. Z/vq# g/r# sar\$msaq da qat-maq olar. Duz, istiot v# al*a tur(usu vurulur v# yax(\$-yax(\$) qar\$(d\$r\$l\$r. Sonra ba1\$rsaqlar 0,5m. uzunluqda k#silir v# *ev-rilm#d#n t#mizl#nir. T#mizl#nmi(ba1\$rsa1\$n bir ucu sapla m/hk#m d y nl#nir. D y nl hiss# ba1\$rsa1\$n i*#risin# sal\$n-d\$qdan sonra sol #lin ba(v# (#had#t barmaqlar\$ il# haz\$r i* ba1\$rsa1a t\$xan\$r. T\$xanm\$(ba1\$rsaqlar\$ n a1z\$ m/hk#m ba1lan\$r. Dolmu(ba1\$rsa1\$n z hiss#si i*#rid#, astar hiss#si is# */ld# qal\$r. Bu prosesl#rd#n sonra ba1\$rsaqlar\$ n z yuyulur v# t#-miz, (irli qablara y\$1\$lr. Suyu tamam *\$xandan sonra x susi haz\$rlanm\$(yerl#rd#n as\$l\$r. Ba1\$rsaq dolmas\$n\$ asmaq * n yer bel# haz\$rlan\$r: buxar\$nn (v# yaxud soban\$n) st nd# - l#mp#y# (Ke*mi(d# %#kid# evl#rin tavan\$ yan-yana d z lm (taxtalardan ibar#t olub, «l#mp#» adland\$r\$lard\$) b#rkidilmi(taxtalar\$ n st n# s#rilib qurudulur. Qurudulmu(ba1\$rsaq dolmas\$n\$ x\$rda hiss#l#r# ay\$raraq kabab edirl#r. Haqq\$nda dan\$(- d\$1\$m\$z yem#k n/vl#rinin elat m#tb#xi il# ba1l\$ olmas\$ b#l-lidir. Bu fakt %#ki b/lg#sinin elat d nyas\$ il# s\$x t#mas\$ndan v# sonuncular\$ n %#kid# m#skunla(mas\$ndan x#b#r verir.

%#kid# ya(ayan #halini q#dim t rk #halisi, y#ni min ill#r-d#n b#ri %#kid# m#skunla(an yerli t rkl#r v# elat t rkl#r olmaqla iki qrupa ay\$rmaq olar. Biz elat t rkl#r dey#nd# %#ki #razisind# ya(ayan qaraqoyunlular\$ n#z#rd# tuturuq. Qaraqoyunlu tayfalar\$h\$n %#ki #razisind# m#skunla(malar\$ haqq\$nda m xt#lif m#nb#l#r m#lumat verir. «%#ki qaraqoyunlular\$ da m#n(#c# o1uz tayfalar\$ndan biri olan baharl\$lar soyundand\$. 1468-ci ild# A1qoyunlularla d/y (d# m#1lubiyy#t# u1rayan qaraqoyunlular Araz *ay\$n\$ ke*#r#k (imala z tutmu(v# m xt#lif #razil#r# s#p#l#nmi(l#r. Bir m dd#t ke*#nd#n sonra onlar\$h bir qismi #vv#lki ya(ay\$(m#sk#nl#rini d# t#rk ed#r#k ba(qa b/lg#l#r# k/*m (l#r. Bel# b/y k d#st#l#rd#n biri d# XIX #srin I yar\$s\$nda %#ki q#zas\$na g#lib *\$xm\$(v# G ll ba1 adlanan #razid# m#skunla(m\$(d\$r. D#r#c#nn#t, Al\$xanl\$ (K#hrizoba), %irinbulaq, Ayd\$nbulaq, ,brahimk#nd, H#t#moba (indi bu k#nd yoxdur), 7ayqaraqoyunlu, Da1qaraqoyunlu, Qayaba(\$, 4lyar k#ndl#rinin #halisi h#min qaraqoyunlular\$. Onlar bu #raziy# Al\$ xan\$h ba(*\$l\$1\$ alt\$nda k/*m (l#r. H#min #razil#rd#ki toponiml#r Al\$ xan\$h ad\$n\$ indi d# ya(ad\$r: Al\$xanl\$ k#ndi, al\$xanl\$lar, Al\$xanl\$ bula1\$, Al\$xan\$h yataq yeri v# s. Bu #razi maldarl\$q * n *ox #lveri(lidir. G/r n r, h#min #raziyi ya(ay\$(yeri se*#n qaraqoyunlular\$h diqq#tini d# bu c#h#t c#lb etmi(dir» (10, 556; 31, 49).

Onu da dey#k ki, %#kid# ya(ayan oturaq t rkl#r qaraqoyunlular\$ «t#r#k#m#», qaraqoyunlular is# yerlil#ri «mu1al» adland\$rlar. «Mu1al» %#kid# ya(ayan l#zgil#rin %#kinin q#dim t rk #halisin# verdikl#ri add\$. %#ki q#zas\$n\$ / zl#rin# ya(ay\$(m#sk#ni se*#n qaraqoyunlular oturaqla(m\$(#halini l#zgil#r kimi «mu1al» adland\$rma1a ba(lay\$lar.

Ba(ver#n m#lum hadis#l#rl# ba1l\$ olaraq, XX #srin m xt#lif d/vrl#rind# Q#rbi Az#rbaycan, Da1l\$q Qaraba1 v# #traf rayonlardan did#rgin d (#n xeyli sayda Az#rbaycan t rk %#ki rayonunun m xt#lif ya(ay\$(m#nt#q#l#rind# m#skunla(ma1a m#cbur olmu(dur. Qayaba(\$, Bollud#r#, %#ki k#ndl#-rinin #halisi Vedibasardan, G/y*#d#n deportasiya olunanlar-d\$r. C#f#rabad k#ndind# h#m qaraqoyunlular, h#m d# 1948-ci ild# Q#rbi Az#rbaycandan deportasiya olunan az#rbaycanl\$lar ya(ay\$r. Da(bulaq k#ndind# is# %#kinin q#dim t rk #halisi il# yana(\$, 1905, 1917, 1988-ci ill#rd# D#r#l#y#z mahal\$ndan v# Q#rbi Az#rbaycan\$n dig#r ya(ay\$(m#nt#q#l#rind#n deportasiya edil#n az#rbaycanl\$lar m#skunla(m\$lar.

G/y*#, Vedibasar mahallar\$n\$n #halisinin bir qismi d# Trud d z boyunca yerl#(#n ya(ay\$(m#nt#q#l#rind# m#sk#n salm\$(lar. Q#rib# buras\$d\$r ki, h#min k#ndl#ri qeyri-adi adlar-la adland\$rm\$(lar: I, II, III, IV, V sovxozi (b#z#n d# «sovxozi» s/z n «(/b#» s/z il# #v#z edirl#r).

1948, 1988-ci ill#rin deportasiyas\$na m#ruz qalan (#slind#, buraya 1915, 1918-ci ill#rin hadis#l#rini d# #lav# etm#li-yik) h#myerlil#rimizin a1\$z #d#biyyat\$ ayr\$ca toplanmal\$ v# t#dqiq olunmal\$d\$r.

Say bax\$m\$ndan rayonda ya(ayan azsayl\$lar i*#risind# Da1\$stan xalqlar\$ qrupu, y#ni saxurlar, laklar, tabasaranl\$lar, axt\$lar, rutullular v# s. t rkl#rd#n sonra ikinci s\$rada dayan\$r. Bu mill#tl#rin n may#nd#l#ri olan ya(l\$ s/y#yicil#rin verdik-l#ri m#lumatlara g/r#, Da1\$standa ya(ay\$(olduqca *#tin, dolan\$(q a1\$r oldu1u * n onlar k/* b %#ki v# #traf rayonlarda m#skunla(ma1a m#cbur olmu(lar. 2011-ci ilin statistik g/st#ricil#rin# g/r#, onlar\$n mumi say\$ 7152 n#f#r olmu(dur (28, 275). Bu xalqlar daha *ox %#ki (#h#rind#, Baltal\$, Qudu-

la, Qarada1l\$, %orsu v# %in kndl#rind# Az#rbaycan t rkl#ri il# kompakt hal\$nda ya(ay\$rlar.

«...Da1\$stan Respublikas\$ sanki bir xalqlar, dill#r muze-yidir. Orta y zilliyyin #r#b s#yyah v# co1rafiya*\$lar\$ da buran\$ «cebel- 1 elsan», y#ni dill#rin da1\$, *ox ell#r ya(ayan da1 ad-land\$rm\$(lar. Burada radiolar h#r s#h#r 33 dild# yerli xalqlar\$ salamlamaqla verili(l#rin# ba(lay\$r» (102, 287).

Buradak\$ 33 xalq\$n v# etnik qrupun n may#nd#l#rin Az#rbaycana g#ldikd#n sonra Az#rbaycan t rkl#ri il# qayna-y\$b-qar\$(b, onun folklorunu v# m#d#niyy#tini m#nims#yib. Bu etnik qruplar Az#rbaycanda #sas#n iki ad alt\$nda – avar v# l#zgi ad\$ alt\$nda g/st#rilir.

1.3. Etnoqrafik, etnik və dini qarşılaşdırırmalar

%#kinin q#dim t rk #halisi ancaq #kin*ilik v# s#n#tkar-l\$qla, elat t rkl#r is# daha *ox maldarl\$qla m#(1ul olmu(lar. F#rqli h#yat t#rzi ist#r-ist#m#z h#tta eyni etnik qrupun da m#-d#niyy#tind# m #yy#n f#rql#r yarad\$. Bu bar#d# t#dqiqat*\$-lar\$n fikirl#ri olduqca maraq do1urur: «Oturaqla(ma etnik, el#c# d# m#d#ni sistemd# bir *ox d#yi(iklikl#r yarad\$. Elat h#yata m#xsus bir *ox institutlar (el, oymaq, boy v# s.) itirilir. Yeni h#yat t#rzi b#lli institutlara uy1unla(ma1\$ t#l#b edir. 4 sas m#(1uliyy#t sah#si olan heyvandarl\$q /z yerini #kin*i-lij# verir v# s. Sosial diferensialla(ma etnik diferensialla(ma-ya ke*ir» (51, 140). Ancaq «t#bi#t# uyma, t#bi#tl# qar(\$l\$ql\$ anla(ma v# ah#ngdarl\$q k/*#rinin ba(l\$ca ya(am kodudur. 4 kin*ilik, tam t#rsin#, c#miyy#tl# t#bi#ti qar(\$-qar(\$ya qoy-maq, t#bi#t z#rind# zorak\$l\$qd\$r» (32, 79). Q\$(da mal-heyva-n\$n arxas\$nca q\$(la1a, yayda yayla1a k/* ed#n t#r#k#m#nin

h#yat t#rzi t#mizliy# v#rdi(etmi(oturaq t rk n g/z nd#, h#- qiq#t#n d#, #sl z lmd r. 4 razid#n qeyd# al\$nm\$(l#tif#l#rin bi- rind# mu1al t#r#k#m#y# deyir: «Hasan #mi, daha t#r#k#m#nin zulumu ba(dand\$. A ki(i, bir loxma #pp#kd#n /t#ri, n# zu- lumdu, siz heyli# *#kirsiniz. Qara*\$ya ox(uyursunuz, iy-qox- dan siz# yax\$n da durmax olmur» (104, 51).

O1urluq oturaq t rk * n ay\$b, #ksiklik g#tir#n hal sa- y\$lsrsa, t#r#k#m# buna igidlilik #lam#ti kimi bax\$. 2003-c ilin mart ay\$nda %#ki rayonunun Ba(G/yn k k#ndind# folklor toplay\$rd\$m. ,nformatorum 70 ya(l\$ Qurbanova Firuz# H#s#n- qulu q\$z\$ 1952-ci ild# G rc stan Respublikas\$n\$n Qardabani rayonunun Qaracalar k#ndind#n Ba(G/yn y# g#lin g#lmi(di. Hiss olunurdu ki, o, uzun ill#r %#kid# ya(amas\$na baxmaya- raq, ruh#n t#r#k#m# olaraq qalm\$(d\$. Bu qad\$n o1urluqla ba1l\$ r#vay#ti *ox h#v#sl# dan\$(d\$. 4 traf\$m\$za y\$1\$(an qad\$- lar\$n *ox t##cc b etdikl#rini g/rd kd# «Aaz, o vaxt\$ bizd# h#r gej# qap\$ya bir heyvan o1urruyuf g#tirmiy#ni ki(i saym\$rd\$lar ki...», – dedi. Yerli qad\$nlar a1\$zlar\$n\$ b z#r#k «Yax(\$ g/rax, o1urrux n# vaxdan ki(iliyh sayilifdi», – dey# cavab verdil#. Eyni hal /z n qaraqoyunlular aras\$ndan toplanm\$(l#tif# v# r#vay#tl#rd# d# g/st#rir.

«%#ki folkloru» kitab\$nda «Qaraqoyunlu ixtil#tl#ri» ba(- l\$1\$ alt\$nda verilmi(#hvalatlar da oturaq t rkl#rl# t#r#k#m#l#r aras\$ndak\$ d (nc# t#rzinin f#rqliliyini a(karlamaq bax\$m\$n- dan g/z#l n mun#l#rdir (10).

«Qon(u q\$z\$n t#rifi»nd# oturaq camaatla t#r#k#m#l#rin qad\$na yana(ma t#rzi diqq#ti *#kir. G#l#n el*il#rin yan\$nda qon(unun q\$z\$n\$ t#rifl#y#n t#r#k#m# deyir: «A1r\$n\$z al\$m, ay qarda(lar, lap yax(\$) eliyif g#lmisiniz. Vallah, ona q\$z dem#k olmaz, y\$x\$ls\$ /y n dir#yidi. Bir payaynan be(ki(ini bird#n

yatd\$r\$. 5 kl arav\$ya qo(, da1\$n ba(\$na qald\$rs\$n. ,nan\$n ki, qon(umuzdu diy#, demir#m, P#rzad balam\$z qo(ulu k#ldi, atd\$, cam\$(d\$...» Ki(i h#l# s/z n tamamlamam\$(el*il#r qal-x\$b deyirl#r: «Sa1 olun, day\$, biz ged#si olduq. Biz buraya q\$za g#lmi(dik, mal-qara alma1a yox» (10, 226).

G n n */ld#-bay\$rda ke*ir#n t#r#k#m#y# fiziki c#h#t-d#n olduqca g cl , #rin# t#s#rr fat i(l#rind# k/m#k etm#yi bacaran qad\$n laz\$md\$r. 4 kin*ilik v# s#n#tkarl\$qla m#(1ul olan oturaq #hali is# yaln\$z ev i(l#ri il# m#(1ul olma1\$ bacaran qa-d\$n axtar\$r. Bununla yana(\$, t#r#k#m# * n d# oturaq h#yat t#r-zin# v#rdi(etm#k *#tindir. ,l boyu yaylaqdan q\$(la1a, q\$(laq-dan yayla1a k/* ed#n, g n n ancaq mal-heyvana qulluqla ke-*ir#n t#r#k#m# oturaq h#yata he* c r al\$(a bilmir. A(a1\$dak\$ n mun# bu bax\$mdan maraq do1urur: «T#r#k#m# q\$z\$ il# ev-l#nmi((#kili #r onun x#yan#t etm#sind#n (bh#l#nib arvad\$n\$ g d r v# qar(\$la(d\$1\$ m#nz#r#d#n d#h(#t# g#lir. G/r r ki, arvad\$ ba1da iki yer# da(y\$1\$b; bir t#r#fd# d/rd-be(iri da(, o biri t#r#fd# is# on-on be(x\$rda, a1 da(. Arvad gah iri da(lar\$ #li il# s\$1allay\$b deyir: «Ho-ho, qoy s#ni sa1\$m». Gah da o biri iri da(\$ s\$1allay\$r: «Ho-ho, sar\$ in#yim, vedr#ni doldur, s#nn#n k - s#r#m haa!» Sonra #lind#ki nazik *ubuqla x\$rda da(lar\$ vurub deyir: «7 (, ke*i, yiy#n /ls n, t#rp#n qoyunlar\$ apar, xalx\$n s r l#ri / r (# *atd\$, s#n h#l# t#rp#nm#mis#n» (10, 261).

Onu da qeyd ed#k ki, %%kinin oturaq v# elat #halisi aras\$nda olan etnoqrafik f#rql#rl# yana(\$, rayonun k#nd v# (#h#r #halisi, o c ml#d#n ayr\$-ayr\$ k#ndl#ri aras\$nda da etnoqrafik f#rqlilikl#r m/vcuddur. H#min f#rql#r folklor da #ks olunur. Bu ziddiyy#tl#r l#tif#l#rd#, deyim v# ifad#l#rd# daha *ox z# *\$x\$r. %%ki (#h#rinin #halisi aras\$nda bu tipli folklor m#tn-l#ri *ox s/y#nilir:

Motal papax k#ntdil#r,
Al#mi t#rp#tdil#r.
S..a-s..a g#ldil#r,
Y\$1a-y\$1a getdil#r (10, 331).

Az#rbaycan\$n #ks#r b/lg#l#ri * n s#ciyy#vi olan b#zi paremil#r %#ki m hitind# /z n n konkret nvan\$n\$ tap\$r: «H#r yerd#n bir-bir, Oxudun yar\$s\$» (79).

Bel# sata(malar, ehtimal ki, k#ndin b/lg# * n xarakterik olmayan mental x susiyy#tl#rind#n do1ur. A(a1\$dak\$ deyiml#r d# ox(ar s#ciyy# da(\$y\$r: «Qoxmuxlunu g/r#n g/-r fd , g/rm y#n d# arzuluy#-arzuluy# gessin»; «D#hn#liy# salam verif #l\$n\$ *#kd\$ns\$ barmaxlar\$ns\$ say» (79).

- Meyv#nin pisi n#dir?
- Gaval\$.
- ,nsan\$n pisi kimdir?
- D#hn#li (79).

%#ki (#h#ri il# G/yn k kndl#rinin #halisi h#m l#hc# f#rql#rin# g/r# se*ilirl#r, h#m d# xarakter bax\$m\$ndan m #y#n q#d#r f#rqlidirl#r. %#kilil#r g/yn kl l#ri «qada g/yn kl » (G/yn kl l#r m raci#t zaman\$ «qada» s/z nd#n *ox istifad# edirl#r), «yaveyn#n h/km#ti y\$xan g/yn kl » (1930-cu il G/yn k syan\$na i(ar#dir) adland\$rlar. G/yn kl l#r d# /z n/vb#l#rind# (#kilil#r# borclu qalm\$rlar. Onlar (#kilil#ri «q#-piyh noxulu» ((#kilil#r haqq-hesabda *ox d#qiqdirl#r), x\$nal\$ noxulu» (4 vv#ll#r %#ki (#h#rind# ya(ayan qad\$nlar\$ns\$ #ks#riy-y#ti sa*lar\$na x\$na yaxard\$lar) (79) adland\$rlar.

Rayonun k#ndl#ri d# /z aralar\$nda etnoqrafik f#rqlilik-l#r# malikdir#r. %#kinin G/yn k kndl#ri da1 kndl#ridir. Bu kndl#r meyv#nin bollu1u il# se*ilir. G/yn kl l#r i*m#li suyu

%in *ay\$ndan g/t r rl#r. Babaratma k#ndi is# onlara nisb#t#n aran k#ndi say\$l\$r. Bu k#ndin #halisini i*m#li su il# artezian quyular\$ t#min edir. G/yn k kndl#rinin #halisi %#kinin dig#r camaat\$na nisb#t#n / z s#rtlikl#ri, c#surluqlar\$, d/y (k#nlikl#ri il# f#rql#nirl#r. Babaratmal\$lar is# xarakterc# h#lim adam-lard\$. M#i(t v# etnoqrafiyada olan bu kimi f#rql#r / z n h#-min k#ndl#rin #halisinin bir-birin# m nasib#tind# d# g/st#rir. Babaratmal\$lar g/yn kl l#ri «qaqa (meyv#) yiyy#n g/yn kl », «adamasan g/yn kl », g/yn kl l#r is# babaratmal\$lar\$ «mey#l (g/l) suyu i*#n babaratmal\$» adland\$rlar.

G/yn k kndl#rind# d#hn#lil#r# qo(ulmu(m#z#li (eirl#r d# *ox m#(hurdur:

- Haral\$san?
- D#hn#li.
- N# sat\$san\$?
- %#fd#li.
- Ne*iy#?
- 5* bi (ahiy# (79).

D#hn#lil#r haqq\$nda l#tif#l#r# d# %#ki #razisind# tez-tez rast g#lm#k olur. Bu l#tif#l#rd# d#hn#lil#r *oxbilmi(adamlar kimi q#l#m# verilir (8; 9). Qoxmuqlular haqq\$nda l#tif#l#r d# %#ki #razisind# geni(yay\$lm\$(d\$r. H#min l#tif#l#rd# Qoxmuq camaat\$ bir q#d#r sad#l/vh adamlar kimi t#svir olunur (79). Bu l#tif#l#rd#n II f#sild# geni((#kild# b#hs ed#c#yimiz * n burada onlar\$n z#rind# dayanma1\$ laz\$m bilm#dik.

%#ki #razisind# t#kc# yuxar\$da adlar\$ *#kil#n k#ndl#rl# ba1l\$ yox, %#kinin dig#r k#ndl#ri v# (#h#r #halisi haqq\$nda deyiml#r, ifad#l#r, l#tif#l#r kifay#t q#d#rdir.

%#ki folklor m hiti (#kilil#rl# yana(\$, qa*q\$n v# deportasiya olunan #haliy# m nasib#t bildirm#yi d# yaddan *\$xar-

may\$b. Bu m nasib#t folklor da yerli-g#lm# v# dini m#zh#b m st#visind# (s nn -(i#) /z n g/st#rir:

Bir #lind# b/lm#dan
Uzun boy, naziyh b#d#n.
Arvad al\$san\$_ yerrid#n al,
Arvad olmaz g#lm#d#n (79).

B#z#n xalq aras\$nda g#z#n m#z#li s/hb#tl#r sonradan l#tif#l#(#r#k dill#r #zb#ri olur: «Bir (#kilinin evind# A1dam-dan deportasiya olunmu(qa*q\$n ail#si m#skunla(\$r. Yem#k zaman\$ qa*q\$n ki(i tez-tez «H#zr#t Abbas haqq\$» dey# and i*ir. Bu and ev sahibinin xo(una g#lmir. O deyir: «H#zr#t Abbas\$n ad\$n\$ az *#k. H#zr#t Abbas, ad\$n\$ *#k#n */r#yh tapbaz». H#min hadis#d#n sonra a1daml\$ bir d# (#kilinin evind# bu ifad#ni i(l#tmir» (79).

%#ki folklor m hiti qon(u rayonlarda ya(ayan #halinin etnoqrafik x susiy#l#rin# d# m #yy#n m nasib#t bildirir. %#ki #traf rayonlardan /z m hafiz#karl\$1\$, qapal\$1\$ il# se*ilir. Qon(u rayonlar\$ #halisi h#r#k#t v# r#ftarlar\$nda (#kilil#r# nis-b#t#n daha s#rb#st v# a*\$q-sa*\$qd\$rlar. Odur ki, (#kilil#r Qax rayonundan g#lin g#tir#n adamlara deyirl#r: «Qaxa d (dun\$_, p..a d (dun\$_» (79). Qax\$n Malax k#ndind# balqabaql\$ a(\$ *ox sevir#r. Bunu bil#n %#kinin G/yn k k#ndinin sakinl#ri malax-l\$lar bel# sata(\$rlar:

– Haral\$san?
– Malax\$.
– A(\$ bi(ir qavaxl\$ (G/yn k k#ndl#rind# balqaba1\$ qavax adland\$r\$rlar).
Yiyax dadd\$-damaxl\$.
Yatax dall\$-qavaxl\$ (79).

%#kilil#r Zaqatalan\$ «mini Parij» (Zaqatala #halisi ge-yim v# davran\$(da s#rb#stliyi sevir) adland\$r\$rlar. Zaqatal\$lar is# (#kilil#ri «bic (#kili», «*oxbilmi((#kili» *a1\$r\$rlar.

Balak#nlil#r (#kilil#r haqq\$nda deyirl#r: «Bal\$ (gilas) a1ac\$ynan (#kilini qap\$nnan i*#ri qoyma» (79). Deyimin m#-nas\$ budur ki, bal\$ a1ac\$ tez art\$b-*oxaland\$r. %#kilil#r d# d (-d kl#ri yerd# toplum hal\$nda ya(ama1a meyllidirl#r.

%#ki folklor m hitind# etnik qar(\$la(d\$rmalar da s\$x (#kild# /z n g/st#rir. %#kilil#r l#zgil#rl# yax\$n qon(u olduqlar\$ * n etnik qar(\$la(d\$rma (#kili il# l#zgi aras\$nda ba(verir. Bu s#b#bd#n (#kili v# l#zgi bir *ox l#tif#l#rin #sas q#hr#man- lar\$na *evrilir. H#min l#tif#l#rd# gah iki l#zgi, gah da (#kili v# l#zgi qar(\$la(d\$r\$lr. Polietnik l#tif#l#rd#n ir#lid# dan\$(aca1\$-m\$z * n burada geni((#kild# b#hs etm#yi laz\$m bilm#dik.

4 razid#n qeyd# ald\$1\$m\$z r#vay#tl#rin d# bir qismi etnik qar(\$la(d\$rma z#rind# qurulur.

Bu iki etnik qrupun bir-birin# m nasib#ti a(a1\$dak\$ zarafatlarda da /z #ksini tapm\$(d\$r: %#kilil#r l#zgil#ri «L#zgi n#-di, g zg n#di?» dey# c\$rnad\$rlar. L#zginin buna cavab\$ «Mu-1al n#di, s\$1al n#di?» (79) olur. %#kinin yerli t rk #halisi olduqca mehriban, nsiyy#tcil camaatd\$r. Onlar soyuqqanl\$, nsiyy#t sevm#y#n l#zgil#ri bel# c\$rnad\$rlar: «Poladdan b#rk olur can\$ l#zginin, He* k#s# qaynamaz qan\$ l#zginin» (10, 346).

«L#zgi qona1\$nk\$ yiying#di», «Filank#sd# l#zgi damar\$ var», «L#zgi kimi t#rs damar\$n tutmas\$n» v# s. (79) kimi ifad# v# deyiml#r d# (#kili v# l#zgi aras\$ndak\$ m nasib#ti ifad# edir.

Dini m#zh#b etibaril# rayonun #sas #halisi s nn l#rdir. B/lg#d# (i# m#zh#bind#n olanlar da ya(ay\$rlar. %i#l#r kom-pakt hal\$nda %#ki (#h#rind# (G#nc#li m#h#ll#sind#), C#yirli,

Qayaba(\$, Bollud#r# v# C#f#rabad k#ndl#rind# m#skunla(m\$(-lar.

G#nc#li m#h#ll#sinin #halisi S#f#vil#r d/vr nd# %#kini idar# etm#k v# dayaq yaratmaq * n G#nc#d#n %#kiy# k/* - r l#nl#rin n#sill#ridir. %#kinin s nn #halisi (i#l#ri «q\$z\$lba(», b#z#n d# «q#c#r» adland\$r\$rlar. M#lumdur ki, (i# y/nl s#f#vi t#riq#ti h#m d# «q\$z\$lba(» adlanm\$(d\$r. %i#l#rin «q\$z\$lba(» adland\$r\$imas\$ Az#rbaycan\$ ba(qa s nn b/lg#l#rind# d# (Qax, Zaqatala, Balak#n rayonlar\$nda v# s.) / z n g/st#rir.

Qacar etnonimi XVIII #srd# hakimiyy#t# g#lmi(Qacar s lal#si il# ba1l\$d\$r (135, 209-210). «Q#c#r» termini is# «Qacar» s/z n n t#hrif# u1ram\$(variant\$d\$r.

C#yirli, Qayaba(\$, Bollud#r# v# C#f#rabad k#ndl#rinin #halisi is# XX #srin m xt#lif d/vrl#rind# Q#rbi Az#rbaycan- dan deportasiya olunduqdan sonra g#lib bu #razid# m#skunla(m\$((i#l#rdir.

Sovet imperiyas\$n\$n s qutu n#tic#sind# Az#rbaycan xalq\$ m st#qillik #ld# etdi v# /z milli-m#n#vi d#y#rl#rini yenid#n b#rpa etm#k imkan\$ qazand\$. Dini d#y#rl#rin yenid#n aktivl#(m#si folklor da /z t#sirini g/st#rm#y# ba(lam\$(d\$r. Rayonun #razisind# folklor ezamiyy#tl#rind# olark#n dini m/vzulu folklor m#tnl#rinin aktivl#(m#sini m (ahid# etdik. Bu proses /z n yas m#rasiml#rind# s/y#n#n r#vay#t v# nag\$llarda daha qabar\$q g/st#rir.

Ba(qa b/lg#l#rimizd# oldu1u kimi, %#kid# d# s nn -(i# m nasib#tl#ri XX #srin #vv#ll#rind# oldu1u kimi deyildir. XIX #srin sonu-XX #srin #vv#ll#rind# milli (urun g cl#nm#si il# ba1l\$ olaraq s nn -(i# m nasib#tl#ri t#drinc#n z#ifl#mi(dir. S n-n -(i# ziddiyy#tinin z#ifl#m#sind# Sovet hakimiyy#ti ill#rind# apar\$lan ateizm t#bli1at\$ da #h#miyy#tli rol oynam\$(d\$r. Buna

baxmayaraq, s nn -(i# ziddiyy#tl#ri h#l# d# b#zi insanlar\\$n (urunda ya(amaqdad\\$r. S nn -(i# ziddiyy#ti il# ba1l\\$ folklor /rn#kl#ri bu #hvali-ruhiyy#ni #ks etdirir. H#min ziddiyy#tl#ri daha qabar\\$q g/st#r#n folklor janr\\$ l#tif#dir. Fikrimizi daha yax(\\$ ayd\\$nla(d\\$rmaq * n missallara baxaq: «Bir l#zgi t#sad - f#n A(uraya g#lib *\\$x\\$r v# burada n# ba(verdiyini soru(ur. Y\\$1\\$an camaat «h z rd r», – dey# cavab verir. L#zgi /l n n harada oldu1unu soru(anda camaat onlar\\$n 1300 il bundan qabaq q#tl# yetirildikl#rini s/ yl#yir. Buna heyr#tl#n#n l#zgi deyir: «Can, ay yaz\\$qlar, x#b#r siz# n# yaman gec *at\\$fd\\$» (79). V# ya «G#nc#li m#h#ll#sind#n olan bir ne*# a1saqqal yolda oturub s/hb#t edirmi(. Bu zaman ba(qa bir m#h#ll#d#n olan g#nc #lind#ki t#sbehi yell#d#-yell#d# oradan ke*ir. A1saqqallardan biri deyir ki, o1ul, adam t#sbehi hel# el#m#z. O, t#sbehi o1landan al\\$r v# d#n#l#rini bir-bir *evir#r#k say\\$r: «Bax, bu imam H seyn, bu imam H#s#n, bu imam Rza, bu Abbas, bu ...». S#b-ri t k#n#n g#nc t#sbehi ki(id#n al\\$r v# yell#d#-yell#d# deyir: «,mamlar, b#rk durun, getdik» (79).

S nn -(i# ziddiyy#tl#rini #ks etdir#n daha bir janr is# r#vay#tdir. %#kid# s/ yl#n#n dini r#vay#tl#rd#n birin# g/r#, iki qon(unun #razi davas\\$ndan sonra m s#lmanlar s nn v# (i# adl\\$ iki qola par*alanm\\$lar. Bu r#vay#td# deyilir ki, iki qon(u yer st nd# dala(\\$. Onlardan biri o birinin m lk n #lind#n almaq * n qon(usuna (#r at\\$b onu vilay#td#n s rg n etdirir. Sonra is# s rg nd#n qay\\$dan ki(ini /z q\\$z\\$ il# evl#ndirir. Q\\$z\\$ il# evl#nmi(ki(i intiqam almaq * n ((#nin i*in# ka1\\$z yaz\\$b qoyur v# onu me(#d#ki a1ac\\$n ha*as\\$nda gizl#dir. A1ac b/y y b ((#ni i*ind# gizl#tdikd#n sonra o bildirir ki, Allah-t#aladan ona qon(ular\\$ haqq\\$nda nida g#lib. Camaat me(#y# gedir v# ka1\\$z\\$ tap\\$r. Ka1\\$zda yaz\\$lanlara #sas#n qon(u v# onun b t n n#sli h#min g n-

d#n etibar#n /l l#rinin qoltu1unun alt\$na a1ac, burun, qulaq de-(ikl#rin# pamb\$q qoymal\$d\$rlar. Bu r#vay#t# g/r#, q\$z\$lba(v# s nn o g nd#n ayr\$l\$r v# h#min qaydaya riay#t ed#nl#r q\$z\$lba(lard\$r (79). Bu r#vay#td#n d# g/rd y m z kimi, %#kinin dini t#hsili olmayan #halisi s nn -(i# m#zh#bl#rinin yaranmas\$n\$ islam dinind#n f#rqli olaraq m#i(#t m st#visind# izah edir.

1.4. Əhalinin məşguliyyəti və onun folklorda ifadəsi

%#ki haqq\$nda qeydl#r# m xt#lif tarixi m#nb#l#rd# rast g#lm#k m mk nd r. D nyan\$n #n m#(hur s#yyahlar\$ /z s#yah#tnam#l#rind# %#kinin tarixi, co1rafiyas\$, t#bi#ti il# birlikd# burada ya(ayan #halinin h#yat t#rzi, m#(1uliy#ti bar#d# d# olduqca maraql\$ m##lumatlar vermi(l#r (42, 45; 75,78-79; 114, 26, 164, 179, 183). %#ki Az#rbaycan\$n #n q#dim ya(ay\$(m#sk#nl#rind#n biridir. Buna g/r# d# o, Az#rbaycan\$n #n q#-dim #kin*ilik rayonlar\$ndan biri say\$la bil#r. M#nb#l#rin verdiyi m#lumata g/r#, %%kid# (#h#r m#d#niyy#ti d# erk#n *a1-larda formala(m\$(d\$r (86, 8; 107, 164). %%kid# ticar#tin v# s#n#tkarl\$1\$n inki(af\$ da buradan ir#li g/lir.

%#kinin q#dim t rk #halisi daha *ox #kin*ilik v# s#n#t-karl\$qla m#(1ul olur. Rayonun #razisinin #kin# yararl\$ m nbit *ay vadil#ri, b#r#k#tli d z#nl#ri #kin*ilikl# m#(1ul olma1a #lveri(li (#rait yarad\$r.

%%kid# #halinin erk#n oturaqla(mas\$ onu Az#rbaycan\$n #n q#dim s#n#tkarl\$q m#rk#zl#rind#n birin# *evirmi(dir. Dig#r bir t#r#fd#n d# gil, a1ac, m xt#lif lifli bitkil#r, boyaq madd#l#ri, yun, q#zil, g/n, d#ri v# s. kimi xammalla bol olan %%kid# s#n#tkarl\$1\$n inki(af\$na #lveri(li (#rait yaranm\$(d\$r (86, 10). M xt#lif s#n#t n/vl#rinin say\$na g/r# %%ki Az#r-

baycan (#h#rl#ri aras\$nda st n m/vqey# malik olmu(dur. %#-kid# d#mir*ilik, misg#rlik, qalay*\$l\$q, d#rzilik, dabbaql\$q, (#-b#k#*ilik, dulus*uluq, xarratl\$q, d lg#rlik, metali(l#m#, z#r-g#rlik, papaq*\$l\$q, silahsazl\$q, boyaq*\$l\$q, ip#k*ilik v# s. Onlarla bu kimi s#n#t sah#si geni(inki(af etmi(dir (87, 8).

Az#rbaycan\$n dig#r (#h#rl#rind# oldu1u kimi, %#ki s#-n#tkarlar\$ da bir yerd# c#ml#(m#y# meylli olmu(lar. %#ki (#-h#rind#ki k *#l#rin adlar\$ da bunu bir daha s but edir: %albaflar ((al toxuyanlar), Sabun*ular, Xarratlar, S#rkarlar (qoyun*ular), Q\$(laq v# s. Bu adlardan yaln\$z Q\$(laq pe(# v# s#-n#t ad\$ bildirmir. Amma R. 4 f#ndizad#nin verdiyi m#lumata g/r#, bu m#h#ll#d# d# s#n#tkarlar ya(am\$(lar. Burada xana m#xsus barama qurdlar\$ saxlan\$rd\$ (49, 74).

%#kinin k#ndl#rind# d# s#n#tkarl\$q geni(inki(af etmi(-dir. K#ndl#rd# h#r n#sil s#n#tkarl\$1\$n bir n/v il# m#(1ul olmu(dur. Bu v#ziyy#t XX #srin 50-60-c\$ ill#rin# kimi davam etmi(dir. %#ki (#h#rind# oldu1u kimi, k#ndl#rind# d# b#zi n#sil v# m#h#ll# adlar\$, h#tta l#q#bl#r m xt#lif s#n#t sah#l#ri il# ba1l\$ olmu(dur. %#kinin Ba(G/yn k k#ndind# D#mir*i u(a1\$, Qiley*il#r, Misg#rl#r kimi n#sil adlar\$, Qiley*i Avd\$lla v# s. l#q#bl#r, Ba(G/yn k, Ki(, Oxud v# s. k#ndl#rd#, h#tta %#ki (#h#rinin / z nd# Duluzlar m#h#ll#si *ox m#(hurdur.

%#kid# s#n#tkarl\$1\$n geni(inki(af\$ ticar#tin t#(#kk 1 nd# m h m rol oynam\$(d\$r. «%#kid# istehsal olunan mallar\$ bir qismi d nya bazar\$na *\$xar\$l\$r, bir qismi qon(u #yal#tl#rd# ya(ayan m (t#ril#rin t#l#bat\$n\$ / d#yir, bir qismi is# yerli bazarlarda sat\$l\$rd\$. 1846-c\$ ild# «Kavkaz» q#zetind# d#rc olunmu(«Nuxa» s#rl/vh#li m#qal#d# g/st#rilir ki, (#h#r #halisinin 3100 n#f#ri ticar#tl# m#(1uldur. Ke*n #srin 40-c\$ ill#rind# Nuxa (#h#rind#

t#qrib#n 7700 n#f#r adam ya(ay\$rd\$. Bel# *\$x\$r ki, o zaman nu-xal\$lar\$n 40%-# yax\$n\$ ticar#tl# m#(1ul olurmu(» (49, 53).

Rayon #razisi, h#m d# B/y k ,p#k Yolunun st nd# yerl#(irdi. T#bii ki, bu amilin /z d# ticar#tin inki(af\$na t#kan vermi(olurdu.

Qaraqoyunlu k#ndl#rinin #halisi daha *ox heyvandar-l\$qla m#(1ul olsalar da, son d/vrl#rd# onlarda da oturaqla(ma prosesi getm#y# ba(lam\$(d\$r. Onlar /z mal-heyvanlar\$n\$ %#ki #razisind#ki yaylaqlardan ba(qa, K#lb#c#r rayonunun yaylaqlar\$na da apar\$rd\$lar. H#min #razil#rin i(1al\$ bu prosesi bir az da s r#tl#ndirmi(dir.

4 razid# #halinin m#(1uliyy#t sah#l#rinin h#r biri il# ba1l\$ xeyli sayda folklor /rn#yin# rast g#lm#k olar. «Etnoqrafik, etnik v# dini qar(\$la(d\$rmalar» yar\$mba(l\$1\$nda maldarl\$q h#yat\$n\$ /z nd# #ks etdir#n l#tif# v# m#z#li ixtitatlardan b#hs etmi(dik. Heyvandarl\$qla m#(1ul olmaq t#kc# h#min #razid#n toplanm\$(l#tif#l#rd#, m#z#li ixtitatlarda deyil, folklorun dig#r janrlar\$nda da iz buraxm\$(d\$r. Bu x susiyy#t /z n daha *ox bayat\$larda g/st#rir:

Qoyunu quzu #mdi,
Qoymuyun, yelni n#mdi.
Yayla1a hay d (fd ,
Ham\$\$ burda c#mdi (79).

7 oban *\$xd\$ yayla1a,
Dadand\$ s t#, qayma1a.
7 oban\$n k/nl olsa,
S t d/nd#r#r ya1a (79).

Bu bax\$mdan, tapmacalar da ayr\$ca d#y#rl#ndirilm#lidir:

S fr#l#rin b#z#yi,
7obanlar\$n isd#yi.
Bi(mir ocaxda, qazda,
Yiyilir *ox l#zz#tdi (pendir) (79).

D/rt g/zd bulax,
Onun suyu d ma1 (in#yin yelni v# s d).
S#kgiz s#dr#c# (it m#m#si).
D/rd xumarcan (in#k m#m#si).
,ki m#rkan (ke*i m#m#si) (79).

Eyni x susiyy#t Qaraqoyunlu k#ndl#rind# qeyd# al\$nan atalar s/zl#rind# d# m (ahid# olunur: «Heyvan\$n can\$ a1z\$nda olar»; «Ham\$n\$n ha1l\$ bir olsa, ke*iy# *ovan tap\$lmaz»; «7ovan\$ / z n-n#n olan\$n qoyunu #kiz do1ar, quzusu da di(i olar»; «Ke*inin qoturu bula1\$n g/z nn#n su i*#r»; «Mal can yonqar\$d\$» v# s. (79).

%#ki #razisind# #kin*ilik h#yat\$n\$ / z nd# #ks etdir#n xeyli sayda folklor /rn#yin# rast g#lm#k olar. Bu bax\$mdan, atalar s/z v# m#s#ll#r, tapmacalar, bayat\$lar v# s. janrlar st nl k t#(kil edir: «Yer b#rk olanda /k z /k zd#n g/r#r»; «Yemi(in a1\$r\$, qarp\$z\$n y ng 1 »; «K/hn# arxa g#n# su g#-l#r»; «Turpun s\$x1\$1\$nnan seyr#hliyi yax(idi»; «Tullana-tul-lana ehma1\$n, opvana-opvana bi(ma1\$ olar» (79).

Bir il #k#rl#r,
Yeddi il bi*#rl#r (yonca) (79).

Atas\$ el qocas\$,
Anas\$ yayma xatun.

Bac\$\$ el g/z#li,
Qarda(\$) toy d#lisi
(T#n#k a1ac\$, t#n#k yarpa1\$,
z m, (#rab) (79).

Bi*in*i bafa ba1lar,
Bi*dikc# bafa ba1lar.
Bir yar v#fas\$z *\$xsa,
Kim ona v#fa ba1lar? (79)

,reyhan\$ sa(dim d z#,
Boy verdi, qalxd\$ diz#.
,reyhan boy'l qarda(,
Niy# g#lmiyisan biz#? (79).

%#ki s#n#tkarl\$1\$n\$n y ks#k s#viyy#d# inki(af\$, t#bii ki, folklor da /z izl#rini buraxmaya bilim#zdi. %#ki #razisind# s#n#tkarl\$qla ba1l\$ folklor n mun#l#ri says\$z-hesabs\$zd\$r. %#ki s#n#tkarl\$1\$, dem#k olar ki, b t n folklor janrlar\$nda iz qoymu(dur. S#n#tkarl\$qla ba1l\$ b#nz#tm#l#r#, metaforalara %#ki-d#n toplanm\$(bayat\$larda tez-tez rast g#linir:

Bax*as\$ bars\$z adam,
Heyvas\$z, nars\$z adam.
Qileysiz qava b#nz#r
H#mi(# yars\$z adam (79).

4 ya1\$nda m#si var,
Q\$z\$ldan d ym#si var.
Qoymur ged#m yan\$na,
Bir zal\$m n#n#si var (79).

Arax*\$n\$n z#ri var,
Butas\$ var, z#ri var.
Xumar baxan g/zd#rin
Yar\$ma b#nz#ri var (79).

%#ki s#n#tkarl\$1\$n\$n izl#rin# #razid# yay\$lm\$(atalar s/z-l#ri v# tapmacalarda da rast g#linir: «%#yird ustas\$nnan bi bar-max uxar\$ olmal\$d»; «Mal\$n\$ mal olunca, bazar\$n\$ bazar ol-sun»; «G/deyh ki(i *#p#r yorar (biz)»; «Al\$c#n quy# d (d , qulaxlar\$ ili(di (x#nc#r)» (79).

4 razid#n toplanm\$(l#tif#l#rin d# m #yy#n bir qisminin m/vzusunu s#n#tkarl\$q t#(kil edir. L#tif#l#rin birind# o1lunu misg#r g/rm#k ist#y#n ata onu apar\$b misg#r yan\$nda (#yird qoyur. Usta ataya (#yirdini iki il# misg#r kimi yeti(dirm#y# s/z verir. Ancaq * g nd#n sonra ev# qay\$dan (#yird atas\$na da misg#rliyi «/yr#dir»: «4 sli misdi, qoydun k r#y#, oldu isti, d/yd n, oldu yast\$, #ydin, tasd\$» (8, 248).

Dig#r s#n#t n/vl#ri kimi, ip#k*ilik d# #razid#n qeyd# al\$nm\$(folklor /rn#kl#rind# d#rin iz buraxm\$(d\$r. ,p#kd#n haz\$rlanm\$(par*a, geyim adlar\$na #raziy# m#xsus folklor n mun#l#rind# tez-tez rast g#lm#k m mk nd r. Bu bax\$m-dan, bayat\$ janr\$ st n m/vqey# malikdir:

K#l#1ay\$ qat-qat m#n#m,
Heyrat\$ d/rt qat m#n#m.
Sevdiyim# getm#s#m,
Bil ki, bim rv#t m#n#m (79).

Suya ged#yh ikimiz,
G l#vat\$n y k m z.

%ahm\\$r d / (#yh, g l yasd\\$x,
Yat\\$f qalax ikimiz (79).

, p#k*ilikl# #laq#dar yarad\\$lm\\$ (tapmacalar\\$n b/y k #k-s#riyy#tinin a*mas\\$ baramaqurdudur. Bu tapmacalar %#kid# daha aktiv (#kild# i(l#nir:

Bir qu(um var alac#.
Getdi, qondu a1ac#.
9 z n# bi / y tihdi,
N# qap\\$ qoyd , n# bac# (79).

7 ay a(a1\\$ i(im var,
Z#ryalda g m (m var.
M (#ba1l\\$ otaxda
G/z ba1l\\$ qu(um var (79).

9 z qavr\\$n\\$ /z qazar (79).

Yuxar\\$da verilmi(h#r * tapmacan\\$n a*mas\\$ baramaqurdudur.

B/lg#d# ip#k*iliyi /z nd# #ks etdir#n dig#r folklor janrlar\\$ il# d# tez-tez rastla(maq m mk nd r.

Ticar#tl# ba1l\\$ folklor n mun#l#ri d# el# ticar#tin /z n n yarand\\$1\\$ vaxtdan formala(ma1a ba(lam\\$d\\$r. Orta #srl#rd#n z b#ri %#kid# ticar#tin q dr#tli inki(afs, t#bii ki, folklordan da yan ke*m#mi(dir. %#ki folklorunun el# bir janr\\$ yoxdur ki, orada ticar#t #hvali-ruhiyy#si /z izini qoymam\\$ (olsun. Bu bax\\$mdan, atalar s/zl#ri st n m/vqey# malikdir: «Bir q#p#yi xa(damaxdan /t#ri 100 q#p#yhlik ha1\\$l laz\\$md\\$»; «Q#p#yh q#p#y# s/k#n#r»; «Mal\\$n\\$ mal olunca, bazar\\$n\\$ bazar olsun»; «Alveri pul eliy#r, davan\\$

q\$ll\$nc»; «Nal\$n\$ almam\$(m\$x\$n\$ *axma»; «Dos m#ni alverd#g/rs n»; «Ald\$m qoz, satd\$m qoz. Maşa da qald\$ toz» (79).

%#kid#n qeyd# al\$nm\$(bayat\$lar\$n, tapmacalar\$n bir qis-mind# %#kinin ticar#t h#yat\$n\$ m #yy#n q#d#r #ks etdir#n l/vh#l#r# rast g#lm#k m mk nd r:

%#kid#n karvan gedir,
9 n nd# sarvan gedir.
,ntizar g/zd#rimn#n
Gec#g nd z qan gedir (79).

Haydaban\$, huydaban\$,
Alt\$ aya1\$, iki davan\$ (t#r#zi) (79).

,ki tatar, biri yatar (t#r#zi) (79).

%#kid#n toplanm\$(l#tif#l#rin d# xeyli hiss#sinin m/vzu-sunu ticar#t t#(kil edir. A(a1\$dak\$ l#tif#l#r ticar#t #hval-ruhiy-y#sini #ks etdirm#k bax\$m\$ndan g/z#l n mun#l#rdir: «Hac\$ day\$dan u(aqlar\$na nec# pe(# /yr#tm#sini soru(duqda o deyir: «7a1an\$n qula1\$na pulu yax\$nl(a(d\$r\$f (\$qq\$ldad\$ram. 4 y#r u(aq ba(\$n\$ pulu t#r#f *//r rs#, dimax onnan yax(\$ tacir *\$xa-s\$d\$, yox, #y#r ba(\$n\$ t#rp#tm#s#, ba(qa s#n#t# gediciyh» (8, 224); «Hac\$ day\$, alver*ini hans\$ c#h#tin# g/r# qiyim#tl#n-dirirl#r», – dey# soru(duqda Hac\$ day\$ deyir: «Mayas\$z qa-zanc g/t rmax ba(ar\$1\$na g/r#» (8, 225).

1.5. Qərbi azərbaycanlılar və Qarabağ sakinlərindən toplanmış folklor mətnlərinin səciyyəvi xüsusiyyətləri

Q#rbi az#rbaycanl\$lardan toplad\$1\$m\$z folklor material-lar\$n\$ bir s\$ra /z n#m#xsusluqlar\$ var. Bel# ki, onlardan qey-

d# ald\$1\$m\$z bayat\$larda apar\$c\$ x#tt v#t#n h#sr#ti v# ayr\$l\$q-d\$r. Qeyd ed#k ki, b#zi s/y l#yicil#r bayat\$ *a1\$rank#n #n#n#vi bayat\$ formas\$ndan k#nara *\$x\$rd\$lar. Bunu tamamil# t#bii hal saymaq olar. 7 nki h#min anda s/y l#yicinin #sas m#qs#di /z hissl#rini ifad# etm#k oldu1undan o, formaya q#tiyy#n fikir vermir. Bayat\$n\$n strukturunun d#yi(ilm#si, #sas#n, /z n
* nc misrada – s#rb#st misrada g/st#rir:

Araz\$ ay\$rd\$lar,
Qumunan qay\$rd\$lar.
Ay m#nim k#ndim, ay m#nim s#rin bula1\$m, ay m#nim
uca da1\$m,
m#n sizd#n ayr\$lmazd\$m, bu ya(\$mda
M#ni zornan ay\$rd\$lar (79).

Da1lara bin# g#ll#m,
Ged#r#m, g#n# g#ll#m.
S#nin soyux bula1\$n,nan i(s#m bir d#, g/y *oman\$n,da
g#zs#m bir d#,
,mana, din# g#ll#m (79).

Da1lar marala qald\$,
Otu sarala qald\$.
G#ldim, ala yaylaxlar, s#rin bulaxlar, uca da1lar, g/y
*#m#nn#r,
O da marala qald\$ (79).

Da1lar da1\$md\$ m#nim,
Q\$(oyla1\$md\$ m#nim.

Dindirm# m#ni, ay o1ul, m#nim elim-g n m qald\$,
m#nim uca da1\$m qald\$, m#nim axan *aylar\$m qald\$,
s#rin bulaxlar\$m qald\$,
Yaman *a1\$md\$ m#nim (79).

Q#rbi az#rbaycanl\$lardan folklor toplayark#n iki d#n# d#
xoryat qeyd# ald\$q. Prof. Q.Pa(ayev M.H.T#hmasib v#
A.M#mm#dovaya istinad#n daha *ox K#rk k folklorunda rast
g#lin#n xoryat adl\$ bayat\$ n/v n n vaxtil# Az#rbaycanda da
geni(yay\$ld\$1\$ q#na#tin# g#gmi(dir (127, 29).

D#rd #k#r#m,
D#rd #kif, d#rd bi*#r#m.
Qo(aram d#rd c t n ,
9z m# d#rd #k#r#m (79).

Qara ba1\$,
G#nc#nin Qaraba1\$.
Bir t#rlan itirmi(#m,
Boynunda qara ba1\$ (79).

Q#rbi az#rbaycanl\$lar aras\$nda sa1\$n n#1m#l#ri, «eydirm#-
l#r» (44, 79) d# geni(yay\$lm\$(d\$r. T#bii ki, bu da onlarda #sas
m#(1uliyy#t n/v n n maldarl\$q olmas\$ il# ba1l\$d\$r. S/y#yici
sa1\$n n#1m#l#rini h#zin, r#y#yatan bir musiqi il# oxuyurdu:

Ay n#n#m, ay n#n#m,
S#ni sa1an m#n#m.
Ay n#n#m, ay bac\$m,
Ay n#n#m, ay n#n#m (79).

Ay n#n#m, in#yin a1\$,
Doland\$ g#ldi ba1\$.
Q\$zdara cehiz ba1\$,
7 obannara ayakqav\$ (79).

Q#rbi Az#rbaycan folklorundan dan\$(ark#n bir c#h#ti d#x susi qeyd etm#k laz\$md\$r. Bel# ki, Q#rbi az#rbaycanl\$lar\$n repertuar\$nda a(\$q (eirl#ri, dastanlar yerli #haliy# nisb#t#n daha geni(yay\$lm\$(d\$r. Bu hadis# Q#rbi Az#rbaycanda a(\$q s#n#tinin geni(inti(ar\$ il# ba1l\$d\$r. S/y#yicil#rl# s/hb#timiz zaman\$ h#r s/y#yici #n az\$ 3 dastan\$n ad\$n\$ *#kirdi. Ancaq onlardan he* biri bir dastan\$ da olsun tam (#kild# s/y#y# bilm#di. S/y#yicil#r dastan\$ «na1\$l» adland\$rd\$lar. Onlardan na1\$l dan\$(ma1\$ xahi(ed#nd# «4 sli-K#r#min na1\$l\$n\$» bilir#m, «Al\$ xanla P#ri xan\$m\$n na1\$l\$n\$» bilir#m, deyimmi?», – dey# soru(urdular.

Son ill#rd# ba(vermi(hadis#l#rl# #laq#dar olaraq ba(qa b/lg#l#rimiz kimi, %#ki rayonu da /z quca1\$n\$ Qaraba1 qa*-q\$nlar\$na a*m\$(d\$r. Qeyd etm#k ist#rdik ki, Qaraba1dan g#l#n #hali rayonda da1\$n\$q (#kild# yerl#(dirilmi(dir. Bu v#ziyy#t onlar\$n folklorunu toplamaq i(ini *#tinl#(dirir. Buna baxmayaraq, qa*q\$nlar\$n m#skunla(d\$1\$ b#zi b/lg#l#r# gedib onlardan xeyli folklor /rn#yi toplaya bildik.

Bayat\$ Qaraba1 folklorunun #n aktiv janrlar\$ndan biri-dir. Q#rbi az#rbaycanl\$arda oldu1u kimi, qaraba1l\$lar aras\$n-da da v#t#n, yurd h#sr#ti il# ba1l\$ bayat\$lar daha aktiv (#kild# deyilir:

Buxar\$ qurum olar,
Yand\$xca qurum olar.

V#t#n yada d (#nd#
5 r#y# zulum olar (79).

A(\$x diyarbadiyar,
Xal\$x diyarbadiyar.
Qoydu sapanda bizi,
Atd\$ diyarbadiyar (79).

Yayl\$1\$m\$z ya1l\$d\$,
Sin#m *arpaz da1l\$d\$.
N# g#l#n var, n# ged#n,
Yollar\$m\$z ba1l\$d\$ (79).

M#h#bb#t m/vzulu bayat\$lar qaraba1l\$lar\$n dilind# v#-
t#n h#sr#tli bayat\$lara *evrilib. Hissl#r bayat\$n\$n m/vzusunu
d#yi(m#k g c n# malikdir. Bayat\$n\$ s/y l#diyi anda s/y l#yici-
d# hans\$ hiss qabar\$qd\$rsa, o hiss d# bayat\$da /n# *\$x\$r. 1996-
c\$ ild# %#ki rayonunun Cumak#nd adl\$ #razisind# folklor
ezamiyy#tind# olark#n h#min k#ndin sakini %#hmirova 4 sm#r
Balab#y q\$z\$ndan ba(qa folklor m#tnl#ri il# birlikd# a(a1\$dak\$
bayat\$n\$ da qeyd# alm\$(d\$q:

Yayl\$1\$m h#(di-h (d ,
Bir uc s y# d (d .
H#yif, m#n yazan m#ytuf
Getdi, q#dirbilm#z# d (d (79).

2004-c ild# folklor toplayark#n %#ki rayonu Paliment
adl\$ #razisind# m#skunla(m\$(A1dam rayonu M#rzili k#nd
sakini S#f#rova Kifay#t C#mil q\$z\$ h#min bayat\$n\$ biz# bu va-
riantda dedi:

D#smal\$m a(d\$-u(du,
Bir ucu suya d (d .
Hay\$f, m#nim g l /mr m
G#ldi, q#ribliy# d (d (79).

Yen# bir bayat\$n\$ * variantda qeyd# ala bildik. 1996-c\$ ild# %#ki rayonu Cumak#nd sakini Mustafayeva P#ri 4hm#d q\$z\$ biz# bel# bir bayat\$ s/y l#mi(di:

Bula1\$n ba(\$ yand\$,
Divinin da(\$ yand\$.
T#kc# s#nn#n /t#ri
5 r#yimin ba(\$ yand\$ (79).

H#min bayat\$n\$ 2003-c ild# %#ki rayonu Ba(G/yn k k#nd sakini M r(dova B#n/v(# Yusif q\$z\$ndan a(a1\$dak\$ variantda qeyd# ald\$q:

Arpa qoru1un ba(\$,
Q\$z\$l z y n qa(\$.
S#ni m#nn#n eliy#nin
Yans\$n reyinin ba(i (79).

2004-c ild# folklor ezamiyy#tind# olark#n 1992-ci il-d#n %#ki rayonu Paliment adl\$ #razisind# m#skunla(an La*\$n rayonu K rdhac\$l\$ k#nd (La*\$n rayonun #halisi bu k#ndi «Qurdqac\$» adland\$rsa da, n#d#ns#, sonralar h#min k#ndin ad\$ «K rdhac\$l\$» kimi s#n#dl#(dirilmi(dir) sakini ,badova Pakiz# Cavan(ir q\$z\$n\$n dilind# h#min bayat\$ v#t#n h#sr#tli qar1\$(-bayat\$ya *evrilmi(di:

Da1lar\\$n ba(\\$ yans\\$n,
Divinin da(\\$ yans\\$n.
Bizi v#t#nn#n ed##n,
5 r#yinin ba(\\$ yans\\$n (79).

%#kid# m#skunla(m\$(qaraba1l\$lar\\$n t#kc# bayat\$lar\$
deyil, laylalar\\$ da v#t#n h#sr#tlidir:

Deer, m#n a(\$x, deyir#m, yaral\$ da1lar,
Laylay, balam, a laylay.
K#sif aran\$ da1lar,
Laylay, balam, a laylay.
N# ged#n var, n# g#l#n
K#sif aran\$ da1lar, a laylay, laylay (79).

Aran yerin arpas\$,
Laylay balam, a laylay.
Q#rif q\$z\$n k / rp#si,
Laylay balam, a laylay (79).

Qaraba1l\$lardan xeyli sayda a(\$q (eirl#ri, A(\$q 4 l#sg#rl#
ba1l\$ r#vay#tl#r d# qeyd# ala bilmi(ik. La*\$n rayonundan di-
d#rgin d (m (h#myerlil#rimiz aras\$nda Qa*aq N#bi il# ba1l\$
r#vay#tl#r d# dola(maqdad\$.

Onu da qeyd etm#k maraql\$ olard\$ ki, Q#rbi az#rbaycan-
l\$ara nisb#t#n qaraba1l\$lar daha *ox «(#kilil#(m#y#» m#ruz
qalm\$(lar. «%#kilil#(m#» / z n ist#r m#d#niyy#td#, ist#r l#h-
c#d#, ist#rs# d# folklorda g/st#rmi(dir. H#m d# bu t#sir ya(l\$
qaraba1l\$ara nisb#t#n, g#ncl#rd# daha *ox hiss olunur. G/r -
n r, bu, Q#rbi az#rbaycanl\$lardan f#rqli olaraq, qaraba1l\$lar\$n
kompakt hal\$nda ya(amamalar\$ il# ba1l\$d\$.

1.6. Şəkili xarakteri və folklor

%irinlik, a1\$rl\$q, ciddiyet#tl# yo1rulmu(komizm (#kili mentalitetinin #sas c#h#tl#ridir. Az#rbaycan\\$n h#/r regionunun #halisinin dan\$(\\$q t#rzind# / z n#m#xsus x susiyyet#tl#r vard\\$r. %#kilinin dan\$(\\$1\$nda «(irinlik» o d#qiq# diqq#ti c#lb edir. Bu (irinlik / z n daha *ox l#hc#d# g/st#rir. Prof. T.Hac\$yev tamamil# haql\$ olaraq qeyd edir ki, (#kili dey#nd# adam\\$n yad\\$na g 1 (g#lir, ist#nil#n m#kanda (#kili il# salamla(anda doda1\\$n qa*\$r (54, 20).

Bu regionun camaat\$ dig#t b/lg#l#rimizin #halisind#n h#/m d# / z komizmi il# se*ilir. <%#kilil#rin *ox maraql\$ v# m#zmunlu humorlar\$ var. Bu da onlar\\$n ciddi adam olduqlar\\$na d#lal#t edir. 7 nki (#kilil#rin dediyi kimi, humor ustalar\$ M.F.Axundov v# S.R#hman\\$n da %#kid# d nyaya g#lm#si, b#lk# d#, bu torpa1\\$n x#mirinin humorla yo1rulmas\$ il# #laq#dard\\$r» (103, 5).

Haz\$rcavab\$q (#kilinin qan\$ndad\\$r. Onun cavab tapa bilm#-diyi sual, *a(-ba(qald\\$1\$ v#ziyyet yoxdur: «Bak\$da ya(ayan lay\$sq\\$l\$ metroda ail#siyl# ged#rk#n i(yolda(\$ il# rastla(\$r. ,(yolda(\$ bax\$r ki, lay\$sq\\$l\$ / z h nd r boylu, u(aqlar\$ da / z kimi, lakin arvad\$ balacaboylu, c\\$l\$z... ,(yolda(\$ arvad\$ da u(aqlardan biri hesab ed#r#k soru(ur ki, u(aqlar\\$n * d# s#nindir? Lay\$sq\\$l\$-n\\$n cavab\$ bel# olur: «,kisi m#nimdir, biri qaynatam\\$n» (10, 223).

Amma (#kilinin (it s/hb#tl#, bo(dan\$(\\$qla aras\$ yoxdur, dan\$(\\$1\$ «urvatd\\$d».

%#kiliy#m, (#kili,
S/z m a1\$r *#kili.
Zarafatdan qa*maram,
S/z h#ddini a(maram,
S/z-s/hb#tim bal-(irin,
Yaz d#ft#r# h#r birin.

G 1 (m qanatd\$ds,
L#zz#tdidi, dadd\$ds.
%it s/z# ba(qo(maram,
H#r s/z m urvatd\$ds (103, 128).

%#ki yumoru /z n t#kc# l#tif#d# yox, folklorun dig#r janrlar\$nda da g/st#rir. El# bir folklor janr\$ yoxdur ki, %#ki yumoru orada /z izl#trini qoymam\$(olsun. %#kid#n toplamm\$(bayat\$lar\$ bir qismi ciddi xarakterlidirs#, bir qismi d# zarafat m#zmunludur:

Arax*\$n\$ sallama,
Yuyub yer# tullama.
El# g/z#l deyils#n,
A1\$z-burun sallama (8, 311).

H#r kolda bir g l n var,
S#nin ne*# dilin var?
Gizl#tm#, g#l a*\$q de,
5 r#yind# kimin var? (8, 310).

4 razid#n qeyd# al\$nm\$(layla v# ox(amalarda %#ki yu-
morunun t#zah rl#rin# rast g#lirik:

Laylas\$ var – a(\$, da(\$,
M#m#si var – m#rm#r da(\$.
K/rp# balam c#nn#t qu(u.
Anas\$ qarava(\$, atas\$ */ll#r qu(u.
Layla, balam, layla (150, 37-71)

V# yaxud:

S#ni ver#n# qurban,
S#ni g/r#n# qurban.

Dimi(dim xoruz ver,
F#r# ver#n# qurban (150, 37-71).

H#tta bir q#d#r «a1\$r», «ciddi» janr say\$lan atalar s/z-l#ri d# yumorsuz /t (# bilmir: «Kirpi d# balas\$n\$ s\$1all\$y#nd# el# bilir m#xm#r s\$1all\$yir»; «,yirmisind# /yl#nmiy#nin, otuzunda a1\$llanmiy#nin, q\$rx\$nda varanmiy#ninki, altdan getdi» (10, 62-63) v# s.

%#ki camaat\$ nsiyy#t zaman\$ h#m nitql#rind# aforistik ifad#l#r# *ox yer verir, h#m d# bu zaman /z bam#z#likl#rind#n qalm\$rlar: «Yimaxnan giymax olmaseydi, adam xan kimi dolanard\$»; «Ay m#nn#n olannan sora, ulduz, g/z n# barma-1\$m» v# s. (79).

%#ki yumoru bazar t#rifl#rind#n d# yan ke*mir: «Nall\$ quzu #ti qurtard\$ ha...»; «Pulu ver bel# mala. Q\$z\$ ver ke*ala»; «Qo* #ti, quzu quyru1u, bunu yiyn xoruz kimi bann\$y#r»; «Ay #t alan, biz dil d#llal\$y\$x»; «,sti, qaynar, bu1lanan #t, d#d#m #rk#kdir, /zz m /1 m, d#d#m #rk#kdir» (103, 164-165) v# s.

9 z n#m#xsus haz\$rcavabl\$qlar\$, komizml#ri, ifad#li dan\$(q t#rzl#ri il# se*il#n (#kilil#r haz\$r m#s#l v# r#vay#tl#rd#n istifad# etm#kl# kifay#tl#nm#mi(, /z m#i(#t v# h#yat t#rzl#ri il# ba1l\$ yeni folklor n mun#l#ri d# yaratm\$(lar: «Ba(G/ yn kd# D\$voolu Yonus ad\$nda bir ki(i varm\$. Ki(i yalan*\$l\$qda ad *\$xard\$bm\$. Bir g n yen# gim#g#d# deyir ki, m#n me(#yl# gedirdim, yetmi(canavar\$ bir yerd# g/rm (#m. Gim#g#d#kil#rin biri deyir: «D\$voolu, g#l bir az azalt». D\$voolu deyir, yox, azalda bilm#r#m. Onda o biri ki(i ba(lay\$r ki, m#n Qarasovda bir qavax #kmi(#m. Qavax yaman s r#tl# b/y y r, indi ta1\$ iki km uzan\$b. D\$voolu deyir ki, el# (ey ola bilm#z. Bir ki(i deyir ki, nec# olur, s#n yetmi(canavar\$ bir yerd# g/r# bilirs#n, amma qavax ta1\$ iki km uzana bilmir? De-

yir, bax, qava1\$n ta1\$ %in *ay\$n\$ ke*ib siz\$n doqqaza *atd\$. Bax, s\$nin yan\$na *at\$r ha... D\$voolu g/r r v#ziyy#t a1\$rd\$. Deyir, yax-\$. Canavar\$n say\$n\$ azaltma1a ba(lay\$r. Hay, altm\$(canavar g/r-m (#m. Deyir, bir az da azalt. Ay, q\$rx canavar g/rm (#m. Deyir, D\$voolu, g#l, bir az da azalt. Deyir, otuz. D\$voolu, g#l bir az azalt. Q#r#z, D\$voolu * canavarda dayan\$r. D\$voolu, g#l bir az azalt. Yax(\$, bir canavar. Deyir, D\$voolu, d z n de. Deyir, #(i, (\$qq\$lt\$ e(itmi(#m» (79). ,ndi d# G/yn k k#ndl#rind# yalan*\$l\$qda ad *\$xartm\$(adamlara «D\$voolu, g#l bir az azalt», – dey# sata(\$rlar.

%#ki folklorunun m #yy#n bir hiss#sini d# m#z#li mah-n\$lar, humoristik n#1m#l#r t#(kil edir:

Q\$zlar xan\$m sazanda,
A(bi(ir#r qazanda.
9z yiyr nim*#d#,
Ciyisin# ver#r */m*#d#.

Q\$zlar xan\$m sazanda,
D y s qaynar qazanda.
On be(t m#n k#bindi,
Bu da bir ki(inin g#linidi (10, 329).

%#ki komizmi /z n l#q#bl#rd# d# g/st#rir. «...l#q#bl#r adamlar\$n keyfiyy#t ni(an\$d\$r, ...onun kimliyi, xarakteri, m#n#viyat\$ bar#d# ilkin m#lumat verir» (88, 62). %#kid# l#q#bsiz adam, el#c# d# ads\$z n#sil yoxdur. Bununla ba1\$ #razid# tez-tez bel# ifad#l#rl# rastla(maq m mk nd r: «%#kid# l#q#bsiz bir adam var, o da Saqqal S leymand\$,», «%#kid# l#q#bsiz bir adam var, o da Qalo(4 hm#d» v# s. L#q#bl#r m xt#lif s#b#bl#rd#n veril# bil#r:

Pe(#, s#n#tl# ba1\$ l#q#bl#r: D#ll#k K#rim, Q#ssab %ir#li, Da(qa*\$ X#lil v# s.

Zahiri g/rk#ml# ba1l\$ veril#nl#r: B\$1 4 yyub, Do(ando-daq S\$lim, T#p#l M#mi(v# s.

Xasiyy#tl# ba1l\$ veril#n l#q#bl#r: Q\$z Usuf, Hikk# M#h#rr#m v# s.

Yer ad\$ il# ba1l\$ veril#n l#q#bl#r: Oxudlu Abdulla, Z#yzitli Yusif v# s.

N#sil ad\$ il# ba1l\$ l#q#bl#r: Masal o1lu Veys#l, K#l*# o1lu A1ab#y, X#d#h o1lu 4 hm#diyy# v# s.

M xt#lif hadis#l#rl# #laq#dar veril#n l#q#bl#r v# s.: «Ceyran M#cid l#q#binin yaranma s#b#bi il# ba1l\$ l#q#b sahibinin o1lu dan\$(d\$ ki, atam D#hn#d#n %#kiy# g#l#rk#n Trud d z sah#sind# yaral\$ ceyrana rast g#lmi(, onu evimizd# m alic# etdirib h#min sah#y# buraxm\$(d\$r. H#min hadis#d#n sonra o, «Ceyran» l#q#bini qazanm\$(d\$r (103, 188).

%#ki etnik m#d#niyy#t# sadiq qalm\$(b/lg#l#rimizd#n biridir. Etnik m#d#niyy#tin xalq\$н h#yat\$nda oynad\$1\$ rolu folklor- (nas 4.4sg#r *ox s#rast ifad# etmi(dir: «Xalq\$н bir xalq kimi m/vcudiyy#ti etnik m#d#niyy#tin m/vcudiyy#tind#n as\$1\$ds\$. Etnik m#d#niyy#t d#y#rl#rinin /lm#si xalq\$н tarix s#hn#sind#n *\$xmas\$ il# n#tic#l#nir. Tarixd#n m#lum olan bir *ox xalqlar\$н assimilyasiyas\$ m#hz etnik m#d#niyy#t d#y#rl#rinin itirilm#sinin qanunauy1un n#tic#sidir» (50, 4). %#ki c#miyy#ti m hafiz#kar, qapal\$ olmas\$ il# x susi se*ilir v# bu m hit h#m d# olduqca h#ssas m hitdir. Bu m hit ba(ver#n h#r bir hadis#y#, deyil#n h#r bir s/z# tez reaksiya verir. Odur ki, bu c#miyy#tin h#r bir zv dediyi h#r s/z#, etdiyi h#r h#r#k#t# fikir verir. Yoxsa, #traf\$н q\$naq obyektin# *evril# bil#r. Bu c#h#t /z n b/lg#nin folkloruna da dikt# etdirmi(dir: «K *# il# ged#rk#n iki qad\$н\$н dala(d\$1\$н\$н (ahidi olmu(Mirz# Abdulcabbara onlardan birinin nalayiq s/zl#ri pis t#sir edir. Mirz# Abdulcabbar onu bel# «t#n-

beh edir»: «Bu #traf m#h#ll#l#rd# n# q#d#r var qad\$н ha, ham\$с\$
saa borcludur. 7 nki onlar\$н #rl#ri bu doqqazdan ke*ill#r. O
ki(il#r s##n zo g/r f, s#so e(itm#s#ydil#r, /z arvaddar\$н\$н q#d-
rini bilm#zdil#r» (8, 232).

%#ki c#miyy#tinin h#ssasl\$1\$ /z n bu #razid#n qeyd#
al\$nm\$(#ks#r folklor m#tnl#rind# g/st#fir: «Ars\$z ki(id#n #r-
siz arvat yax(\$d\$»; «Av\$rl\$ av\$rfnnan qorxar, av\$rs\$z n#d#n?»;
«4 vv#1 dan\$(#n sonra ye(in#r»; «E((#y# qantar1a ke*irmax-
nan at olmaz»; «Ya1\$(dar ya1\$f, yarmannar b#rkiyif»; «G/r-
m#mi(# at vers#n, *ap\$b-*ap\$b /ld r#r» (79).

Bu da1lar\$н ba(\$na,
Duman */k b qa(\$na.
Kim bils# /z ayv\$н\$,
Kilim /rt#r ba(\$na (8, 307).

Su axar samanl\$qdan,
Yol ke*#r qaranl\$qdan.
7 al\$(, yax(\$l\$q el#,
N# *\$xar yamanl\$qdan (8, 308).

%#kilil#r #s#bil#(#rk#n, dem#k olar ki, he* vaxt /zl#rin-
d#n *\$xm\$r, s#s-k y qald\$rm\$rlar. %#kili /z q#z#bini Hac\$ da-
y\$н\$н simas\$nda bel# ifad# edir: «,(# yenic# t#yin olunmu(qa-
d\$н m dirin arxas\$nca dan\$(an, onu «poz1un» adland\$ran h#ya-
s\$z bir g#ncin cavab\$н\$ Hac\$ day\$ bel# verir: «Ay o1ul, poz1un
didin, anan yad\$ma d (d , n#t#rdi, sa1-salamatd\$?» (8, 208).

%#kilil#r h#m d# a1\$ll\$, m drik v# uzaqg/r#n olmalar\$ il#
f#rql#nirl#r. %#kili il# cuhudun l#tif#l#rd# z- z# dayanmas\$ v#
birincinin q#l#b#si m#hz bel# bir c#h#ti vur1ulamaq ehtiyac\$ndan
do1ur ki, l#tif#d# *oxbilmic((#kili cuhudu mat qoyur: «Bir cuhud

%#kid# cuhudlar\\$n ya(amamas\\$n\\$n sirrini /yr#nm#k m#qs#dil# %#kiy# g#lir. %#kinin gir#c#yind# bir u(a1\\$n yolda q\\$z\\$l onnuqla oynad\\$1\\$n\\$ g/r r. Ondan #lind#ki pulu ist#dikd# u(aq deyir ki, * d#f# anq\\$r, verim. Cuhud * d#f# anq\\$rd\\$qda u(aq deyir ki, n#t#ri olur, s#n e((#yh ola-ola q\\$z\\$l\\$ tan\\$y\\$rsan, m#n yox? Cuhud da %#kiy# girmiyif, oradan kor-pe(man geri qay\\$d\\$r» (79).

%#kilil#rd# folklorba1l\\$l\\$q da qabar\\$q (#kild# diqq#ti c#lb edir. «Folklor ad#tl#rin, x susiyy#tl#rin, #n#n#nin, yaz\\$lmam\\$ davran\\$ qaydalar\\$n\\$n, bax\\$ v# etiqadlar\\$n qorunmas\\$na xidm#t edir» (137, 112). M#s#l#y# bu c r yana(d\\$qda, dem#li, folklorba1l\\$l\\$q el# ad#t#n#n#y#, etnoqrafiyaya ba1l\\$l\\$qd\\$r. «Folklor etnik m#d#niyy#tin el# lay\\$d\\$r ki, burada etnik m#d#niyy#t d#-y#rl#ri daha bariz (#kild# z# *\\$x\\$r» (50, 5). Ad#t#n#n#y#, etnoqrafiyaya, m#n#vi d#y#rl#r# ba1l\\$l\\$q bax\\$m\\$ndan %#ki Az#r-baycan\\$n #n m hafiz#kar b/lg#l#rind#ndir. Bu bar#d# h#r hans\\$ bir #yintiy# (#kili s#rt m nasib#t g/st#rir. Min ill#rl# qazan\\$lm\\$ m#n#vi d#y#rl#rin st nd# o, yarpaq kimi #sir.

Ata-anaya, mumiyy#tl#, b/y kl#r# ehtiram g/st#rm#k, onlar\\$n h/rm#tini saxlamaq, b/y k yan\\$nda ab\\$r-h#ya g/zl#-m#k xalq\\$m\\$z\\$n yaz\\$lmam\\$ qanunlar\\$ndan biridir. %#kid# deyirl#r: «Ata s/z n tutmiy#ni biyavana atallar»; «Av\\$r-h#ya olan yerd# b#r#k#t d# olar» (8, 314).

%#kid# g#linl#rin qiym#ti onun ism#ti, evdarl\\$1\\$ il# yana(\$, h#m d# getdiyi ail#d# qay\\$nana, qay\\$nata s/z n n# d#r#-c#d# tutmas\$, onlara ehtiram\\$ il# /1* lm (d r. B/lg#d#n qeyd# ald\\$1\\$m\\$z bir r#vay#td# q\\$z\\$ g#lin ged#n ana onun #lin# ki*ik bir da(da verir ki, bu da(dins#, s#n d# din (100, 106). T#m-kinin, l#yaq#tin q\\$zlarda #n st n keyfiyy#tl#rd#n biri olduluna rayon #razisind#n toplanm\\$ bayat\\$da bel# i(ar# vurulur:

G/z#ll#r adaxlana,
Dill#ri qadaxlana.
Ata-ana yan\$nda
X#tir-h/rm#t saxlana (8, 307).

Az#rbaycan xalq\$nda namus, ism#t qad\$n\$n yara(\$1\$ sa-y\$l\$b. Q\$z\$ ism#tli valideynl#r h#mi(# ba(\$uca g#zmi(l#r. Qarda(lar l#yaq#tli bac\$lar\$ il# / y nm (l#r. Ki(il#r namuslu h#yat yolda(\$n\$ /zl#rin# arxa, dayaq hesab etmi(l#r. Namussuzluq /1 m# b#rab#r tutulmu(dur. Bu bar#d# (#kili deyir: «Mis qab ya d (d s\$nd\$, ya da cingild#di, f#rqi yoxdu», «Q\$z u(a1\$ a1 ka1\$zd\$, l#k# d (d , qutard\$» (79).

Qoyunu qolamazdar,
Ke*ini ovlamazdar.
A1\$l\$ q\$z olarsa,
A1l\$n\$ o1ramazdar (8, 307) v# s.

%#ki camaat\$ (irindil, xo(xasiyy#t olmalar\$ il# f#rql#nir. Ac\$ dan\$(maq, kobudluq %#kid#, bir n/v, g nah say\$l\$r. Kobud, qabar#ftar adamlar\$ (#kilil#r «q\$l\$xs\$z, codxasiyy#t» adland\$rlar. «4 (i, filanches q\$l\$xs\$z\$n biridi, yax\$n durmal\$ d/y l», «filanches yaman codxasiyy#tdi, havay\$ (eydi» kimi ifad#l#r (#kilil#rin b#dxasiyy#tli adamlara m nasib#tini ifad# edir: «Diloo (irin s/z# /yr#t», «Evd#n *\$xanda dil\$n\$n alt\$na q#nt qoy» (79), «nsan /z x#sy#tiyn#n xo(bax da olar, b#dbax da», «%irin dil min /y yiyitdi, ac\$ dil birini d# yiy# bilmiyitdi» (8, 326).

Ba1\$m\$zda g 1 olsun,
5 st nd# b lb 1 olsun.
Yar k/nl n alma1a
S#nd# (irin dil olsun (8, 310)

v# s. kimi folklor n mun#l#ri d# bu z#r#rli v#rdi(i aradan qald\$rmraq * n yarad\$lm\$(d\$).

4 razid#n toplanm\$(folklor m#tnl#rinin bir qismi m #y-y#n m#rasimi, ad#ti s/zl# el# #ks etdirir ki, sanki dinl#yici, yaxud oxucu onun i(tirak*\$s\$d\$:

K#m#r ba1la belin#,
%#rb#t verim #lin#. S#n g#linim olanda
X\$na qoyum telin# (8, 311).

Bu d/rd misral\$q bayat\$ toy m#rasimini s/zl# t#svir etm#kl# yana(\$, m#rasim haqq\$nda * etnoqrafik m#lumat\$ da /z nd# c#ml#(dirir.

Ail#y# h#ssas m nasib#t Az#rbaycan t rkl#rinin xarakterik x susiyy#tidir. Bir xalq olaraq az#rbaycan\$lar\$n ail#y# m nasib#tinin b t n parametrl#ri (#kilil#r * n d# #sasd\$. Ail# haqq\$nda #n#n#vi d nyag/r (n b t n t#r#fl#rini folklor-da m (ahid# etm#k m mk nd r. «Folklor xalq m#n#viyyat\$-n\$n g zg s d r» tezisi bu m#nada /z n do1ruldur: «4 r axar *ayd\$, arvat is# b#nd»; «Arvat var, arpadan a(eyl#r. Arvat var, ki(ini k lba(eyl#r»; «Ata olmax hasantd\$, atal\$x el#max *#tin»; «Arvat ki(inin q#n#didi» (8, 315).

4 n#n#vi xalq d (nc#sind# insan\$n kimliyi h#m d# onun #sil-n#cab#ti il# /1* 1 r. B/lg#d#n qeyd# ald\$1\$m\$z folklor materiallar\$nda «s d» v# «s m k» qohumlu1una h#mi(# x susi diqq#t yetirilir. Bu m#s#l#d# s d n rolu daha /n# *#kilir: «S d n s d olsun, zat\$n it d# olsa, olar». Amma b#z#n xalq /z /z dediyin# qar(\$ *\$x\$r, t#zad yarad\$r: «Qatran\$ qaynatsan olmaz (#k#r. Zat\$ z lm (zat\$na *#k#r» (79). H#tta

q\$z\$n b#xti onun atas\$na n# d#r#c#d# ox(amas\$ il# /l* 1 r:
«Atas\$na ox(ayan q\$z xo(baxt olar» (79).

%#kilil#r g nd#lik dan\$(qlar\$nda folklordan, nec# dey#r-l#, gen-bol istifad# edirl#r: «E((#y# didil#r, m#rf#too g/st#r, yatd\$, a1nad\$»; «Ar\$m var, ar\$m var, it ar\$s\$» (79).

«Folklor sad# xalq aras\$nda ya(ayan v# (ifahi (#kild# n#sild#n-n#sil# /t r l#n #n#n#dir. 4n#n#nin m#hsulu (ifahi yolla /t r l#rk#n inki(af edir» (137, 110). %#kilil#r g nd#lik dan\$(qlar\$nda frazeoloji ifad#l#rd#n d# *ox istifad# edirl#r. M flisl#(#n adam haqq\$nda «Yaz\$x, d z# yurt olutdu», c#sa-r#tsiz adam haqq\$nda «Vuran o1ul d#d#sinn#n soru(m#z», araqa\$(d\$ran adam haqq\$nda «Umac# k 1 qat\$y», t#nb#l v# f#ras#tsiz /vladdan gileyl#n#rk#n «Ba(\$ma b#lad\$, dal\$ma (#l#» (79) v# s. kimi deyiml#r i(l#dilir.

1.7. Şəki şivəsi və folklor

«%#ki folklorundan dan\$(ark#n ilk /nc# xat\$rlanan dil olur, %#ki l#hc#si olur» (39, 3). %#ki dialekti /z n n fonetik, morfoloji v# leksik x susiyy#tl#ri il# Az#rbaycan dilinin bir *ox dialekt v# (iv#l#rind#n se*ilir. %#ki dialektinin z#ngin v# maraql\$ x susiyy#tl#r# malik olmas\$ bir *ox t#dqiqat*\$lar\$ diqq#tini c#lb etmi(dir. G/rk#mli *uva(alimi prof. N., A(marinin 1926-c\$ ild# Bak\$da *apdan *\$xm\$(« ;<=>? @<A@B DEB@GDHI KLBMNM>I 0@P@B@P 0@B@G QSI>» adl\$ #s#ri v# M., slamovun 1968-ci ild# n#(r olunmu(«Az#rbaycan dilinin Nuxa dialekti» kitablar\$ %#ki dialektinin x susiyy#tl#rini /z nd# #ks etdir#n sanball\$ elmi-t#dqiqat #s#rl#ridir. Prof. N., A(marin %#ki (#h#rinin ayr\$-ayr\$ m#h#ll#l#rinin l#hc# x susiyy#tl#rini t#dqiq etmi(dir. G/rk#mli t#dqiqat*\$ %#ki (#h#ri (iv#l#rinin ancaq fonetik v# morfoloji x susiyy#tl#rini

#hat# edir, sintaksis v# leksikaya toxunmur. Bu t#dqiqat i(inin dig#r bir maraql\$ t#r#fi d# odur ki, m #llif rayon #razisind# ya(ayan #halinin milli t#rkibin# d# toxunaraq onlar\$n m#n(#c# t rk olduqlar\$ q#na#tin# g#lmi(dir (130, 5). M #llif kitab\$n sonunda rayon #razisind# yerl#(#n m#h#ll#, bazar, yaylaq, *ay v# k#nd adlar\$n\$n siyah\$s\$n\$ verm#kl# b#rab#r, h#m d# k#nd-l#rd# ya(ayan #halinin milli t#rkibini g/st#rmi(dir. Siyah\$da adlar\$ *#kil#n 46 ya(ay\$(m#nt#q#sinin yaln\$z ikisinin #halisi l#zgi, qalanlar\$n\$nk\$ is# t rkl#rdir (130, 182-183).

M.,slamov is# %#ki (#h#ri il# yana(\$, rayonun m xt#lif k#ndl#rind# ya(ayan #halinin *ox r#ngar#ng dan\$(q x susiy-y#tl#rini d# t#dqiq etmi(, %#ki dialektinin Az#rbaycan dilinin dig#r dialekt v# (iv#l#ri aras\$nda tutdu1u m/vqeyi m #y-y#nl#(dirmi(v# dialektd# m (ahid# olunan fonetik, morfoloji, sintaktik v# leksik hadis#l#rin geni(izah\$n\$ vermi(dir. T#dqiqat*\$ b#zi dil hadis#l#rinin izah\$n\$ ver#rk#n onlar\$ dig#r t rk dill#ri il# m qayis# edir v# bu c r dil x susiyy#tl#rin# ba(qa t rk dill#rind# d# rast g#lindiyini qeyd edir (58, 23- 25).

G/rk#mli alim Y.Qarayevin ifad#si il# des#k, Az#rbaycanda milli m#n(#y# aparan yolda q#dimliyi, ululu1u ifad# ed#n etnik sertifikat\$n t#rkibin# Az\$x ma1aras\$ il#, Qobustan qayas\$ il#, Quru*ay d#r#si il# yana(\$, bir linqvistik land(aft\$ da daxil etm#k laz\$md\$r – %#ki (iv#sini! Q/vmi f#rdilikd# sabitliyin v# fasil#sizliyin qorunmas\$nda (iv#nin land(aft s#viyy-y#sind# i(tirak\$ t rk (d nya) dil t#cr b#sind# nadir fenomen-dir. %#kinin (iv#si d# %#kinin iqlimi, m#n#vi ab-havas\$, folklor – s/z s#rv#ti, bahar-yaz libas\$ kimi t#krars\$z v# #b#didir... H#tta #n adi m#tn d# t#l#ff zd#, nitqd# bu (iv#y# k/kl#n#nd# ondan p\$qq\$lt\$, qaqq\$lt\$, (aqqanaq s#si g#lir (69, 3-5).

%#ki l#hc#sini bir az da duzlu, m#z#li v# t#krars\$z ed#n bu l#hc#d# dan\$(anlar\$n intonasiyas\$d\$r. Prof. T.Hac\$yev (#kilil#rin intonasiyas\$n\$ xarakteriz# ed#r#k yaz\$r: «Bu intonasiyan\$ analoqu yoxdur. El# bil (#kilil#r bu intonasiyan\$ /zl#rin# m#xsus yumorun donu kimi bi*mi(l#r, sonra humor yay\$ld\$qca, k tl#vil#(-dikc#, h#r (#kilinin evini, h#r ya(dan olan, h#r bir (#kilini #hat# etdikc# bu intonasiya onlar\$n m#i(#tinin b t n sah#l#rind#ki nsiyy#tini #hat# etmi(dir. H#tta (#kilil#r #cn#bi dild# d# bu intonasiya il# dan\$(rlar. Bu intonasiya il# ist#nil#n m#clisd#, ist#nil#n diyarda (#kilini pasportsuz, anketsiz tan\$maq olur» (54, 18).

%#ki dialekti #razid#n qeyd# al\$nm\$(folklor m#tnl#rind# b t n *alarlar\$, g/z#lliyi il# #ks olunmaqla b#rab#r, h#m d# b#zi janrlar\$n strukturunu d#yi(m#k imkan\$na da malikdir. M#s#l#n, b#zi bayat\$lar\$n bu dialektd# t#l#ff z hecalar\$n savy\$na t#sir g/st#rir. M#lumdur ki, bayat\$n\$n #sas x susiyy#tl#-rind#n biri d# yeddi hecal\$ olmas\$d\$r. B#z#n heca say\$nda m #yy#n istisnalar ola bil#r, amma bu f#rq *ox k#skin olma-mal\$d\$r. %#ki dialektind# h#min f#rql#rin t#nziml#ndiyi n mun#l#rl# zl#(dik. Bel# ki, h#min bayat\$lar\$ #d#bi dil# salan kimi misralardak\$ hecalar\$n say\$nda uy1unsuzluq #m#l# g#lir:

Kekiloo dara, o1lan,
Gedirs#n hara, o1lan?
Toxuyub yayl\$q verdim,
,tirm#, qara o1lan (8, 305).

4 g#r burada [kekilo] s/z #d#bi dild#ki kimi [k#kilini] (#klind# t#l#ff z edils#, bu, bayat\$n\$n heca qurulu(una x#l#l g#tir#r:

7 atanatan allaram,
Yatanatan allaram.

Torpa1o torpa1\$ma
Qatanatan a1laram (8, 312) U

bayat\$nda [torpa1o] s/z %#ki dialektind#n *\$xar\$l\$b #d#bi dilin t#l#ff z qaydas\$na uy1unla(d\$r\$lsa [torpa1\$n\$], bayat\$n\$n poetizmi z#ifl#y#r:

Bu da1lar /zl#r m#ni,
Kavaflar g/zl#r m#ni.
D# m#n gid#ri oldum,
S/v#nn#r g/zd#r m#ni (10, 324) U

bayat\$nda [daha] iki hecal\$ #dat\$ G/yn k (iv#sind# bir hecal\$ [d#] kimi s#sl#nir v# bu c#h#t d# bayat\$n\$n misralar\$n\$n yeddi hecal\$ olmas\$ prinsipini qoruyub saxlama1a k/m#k edir. [G/zl#y#r] s/z n n bu bayat\$da [g/zd#r] kimi i(l#nm#si d# yen# misrada yeddi hecal\$l\$q prinsipinin g/zl#nilm#sin# xidm#t edir. %#ki dialekti n#inki bayat\$larda heclar\$n say\$na, h#tta onun qafiy# qurulu(una da t#sir g/st#rir:

Da1llara qar yağıtdı,
K l#k vurdu, dağıtdı... (54, 18)

%#ki l#hc#si #razid#n qeyd# al\$nm\$(b t n folklor m#tnl#-rin# /z m/h r n vurub, onlar\$n (#kilinin dilind#n deyilm#sini bir daha t#sdiql#yir. Bel#likl#, %#ki l#hc#si bu #razid# dola(an folklor /rn#kl#rinin yerli-regional x susiyy#tl#rind#n biridir.

II FƏSİL

ŞƏKİDƏN TOPLANMIŞ FOLKLOR MƏTNLƏRİNİN TƏSVİRİ

Biz bu f#sild# %#kid#n qeyd# al\$nm\$(folklor m#tnl#rinin #sas x susiyy#tl#rini verm#kl# bu b/lg#nin folkloru haqq\$nda t#s#vv r yaratma1a *al\$(aca1\$q. Burada daha *ox h#min #razid#n toplad\$1\$m\$z materiallardan istifad# etmi(ik v# bu m#tnl#ri yeri g#ldikc# dig#r regionlar\$m\$zdan qeyd# al\$nm\$(variantlar\$ il# m qayis# ed#r#k %#ki folklorunun regional x - susiyy#tl#rini g/st#rm#y# *al\$(m\$(q. 4 vv#lc#d#n onu da qeyd ed#k ki, h#min m#tnl#rinancaq t#svirini verm#kl# v# dig#r regionlar\$m\$zdan qeyd# al\$nm\$(, el#c# d# ba(qa t rk xalqlar\$nda m/vcud olan variantlar\$ il# m qayis# etm#kl# kifay#tl#nm#yi m#qbul saym\$(q.

2.1. Mifoloji mətnlər və obrazlar

Bu vaxta q#d#r n#(r olunmu(Az#rbaycan Folkloru Antologiyas\$n\$n IV, VI v# XVIII cildl#ri %#ki #razisind#n toplanm\$(folklor n mun#l#rini #hat# edir. H#min folklor antologiyalar\$n\$n d#y#rini azaltmadan qeyd ed#k ki, yaln\$z Hal obraz\$ istisna olmaqla, burada adlar\$ *#kil#n dig#r mifoloji obrazlar\$n he* birin# h#min cildl#rd# rast g#lm#dik. Biz #razid#n folklor n mun#l#ri toplayark#n /z spesifikliyi il# se*i-l#n mifoloji obrazlara t#sad f etmi(ik. Bel# obrazlardan biri *Hal* obraz\$d\$r. Bu #razid# ona daha *ox ke*i, pi(ik, xoruz v# qad\$n formalar\$nda t#sad f olunur.

Halşn pi(ik v# qadşn formalar\$ dig#r regionlar\$m\$zda da geni(yay\$lm\$(d\$r. Amma Halşn ke*i d/n#rg#sin# indiy#d#k *ap olunmu(folklor kitablar\$n\$n he* birind# rast g#lm#dik. Yaln\$z Qaraqoyunlu folklor antologiyas\$nda bu obrazla ba1l\$ bir m#tnl# rastla(d\$q: «4 lin# b#rkç# d#ydimi?» (11, 73). Ancaq bu m#tnd# obrazşn ad\$ yoxdur. G/r n r, Halşn ke*i d/n#rg#si vaxtil# Az#rbaycan\$n dig#r regionlar\$nda da m/vcud olmu(dur.

Vaxt\$nda v# laz\$mi s#viyy#d# toplanmad\$1\$ * n Az#r-baycan folklorunun b/y k bir hiss#si unudulmu(dur. Amma %#ki dig#r regionlarla m qayis#d# daha m hafiz#kar b/lg# oldu1una g/r# unudulmu(folklorumuzun m #yy#n hiss#si burada /z varl\$1\$ qoruyub saxlaya bilmi(dir. O c ml#d#n Halşn ke*i d/n#rg#sini d# bu qisim folklor /rn#kl#rind#n saya bil#rik.

Bir s\$ra folklor(naslar da Halşn ke*i formas\$nda t#s#vv r-l#rin t rk xalqlar\$ aras\$nda geni(yay\$ld\$1\$nd\$ t#sdiql#yirl#. A.,nan yaz\$r ki, Alqar\$\$, Al, ad#t#n, sar\$, sar\$(n q\$z, h#rd#n ke*i (#klind#, h#rd#n is# iri, sallaq d/(l#rini dal\$na atm\$(qadşn kimi t#s#vv r edilirmi(v# evl#nm#y# d (m#n imi((121, 162).

G/rk#mli folklor(nas M.Seyidov is# Al-Albas (t\$) – Al arvad\$ inam\$ndan dan\$(ark#n g/st#rir ki, t rk xalqlar\$nda bu inam ba(l\$ca olaraq 3 y/nd# yay\$lm\$(d\$r:

1. Albas-Al arvad\$ g n#(v# su il# ili(gil#nmi(dir.
2. Heyvan (ke*i, in#k, /k z) (#klind# (zoomorf).
3. Antropomorf obraz\$, y#ni insan cildind# t#s#vv r olunmu(dur (97; 11, 56).

%#kid# Halşn ke*i d/n#rg#si *Unuqay* adlan\$r. %#ki #razi-sinin G/yn k kndl#rind# bu mifoloji obrazla tez-tez rastla(maq olur. H#min #razid#n bu obrazla ba1l\$ 16 m#tn qeyd# alm\$(q (79). 4 limizd# olan folklor m#tnl#rin# #sas#n onu dem#k olar ki,

Unuqay erk#k ke*i, o1laq formas\$nda olub, daha *ox ax(am st , qaranl\$q d (#rk#n rast g#lin#n mifoloji varl\$qd\$r.

Toplad\$1\$m\$z m#tnl#rin, dem#k olar ki, ham\$s\$nda Unuqaya q#biristanl\$q #trafs #razil#rd# rast g#linir. O, *ox zaman yolla ged#n atl\$ya, yaxud arabal\$ yol*uya sahibsiz ke*i kimi g/r n r. Ke*inin r#ngi m#tnl#rin #ks#riyy#tind# a1, yaln\$z birc# m#tnd# qara verilir.

Tap\$nt\$n\$n ke*i yox, Unuqay oldu1u bilin#nd#n sonra onun ayaqlar\$ uzanma1a ba(lay\$r. Unuqay\$n ayaqlar\$n\$n uzanmas\$ onun g cl#nm#sin# s#b#b olur. Bir m#tnd# Unuqay onu g/t r#n atl\$ya deyir: «S#ni anan\$_ namaz st# do1ufdu, aya1\$m yer# *atard\$, s#n g nun\$_a baxard\$ns». Obraz\$n bu atributu «Az#rbaycan mifoloji m#tnl#ri»nd# 238-ci n/mr# alt\$nda ged#n m#tnd#ki obrazla ox(ard\$r. H#min m#tn# g/r#, bir ki(i yolla gedirmi(. Oca1\$n yan\$ndan ke*#nd# yolda dayan\$b a1layan u(aqla rastla(\$r v# onu t#rkin# al\$r. Xeyli vaxtdan sonra g/r r ki, u(a1\$n ayaqlar\$ uzan\$r. Bir azdan ki(i hiss edir ki, u(aq t#rkind#n d (b v# arxadan onu *a1\$r\$r. Ki(i qorxusundan arxaya d/nm r. ,kinci d#f# ad\$ns e(id#n ki(i arxaya d/n r v# yek# bir 4jdaha il# rastla(\$r. 4jdaha ona anas\$n\$n namaz st# oldu1unu s/ylyir. O deyir ki, #g#r birinci d#f# *a1\$randan d/n b baxsayd\$n, s#ni par*a-par*a ed#c#ydim. Ondan qabaq da m#ni bur a g#tirm#s#ydin, s#ni yen# /ld r#c#ydim. ,ndi get (22, 131). Daha bir analoji m#tn d# «D#r#l#y#z folkloru» kitab\$nda verilmi(dir (19, 26).

Mifoloji obrazlar\$n #1-aya1\$n\$n uzanmas\$ Az#rbaycan folklorunda geni(yay\$lm\$(hadis#dir. Nax*\$van\$n S#d#r#k# razonundan qeyd# al\$nm\$(Çintirqayış adl\$ obraz da bel# bir mifoloji keyfiyy#t# malikdir (79). 7\$nt\$rqay\$(ax(am st yol k#nar\$nda rast g#lin#n mifoloji varl\$qd\$r. O, *ox ar\$qd\$r v#

uzun qollara malikdir. 7\$nt\$rqay\$(yol*ulara k/m#ksiz qar\$ v# yaxud u(aq (#klind# g/r n r. Yol*ulardan ona k/m#k etm#-sini xahi(edir. Sonra is# qollar\$n\$ onu g/t rm#k * n #yil#n yol*unun boynuna dolay\$r v# onu s\$xma1a ba(lay\$r (79).

Nax*\$van #razisind# h#min obrazo *Kəndirqayış* ad\$ il# d# rast g#linir. H#min #razid#n qeyd# al\$nm\$(bir na1\$lda «k#ndirqay\$(» ifad#si i(l#dilir: «M#lik C m(d h#r n# qiyam#t qopdusa, k#ndirqay\$(kimi yerind#n t#rp#nm#di ki, t#r-p#nm#di» (24, 96).

M#tnl#rin, dem#k olar ki, ham\$s\$nda hava i(\$qlanma1a ba(layark#n Unuqay q#biristanl\$1\$n k#nar\$na *at\$r v# /z arabadan d (b q#biristanl\$1a girir. Araba sahibinin is# dili tutulur, a*\$landan sonra onda nitq q suru yaran\$r (k#k#l#yir).

Toplad\$1\$m\$z m#tnl#rin bir qismind# sahibsiz ke*i il# rastla(an atl\$ onu t#rkin# al\$r. Bir q#d#r ged#nd#n sonra is# can\$na isti ke*#n ke*inin ayaqlar\$ uzan\$r v# o, at\$n st nd# adam kimi oturaraq atl\$n\$ s\$xma1a ba(lay\$r. Atl\$ yaln\$z bu zaman tapd\$1\$n\$ ke*i yox, Unuqay oldu1unu bilir. Bu tip m#tnl#rd# g/st#rilir ki, h#min mifoloji varl\$q *ox a1\$r v# g c-1 olur v# yen# d# hava i(\$qlanma1a ba(layanda o, /z atdan d (b q#biristanl\$1a girir. Atl\$ is# x#st#l#nir v# sa1alandan sonra aya1\$ axsama1a ba(lay\$r.

Bir ne*# m#tnd# is# Unuqay at\$ minib ona #zab ver#n mifoloji varl\$qd\$r. Onun bu c#h#ti Hal\$n qad\$n formas\$ il# st# d (r. M#tni dan\$(an s/y#yici h#tta bel# bir ifad# d# i(l#tdi ki, *ox i(l#y#n, ora-bura qa*an adamlar haqq\$nda de-yirl#r: «Filank#s Unuqay min#n ata ox(uy ». H#min m#tnl#r# g/r#, Unuqay da Hal\$n qad\$n d/n#rg#si kimi iyn#d#n, san-caqdan qorxur. Onu da tutark#n iyn#-sancaq tax\$b i(l#tm#k m mk nd r. F#rq buras\$ndad\$r ki, Hal\$ tutark#n iyn#ni onun

paltar\$na sanc\$rlar. Amma Unuqay\$ tutark#n iyn#ni onun boy-nuna v# yaxud bel damar\$na sancmaq laz\$md\$r. Yaln\$z bir m#tnd# sahibsiz ke*i qaranl\$qda yolla ged#n yol*unu aldad\$b, q#biristanl\$1\$n i*#ril#rin# apar\$r. Unuqay\$n bu c#h#ti Cinin adamlar\$ aldad\$b aparmas\$ x susiyy#ti il# st- st# d (r.

Dig#r bir m#tn# g/r#, hamil# qad\$n yatark#n Unuqay onun st n# *\$x\$b u(a1\$ t#l#f ed#n mifoloji varl\$qd\$r.

4 razid# «N#n#qay» ifad#si il# d# tez-tez rastla(maq m mk nd r. Bu ifad# paltar\$ s#liq# il# geyinm#y#n qad\$nlara qar(\$ nvanlan\$r. Z#nnimizc#, N#n#qay Unuqay\$n variant\$d\$r. Amma bu obraz\$n ad\$ ke*#n m#tn qeyd# almam\$(q.

Halin pişik dönərgəsi il# d# %#ki #razisind# rastla(maq m mk nd r. Bununla ba1l\$ 4 m#tn toplam\$(q (79). Bu m#tn-l#rin ikisind# Hal qara pi(ik formas\$nda zah\$ qad\$nlara g/r - n#r#k onlar\$ qorxudur. Birind# pi(ik d# Cin kimi adam\$ alda-daraq apar\$r. Dig#rind# d# Hal pi(ik formas\$ndad\$r v# insan-larla birg# ya(ay\$r. Evin xan\$m\$n\$paltar\$ns\$ o1urlay\$b gey#n-d#n sonra g#tirib yerin# qoyur v# bu sirri a*an adam\$ c#zalan-d\$sr. Hal\$n sirrini a*m\$(adam\$ c#zaland\$rmass\$ «Az#rbaycan mifoloji m#tnl#ri»nd# verilmi(194 V li m#tnl# tam uy1unluq t#(kil edir. H#min m#tn# g/r#, F#r#culla adl\$ bir ki(i g/r r ki, onun pi(iyi (#r qar\$(anda evd#n *\$x\$r, s#h#r qay\$d\$r. Ki(i pi(iyi g d r v# sahibsiz bir ba1a g#lib *\$x\$r. Ba1 pi(ikl#rl# dolu imi(. Ki(i bir t#r#fd#n gizl#nib i(in ax\$r\$ns\$ g/zl#yir. Pi(ikl#r #l-#l# tutub yall\$ gedirl#r. F#r#cullan\$pi(iyi is# durub bax\$r. Bir azdan pi(ikl#r onun pi(iyin# deyirl#r ki, usta F#r#culla, buyur, s#n d# oyna. Ki(inin pi(iyi o biri pi(ikl#r# qo(ulub oynamalı ba(lay\$r. Ki(i bunu g/r b ev# qay\$d\$r. Pi(ik is# ev# s#h#r g#lir. Ax(am yem#yind#n sonra ki(i z n pi(iy# tutub deyir ki, usta F#r#culla, buyur, bir oyna, biz d# baxaq. Bunu

e(id#n pi(ik c#ld ki(inin st n# cumub onun z-g/z n c\$urmaqlay\$r. Ki(i onun #lind#n g cl# al\$rlar. Pi(ik o g nd#n evd#n qa*\$r v# bir daha ev# qay\$tm\$r (22, 105).

«G/y*# folkloru» kitab\$nda da ox(ar m#tn verilmi(dir. Bu m#tn# zurna*\$ Abdulla adl\$ bir ki(i yolda(lar\$ il# heyvan satma1a gedirmi(. Onlar yataq yerind# gec#l#m#li olurlar. Ge-c# Abdullan\$ oyad\$b toyap apar\$rlar. Ki(i g/r r ki, pi(iyi onun paltosunu geyinib toyda d#f *al\$. Toy adamlar\$ pi(iy# «Usta Muroy», – dey# m raci#t edirl#r. Ki(i f rs#t tap\$b ya1l\$ #lini paltosunun ##yin# bas\$r. Bir azdan g/r r ki, d z n ortas\$nda t#k oturub. O, s#h#r ev# qay\$d\$r v# hadis#ni arvad\$na n#ql edib paltosunun #t#yini g/st#rir. Abdulla «Usta Muroy, *al» dey#n kimi pi(ik onun st n# at\$I\$r, ki(i birt#h#r onun #lind#n al\$rlar. Amma pi(ik o g nd#n bir daha ev# qay\$tm\$r (7; 67,79).

Daha bir analoji m#tn is# «G#nc#basar folkloru» kitab\$nda verilib. H#min m#tnin verdiyi m#lumata g/r#, bir ki(i qon(u k#nd# toyap *a1\$I\$rlar. Ki(i toyda g/r r ki, tan\$mad\$1\$ bir qad\$n #ynin# onun arvad\$n\$paltar\$n\$ geyinib oynay\$r. O, c#ld ya1l\$ #lini arvad\$n k r#yin# *#kir. Ax(am ev# qay\$dan ki(i hadis#ni arvad\$na dan\$(r. Onlar paltar\$n k r#yin# bax\$b ya1 izi g/r rl#r. Ki(i hadis#ni dan\$(b qurtarandan sonra ev-d#ki qara pi(ik onun z n# t p r r v# qeyb# *#kilir (13, 66).

%#kilil#r iri sin#li qad\$nlar\$ «m#m#li m#stan» adland\$-r\$rlar. 7ox maraqld\$r ki, *məstan* s/z , ad#t#n, pi(iy# aid edilir v# Hal\$n qad\$n formas\$ da iri d/(1 t#s#vv r olunur. Toplad\$-1\$m\$z m#tnl#rin birind# pi(iyin ad\$ M#sdand\$r. «G/y*# folkloru» kitab\$nda ged#n m#tn#ki pi(iyin ad\$ da M#st#nxan\$md\$r. H#min m#tn# g/r#, ev sahibi evd#ki qara pi(ikd#n (bh#l#nib onu g d r v# onun dal\$nca ged#r#k sahibsiz bir ev# g#lib *\$x\$r. Ki(i gizl#ndiyi yerd#n g/r r ki, evd#kil#r

onun pi(iyini oyuna d#v#t etdil#r. Onlar pi(iy# «M#st#nxan\$m», – dey# m raci#t edirl#r. Ki(i ev# g#lib ba(\$na g#l#nl#ri arvad\$na dan\$(r. Arvad ax(am / z n saxlaya bilm#yib pi(iyin ad\$na la1 edir. Pi(ik arvad\$ c#zaland\$r\$r v# evd#n qa*\$r (7, 79).

G/rd y m z kimi, m#tnl#rd# pi(ikl#r m xt#lif c r adlan\$rlar v# adlar\$ ev sahibind#n e(id#nd# onlar\$ c#zaland\$r\$rlar.

4 razid#n yaz\$ya ald\$1\$m\$z m#tnl#rd# *Halin xoruz dö-nərgəsinə* d# t#sad f etdik. Hal\$n xoruz formas\$nda t#s#vv r-l#rin# dig#r t rk xalqlar\$nda da rast g#lm#k m mk nd r. Hal\$in xoruz d/n#rg#si il# ba1l\$ %#ki #razisind#n d/rd m#tn qeyd# alm\$(q (79). H#min m#tnl#r# g/r#, Hal zah\$ qad\$n\$n ciy#-rini cayna1\$na ke*irib suya salan b/y k xoruzdur. Onu da qeyd ed#k ki, indiy# q#d#r ba(qa b/lg#l#rimizd#n toplan\$b n#(r olunmu(n mun#l#r aras\$nda Hal\$n xoruz d/n#rg#sin# rast g#lm#dik. Ancaq «folklorun variant\$I\$» prinsipini #sas g#tir#r#k d (nm#k olar ki, Hal\$n xoruz d/n#rg#si ba(qa b/l-g#l#rimizd# d# m/vcud olmu(dur (b#lk#, indi d# m/vcuddur).

4 razid#n folklor m#tnl#ri toplayark#n *Halin qadın və ki-çik qız uşağı formasında* da t#zah rl#rin# rast g#ldik. Onu da qeyd ed#k ki, bu tip m#tnl#r Hal\$n ke*i, pi(ik v# xoruz d/n#r-g#l#rin# nisb#t#n daha geni(yay\$lm\$(d\$. Bel# ki, #razid#n 27 m#tn qeyd# alm\$(q (79). Bu obrazla ba1l\$ 8 inam is# «%#ki folkloru» kitab\$nda verilmişdir (8, 93). H#min antologiyada bu obraz\$ ad\$n\$n *#kildiyi ba(qa folklor janr\$na rast g#lm#dik.

Bizim qeyd# ald\$1\$m\$z m#tnl#rd# Hal daha *ox a1 paltar\$, uzun arvad kimi t#svir olunur. M#tnl#rin bir *oxunda o, zah\$ arvadlar\$n ciy#rini *\$xard\$b suya *#k#r#k onlar\$ /ld - r#n mifoloji varl\$qd\$r. «Az#rbaycan mifoloji m#tnl#ri»nd# «Hal anas\$ – Al arvad» ba(l\$1\$ alt\$nda ged#n 13 m#tnd#n doqquzunda Hal zah\$ arvadlar\$n ciy#rini *\$xard\$b suya *#k#n

mifoloji obrazd\$r (22, 92-96). «A1baba folkloru» kitab\$nda ged#n «Hal anas\$» adl\$ m#tnd# v# «Nax*\$van folkloru» kita- b\$nda verilmi(iki m#tnd# d# («Hal n#n#si», «Hal anas\$») Hal eyni funksiyans da(\$y\$r (12, 46; 5, 72).

Bir s\$ra m#tnl#rd# is# bu a1 paltarl\$ arvad gah a1acdan (aftal\$ d#rir, gah qazandan dolma o1urlay\$b yeyir, gah ipd#ki paltarlar\$n yerini d#yi(ir v# s.

Qeyd# ald\$1\$m\$z m#tnl#rin bir qismind# Hal sapsar\$, yaxud a1appaq sa*lar\$ olan q\$z kimi t#svir olunur. ,st#r bu q\$z, ist#rs# d# a1 paltarl\$, uzun arvad itd#n v# d#mir #(yalardan b#rk qorxur. 4razid#n qeyd# ald\$1\$m\$z bir inama g/r#, onlardan can qurtarma1\$n #n yax(\$ yolu torpa1\$ ovsunlamaqd\$. Onda onlar ovsunlanm\$(#raziy# ke*# bilmirl#r.

Qeyd# ald\$1\$m\$z ba(qa bir m#tn# g/r#, Hal q\$za vurulur v# o, #r# ged#n#d#k q\$z\$ izl#yir. Bu m#tnd# Hal uzun d\$rnaqlar\$, b r (m (#ll#ri olan v# x\$r\$ldayan mifoloji varl\$qd\$. S/yi#yici m#tni Zaqtatalada e(itdiyini qeyd etdi.

Ərdov obrazı. B#zi b/lg#l#rimizd# Hal 4rdov adland\$-r\$1\$r. %#ki #razisind#n bu obrazla ba1l\$ iki m#tn qeyd# alm\$(q (79). Qeyd ed#k ki, 4rdovla ba1l\$ h#r iki m#tn #raziy# g#l-m#dir. 4rdov sa*lar\$ qur(a1\$na q#d#r sallanan, iri d/(l#ri olan qad\$nd\$. O, d/(l#rini *iyinl#rind#n arxaya at\$. 4rdov daha *ox ki(il#r# h cum edir. S/yi#yici bu m#tni Balak#nd# e(itdiyini qeyd etdi v# onu da dedi ki, Balak#nd# bel# bir ifad# var: «Filank#s 4rdov min#n ata ox(ay\$r».

«Az#rbaycan mifoloji m#tnl#ri» kitab\$nda da 4rdova adl\$ obrazdan dan\$(l\$r (22, 101). Bizim qeyd# ald\$1\$m\$z 4rdov obraz\$nsn zahiri g/rk#mi 4rdova il# eynidir. Bel# ki, h#r iki m#tnd# 4rdov/4rdova iri d/(l#ri olan qad\$nd\$. O, d/(l#rini *iynind#n arxaya at\$b g#zir.

,kinci m#tnd# (M#tni s/y/ y/n qad\$ n 1951-ci ild# G r-c stan Respublikas\$, Laqodexi rayonu, Qaracalar k#ndind#n %#kinin Ba(G/yn k k#ndin# g#lin g#lib) is# onun ad\$ Ardov kimi xat\$rlan\$. Bu m#tn# g/r#, Ardov at\$ min#rk#n tutulur. H#min m#tnin verdiyi m#lumata g/r#, Ardov yax(\$ hana toxuma1\$ bacar\$. O, hana toxuyark#n bel# bir mahns\$ oxuyur:

Hax*ada-hax*ada,
Paltar\$m qald\$ box*ada, ay ana.
Han\$ m#nim hax*am?
Han\$ m#nim box*am?
,yn#mi-sanca1\$m\$ sd mn#n g/t r#n g#lsin,
D#rdimi bil#n g#lsin...

El# buradaca s/y/ yici qeyd etdi ki, n#n#m *ox oxuyard\$, m#nim yad\$mdan *\$x\$b. H#min m#tn# g/r#, Ardov ni(anl\$ q\$zd\$).

Kaftar obrazı. %#ki rayonunda bu obrazla ba1l\$ 11 m#tn qeyd# alm\$(q (79). Xalq\$ n t#s#vv r n# g/r#, Kaftar daha *ox q#biristan\$ q #traffnda rast g#lin#n mifoloji varl\$qd\$. Bir ne*# m#tn# o, yolla ged#n atl\$lar\$ incidir, daha *ox i(\$qdan v# d#mir #(yalardan qorxur. Bu tip m#tnl#rin birind# Kaftar arabas\$na mindiyi (#xs# deyir ki, s#n u(aqk#n anan\$ n z n# a1 olmusan. Ona g/r# d# s#ni incidir#m. Bu m#tni XI sinif (agirdind#n qeyd# alm\$(q.

Qalan m#tnl#rd# is# Kaftar b/y rtk#n yey#rk#n t#svir olunur. Bu tip m#tnl#r# g/r#, Kaftar a1appaq, b#z#n d# bozumtul t kl , ki(iy# b#nz#r m#xluqdur. Boynunun k/k nd# yumruq boyda (i(var. ,ki aya1\$ st#, yar\$b k 1 v#ziyy#td# dayan\$.

B#z#n Kaftara bostanda qarp\$z yey#rk#n, b#z#n qazandan dolma o1urlayark#n rast g#linir. B#z#n d# o, itl#ri bo1an mifoloji varl\$qd\$.

Ba(qa bir m#tn# g/r#, Kaftar da1da ya(ay\$r v# yaban\$ meyv#l#rl# qidalan\$r. Quraql\$q zaman\$ is# h#y#tl#r# h cum edir, hin# girib xoruzlar\$ yeyir, amma toyuqlara d#ymir.

Bir m#tn# g/r# is# Kaftar q\$rm\$z\$ r#ngd# olub, k/nd#l#n yeri(i var. G/zl#ri ma((aq (%#kinin G/yn k k#ndl#rind# g/y g/zl adamlara ma((aq deyir v# onlar\$ bel# c\$rnad\$rlar: «G/y g/zl ma((aq, g#l dala(aq») g/zl#ri kimidir.

«Az#rbaycan mifoloji m#tnl#ri»nd# Kaftarkis adl\$ mifoloji obrazdan dan\$(l\$r (22, 152). M#tn# g/r#, Kaftarkis adam-dan d/nm#dir, gec#l#r q#biristanl\$1a g#lir v# t#z# q#birl#ri e(ib, /l l#ri *\$xard\$b apar\$r. Bu obraz\$n ad\$ «A1baba folkloru» kitab\$nda Kaftark (t kimi verilib. Kaftark (t rastla(-d\$1\$ adam\$n dal\$na hoppanaraq onu qorxudan, sonra is# /z n-d#n ged#n adam\$ q#biristanl\$1a g#tirib ba(da(\$na s/yk#y#r#k i*alat\$n\$ *\$xard\$b yey#n mifoloji obrazd\$r (12, 61).

Xortdeyh obraz\$. Az#rbaycan mifologiyas\$nda Xortdan adlanan obraz\$n %#ki variant\$d\$r. Xortdeyh# ba1l\$ 5 m#tn top-lam\$(q (79). Ona da daha *ox q#biristanl\$q #traf\$ #razil#rd# rast g#linir. Yolla ged#n atl\$lar\$ da(a bas\$r, k#ll#ri bo1ur. B#zi m#tnl#r# g/r#, Xortdeyh basd\$r\$ld\$qdan sonra dirilmi(adam-d\$r, q#bird#n t kl#nib *\$x\$r. B#zi mifoloji obrazlar kimi o da d#mir #(yalardan qorxur.

Süleysin obraz\$. Bir m#tn# ad\$ *#kilir (79). Bu m#tn# g/r#, S leysin# in#yin (Ala(\$n) belind# rast g#linir. Amma in-diyy#d#k n#(r olunmu(folklor kitablar\$n\$n he* birind# bu mifoloji obrazla rastla(mad\$q. Onu da qeyd ed#k ki, %#ki #ra-zisind# b t n g n avara-avara g#zib dola(an adamlar haq-q\$nda «s leysin» ifad#si i(l#dilir.

Cin obrazı. Bu obraz %#ki #ra-zisind# #n geni(yay\$lm\$(mifoloji obrazd\$r. Ona aid 77 m#tn qeyd# alm\$(q (79). Cin

q\$rm\$z\$papaq, (i(papaq, q\$rm\$z\$ paltarlı\$, balacaboy bir mifoloji obrazdır. Daha *ox xaraba yerl#rd# v# sahibsiz evl#rd# ya(ay\$r. Ona b#z#n Vəsvəsə d# deyirl#r.

M#tnl#rin bir qismind# Cin adamlar\$ aldad\$b toya aparan m#xluqdur. «Az#rbaycan mifoloji m#tnl#ri» (22; 96-97, 99) kitab\$nda «Cinl#r» ba(l\$1\$ alt\$nda ged#n 19 m#tnd#n alt\$\$nda, «G/y*# folkloru» kitab\$nda (7; 65, 78) Cinl#rl# ba1l\$ ged#n iki mifoloji r#vay#td#, el#c# d# «A1baba folkloru» kitab\$nda (12; 73, 85) ged#n bir m#tnd# «Cin toyu»ndan dan\$(l\$r. Bu m#tnl#rin ham\$\$nda Cinl#r adamlar\$ aldad\$b toya apar\$rlar. Cin y\$1na1\$na d (#n (#xs #lini s fr#y# uzadark#n «Bismillah» deyir v# */l-biyabanda t#k oldu1unu g/r r. Bu zaman o, Cin y\$1na1\$na d (d y n anlay\$r. Bu tipli m#tnl#rin dem#k olar ki, ham\$\$nda Cinl#r adam (#klind#dirl#r. Ancaq «A1baba folkloru» kitab\$nda ged#n bir m#tn istisnad\$r. Bu m#tnd# Cinl#r b#d#nl#ri t kl v# quyruqlu m#xluqlard\$r (12, 85).

Cin b#z#n d# adam\$ aldadaraq apar\$b b/y rtk#n v# yaxud itburnu kolunun st n# *\$xard\$r.

Qeyd# ald\$1\$m\$z bir m#tn# g/r#, Cin y\$1na1\$na d (#n adam #lini Cinl#r# m#xsus hans\$ #(yan\$n st# qoyub «Bismillah» des#, Cinl#r yoxa *\$xar, h#min #(ya is# ona qalar. «Az#rbaycan mifoloji m#tnl#ri» (22, 100) v# «Nax*\$van folkloru» (5, 42) kitablar\$nda da bu tipli m#tnl#rl# rastla(d\$q. Ancaq bu m#tnl#rd# Cinl#rd#n qazan\$ almaq ist#y#n (#xs onun i*in# *axmaq da(\$ atd\$qdan sonra «Bismillah» deyir.

B#zi m#tnl#rd# is# Cin d# Hal kimi at\$ minir v# sonra #l# ke*ir. Bu tip m#tnl#r «Nax*\$van folkloru», «G/y*# folkloru» v# «G#nc#basar folkloru» kitablar\$na da sal\$nm\$(d\$r (5, 33; 7, 68; 13, 83).

Cini at\\$n belin# q\$rl\\$ *ul qoyub tuturlar. Tutulan Cinin st - n# iyn# tax\\$b i(l#tm#k m mk nd r. Ancaq Cin qa*ark#n qar1\\$y\\$r v# onun qar1\$(m tl#q h#yata ke*ir. Bu tip m#tnl#rl# «Az#rbaycan mifoloji m#tnl#ri» kitab\\$nda da qar(\$la(d\\$q (22, 98).

B/lg#d#n toplad\\$1\\$m\\$z m#tnl#rin birind# deyilir ki, at\\$ min#n Cin balacaboy, q\$rm\\$z\\$ paltarls, q\$rm\\$z\\$ h/r kl , uzunburun q\$zd\\$r.

%#ki #razisind#n qeyd# ald\\$1\\$m\\$z bir m#tn# g/r#, Cin d# Hal kimi itd#n b#rk qorxur. Cinin bu keyfiyy#ti «Az#rbaycan mifoloji m#tnl#ri» kitab\\$nda ged#n m#tnl# v# «G/y*# folkloru» kitab\\$nda veril#n «Cin d#r#si» adl\\$ m#tnl# tam uy1unluq t#(kil edir (22, 100; 7, 54).

Bir ne*# m#tnd# Cin d# Kaftar kimi adamlar\\$ da(a bas\\$r. Cin bir s\\$ra m#tnl#rd# yatan insan\\$n st n# */k b ona a1\\$rl\\$q salan mifoloji obraz kimi t#qdim olunur. Cinin bu atributundan dan\\$ark#n onu b#z#n *Qara-qura* da adland\\$r\\$rlar.

4 razid#n qeyd# ald\\$1\\$m\\$z bir m#tn# g/r#, k/rp# u(a1\\$ t#k qoyduqda Cin onu /z balas\\$ il# d#yi(dirir. Cinin d#yi(-dirdiyi u(aq cans\\$z, ar\\$q v# balacaboy olur. «Az#rbaycan mifoloji m#tnl#ri» v# «Nax*\$van folkloru» kitablar\\$nda ox(ar m#tnl#rl# rastla(d\\$q (22, 147; 5, 51). %#kid#n qeyd# ald\\$1\\$m\\$z m#tn# g/r#, Cin d#yi(#yi, ad#t#n, t#k g#zir. Onun z n# baxanda adam\\$n can\\$na qorxu d (r. He* k#s onunla ail# qurmur. Hans\\$ evd# m#clis olub, ona pay *\$xar\\$lmasa, h#min ail#y# b#db#xtlik z verir (79).

«Cin d#yi(iyi» adl\\$ bir m#tn d# «A1baba folkloru» kitab\\$nda verilib. Ancaq bu m#tn yuxar\\$dak\\$ iki m#tnd#n tam f#rqlidir. Bel# ki, bu m#tn# g/r#, Cin d#yi(iyi h#mi(# xaraba yerl#rd#, qayal\\$qlarda olur. O, Cin kimi c rb#c r donlara gir# bilmir. Buna g/r# d# rastla(d\\$1\\$ adamlar\\$ uzaqdan-aza1a

aldatma1a *al\$(sr. 4 g#r Cin d#yi(iyini aldatmaq ist#diyi adam onun s/z n# #h#miyy#t verm#s#, olduqca ar\$q, t kl , heyb#tli olan Cin d#yi(iyi burulur, #yilir, /z n yer# *\$rp\$r, sonra ki*il#r#k qara bir n/qt# kimi yox olur (12, 62).

Vəhşi adam. Bu mifoloji obraz haqq\$nda * m#tn qeyd# alm\$(s\$q (79). B#d#ni qara, s\$x t kl#rl# /rt lm (m#xluqdur. M#tnl#rin ikisind# ona suda *im#rk#n rast g#linir. M#tnin ikisind# ki(i formas\$nda, dig#rind# is# quca1\$ u(aql\$ qad\$n kimi t#svir olunur. Bu mifoloji obraza indiy#d#k *ap olunmu(he* bir folklor kitab\$nda rast g#lm#dik.

Əzrayıl obraz\$na indiy#d#k n#(r olunmu(folklor toplula-
r\$nda epizodik (#kild# t#sad f etdik. %%ki #razisind#n toplad\$1\$-
m\$z m#tnl#rd# is# bu mifoloji obrazla tez-tez rastla(\$r\$q. 4 zray\$l
obraz\$ m xt#lif folklor janrlar\$nda /z n# yer alm\$(d\$sr. Bunlar-
dan #n geni(yay\$lanlar\$ mifoloji r#vay#tl#r, na1\$llar, l#tif#l#r,
deyiml#r, qar1\$(lar, inamlard\$sr. Biz h#min #razid#n mumilikd#
36 m#tn qeyd# alm\$(s\$q (79). Onun iyirmi s#kkizi mifoloji r#-
vay#tdir. Ancaq n#z#r# almaq laz\$md\$r ki, bu m#tnl#rin bir qismi
tam formada deyil. Hiss olunur ki, bunlar yax\$n vaxtlara q#d#r
kamil s#n#t n mun#l#ri olmu(,ancaq folklor vaxt\$nda v# laz\$mi
s#viyy#d# toplanmad\$1\$ * n t#dric#n unudulmu(dur. 4 razid#n
qeyd# ald\$1\$m\$z m#tnl#rin d/rd nd# 4 zray\$l qu(formas\$ndad\$sr.
O, m#tnl#rin birind# b lb l, birind# s#r*#, birind# a1 toyuqdur.
D/rd nc m#tnd# is# qu(un n/v g/st#rilmir. Onu da qeyd ed#k
ki, 4 zray\$l\$n qu(donunda t#sviri *ox arxaik s jetdir. 4 ski t rk
dastanlar\$nda da h#min s jetl# zl#(irik. Bulqar abid#si «%an q\$-
z\$ dastan\$»nda /1 l#rin ruhunu da(\$maq qartala h#val# olunmu(-
du (53, 125). Bu s jetl# «Kitabi-D#d# Qorqud»nda da rastla(\$r-\$q. D#li Domrul 4 zray\$la h cum ed#n zaman 4 zray\$l g/y#r*in#
d/n r v# p#nc#r#d#n u*ub gedir (67, 80). Burada 4 zray\$l «Al

qanathu» epiteti il# xat\$rlan\$ır (67, 79) v# o, yaln\$z D#li Domrulun g/z n# g/r n r. Daha bir m#tn d# «Dedem Korkudun kitab\$»nda verilmi(dir. Janr etibar\$ il# l#tif# olan bu m#tn# t kl#ri yolummu(toyu1u 4zray\$l sayan ana ona o1lunun yerini ni(an verir (118, DLXXIV). «Az#rbaycan dialektologiyas\$n\$n #sasla-rı» kitab\$nda da eyni m#zmunlu l#tif# verilmi(dir (110, 367).

Qeyd# ald\$1\$m\$z m#tnl#rd# d# 4zray\$l can st# olan adam\$n g/z n# g/r n r. X#st#nin #traf\$na topla(anlar is# onu g/rm#k imkan\$ndan m#hrumduclar. Qeyd# ald\$1\$m\$z m#tnl#-rin bir ne*sind# 4zray\$l g#lib qap\$n\$ d/y r, can st# olan x#st# yan\$ndak\$lara qap\$n\$ a*ma1\$ tap(\$r\$r,ancaq #trafdak\$lar qap\$n\$n s#sini e(id# bilmirl#r. Qap\$ a*\$landa p#rd#l#r t#rp#nir v# bir az sonra is# x#st# can\$n\$ tap(\$r\$r.

Bu tipli m#tnl#rin bir qismind# g/st#rilir ki, v#ziyy#tl# bar\$(maq ist#m#y#n x#st#nin sahibl#ri qap\$n\$ ba1lay\$rlar, ancaq 4zray\$l i*#ri ke*m#k * n / z n# yer tapa bilir (soban\$n borusundan, bacadan v# s. i*#ri ke*ir).

M#tnl#rin ikisind# 4zray\$l ilan formas\$ndad\$ır. Bu s jeti d# q#dim s jetl#rd#n biri saymaq olar. S/z ged#n s jet t rk xalqlar\$ aras\$nda geni(yay\$lm\$(d\$ır (112, 33-35).

4zray\$l m#tnl#rin birind# /1 md#n qa*maq ist#y#n g#li- ni cam\$(cildin# gir#r#k divara s\$x\$b /ld r r. H#m*inin #razi- d# geni(yay\$lm\$(inama g/r# «Yuxuda cam\$(g/rm#k 4zra- y\$ld\$». Qeyd ed#k ki, Salyan rayonunda yay\$lm\$(inama g/r# d# «Yuxuda cam\$(vuran adam tezlikl# /l#c#k» (79). Eyni inamla «Az#rbaycan mifoloji m#tnl#ri», «%#ki-Zaqatala folk- loru» kitablar\$nda da rastla(\$r\$q (22, 160; 17, 21).

Dig#r bir m#tnd# is# cam\$(in#kl# #v#z olunur. «Dedem Korkudun kitab\$»nda verilmi(bir l#tif#d# d# 4zray\$l\$n in#k formas\$nda t#svirin# rast g#ldik (118, DLXVIII).

M#tnl#rin bir qismind# 4zray\$l insan formas\$ndad\$ır. Bir m#tnd# deyilir ki, 4zray\$l adic# adamd\$, a1z\$nda iki d#n# di(i var. Di(l#rini q\$cay\$b adam\$n st n# g#l#nd# qorxudan can\$ *\$x\$r. Bu m#tn# g/r#, 4zray\$l\$n q\$l\$nc\$ da olur. O, b#z#n can\$n\$ alma1a g#ldiyi adam\$ q\$l\$nc\$ il# *al\$r.

Bir ne*# m#tnd# g/st#rilir ki, 4zray\$l adam\$ mi(ar il# k#-sib /ld r r. Bu zaman evin divarlar\$, #trafdak\$ adamlar\$n st- ba(\$ qan olur. Odur ki, /1 *\$xan evin divarlar\$ yar\$dan a(a1\$ (i- r#l#nm#li, yuyulmal\$, /1 n n yan\$nda oturmu(adamlar da *im-m#lidirl#r. Yaln\$z bundan sonra h#min evd# yem#k yeylim# bil#r.

Bu tip m#tnl#r# g/r#, 4zray\$l pis adam\$ mi(ar il# k#sib /ld r r, yax(\$) adamlara is# g 1 iyl#dib can\$n\$ al\$r. «Bu yurd bay-qu(a qalmaz» kitab\$nda «91 m d# bir yuxuymu(» ba(l\$1\$ alt\$nda ged#n m#tnl#rin birind# d# ox(ar s jetl# rastla(d\$q. Bu m#tnd# o1lan cildind# olan 4zray\$l pis #m#ll#rin sahibi olan adam\$ k#r#nti il# k#sib /ld r r, yax(\$) adama is# g 1 iyl#dib can\$n\$ al\$r (37, 10). 4zray\$l\$n o1lan kimi g/r nd y dig#r bir m#tni d# %#kid#n qeyd# alm\$(q. Onu da qeyd ed#k ki, yuxar\$nak\$ m#tn qeyd# ald\$1\$m\$z m#tn# nisb#t#n bitkindir. Eyni proses bu g n ba(qa xalqlar\$n folklorunda da /z n g/st#rir. Bu bar#d# rus folklor(nas\$ N., Plotnikova yaz\$r: «S jetin deformasiyas\$ indi #n#n#vi folklorda ged#n prosesl#rd#n biridir» (142, 167).

4razid#n qeyd# ald\$1\$m\$z bir m#tn# g/r#, 4zray\$l u(aq kimi, dig#r m#tnd# is# qad\$n kimi g/r n r. 4zray\$l\$n u(aq kimi g/r nm#si il# «Az#rbaycan mifoloji m#tnl#ri» kitab\$nda da qar(\$la(d\$q. H#min m#tn# g/r#, 4zray\$l v#d#si *atm\$(ada-ma u(aq kimi g/r n r v# aldadarraq onun can\$n\$ al\$r (22, 112).

Maraql\$d\$ır ki, qad\$n formas\$nda g/r n#n 4zray\$l\$n ad\$ Humayd\$ır. V. Verbitski Sibir t rkl#rind#n Umay\$n «91 m m- l#yi» (WD0Y[N\YBK>) anlam\$n\$ qeyd# alm\$(d\$r (134, 79).

El#c# d# B.N.Basilov 4zray\$l s/z n «91 m m#l#yi» kimi izah edir (131, 28). V.Radlov t rk xalqlar\$ndan biri olan (or-larda Umay\$n u(aqlar\$ qoruyan ilah# v# «/1 n n ruhunu yola salan» anlam\$n\$n olduunu yaz\$rd\$ (98, 109).

M#tnl#rin bir ne*#sind# g/st#rilir ki, b#z#n 4zray\$l m #yy#n s#b#bl#rd#n vaxt\$ *atm\$(adam\$n can\$n\$ almaq ist#-mir (*ox cavand\$r, evin t#k u(a1\$d\$r v# s.). Bu zaman Allah-taala /z ona el# (#rait yarad\$r ki, /1 sahibl#ri g nah\$ 4zray\$lda g/rm rl#. Bununla ba1l\$ olaraq %#kid# bel# bir deyim i(l#nir: «4zray\$l /z n# qar1atmiyifdi».

S/y1#yicil#rd#n birinin verdiyi m#lumata g/r#, 4zray\$l /z d# pey1#mb#rdir, ona g/r# d# ona qar1\$maq olmaz.

%#kid# i(g zar, *ox c#ld h#r#k#t ed#n adamlar haqq\$nda «Filank#s el# bil 4zrey\$ld\$» deyirl#r. Bu deyimin dig#r ekvi-valenti is# bel#dir: «Filank#s el# bil 4zrey\$l torbas\$d\$».

4razid#n qeyd# ald\$1\$m\$z iki m#tn# g/r# is# 4zray\$l harada q#mginlik, pe(manl\$q g/rs#, y/n n o t#r#f# tutur. M#tnl#rin birind# g/st#rilir ki, 4zray\$l bir ev# g#lir. Evd# d# iki g#lin varm\$. 4zray\$l g#l#nd# onlardan biri mahn\$ oxuyur, o birisi is# #ll#ri qoynunda, pe(man dayan\$bm\$. 4zray\$l mahn\$ oxuyan g#linin can\$n\$ alma1a g#ls# d#, #li qoynunda dayanan\$n can\$n\$ al\$b gedir.

,kinci bir m#tn# d# 4zray\$l deyib-g lm#k, (#nlik olan ev# yax\$n d (m r, #v#zind# gedib a1la(ma olan evd#n can apar\$r.

Dig#r m#tn# g/r#, Allah 4zray\$ls# kiz u(aql\$ qad\$n\$n can\$n\$ alma1a g/nd#rir. 4zray\$l #vv#llc# onun can\$n\$ almaq ist#m#-s# d#, sonra #mr# ita#t etm#li olur. Bu hadis#d#n iyirmi il sonra 4zray\$l yolla ged#rk#n a1 atl\$ iki o1lanla rastla(\$r. Onlar atlar\$n\$ s r b ged#nd# 4zray\$ls\$ st pal*\$1a bat\$r. Qay\$danda Allah

ondan n# g/rd y n soru(ur. 4zray\\$l ba(\\$na g#\\$l\\$n hadis#ni dan\\$ (anda Allah onlar\\$n h#\\$min #kiz u(aqlar oldu1unu s/y\\$l#\\$yir.

Toplad\\$1\\$m\\$z m#\\$tnl#\\$rin birind# 4zray\\$l can\\$n\\$ alma1a g#\\$l#\\$c#\\$yi adama yuxuda x#\\$b#\\$rdarl\\$q edir ki, sabah he* yer# getm#\\$yib onu g/zl#\\$sin. Ki(i x#\\$b#\\$rdarl\\$1a m#\\$h#\\$l qoymay\\$b ev-\\$d#\\$n qa*\\$r. 4zray\\$l onu uzaq bir me(#d# yaxalay\\$r v# can\\$n\\$ al\\$r. G/rd y m z kimi, bu, t rk xalqlar\\$ aras\\$nda geni(yay\\$-lan «/1 md#\\$n qa*\\$ma» motividir. Bu tipli m#\\$tnl#\\$rin ham\\$s\\$nda oldu1u kimi, bu m#\\$tnd#\\$n d# *\\$xan n#\\$tic#\\$y# g/r#, /1 md#\\$n qa*\\$maq qeyri-m mk nd r.

Bu obrazla ba1l\\$ qeyd# ald\\$1\\$m\\$z daha bir m#\\$tn is# «4zreyilin x#\\$b#\\$rdarr\\$1\\$» adlan\\$r. M#\\$tn# g/r#, 4zray\\$l #vv#\\$lc# can\\$n\\$ alma1a g#\\$ldiyi ki(iy# namaz st# oldu1u * n m/hl#\\$t verir. Sonra is# zorla 4zray\\$l\\$ onunla */r#\\$k k#\\$sm#\\$y# m#\\$cbur ed#\\$n ki(i yen# d# m/hl#\\$t qazan\\$r. Bu d#\\$f# 4zray\\$l ona s/z verir ki, g#\\$lm#\\$zd#\\$n qabaq x#\\$b#\\$r g/nd#\\$r#\\$c#\\$k. Ki(i arxay\\$nla-\\$r, ancaq bir m dd#\\$t sonra 4zray\\$l\\$ evind# g/r#\\$nd# t#\\$cc b-\\$l#\\$nir. 4zray\\$l deyir ki, arxa t#\\$r#\\$fd#\\$ki, qabaq t#\\$r#\\$fd#\\$ki qon(u-nu /ld rd m, sa1dak\\$, soldak\\$ qon(unun can\\$n\\$ ald\\$m. Bunlar ham\\$s\\$ s#\\$n#\\$ x#\\$b#\\$rdarl\\$q deyildimi? Bu r#\\$vay#\\$tin dig#\\$r bir variant\\$n\\$ da Bak\\$dan qeyd# alm\\$(\$

БАТ(Б)Д 356д б11 м а#() (е)

%#kid#n qeyd# al\$nm\$(bir m#tni daha arxaik s jet say-maq olar. H#min m#tn «A(\$q Rustam\$\n /1 m g/rm#si» adlan\$\r. Ad\$ndan da g/r nd y kimi, bu m#tnd# 4zray\$\l\$ 91 m #v#z edir. 4zray\$\l\$ obraz\$ islamdan g#ldiyi * n dey# bil#rik ki, 91 m obraz\$ daha #vv#lki d/vrl#rin m#hsuludur. 91 m burada «a1paltar» kimi t#svir olunur. Ancaq bu m#tn d# islam\$\n t#si-rind#n k#narda qala bilm#mi(dir. A(\$q Rustama g/r n#n a1-paltar «K#lmeyi-(#had#tini de, can\$\n\$ alacam» deyir (41, 111).

%#kid#n qeyd# al\$nm\$(bir qar1\$(da da /1 m n ad\$ ke*ir: «Can\$\n\$ a /1 m olsun» v# ya «91 m olsun can\$\n\$ a».

Bu obrazla ba1l\$ qeyd# ald\$1\$m\$z iki m#tn is# na1\$ld\$\r. Na1\$llardan biri Aarne-Tompson g/st#ricisind# 1199-cu n/m-r# alt\$nda verilmi(s jetdir. H#min m#tn# g/r#, vaxt\$ *atan adam 4zray\$\l\$n g/z nd#n yay\$\n\$b ba(\$ il# aya1\$\n\$n yerini d#yi(# bils#, 4zray\$\l\$ onun can\$\n\$ ala bilmir. Daha bir ox(ar s jet «Z#ng#zur folkloru» kitab\$nda getmi(dir. H#min s jet «4zray\$\l\$n kirv#liyi» adlan\$\r. Bu m#tn# g/r#, 4zray\$\l\$ x#st#nin ba(t#r#find# dayanarsa, ona #lac yoxdur. Yox, #g#r ayaq t#r#find# durarsa, x#st# sa1alacaq (16, 219).

,nama g/r#, x#st# k#lmeyi-(#had#tini dem#s#, onun /l-m#yi *#tin olur. «Z#ng#zur folkloru» kitab\$nda ged#n «4zra-y\$\l\$n k#l#yi» adl\$ m#tnd# d# 4zray\$\l\$ qarda(l\$1\$\n\$n can\$\n\$ ona g/r# ala bilmir ki, o, k#lmeyi-(#had#tini b t/v demir (16, 220). Bununla ba1l\$ daha bir s jet# g/r#, 4zray\$\l\$ u(a1a *evri-l#r#k vaxt\$ bitmi(adama g/r n r v# hiyl# il# ona (#had#tini b t/v dedirdir (16, 212). Bir q#d#r f#rqli s jet is# «Az#rbayan mifoloji m#tnl#ri» kitab\$nda verilmi(dir. H#min m#tn# g/r#, 4zray\$\l\$ Ucub\$\l\$1\$\n\$ can\$\n\$ almaqda ona g/r# *#tinlik *#kir ki, onu yer# y\$xa bilmir (22, 88).

4 razid# yay\$lm\$(dig#r bir inama g/r# is# can ver#n adam\$n n# ba(, n# d# ayaq t#r#find# oturmaq olmaz. Bu zaman 4 zray\$l onun can\$n\$ ala bilmir. X#st#nin *ox #zab *#k-m#m#si * n b/yr nd# dayanmaq laz\$md\$r.

Qeyd# ald\$1\$m\$z dig#r na1\$l is# Aarne-Tompson g/st#-ricisind# 950-ci n/mr# alt\$nda ged#n na1\$l s jetidir. H#min na1\$l «Dayiyn#n baco1lu» adlan\$r. Burada 4 zray\$l ke*i cil-dind#, st z\$nq\$rovlu t#svir olunur.

,slam dinind# 4 zray\$l\$n yuxar\$da sayd\$1\$m\$z atributlar\$ yoxdur. H#min atributlar t rk mifologiyas\$na m#xsus hans\$sa obraz\$n atributlar\$ olmu(dur. ,slam dininin t#siri alt\$nda h#-min mifoloji obraz s\$radan *\$xsa da, ona m#xsus atributlar 4 zray\$l obraz\$na ke*mi(dir. 7 ox g man ki, ,slam mifologiya-s\$nda 4 zray\$l\$n yerin# yetirdiyi funksiyas\$ t rk mifologiya-s\$nda h#min obraz yerin# yetirmi(dir. M#hz funksiya eyniliyi n#tic#sind# h#min atributlar 4 zray\$l obraz\$na ke*mi(dir.

Bu mifoloji obraz\$n ad\$ l#tif#l#rd#n d# ke*ir. 4 razid#n 4 zray\$lla ba1l\$ d/rd l#tif# qeyd# alm\$(q. H#min l#tif#l#rd#n birinin dig#r 2 variant\$ da «%#ki folkloru» antologiyalar\$nda Hac\$ day\$n\$n v# (#kilinin ad\$ il# ba1l\$ getmi(dir. H#min l#tif#-l#rd#n biri olduqca maraql\$ s jet# malikdir. Hac\$ day\$ (dig#r variantda (#kili) onun can\$n\$ alma1a g#lmi(4 zray\$l\$ mat qoyur (8, 245; 10, 200). Bu l#tif#nin bizim qeyd# ald\$1\$m\$z variant\$nda is# Hac\$ day\$n\$ (yaxud (#kilini) Molla N#sr#ddin #v#z edir. Hac\$ day\$ v# (#kili m asir folklorun l#tif# q#hr#-manlar\$ oldu1u * n dey# bil#rik ki, h#min l#tif# #vv#ll#r Molla N#sr#ddin# m#xsus olsa da, sonralar Hac\$ day\$ya, el#c# d# (#kiliy# transformasiya olunmu(dur. Professor Y.Qarayev haql\$ olaraq qeyd edir ki, burada m xt#lif folklor /rn#kl#ri-mizd# rast g#lin#n «/1 md#n qa*ma» motivinin yumorlu (#-

kild# ifad# olundu1unu g/r r k (8, 41). H#min l#tif#nin dig#r variant\$ is# Qaraba1dan qeyd# al\$nm\$(d\$r. Maraql\$d\$r ki, bu variantda (#kilinin ticar#t t#f#kk r /z #ksini tapm\$(d\$r. 4zray\$ll\$ can\$ns\$ almaq ist#diyini bil#n (#kili ondan soru(ur: «Ne*#y# alacaqsan?» (9, 313).

4zray\$lla ba1l\$ toplad\$1\$m\$z bir m#tnin is# #razid# h#m r#vay#t, h#m d# l#tif# kimi s/y/l#ndiyinin (ahidi olduq. Qeyd ed#k ki, eyni s jetin m xt#lif folklor janrlar\$nda /z n g/s-t#rm#si hal\$ il# bir ne*# d#f# zl#(mi(ik. H#min s jet# g/r#, bir o1lan 4zray\$lla dostla(\$r v# ondan n# vaxt /l#c#yini soru(ur. 4zray\$1 ona sudan uzaq olma1\$ m#sl#h#t g/r r, * nki onun #c#li suda tamam olacaq. O1lan evl#n#nd#n sonra arvad\$ il# d#niz s#yah#tin# *\$x\$r. D#nizd# q#fl#t#n onun g/z n# 4zray\$1 g/r n r. O1lan t#k ona g/r# bu q#d#r adam\$n /ld r l-m#sinin haqs\$zl\$q oldu1unu s/y/l#yir. 4zray\$1 deyir ki, d#nizd#ki adamlar\$n ham\$ss\$ns\$ #c#li suda bit#sidir. Odur ki, m#n ne*# ill#rdi #ziyy#t *#kib sizi bura g cl# y\$1m\$(am.

Xıdır İlyas v# *Xıdır Nəbi* mifoloji obrazlar\$ #razid# geni(yay\$lan v# olduqca maraq do1uran obrazlardand\$r. %#ki #razi-sind#n qeyd# ald\$1\$m\$z m#tnl#rd#n iyirmi * bu obrazlarla ba1l\$d\$r (79). H#min m#tnl#rd#n on alt\$ss\$ mifoloji r#vay#t, be(i inam, biri is# na1\$ld\$r.

Bu m#tnl#rin alt\$ss\$ndan X\$d\$r ,lyas\$n ad\$ ke*ir. Onun ad\$ il# ba1l\$ m#tnl#rd#n d/rd mifoloji r#vay#t, * is# inamd\$r. Qeyd ed#k ki, dig#r obrazlarla ba1l\$ qeyd# ald\$1\$m\$z mifoloji r#vay#tl#rd# oldu1u kimi, s/z ged#n h#r iki obrazla ba1l\$ mifoloji r#vay#tl#rin d# bir qismi deformasiyaya u1ram\$(d\$r. %#ki #razi-sind#n X\$d\$r ,lyasla ba1l\$ toplanm\$(daha bir mifoloji r#vay#t d# «Az#rbaycan mifoloji m#tnl#ri» kitab\$nda verilmi(dir. H#min m#tn# g/r#, 4jdaha g#lib yol k#nar\$nda /z n# m#sk#n sal\$bm\$(

v# yoldan he* k#si ke*m#y# qoymurmu(. X\$d\$r ,lyas\$n at\$n\$n vurdu1u t#pik h#min 4 jdahan\$ da(a d/nd#rir. Ba(%abal\$d v# Ba(G/yn k kndl#rini birl#(dir#n yolun q\$ra1\$ndak\$ da(h#min 4 jdahad\$r. Da(\$n st nd#ki izl#r d# X\$d\$r ,lyas\$n at\$n\$n nal\$ndan v# arabas\$n\$n t#k#rind#n qalan izl#rdir (22, 82).

Qeyd# ald\$1\$m\$z m#tnl#r# #sas#n onu dey# bil#rik ki, X\$d\$r ,lyas ba(\$nda x#z papaq, #ynind# k rk olan mifoloji var\$qd\$r. B#zi m#tnl#rd# is# onun c\$r-c\$nd\$r i*ind#, dil#n*i g/rk#mind# g#zdiyi bildirilir. Onun barmaqlar\$n\$n aras\$ qaz ayaqlar\$ kimi p#rd# il# /rt lm (d r. Xalq aras\$nda yay\$lm\$(t#s#vv rl#r# g/r#, o,ancaq yax(\$) adamlar\$n g/z n# g/r n r, pis adamlar is# onu g/rm#k imkan\$ndan m#hrumdurlar. X\$d\$r ,lyas\$ g/r#n (#xs onu tan\$y\$b n# ist#s#, arzusuna *atar. Amma m#tnl#rin, dem#k olar ki, ham\$\$nda X\$d\$r ,lyas\$ g/r#n insanlar onu ya dil#n*i, ya da m q#dd#s hesab ed#r#k s#d#q# verir-l#r v# yaln\$z s#d#q#ni al\$b yox olduqdan sonra onun X\$d\$r ,lyas oldu1u m#lum olur.

Bir m#tnd# onun ist#diyi s#d#q# qoz, f\$nd\$q olur (Bu m#tni dan\$(an s/yl#yici Balak#n rayonunun Katedex k#ndind#n %#ki rayonunun Baqqal k#ndin# g#lin g#lib). Ba(qa bir m#tn# g/r#, dil#n*i g/rk#mind# olan X\$d\$r ,lyas onu qap\$da qar(\$layan g#lind#n 20 q#pik pul ist#s# d#, g#lin pul tapa bilmir v# #v#zind# ona bir badya d y verir. X\$d\$r ,lyas *\$x\$b ged#rk#n g#lin# Babaratma pirind# namaz q\$l\$b 20 q#piyi d# oraya n#-zir qoyma1\$ tap(\$r\$r. O, yox olduqdan sonra qap\$ya *\$xan g#-lin d y n heyva a1ac\$n\$n dibin# t/k lm (g/r r.

Dig#r bir m#tnd# is# X\$d\$r ,lyas s r sahibind#n *seyizi* (s r n n qaba1\$nda ged#n erk#k ke*ini) ist#yir. S r sahibi *seyizi* X\$d\$r ,lyasa vers# d#, s#h#r onu s r n n qaba1\$nda g/r r v# o g nd#n sonra onun var-d/vl#ti ba(\$ndan a(\$r.

Bir ne*# m#tnd# is# X\$d\$r ,lyas g/r c rolunda *\$x\$(edir. M#tnl#rin birind# o, evin xan\$m\$n\$ yalan dan(d\$1\$n\$ bilir v# bir-iki aya i(l#rinin d z#l#c#yi bar#d# d# x#b#r verib yoxa *\$x\$r.

Dig#r bir m#tn# g/r#, o, bir ne*# g n sonra do1ulacaq u(a1\$n /1 olaca1\$n\$ bilir v# ev sahib#sinin ba(\$na ba1lad\$1\$ (al\$ alaraq qad\$n\$n /z n /1 md#n xilas edir.

Ba(qa bir m#tn# g/r# is# o x#b#rdar1\$q edir ki, sizin n#ziriniz oldulu * n ya(ay\$(n\$z *#tindir. Ev sahibi, do1ru- dan da, yaln\$z n#zirini /d#dikd#n sonra v#ziyy#ti dir*#ltm#y# m v#ff#q olur.

4 razid# yay\$lm\$(inama g/r#, da1da, qayal\$qda, s\$ld\$r\$m #razil#rd#n ke*#rk#n deyirl#r: «Ya X\$d\$r ,lyas, manşa k/meyh el#, sa1-salamat ke*im».

Dig#r bir inama g/r# is# X\$d\$r ,lyasla M t billah baba (%#kinin Baqqal k#ndind# ziyan#tgahd\$r) eyni adamlard\$r. X\$z\$r\$n m q#dd#s (#xsl#rl# eynil#(dirilm#si inam\$ dig#r t rk xalqlar\$nda geni(yay\$lm\$(d\$r. «T rk mifoloji s/zl y » kita- b\$nda iki ox(ar inamla rastla(\$r\$q: B#zi #l#vi-b#kta(i (airl#- rinin (eirl#rind# X\$z\$r\$n ad\$ 4 li il# birlikd# *#kilir v# bir s\$ra Q\$z\$lb(a(r#vay#tl#rind# X\$z\$r\$n rolunun H#zr#ti 4 liy# veril- diyi a*\$q g/r n r. B#zi #l#vil#r# g/r# is# 4 linin adlar\$ndan bi- ri X\$z\$rd\$r v# bu adla da d nyada ya(ay\$r. Pir Sultana istinad edil#n bir (eird#: «Min bir ad\$ vard\$r, bir ad\$ X\$z\$r», – deyilir (36, 151). Dig#r bir xalq etiqad\$na g/r#, h#r d/vr n bir X\$z\$r\$ var (36, 151).

4 razid#n X\$d\$r N#bi il# d# ba1l\$ alt\$ m#tn qeyd# ala bil- mi(ik. Bu m#tnl#rin d# d/rd mifoloji r#vay#t, ikisi inamd\$r. Qeyd# ald\$1\$m\$z r#vay#tl#rin birind# deyilir ki, X\$d\$r N#bi al*aqboylu, dolu b#d#nli, #ynin# k/hn# xalat v# ya s\$r\$ql\$

geyin#n qoca ki(idir. K/hn# heyb#si d# h#mi(# *iynind# olur. Yen# h#min m#tnin verdiyi m#lumata g/r#, X\$d\$r N#bi evin xan\$m\$ndan onu bir gec#lik qonaq saxlama1\$ xahi(edir. O, raz\$l\$q vers# d#, X\$d\$r N#bi qon(uya getm#k b#han#si il# qap\$dan *\$x\$b geri qay\$tm\$r.

Dig#r iki m#tn# g/r# is# X\$d\$r N#bi dara d (#n adamlar\$n dad\$na *at\$r, v#zif#sini qurtard\$qdan sonra tez d# yoxa *\$x\$r.

4 razid#n toplad\$1\$m\$z ba(qa bir m#tn# g/r# is# X\$d\$r N#-binin dara d (#n adama k/m#k etm#sinin s#b#bi h#min (#xsin u(aql\$qdan oruc tutaraq savab\$n\$ ona ba1\$(lamas\$ olmu(dur.

4 razid# yay\$lm\$(inama g/r#, X\$d\$r N#bi su ziyar#tidir. Suya gir#n adam onu *a1\$rsa, sudan salamat ke*#r. 4 razid# bununla ba1l\$ bel# bir deyim d# i(l#dilir: «Derin suy# niy# girisan, ki, X\$d\$r Nevi d# *aarasan».

Ba(qa bir m#tn# g/r#, X\$d\$r N#bi su pey1#mb#ridir. K#nd# sel g#l#nd# X\$d\$r N#bi /z #lind# *\$raq, selin qaba1\$nda i(\$q sala-sala g#lir.

Toplad\$1\$m\$z m#tnl#rin birind# X\$d\$r N#bi Allah\$n buyruq*usudur. Bir n#f#r molla #lind# kitab d#ryan\$n q\$ra1\$nda oturub cadu vasit#si ill# Allah\$n /ld rd y adamlar\$ dirildir. Molla Allah\$n dediyin# #m#l etm#diyi * n o, X\$d\$r N#bini g/y#r*in donunda g/nd#rir ki, mullan\$n #lind#ki kitab\$ vurub *aya sals\$n. X\$d\$r N#bi kitab\$ vurub *aya sal\$r, amma onun bir v#r#qi c\$r\$l\$b mullan\$n #lind# qal\$r. Bu m#tnin verdiyi m#lu-mata g/r#, cadu yazmaq o zamandan qal\$b. H#min s jet Burkut Baba r#vay#tl#rini yada sal\$r. Baba Burkutla ba1l\$ r#va-y#tl#rin birind# deyilir ki, Burkutun Allah t#r#find#n g/nd#-rilmic(kitab\$ varm\$. Kitabdak\$ dualar\$ oxuyub /l#n adam\$ diriltm#k olurmu(. Bir g n Burkutun dostu /l r v# o, dostunu diriltm#k ist#yir. Allah C#bray\$l\$ g/nd#rir ki, Burkuta mane

olsun. C#bray\$l Burkutdan dostonu nec# /1 md#n qurtaraca-1\$n\$ x#b#r al\$r. Burkut ona #lind#ki kitab\$ g/st#rdikd# C#bra-y\$l kitab\$ vurub onun #lind#n suya sal\$r. Kitabdan Burkutun #lind# yaln\$z bir-iki v#r#q qal\$r (131, 27-28).

G/rd y m z kimi, bizim qeyd# ald\$1\$m\$z m#tn# Baba Burkutu Molla, C#bray\$l is# X\$d\$r N#bi #v#z edir. Baba Burkut yaln\$z /z dostonu diriltm#k * n Allah\$n h/km n# qar(\$ *x\$rsa, Molla, mumiyy#tl#, adamlar\$ diriltm#kl# m#(-1uldur. Buradan bel# bir n#tic#y# g#lm#k olar ki, Baba Burkutla ba1l\$ l#tif#l#r vaxtil# Az#rbaycanda, el#c# d# %%ki #razisind# d# m/vcud imi(. %%kiy# m#xsus m#tn# obraz adlar\$nda f#rlilik olsa da, m#tn /z azac\$q d#yi(iklikl# varl\$1\$n\$ qoruyub saxlaya bilmi(dir. Folklor(nas alim M.Kaz\$mo1lu Az#rbaycan r#vay#tl#rind# Burkut ad\$nn funksiya eyniliyi n#tic#sind# Musa ad\$ il# #v#zl#nm#si q#na#tind#dir (64, 98).

M#tnl#rin birind# verilmi(m#lumata g/r#, X\$d\$r N#bi a1 at\$n belind#, t#rkind# d# q\$z d#nizd#n *\$x\$r.

Toplad\$1\$m\$z m#tnl#rd#n ikisind# X\$d\$r ,lyas v# X\$d\$r N#binin adlar\$ qo(a *#kilir. Bel# m#tnl#rd#n biri inamd\$r. H#-min inama g/r#, X\$d\$r ,lyas v# X\$d\$r N#bi su g#l#nd# #ll#rin-d# *\$raq i(\$q sala-sala suyun qaba1\$nda g#lirl#r. Yen# h/min m#tnin verdiyi m#lumata g/r#, selin-suyun sahibi onlard\$r.

H#r iki ad\$n qo(a *#kildiyi dig#r bir m#tn is# beyn#lxalq g/st#ricid# AT 750 (M/c z#li yol*u) n/mr# alt\$nda verilmi(na1\$l s jetidir. Na1\$l\$n m#zmununa n#z#r salanda onun s jetinin esxatoloji mif# ox(ad\$1\$n\$ g/r r k. H#min na1\$la g/r#, X\$d\$r ,lyas v# X\$d\$r N#binin yolu bir k#nd# d (r. K#ndd# ya(ayan qoca qar\$dan ba(qa he* k#s onlar\$ qonaq saxlamaq ist#mir. Bunun m qabilind# X\$d\$r ,lyas v# X\$d\$r N#bi h/min qar\$nn evi istisna olmaqla b t n k#ndi yerl#-yeksan edirl#r.

4 razid#n qeyd# ald\$1\$m\$z m#tnl#rin ikisind# is# bu obrazlar\$ bir q#d#r f#rqli (#kild#dir.

M#tnl#rin birind# bu ad sad#c# X\$d\$r pey1#mb#r kimi verilmi(dir. ,nama g/r#, d nyaya ham\$dan #vv#l o g#lmi(dir. H#min m#tni s/y#y#n informator 1988-ci ild# Q#rbi Az#rbaycan\$n D#r#l#y#z mahal\$ndan %#kinin Da(bulaq k#ndin# deportasiya olunmu(dur. T rk xalqlar\$nda X\$z\$r\$n pey1#mb#r q#bul edilm#si inam\$ il# «T rk mifoloji s/zl y » kitab\$nda da rastla(\$r\$q. T rk xalq inan\$(lar\$nda bir pey1#mb#r olaraq q#bul edil#n X\$z\$r darda qalanlar\$ dad\$na yeti(#n m bar#k zl bir varl\$qd\$r (36, 152). M. Seyidovun fikrin# g/r#, t rkdilli xalqlar\$, dem#k olar ki, ham\$\$nda *ox geni((#kild# yay\$l-m\$(X\$z\$r\$ islam dininin pey1#mb#ri saym\$(lar (96, 104).

4 razid#n qeyd# ald\$1\$m\$z dig#r bir m#tnd# onun ad\$ X\$d\$r baba kimi xat\$rlan\$. X\$d\$r baba da X\$d\$r ,lyas v# X\$d\$r N#bi kimi darda qalanlara k/m#k edir. «T rk mifoloji s/zl - y »nd# X\$z\$r\$n, #fsan#l#r# g/r#, qaranl\$q d nyadak\$ dirilik suyunu i*ib daim ya(ayan v# /1 b-diril#n t#bi#ti simvoliz# ed#r#k #b#diyy#tin r#mzin# *evril#n miflik varl\$q izah\$ verilir v# sonra yaz\$I\$r ki, Orta Asiya (q\$r1\$z) t rkl#ri ona «K\$d\$r» deyirl#r. Ad\$na h#m*inin «X\$z\$r Ata» deyilir v# ondan yard\$m ist#nir (36, 151).

Adsız mifoloji mətnlər. 4 razid#n toplanm\$(mifoloji obrazlardan dan\$(an s/y#yicil#r obraz ad\$ *#kmirdil#r. Onlar, sad#c# olaraq, mifoloji obraz\$ndan ad\$ns\$ *#km#d#n m#tni dan\$(rd\$lar. Bu tip m#tnl#rin say\$ 9-dur (79).

4 razid#n qeyd# ald\$1\$m\$z bir m#tn# g/r#, st a*\$q yer-d# *im#n g#lin canavara d/n r v# canavar s r s n# qo(ulub gedir. «Az#rbaycan mifoloji m#tnl#ri» kitab\$nda xeyli sayda ox(ar m#tnl#rl# rastla(\$r\$q (22, 106-107). Bu m#tnl#rd# qurda

d/n#n adamlar\$ «adamc\$l» adland\$r\$rlar. Daha *ox gec# */l# 1 t, ba(\$a*\$q *\$xan qad\$nlar adamc\$la *evrilirl#r. Bir m#tnd# insan\$n qurda *evrilm# s#b#bi bizim m#tnd# g/st#ril#n s#b#b-l# st- st# d (r. Daha iki m#tn d# «G#nc#basar folkloru» v# «Nax*\$van folkloru» kitablar\$nda verilmi(dir (13, 112; 5, 44).

Bu obrazla ba1l\$ bir q#d#r f#rqli m#tn d# «,r#van 7 uxuru» folklorunda verilmi(dir. H#min m#tnin ad\$ Gore(#ndir. Gore(#n g/z#l bir q\$zd\$r. Gec# yuxudan oyan\$b h#y#t# *\$xark#n onu alov saya1\$ bir i(\$q #hat# edir v# ba(\$na canavar d#risi d (r. Adamc\$la *evril#n q\$z o g nd#n sonra k#ndd# adam /l#n kimi h#min d#rini geyir v# /l n q#bird#n *\$xard\$b apar\$. Yuxar\$dak\$ m#tnl#rd# adamc\$l ancaq diri adamlara v# heyvan-lara z#r#r verirs#, bu m#tnd# /l l#ri q#bird#n *\$xard\$r (14, 32).

M#tnl#rd#n birind# me(#d# ov*unu bo1ub /ld rm#k ist#-y#n uzun caynaql\$, sa*lar\$ z n# da1\$lm\$(qad\$ndan dan\$(\$l\$r.

Bir m#tnd# balacaboy, bir t#kanla d/rd metr h nd rl y# tullan, t kl , iri caynaql\$ m#xluq haqq\$nda s/hb#t a*\$l\$r. Ba(qa bir m#tnd# skletd#n dan\$(\$l\$r. Bu mifoloji personaj rast g#ldiyi adam\$n z n# bax\$r, ona fikir verm#y#nd# kolun dal\$na ke*ir v# s m kl#ri yer# t/k 1 r.

Dig#r bir m#tnd#ki obraz is# yar\$ ilan, yar\$ q\$zd\$r. Ona su ba(\$nda rast g#linir.

4 razid#n qeyd# ald\$1\$m\$z bir m#tn# g/r#, m harib# vaxt\$ ax(am st h#y#tl#rd# a1 paltarl\$ bir qad\$n peyda olub a1lama1a ba(lay\$rm\$. H#min qad\$n hans\$ h#y#td# a1layarsa, o h#y#td# ya(ayanlara b#db#xtlik z ver#rmi(.

Dig#r bir m#tnd# d# a1 paltarl\$, h nd r qad\$ndan dan\$(\$l\$r. O, iri bir da(\$n alt\$ndan *\$x\$b h#min da(\$n st nd# oturur. Adam g/r#nd# is# yen# da(\$n alt\$na girib yox olur.

%#ki #razisind#n toplanan mifoloji obrazlar mumt rk mifoloji d nyag/r (n n t#rkib hiss#si kimi Az#rbaycan mifologiyas\$n\$n b#rpas\$ bax\$m\$ndan olduqca #h#miyy#tlidir.

%#kid#n toplanm\$(folklor m#tnl#rind# rast g#ldiyimiz maraql\$ obrazlardan biri d# *Naxışdır*. Bu obraz b#zi b/lg#l#rd# (Balak#n, Zaqtala, Qax, %#ki, A1da(v# s.) Nax\$, b#zi b/lg#-l#rd# (x susil#, Z#ng#zur, Neft*ala-Salyan b/lg#sind# v# s.) Qara*uxa adland\$r\$l\$r. H#m Nax\$, h#m d# Qara*uxa adlar\$ il# tan\$nan personaj b#xt, tale m#fhumlar\$n\$ ifad# edir. Az#rbaycan folklorunda bu obraz kifay#t q#d#r yay1\$n olsa da, uzun m dd#t folklor(naslar\$n diqq#tind#n k#narda qalm\$(d\$r. Bu obrazla, daha d#qiq des#k, obraz\$n Qara*uxa adlanan variant\$ il# ilk d#f# f.e.n. V#li N#bio1lu, f.e.n. Muxtar Kaz\$mo1lu v# f.e.n. 4 fz#l#ddin 4 sg#rin Z#ngilan, La*\$n, C#bray\$l, Qubadl\$, K#lb#c#r rayonlar\$ndan birg# toplay\$b t#rtib etdikl#ri «Bu yurd bayqu(a qalmaz» toplusunda rast g#lirik. Folklor(nas aliml#r «Qara*uxam – a1 g n m» adland\$rd\$qlar\$ ba(l\$q alt\$nda bir ne*# m#tn vermi(l#r (37, 21-23). Sonralar yuxar\$da adlar\$n\$ sadalad\$1\$m\$z m #llifl#r t#r#find#n birg# toplanaraq 4 fz#l#ddin 4 sg#r t#r#find#n t#rtib olunmu(«Az#rbaycan folkloru antologiyas\$. XII cild. Z#ng#zur folkloru» kitab\$na da bu obrazla ba1-l\$ 7 m#tn daxil edilmi(dir. 4.4 sg#r h#min kitab\$n /n s/z nd# Qara*uxa il# ba1l\$ yaz\$r: «Mifoloji r#vay#t (#klind# deyil#n bu m#tnl#rd# Qara*uxa insan\$n / z n# b#nz#y#n mifoloji varl\$qd\$r. H#r insan\$n bir Qara*uxas\$ var., nsan\$n i(l#rinin u1urla getm#si Qara*uxadan as\$lld\$d\$r. Qara*uxas\$ oyaq olan adam\$n i(l#ri u1urla gedir, var-d/vl#tli olur. Qara*uxas\$ yatan adam kas\$b olur, a1\$r g nl#r ke*irir. %irvan b/lg#sind# bu obraz Nax\$(adlan\$r v# Qara*uxa il# adekvat funksiya da(\$y\$r. «,(i rast d (m#k» anlam\$nda nax\$(g#tirm#k ifad#si s/z ged#n mifoniml# ba1l\$d\$r.

Ancaq h#r * mifonim Az#rbaycan m hitind# meydana *\$x-m\$(d\$). S/z ged#n mifoloji personaj\$ın arxaik ad\$ C#nubi Sibirin t rk xalqlar\$nda bu g n# q#d#r qorunmu(dur. Sur, s l#, yula adlanan bu mifoloji personaj insan\$ın bir ne*# ruhundan biridir v# b#d#nd#n *\$xaraq g#z# bilir.

Sur s/z b#zi b/lg#l#rd# (G/ y*#, Bor*al\$, Qazax v# s.) «surun yerisin» v# ya «surun yerim#sin», «Allah sur versin» kimi alq\$(v# qar1\$(lar i*#risind# bu g n#d#k ya(amaqdad\$)» (16, 23-24). Nax\$(la ba1l\$ m#tnl#r# is# filologiya zr# f#ls#f# doktoru ,lkin R st#mzad#nin t#rtib etdiyi «Az#rbaycan folkloru antologiyas\$. XVI cild. A1da(folkloru» kitab\$nda rast g#lirik (20; 41, 387-389, 413-416), bir ne*# m#tn d# bizim t#r#fimizd#n qeyd# al\$nm\$(d\$) (79).

Folklor(nas alim 4.4sg#rin d# qeyd etdiyi kimi, h#m Qara*uxa, h#m d# Nax\$(/z sahibin# k/m#k edir, ona xo(-b#xtlik g#tirir. Ona g/r# d# bu obrazla ba1l\$ qeyd# al\$nm\$(m#tnl#rin bir qismind# b#xti g#tirm#y#n adamlar Qara*uxan\$ v# yaxud da Nax\$(n\$ axtarmaqla m#(1ul olurlar. H#m Nax\$(, h#m d# Qara*uxa obraz\$na na1\$l janr\$ndan ba(qa atalar s/zl#rind#, deyiml#rd#, r#vay#tl#rd#, alq\$(larda, qar1\$(larda da rast g#linir. M#s#l#n, «Nax\$(q\$l\$ncdan itidi», «Nax\$(n (v# yaxud Qara*uxan) yatd\$, s#n d# yat», «Nax\$((v# yaxud Qara*uxas\$) oyaqd\$ (yaxud dik durub)», «Nax\$(/y s p r#nin d/y 1, sulan*axda sulanan\$nd\$», «Allah Qara*uxan\$ uca el#-sin», «Qara*uxan yatmas\$n», «Nax\$(, g# m#nn#n yap\$()» v# s. (20, 179; 37, 106; 79; 21, 75). Az#rbaycan folklorunda bu obrazla daha *ox iki v#ziyy#td# qar(\$la(\$r\$:

1. *Naxışın paylanması*. Bu obraz\$ın i(tirak etdiyi m#tn-l#rd# Nax\$(insanlar aras\$nda b/l (d rm#k q#rar\$na g#l#n Allah-taala bir m#l#y# v# yaxud bir (#xs# onu verib yer z n#

g/ nd#rir. An aq n #yy#n s#b#bl#r z nd#n (gec# d (

ystd

y

z

b#aa

z z nd#nd

ybl

s.

\$ s. b# 0758

g#ldi /z evin#. 4 hvalat\$ arvad\$na na1\$l el#di, ald\$1\$ (eyl#ri ona verdi. Xanp#ri iki #lini onun ba(\$na vurub a1z\$na g#l#n s/y (dedi:

– 4 d#, k/p#yo1lu, m#nim qarn\$m\$n d#risi a1aclarda qal-d\$ sa1sa1an balas\$ axtarmaqdan. Ta bir t\$sb1adan, qurba1a-dan tapm\$rd\$n dey#s#n? G#r#k sa1sa1an dey#ydin? Bir d# bel# q#l#td#ri el#m#» (26, 17). Bu m#tn Aarne-Tompson kata-loqunda 1164 n/mr#li s jet# uy1undur. Burada Nax\$(la qar(\$la(madan s/hb#t getmir, amma yuxar\$da verdiyimiz his-s#d#n m#lum olur ki, #vv#lki na1\$lda oldu1u kimi burada da r#mmall\$1\$ /z n# pe(# ed#n (#xs# son yar\$(da onun Nax\$(k/m#k edir. Bu na1\$l AT 1164 v# AT 1641 n/mr#li s jetl#rin kontaminasiyas\$ndan t#(kil olunmu(dur. Sad#c#, burada Na-x\$(n ad\$ *#kilmir, onun funksiyas\$n\$ Xanp#ri #v#z edir.

Nax\$(b#z#n sahibini /z pe(#si il# bir m dd#t m#(1ul olma1a qoymur (20, 339).

Nax\$(n qu(ad\$ il# – Tora1ay adlland\$r\$lmash\$ da diqq#t-*#k#n faktd\$r. Bu, na1\$llar\$m\$zda pad(ah se*imi zaman\$ istifad# edil#n d/vl#t qu(unun u*urulmas\$n\$ yada sal\$r («4 zizin na1\$l», «%#minin na1\$l», «Nazikb#d#n», «4 hm#di-7 ekka()», «Yuxu», «,sg#nd#r-Z lq#rneyn» v# s.). Ba(qa bir na1\$lda (AT 567) h#min qu(un ba(\$n\$ yey#n pad(ah, r#yini yey#n varl\$ olur (129). «Na(k r q\$z» adl\$ na1\$lda insan b#xtinin birba(a qu(la eynil#(dirilm#si fakt\$ il# zl#(irik. Bu na1\$lda taleyind#n naraz\$ q\$z\$n b#xti /z haqq\$nda deyir: «M#n b#xt qu(u-yam...» (27, 15). Yen# d# h#min na1\$lda b#xt qu(u #fsan#vi Z mr d qu(u kimi dara d (#n insanlar\$ belin# alaraq laz\$m olan yer# *atd\$rr. H#tta na1\$l\$n sonunda g/yd#n d (#n alma-lardan biri d# b#xt qu(una *at\$r: «G/yd#n * alma d (d . Biri b#xt qu(unun, biri tikan*\$n\$n, biri d# na1\$l s/y#y#nin» (27,

17). M.H.T#hmasib d/vl#t qu(unun iki #sas x susiyy#tini g/st#rir. O yaz\$ır: «Bu qu(un k/lg#si b#xtiyarl\$q v# s#ad#t r#mzidir. Onun k/lg#si kimin ba(\$) z#rin# d (s#, o, d nyada m tl#q #n b#xtiyar adam olur. Bunun n#tic#si olaraq bu qu(un ikinci x susiyy#ti meydana g#lmi(dir. O, kimin ba(\$na qonarsa, h#min adam pad(ah, y#ni d/vl#t ba(*\$s\$ olur» (113, 15).

Nax\$(obraz\$n\$n a(a1\$dak\$ funksiyalar\$ var:

1. *Naxışın insana xoşbəxtlik gətirməsi*. B#zi na1\$llarda, ad#t#n, b#xtind#n raz\$ qalmayan adam Nax\$(n\$ axtarma1a ba(lay\$ır, onu daha *ox yatan v#ziyy#td# tap\$ır, oyatd\$qdan sonra ona d#rdini dan\$(r, yatmas\$ndan naraz\$ qald\$1\$n\$ bildirir. M/hk#m utanm\$(Nax\$(da daha yatmama1a, i(l#rind# ona k/m#k etm#y# s/z verir. Nax\$(n\$ tapan insan\$n o g nd#n sonra b t n i(l#ri d z g#tirir, ba1l\$ qap\$lar z n# a*\$l\$r, h#yat\$ asanla(\$r (79). H#tta n#inki Nax\$(v# yaxud Qara*uxas\$ oyaq olan adam\$n, h#tta onun yan\$ndak\$lar\$n bel# i(l#ri yax(\$) gedir. M#s#l#n, «Q\$z\$l qo*» na1\$l\$nda pad(ah\$n o1lu M#liy# qoca qar\$ bel# deyir: «... o1ul, he* fikir el#m#, bu ke*#l n# q#d#r s#nin yan\$ndad\$, i(in d z g#tir#c#k. O ke*#lin Qara*uxas\$ h#l# qabaqda gedir. Odu ki, s#n# d# qorxu yoxdu» (26, 109).

Bu g n d# Az#rbaycan\$n b#zi b/lg#l#rind# i(l#ri d z getm#y#n adamlar (m#s#l#n, Z#ngilan rayonunun, Neft*ala-Salyan b/lg#sinin sakinl#ri) /z Qara*uxalar\$na «Yasin» sur#si oxutduraraq onu oyatma1a *al\$(rlar (79). B#zi b/lg#l#rimiz-d# (m#s#l#n, Sabirabad, G#d#b#y rayonlar\$nda) Qara*uxa halvas\$ bi(irir, p#nc#r#y# qoyurlar ki, qu(lar yesin. Bundan sonra da yatm\$(Qara*uxan\$n oyanaca1\$na inan\$rlar (79).

2. *Naxışın sahibini tərk etməsi*. Art\$q Nax\$(n\$n ayaq st# olmas\$na arxay\$n olan insan\$n ist#kl#ri d# g nd#n-g n# art\$ır, h#yatdan daha *ox (ey t#l#b etm#y# ba(lay\$ır. Sahibinin h#ddini

a(d\$1\$n\$ g/r#n Nax\$(bezir v# onu h#mi(#lik t#rk edir. Bundan sonra h#min (#xs yenid#n #vv#lki m#(#qq#tli h#yat\$na qay\$d\$r (79). 9 z b#xtind#n (ikay#t*i, he* vaxt (k r etm#y#n insanlar da tale t#r#find#n c#zaland\$r\$l\$r. «Na(k r q\$z» na1\$l\$nda do-lan\$(1\$ndan (ikay#t ed#n tikan*\$n\$n v#ziyy#ti b#xtind#n giley-l#ndikd#n sonra bir q#d#r d# pisl#(ir, yaln\$z (k r etm#y# ba(-lad\$qdan sonra var-d/vl#t sahibi ola bilir. H#min na1\$lda b#x-tind#n naraz\$ q\$z\$n da ba(\$ olmaz\$n m sib#tl#r *#kir.

B#z#n d# art\$q Nax\$(n\$ tapd\$1\$ndan arxay\$n olan insan qar(\$s\$na *\$xan (anslardan b#hr#l#nmir, daha art\$1\$n\$ #ld# etm#k fikrin# d (r, bu da onun m#hvin# s#b#b olur. «Axmaq ki(i» na1\$l\$nda qar(\$s\$na bir-birind#n yax\$(anslar *\$xan ki(i h#l# d# /z b#xtini axtar\$ır, ax\$rda da (ir t#r#find#n yeşilir (27, 227-230).

Naxış və Qaraçuxanın fərqli cəhətləri. H#r iki obraz ox(ar anlay\$(lar\$ ifad# ets# d#, #limizd# olan m#tnl#r# #sas#n dey# bil#rik ki, onlar aras\$nda b#zi f#rqli c#h#tl#r d# var:

1. Nax\$(n konkret hans\$ formada olmas\$ haqq\$nda m#lumat verilmir. Ona m xt#lif formalarda rast g#linir. Qara*-uxa is# dem#k olar ki, b t n m#tnl#rd# qara yap\$nc\$l\$ adam, b#z#n d# qara yap\$nc\$l\$ k/lg# (#klind# t#svir olunur.

2. Nax\$(sahibinin yan\$nda ehtiyac yarand\$1\$ anda peyda olur. Qara*uxa is#, ad#t#n, sahibinin arxas\$nca g#zir.

3. Nax\$(n paylanmas\$ il# ba1l\$ m#tnl#r d# m/vcud ol-du1u halda, Qara*uxan\$n verilm#sind#n he* bir s/hb#t getmir.

4. Qara*uxa il# ba1l\$ m#tnl#rin birind# s/ylici onu h#m d# /vliya adland\$r\$r, h#mi(# evin astanas\$nda oldu1unu v# ev# gir#rk#n ona salam verilm#sinin vacibliyini vur1ulay\$. Nax\$(la ba1l\$ bel# bir fakta rast g#lm#dik.

S/yi#yicil#rin verdiyi m#lumata g/r#, Nax*\$van #razi-sind# b#z#n qaynatans\$ evin Qara*uxas\$ adland\$r\$r, ona h/r-m#tin vacibliyi vurulan\$r (79).

Sadalad\$1\$m\$z f#rql#rl# daha *ox mifoloji r#vay#tl#rd# zl#(irik.

Onu da qeyd ed#k ki, bu obrazda daha *ox 460 A (B#xtin axtar\$imas\$), 945 (A1\$lla b#xtin m bahis#si), 1641 (Yalan*\$fal*\$) n/mr#li na1\$l s jetl#rinin t#rkibind# rast g#linir v# o, ad#t#n, k/m#k*i funksiyas\$n\$ yerin# yetirir. Mifoloji r#vay#t-l#rd# is# o, insana xo(b#xtlik, var-d/vl#t g#tirm#k funksiya-\$n\$ da(\$y\$r.

Sonda qeyd ed#k ki, na1\$l janr\$ olduqca m hafiz#kar janrd\$. Bu janr daha *ox b#dii t#x#yy l# #sasland\$1\$ndan v# kanonik obrazlar sistemin# malik olduundan ad#t#n, aktual inan\$(lar orada /z #ksini tapm\$. B#z#n na1\$llarda bu inan\$(-larla ba1l\$ obrazlar\$n ancaq atributlar\$na rast g#linir. M#s#l#n, Albast\$n\$n b#zi atributlar\$ – irid/(l olmas\$ v# s. Div qar\$\$ il# ba1l\$ verilir. Amma na1\$lda konkret Albast\$ ad\$ *#kilmir. Sad#c# olaraq, bu atributun Albast\$ya m#xsus olduunu g/r - r k. Amma maraql\$d\$r ki, Nax\$(v# yaxud Qara*uxa obraz\$ hal-haz\$nda xalq aras\$nda ya(ad\$1\$ halda, onlarla ba1l\$ inamlar h#l# d# xalq aras\$nda geni(formada m/vcud olduu halda, bu obraz na1\$l janr\$nda /z n# yer ala bilmi(dir. S/zs z ki, h#m Nax\$(, h#m d# Qara*uxa q#dim insanlar\$n arxaik mifoloji t#s#vv rl#ri il# ba1l\$d\$r. Onlar\$n daha d#rind#n /yr#nilm#si h#m mumt rk folklorunun, h#m d# onun bir qolu olan Az#rbaycan folklorunun b#rpas\$na k/m#k ed#c#kdir.

%#ki #razisind# toplanm\$(mifoloji m#tnl#r aras\$nda ov-çuluqla bağlı folklor mətnləri /z n#m#xsusluu il# se*ilir. ,ndiy#d#k *ap olunmu(folklor antologiyalar\$na n#z#r salanda

bu m/vzu il# ba1l\$ m#tnl#rin orada /z n# laz\$m\$nca yer alma-d\$1n\$ g/r r k. %#kid#n qeyd# al\$nm\$(materiallar #sas\$nda haz\$rlanm\$(folklor antologiyalar\$n\$ v#r#ql#dikd# daha pis v#ziyy#tl# qar(\$la(d\$q. Bel# ki, bu antologiyalarda bu m/vzu il# ba1l\$ bir d#n# d# m#tn# rast g#lm#dik.

Biz s/z ged#n #razid# folklor toplayark#n ov*uluqla ba1l\$ 60 m#tn qeyd# ala bildik (79). Bunlardan 38-i mifoloji r#vay#t, 22-si is# inamds\$r.

%#ki #razisind#n qeyd# ald\$1\$m\$z m#tnl#rin bir ne*#sin-d# ova ged#n ov*u da1da t kl bir m#xluqla rastla(\$r. H#min m#xluq ov*u n# ets#, onu yams\$lay\$r. Bundan istifad# ed#n ov*u #lind# tutdu1u odu yap\$nc\$s\$na yax\$nlad(\$r. Onun rastla(d\$1\$ t kl m#xluq da bu h#r#k#ti yams\$lad\$1\$ * n t kl#rini od al\$r v# o, /z n d#r#d#n a(a1\$ at\$r. Daha bir ox(ar s jet d# «Z#ng#zur folkloru» kitab\$nda verilib (16, 44).

M#tnl#rin birinin verdiyi m#lumata g/r#, ov*u yuxusunda h#mi(# ov etdiyi yerd# yatm\$(bir t#k# g/r r. H#m d# bu, adi t#k# deyil. Ov*ular\$n təla təkə adland\$rd\$qlar\$ bu n/v dig#r t#k# n/vl#rind#n f#rql#nir. (T#l# t#k# dig#r t#k# n/vl#rin# nisb#t#n boyca daha b/y k, daha canl\$ v# daha z#rif n/v say\$I\$r). Ov*u s#h#r yuxusunun dal\$nca ova gedir. Dolrudan da, h#min yerd# t#l# t#k#ni yatm\$(g/r r v# onu vurur. Ev# qay\$danda atas\$ ona deyir ki, bu, s#n# pay verilib, daha ova getm#. Fikrimizc#, bu m#tnin daha arxaik variant\$nda ov*uya x#b#rdarlsq ed#n atan\$n yerini ov tanr\$ss tutub v# ov*uya pay ver#n d# odur.

Ba(qa bir m#tn# g/r# is# ov vura bilm#y#n ov*unun qar(\$s\$na bir *oban *x\$r. Ov*unu bir m dd#t da1da g#zdir#n *oban onu #vv#ll#r ke*# bilm#diyi yerl#rd#n ke*irir, onlar birlikd# *oxlu ov vururlar. Sonra h#min ov*u yolda(lar\$ il# ev# qay\$dark#n tez-tez arxaya *evrilir ki, bizi *a1s\$r\$rlar.

Yolda(lar\$ he* n# g/rm#dikd# yolun k#nar\$nda ocaq yand\$rd\$-1\$n\$, onun #traff\$nda is# alt\$ n#f#r papaql\$, balacaboy ki(il#rin #yl#(diyini deyir.

Bir m#tn# g/r#, ovun qaba1\$nca h#mi(# bir qu(g#zir. S leyh adl\$ bu qu(hind toyu1una b#nz#yir. Bu qu(a b#z#n ,sg#nd#r qu(u da deyirl#r. Onun g/r nm#si #trafdra ovun olmas\$na i(ar#dir. Amma ona g ll# atmaq olmaz. Ov*ular\$n verdikl#ri m#lumata g/r#, ona g ll# atan kimi d nya qar\$(r, g n#(li hava olmas\$na baxmayaraq, bird#n-bir# g cl ya1\$(ya1\$r, dolu t/k r, tufan qopur v# s.

4 razid# geni(yay\$lm\$(inama g/r#, ov heyvanlar\$ /zba-(\$na deyil. Onlar\$n da sahibi var. O, ov heyvanlar\$n\$ qoruyur, n#zar#t edir, sa1\$r v# s. 4 ld# etdiyimiz m#tnl#rin bir qismind# deyilir ki, #g#r ov*u ovun say\$n\$ ke*#rs#, bu zaman ona ov et-m#k qada1an olunur. 4 g#r ov*u qada1an\$ pozarsa, ovlar\$n g - d k* s (g/z#t*isi) t#r#find#n c#zaland\$r\$lsr. Bir s\$ra m#tnl#rd# «ovun y##si», «ovlar\$n g d k* s » ifad#l#rin# rast g#lirik. Bu tipli m#tnl#rd# ov*unu c#zaland\$ran ovlar /zl#ridir. Ancaq «ovun sahibi» v# yaxud «ovlar\$n g d k* s » ov h#ddini ke*#n ov*ular\$ c#zaland\$r\$rsa, ovlar bo1az heyvana, k/rp# heyvana g ll# atan ov*ular\$ c#zaland\$r\$rlar. Dig#r bir m#tn# g/r#, maral\$ vurmaq g nahd\$r, onu atan ov*u h/km#n c#zaland\$r\$lsr.

M#tnl#rin bir ne*#sinin verdiyi m#lumata g/r#, b#z#n ov-*u t f#ngi z n# qald\$randan heyvan s r s onun g/z n# *#m#n-likd# g#zi(#n o1lan v# q\$zlar, yaxud qoyun s r s kimi g/r n r. Ov*u he* n#y# baxmadan yen# heyvan\$ vurur v# d#li olur. Fikrimizc#, m#tnin deformasiyaya u1ramam\$(variant\$nda ov h#ddini ke*#n ov*unun a1l\$n\$ ba(\$ndan alan ov tanr\$ss\$ olmu(dur.

M#tnl#rin bir qismind# ov*uya yax\$nlala(araq ovun say\$n\$ bitirdiyi * n ova g#lm#yi qada1an ed#n mifoloji varl\$q a1 saq-

qall\$ ki(idir. M#tnl#rin birind# is# ov*uya #vv#lc# heyvan ya-x\$na(\$r. Sonra bu heyvan d/n b insana *evrilir v# ov*uya bir daha ova g#lm#m#si bar#d# x#b#rdar�q edir. Eyni s jetl# «Az#rbaycan mifoloji m#tnl#ri» kitab\$nda da rastla(\$r\$q. Bu kitabda verilmi(iki m#tnd# heyvan insana *evril#t#k ov*uya x#-b#rdar�q edir. M#tnl#rd#n birind# ov*unun vurmaq ist#diyi ceyran qad\$na d/n r. Bu hadis#d#n b#rk qorxmu(ov*u bir daha ova getmir. ,kinci m#tnd# is# ov*unun atmaq ist#diyi t#k# a1saqqal-l\$, nurani bir qocaya *evrilir v# ov*uya x#b#rdar�q edir (22, 53).

4 razid#n qeyd# ald\$1\$m\$z bu tipli m#tnl#rd#, ad##n, ov-*u qoyulan qada1aya m#h#l qoymur v# bu, ona h#yat\$ bahas\$na ba(a g#lir. B#z#n d# qada1a bir ne*# d#f# t#krarlan\$r, ov*u bu qada1alara m#h#l qoymad\$qda is# onun yolda(\$na da x#b#rdar�q olunur ki, yolda(\$n ovun h#ddini a(\$b, onunla ova g#lm#. C#za da bu x#b#rdar�qdan sonra verilir. M#tnl#rin birin# g/r#, ov*u ona g/r# c#za al\$r ki, o, ziyar#t #razisind# ov edir. Dig#r bir m#tn# g/r#, ziyar#t #razisind# ov ed#n ov*ulara qoca bir ki(i yax\$na(araq *\$x\$b getm#l#rini t#l#b edir v# yoxa *\$x\$r. T#l#b# m#h#l qoymayan ov*ular\$n t f#ngl#ri q\$r\$ld\$1\$ * n onlar b#rk qorxur, bir d# h#min #raziy# ova getmirl#r.

B#zi m#tnl#rd# is# qada1an\$n mifoloji s#ciyy#si itmi(, onun yerini sosial fon tutmu(dur. Bel# ki, bu tipli m#tnl#rd# c#zaland\$r\$lan ov*u guya d (m#nl#ri t#r#find#n /ld r 1 r.

M#tnl#rin birind# ov*uya x#b#rdar�q ed#n mifoloji var-l\$q ortaboy, papaql\$ ki(idir. H#min m#tn# g/r#, x#b#rdar�q-dan #vv#l ov*unun qaba1\$ndan * heyvan ke*s# d#, o, he* birini vura bilmir. Bundan sonra peyda olan ortaboy, papaql\$ ki(i ov*uya ovun h#ddini ke*diyini bildirir v# bir daha ova g#lm#m#yi tap(\$r\$r.

Dig#r bir m#tn# g/r# is# m#(hur bir ov*u *ox g#zs# d#, ov vura bilmir. Q#fl#t#n onun qaba1\$nda bir ki(i peyda olur v# h#min ki(i #lini hans\$ t#r#f# uzatsa, orada ov qayna(\$r. Ki(i ov-*uya yaln\$z * heyvan vurma1a icaz# verir v# bundan sonra bir daha ova g#lm#m#yi tap(\$r\$r. «Az#rbaycan mifoloji m#tnl#ri» kitab\$nda da ox(ar s jetl# rastla(d\$q. H#min m#tnd# ov tapa bil-m#y#n ov*uya ovun yerini g/yg/z bir arvad g/st#rir (22, 53).

M#tnl#rin bir ne*#sind# ov*uya yuxuda x#b#rdarlsq edilir. O, x#b#rdarls1a m#h#l qoymadan ova ged#nd# is# q#fl#t#n g#l#n sel yolda(lar\$nn aras\$ndan yaln\$z onu g/t r b apar\$r. Bu tipli m#tnl#rd# ov h#ddi min heyvan g/st#rilir. «Z#ng#zur folkloru» kitab\$nda «Ombadurma» ba(l\$1\$ alt\$nda iki m#tn verilmi(dir ki, bu m#tnl#rd# ov h#ddi y z heyvan g/st#rilir. H#min m#tnl#r# g/r#, ov*u y zd#n *ox ov vursa, onun ovu omaba durar (16, 46). %#kiy# m#xsus ov*uluq m#tnl#rind# is# «ombadurma» hadis#sin# rast g#lm#dik.

M#tnl#rin birinin verdiyi m#lumata g/r#, mahir ov*ular dan biri g ll#sinin bo(a *\$xmas\$ndan sars\$llr v# el# bu s#b#b-d#n d# ov*uluqdan #l *#kir.

M#tnl#rin bir ne*#sind# ov*unun ov vura bilm#m#sinin s#b#bi t f#ngin q\$rx a d (m#si il# #laq#l#ndirilir. ,nama g/r#, t f#ngin st nd#n adlamaq olmaz, t f#ng q\$rx a d (#r. Onu da qeyd etm#k yerin# d (#r ki, bu, t#kc# t f#ng# aid deyil. 4 razid# yay\$lm\$(inama g/r#, t#r#zinin d# st nd#n adlamaq olmaz. Onda t#r#zi d z *#km#z. K#s#r #(yalar\$n st nd#n adlansa, onlar da yax(\$ k#sm#z v# s. Buna g/r# d# h#min #(yal lar\$n (t f#ngin, t#r#zinin, k#s#rl#rin v# s.) q\$rx a d (m#m#si * n onlar\$n st nd#n geri adlamaq laz\$md\$r.

4 razid# yay\$lm\$(dig#r bir inama g/r#, ov #tind#n zah\$ qad\$n yes#, t f#ng q\$rxax d (#r. Buna g/r# d# ov #tini yey#n zah\$ sa*\$n\$n ucunu d y b sonra yem#y# ba(lamal\$d\$r.

T f#ngin q\$rxax d (m#sinin dig#r bir s#b#bi is# b#dn#z#rdir.

T f#ngin q\$rxax d (m#sinin s#b#bl#ri m xt#lif oldu1u kimi, t f#ngi q\$rxdan *\$xartman\$n da sullar\$ m xt#lifdir:

1. T f#ngi #kiz u(a1\$ olan qad\$na verirl#r ki, onu ayaqlar\$n\$n aras\$ndan ke*irsin. Sonra ov*u n/vb#ti ovdan h#min qad\$na da pay ay\$r\$r.

2. T f#ngi q\$rxdan *\$xarmaq * n yeddi qap\$dan un y\$1\$r, sonra t f#ngin l l#sini h#min undan haz\$rlanm\$(quqal\$n (ki*ik */r#yin) i*#risind#n ke*irirl#r. Onda t f#ng q\$rxdan *\$xm\$(hesab olunur.

3. T f#ng q\$rxax d (#nd# * yol ayr\$c\$na gedib t f#ngi iki da(\$n st n# el# qoyurlar ki, arada bo(yer qals\$n. Sonra yerd#n ki*ik bir da(g/t r b h#min bo(yerd#n * d#f# sa1dan sola, * d#f# d# #ksin# at\$rlar. Bu zaman da(\$) atan adam h#r d#f# da(\$) tullad\$qca «T f#ng, s#ni q\$rxdan *\$xar\$ram» dem#lidir.

4. T f#ngi q\$rxdan *\$xartmaq * n onu * *#r(#nb# q\$rxax*ar cam\$n\$n (dibin# x\$rda a*arlar b#rkidilmi(mis qabd\$r) suyu il# yumaq laz\$md\$.

5. T f#ngi q\$rxax d (#n ov*u it n#cisini da(\$n st n# y\$1\$b vura bils#, t f#ng q\$rxdan *\$xar.

Yuxar\$da sadalad\$1\$m\$z sullardan h#r hans\$ birini icra ed#n ov*unun n/vb#ti ovu u1urlu ke*#rs#, t f#ng q\$rxdan *\$xm\$(say\$l\$r.

Ov*ular aras\$nda yay\$lm\$(dig#r bir inama g/r#, #g#r vurulan ov dilini di(l#yirs#, bu, yen# d# ov olaca1\$na i(ar#dir.

4 razid# yay\$lm\$(dig#r inamlara g/r#:

1. Ovun #tini t#r#ziy# qoymaq olmaz. G#r#k #t g/z#yar\$ k#silib verilsin. Eyni inamla «Z#ng#zur folkloru» kitab\$nda da rastla(\$r\$q):

Ov*u, ovun atmas\$n,
4 tin t#r#ziy# qoyub satmas\$n.
Ov*u, s#nin isbin-kisbin partlas\$n,
Bu da1da bir maral yaman a1lad\$ (16, 23).

2. Ov #tini satmaq olmaz. Onu yaln\$z pay kimi verm#k laz\$md\$sr.

3. Ov #ti il# i*ki i*m#zl#r.

4. Ov*uluq qaydalar\$na g/r#, bir ne*# n#f#rin i(tirak etdiyi ovda vurulan ovun say\$ndan as\$ll\$ olmayaraq at\$lan ovun ba(-aya1\$ onu atan ov*uya *atmal\$d\$r. Ov*u #g#r /z ist#s#, onu yolda(lar\$ aras\$nda b/l (d r# bil#r.

5. Ov*u atd\$1\$ ovun r#yini /z yem#lidir. G man ki, ov*u vurdu1u ovun r#yini yem#si ona m#xsus c#h#tl#ri (c#ldlik, g c-q vv#t v# s.) #ld# etm#k m#qs#di g d r.

6. Ova ged#n adam t#miz getm#lidir.

7. Ov*u ovdan qay\$danda rastla(d\$1\$ h#r bir adama g#tir-diyi ov #tind#n pay verm#lidir, yoxsa h#min ov haram say\$ll\$.

8. Ov*u ov qu(lar\$na g ll# atmamal\$d\$r. 7 nki onlar da ov*u say\$ll\$.

9. Ov ovlamaq * n ov*u /z b#d#nind#n m #yy#n q#-d#r #t itirm#lidir.

10. Ov*ular\$n fikrinc#, el# t f#ng var ki, onunla ov tap-maq *ox *#tin olur. Amma el# t f#ng d# var ki, onu g/t r b ova ged#n ov*uya *oxlu ov rast g#lir. Bel# t f#ng ov*ular aras\$nda «qansev#n t f#ng» ad\$ il# tan\$n\$.

4 razid#n ov*uluqla ba1l\$ qeyd# ald\$1\$m\$z m#tnl#rd#n biri d# na1\$l d\$r. Bu na1\$l «Ov*u Pirim» adlan\$r. Ancaq bu m#tn naqisdir.

Ov*uluqla ba1l\$ folklor m#tnl#rinin toplanmas\$ bu m#tn-l#rin h#m Az#rbaycan folklorunda, h#m d# mumt rk folklorunda tutdu1u yeri m #yy#nl#(dirm#y# k/m#k ed#c#kdir.

Vergili adamlar haqqında mətnlər. %#ki #razisind# m/vhud olan folklor m#tnl#rinin bir qismi d# vergili adamlar haqq\$nda m#tnl#rdir. Folklor(nas alim 4.4sg#r (amanl\$q vergisi, (aman m#rasiml#ri v# mumiyy#tl#, (amanizm haqq\$nda olan bilgil#rin ara(d\$r\$lməs\$n\$ etnoqrafiyan\$ predmeti say\$r v# qeyd edir ki, bu m#tnl#r art\$q xatir# janr\$nda deyilir, bu da onun folklor t#r#fidir (52, 24). Biz vergili adamlar haqq\$nda 28 m#tn qeyd# alm\$(q (79). 4 vv#lc# onu qeyd ed#k ki, indiy#d#k n#(r olunmu(folklor kitablar\$nda a(\$ql\$1\$n vergi yolu il# al\$nməs\$n\$ *\$xmaq (#rtıl# bu tipli m#tnl#rl# zl#(m#-dik. Odur ki, %#ki #razisind#n qeyd# ald\$1\$m\$z m#tnl#ri «%aman #fsan#l#ri v# s/yı#m#l#ri» kitab\$ndak\$ m#tnl#rl# m qa-yis# etm#y# *al\$(aca1\$q.

T rk t#f#kk r n# g/r#, s#n#t, pe(# insana h#min pe(#nin hamil#ri t#r#find#n verilir. Bu inama m xt#lif t rk xalqlar\$ aras\$nda rast g#linir. M#s#l#n, t rkm#n xalq\$ aras\$nda geni(yay\$lm\$(inama g/r#, Q#mb#r musiqi*i v# m 1#nnil#rin himay#dar\$d\$r. T rkm#nl#r aras\$nda onun dig#r ekvivalenti mu-siqi*i, m 1#nni, (air v# (amanlar\$n himay#dar\$ A(\$q Ayd\$nd\$r (131, 63). S#n#tin, pe(#nin onun hamisi t#r#find#n verilm#sin# inam vaxtil# %#ki #razisind# d# geni(yay\$l\$bm\$. Bunu #razi-d#n toplad\$1\$m\$z vergili adamlar haqq\$nda m#tnl#r d# s but edir. Bu m#tnl#rin dem#k olar ki, ham\$s\$nda vergi yuxuda verilir v# onu ver#n m xt#lif pir sahibl#ridir (%eyx baba, Hac\$

Salah baba, Niyazi baba, Fatma n#n# v# s.). Bu da tamamil# t#bii hal say\$Imal\$d\$r. Zaman ke*dikc# hami ruhlar anlays(\$ /z yerini #cdad kultuna vermi(dir. Bu m#s#l#y# m xt#lif t#dqiqat-*\$lar eyni prizmadan yana(m\$(lar. Prof. H.,smay\$lovun fikrin# g/r#, «... #ski t rk s/z v# musiqi s#n#t*isind#n *ox q#dim d/vrd# qopan qam m st#qil (#kild# m/vcud olmu(, islam *evr#sin# girdikd#n sonra is# z#ruri (#kild# funksional zvl#nmi(-dir» (61, 67). Folklor(nas alim F.Bayat bu haqda bel# yaz\$r: «Ata-baba kultu zamanla qoruyuculuq funksiyas\$ il# b#rab#r ocaqlara ke*mi(, islam\$n q#bulundan sonra /vliya kultunun yaranmas\$nda t#m#l rolunu oynam\$(d\$r» (117, 169). El#c# d# rus alimi V.N.Basilovda oxuyuruq: «%amanl\$q islam\$n zahiri #lam#tl#rini #xz etmi(dir... %amanl\$1\$ bir s\$ra qal\$qlar\$ is# m q#dd#sl#r kultunda qalm\$(d\$r» (131, 94).

Çöpçülük. 4 razid#n */p* 1 y n pir sahibl#ri t#r#find#n veril#n vergi olmas\$ haqq\$nda iki m#tn qeyd# alm\$(q. M#tn-l#rd#n birinin verdiyi m#lumata g/r#, */p* olacaq qad\$na yuxuda %eyx baba bir ilan g/st#rib onun bo1az\$ndak\$ */p *\$xartma1\$ t#l#b edir. Qad\$n iyr#ndiyini bildirdikd# %eyx baba ilan\$n bo1az\$ndak\$ */p s\$1allay\$b /t rm#yi m#sl#h#t g/r r. Bu yuxudan sonra h#min qad\$na */p* 1 k verilir v# o, */p *\$xartm\$r, s\$1allay\$b /t r r.

,kinci m#tn# is# g#l#c#yin */p* s yuxuda d#ryan\$n ortas\$nda h nd r bir alma a1ac\$ g/r r. Onu a1aca *\$xard\$rlar ki, bir d#n# alma z b d (s n. O, alman\$ zs# d#, suya d (-m#y# qorxur. Bundan b#rk #s#bil#(#n Baba onu alma a1ac\$ il# birlikd# da1a at\$. H#min yuxudan sonra o, */p* olur.

Logman. Bu s#n#tin vergi il# al\$nmass\$na dair #razid#n bir m#tn qeyd# ala bildik. H#min m#tn# g/r#, vergi veril#c#k (#xs# yuxuda deyirl#r ki, s#n# el# (eyl#r /yr#d#c#yik ki,

a1aclar\\$n, otlar\\$n, yarpaqlar\\$n dilini bil#c#ks#n, sa1almayan d#rdl#ri sa1aldacaqsan. Bu inama (aman m#tnl#ri aras\\$nda da rast g#ldik. Ruhlar (amaña b t n al#min sirl#rind#n x#b#rdar olmaq bacar\\$1\$ verirl#r (101, 23-24).

Sairlik. Bununla ba1l\$ bir m#tni La*\$n rayonundan di-d#rgin d (b %#kinin Paliment adl\$ #razisind# m#skunla(m\$((#xsd#n qeyd# alm\$(q. M#tn #razid#n qeyd# ald\$1\$m\$z dig#r m#tnl#rd#n f#rqlidir. Bel# ki, bu tipli m#tnl#rin dem#k olar ki, ham\\$s\$nda pir sahibl#rind#n vergi ald\$qdan sonra m #yy#n bir istedad sahibi olmaqdan s/hb#t gedirs#, bu m#tnd# z#d# al-d\$qdan sonra qabiliyy#t z# *\$x\$r: araba il# ot g#tir#n ki(i y\$x\$-l\$b b#rk #zilir v# bundan sonra (eir yazma1a ba(lay\$).

4 razid#n qeyd# ald\$1\$m\$z dig#r bir m#tnin verdiyi m#-lumata g/r# iss# D#mir*i Abbas vergi ald\$qdan sonra (air olur. Bu m#tnd# virginin kim t#r#find#n verildiyi qeyd olunmır.

Aşıqlıq. A(\$1\$n buta (vergi) ald\$qdan sonra f#aliyy#t# ba(lamas\$ motivi m#h#bb#t dastanlar\$nda geni(yay\$lm\$(d\$). 4 ks#r m#h#bb#t dastanlar\$nda bu hadis# il# zl#(irik. Ancaq dastanlarda a(\$ql\$q ed#c#k (#xs# bu istedad\$ ver#n X\$z\$r, d#r-vi(v# ba(qalar\$d\$rsa, bizim #razid#n qeyd# ald\$1\$m\$z m#tnd# vergini ver#n pir sahibidir. H#min m#tnd# vergi ald\$1\$ m d-d#td# «d#li» olan o1lan bel# deyir: «M#n buz ist#yir#m, m#n# q\$z verirl#r, saz verirl#r. Baba m#n# deyir ki, u* g#l. M#n d# u*ub gedir#m». Bu m#tn# g/r#, o, vergini g/t rm#diyi * n /1 r. 4 razid# Molla Cuman\\$n da a(\$ql\$1\$ vergi yolu il# alma-s\$na inan\$lm\$(d\$). D.Qiyasb#yli bu bar#d# bel# yaz\$r: «Deyil-diyyin# g/r#, m#kt#bi bitir#nd#n sonra Molla C m# «havalan\$r, saz g/t r r» (73, 8).

4 razid#n qeyd# ald\$1\$m\$z m#tnl#rin b/y k #ks#riyy#tin-d# virginin hans\$ s#n#tl# ba1l\$ verilm#si deyilmir. Biz bel#

m#tnl#ri (#rti olaraq *verginin verilməsi* adland\$rm\$(§q. 4 razid#n toplad\$1\$m\$z r#vay#tl#rd#n birin# g/r#, Molla Qas\$m adl\$ bir (#xs h#r gec# evd#n yoxa *\$x\$b bir d# s#h#r a*\$landa qay\$d\$rm\$. Arvad\$ ondan b#rk (bh#l#nir v# m#lum olur ki, o, h#r g n %kaflan babada namaz q\$I\$b, sonra ev# qay\$d\$r. 7ar\$qlar\$ da ona g/r# qar olurmu(.

Yuxar\$da qeyd etmi(dik ki, vergi yuxuda verilir. Ancaq bu m/vzuda olan m#tnl#rin birind# vergi ay\$q halda verilir. Bu m#tn# g/r#, vergi veril#c#k q\$z\$ da1da sumaq y\$1ark#n iki ki(i o1urlay\$b apar\$r ki, gec#ni Niyazi baban\$n q#bri st nd# yat\$rs\$nlar. Ancaq yol *ox uzaq oldu1undan onu yax\$n ziya-r#td# – Fatma n#n#nin q#bri st nd# yat\$r\$rlar. Q\$z\$ o1urla-yanlardan biri ona deyir ki, s#n# vergi veril#c#k, m#n d# s#ninl# evl#n#c#y#m.

«%aman #fsan#l#ri v# s/y/l#m#l#ri» kitab\$nda verilmi(bir ne*# m#tn d# hamı ruhlar\$n (amanlarla evl#nm#si v# yaxud yax\$nl\$q etm#si bar#d# m#lumat verir (101, 30-31).

4razid#n qeyd# ald\$1\$m\$z m#tnl#rd#n birinin verdiyi m#lumata g/r#, vergi alm\$(adamlar iki- * il #rzind# yeti(ib mahir bax\$c\$ (v# ya */p*, g/zba1lay\$c\$ v# s.) ola bilirl#r. Bu m dd#t #rzind# onlar /z1#rind# olmur, tez-tez bay\$l\$r, #trafdak\$lar\$ g/rm r, «d#li» olurlar. Bu m#tn d# (aman s/y/l#m#l#ri il# uy1unluq t#(kil edir. %aman m#tnl#rinin birin# g/r#, ruhlar (aman olacaq adam\$n ruhunu g/t r b yeralt\$ d nyaya apar\$rlar. G cl (aman\$n ruhu yeralt\$ d nyada * il saxlan\$l\$r. Z#if (amanlar\$n ruhlar\$ is# bir il orada qal\$r. Bu m dd#t #rzind# ruhu o1urlanan adam d#li olur. Bu hal ruhun dustaq oldu1u vaxta q#d#r davam edir. Yeralt\$ d nyada ruhlar\$ saxla-maq * n ayr\$ca ev d# olur (101; 12-13, 26). Qeyd ed#k ki,

%#ki rayonundan toplad\$1\$m\$z m#tnl#rin birind# vergi veril#c#k adam\$n ruhunun saxland\$1\$ yer saray adlan\$r.

4 razid#n qeyd# ald\$1\$m\$z m#tnl#rin bir ne*sind# vergi veril#c#k adamlar\$n #zablar\$ t#svir olunur. Bel# adamlardan biri tik#-tik# do1ray\$b, k#silmi(tik#l#ri taba1a t/k b qovurmu(lar. M#tnl#rin birind# is# vergi veril#c#k adam\$n b#d#-nin# q\$zmar (i(bas\$rlar. Onu gah /ld r r, gah da dirildirl#r. Ba(qa bir m#tnd# is# vergi alacaq adam\$ h#r d#f# d/y r, pis yollara *#kir, g/z n n qaba1\$nda iki u(a1\$n\$ yand\$rlar. «%aman #fsan#l#ri v# s/y#m#l#ri» kitab\$nda «%aman olma» ba(- l\$1\$ alt\$nda ged#n m#tnl#rin d# #ks#riyy#tind# bu proses t#svir olunur. H#min m#tnl#rin birind# (aman\$n b#d#nini tik#-tik# do1rad\$qdan sonra qazana t/k b, * il bi(irirl#r (101, 24). Ba(qa bir m#tnd# (aman olacaq adam\$ hamı ruhlar m xt#lif prosesl#rd#n ke*irirl#r, h#m*inin onu *at\$ v# yaxud qay\$(la m/h-k#m d/y rl#r (101, 26). M#tnl#rin bir qismind# hamı ruhlar g#l#c#k (aman\$n #vv#lc# ba(\$n\$ k#sib a1acdan as\$rlar. H#min m#tnl#rd# b#z#n bu a1ac «qara (am a1ac\$», – dey# xat\$rlan\$r (101, 12-13). %#kid#n qeyd# ald\$1\$m\$z m#tnl#rd#n birinin verdiyi m#lumata g/r#, vergi veril#c#k adam n# q#d#r ki, /z nd# deyil, onu g/zd#n qoymaq olmaz, yoxsa %eytan (bu ad m#tnd# h#m d#, blis kimi xat\$rlan\$r) onu o1urlay\$b me(#y# aparar. %eytan me(#d# o1urlad\$1\$ vergilinin ya ba(\$n\$ k#sir, ya da z#h#rl#yib /ld r r. G/rd y m z kimi, bu m#tnd# vergi alacaq adam\$n ba(\$n\$n k#silm#si hadis#si /z varl\$1\$n\$ qoruyub saxlaya bilmi(dir.

S/ylyici Baqqall\$ M c baba adl\$ ziyan#t*i haqq\$nda m#lumat ver#rk#n qeyd etdi ki, M c baba *ox ac\$ql\$ mollad\$, h#m d# ziyan#tdi. %aman m#tnl#rind# d# ac\$ql\$ (amanlarla zl#(irik. Ruhlar bir (aman\$ m xt#lif instansiyalardan ke*ir-

dikd#n sonra ona deyirl#r: «Qanl\\$ daban, ac\\$ql\$, (/hr#tli (aman ol» (101, 28).

M#tnl#rin #ks#riyy#tinin verdiyi m#lumata g/r#, vergili adam n# q#d#r #zab *#ks# d#, onu h#kim# aparmaq, m alic# et-dirm#k olmaz. Bu zaman ona veril#c#k vergi dayand\\$r\\$l\\$r v# o, ya /l r, ya da /m rl k d#li olur. M#tnl#rd#n birind# deyilir ki, bir o1lana vergi verilirmi(. Bunu ba(a d (m#y#n valideynl#ri ona iyn# vurdururlar. O1lan bir ne*# g nd#n slj10#D7584 T#n#D #Tc (n

dan durduqdan sonra deyib ki, onun *i*k ruhundan do1aca1\$ o1lu (aman olacaq (101, 21).

M#tnl#rin bir ne*sind# deyilir ki, yuxuda vergi alacaq adama «Quran» oxuma1\$ / yr#dirl#r, #lin# «Quran» kitab\$ verirl#r.

Dig#r bir m#tn# g/r#, Hac\$ Salah babadan vergi alan o1lan «Quran»\$ oxuma1a ba(layan kimi onun #linin st n# iri, qara xal d (r. F.K/pr l n n «,lk m t#s#vvifl#r» adl\$ #s#rind# d# ox(ar s jetl# rastla(\$r\$q. Hac\$ Bekta(V#lini 4 mr# #linin st nd#ki ya(\$l xaldan tan\$y\$r (122, 259).

M#tnl#rin bir ne*sind# is# vergi alan adamlar\$n #ll#rini yaz\$rlar, yaxud #lin# yaz\$l\$ da(verirl#r (s/yi ci h#min ya\$lar\$ «Quran yaz\$s\$» adland\$rd\$). S#h#r durub bu yaz\$lar\$ ki-m#s# g/st#r#n adam\$n vergisi dayan\$r.

G/rd y m z kimi, %#ki #razisind#n qeyd# ald\$1\$m\$z vergili adamlar haqq\$nda m#tnl#r birba(a q#dim t rk t#f#kk r il#, (amanl\$qla ba1l\$ olsa da, onlar\$n bir qismi ,slam dininin t#sirind#n k#narda qala bilm#mi(dir. Amma bu m#tnl#ri d# t rk mifoloji d nyag/r (n n islam fonunda t#qdimi saymaq laz\$md\$.

Pir sahibləri və onların möcüzələri %#ki #razisind# geni(yay\$lm\$(folklor m#tnl#rind#ndir. Biz #razid# folklor ezamiyy#tl#rind# olark#n bu m/vzu il# ba1l\$ 150 m#tn qeyd# ala bildik (79). Bu m#tnl#rin #ks#riyy#ti pir sahibl#ri v# onlar\$n m/c z#l#ri haqq\$nda r#vay#tl#r olsa da, bu s jet inam v# l#tif# janr\$nda da / z n# yer alm\$(d\$.

%#ki #halisi aras\$nda geni(yay\$lm\$(inama g/r#, pirl#r qarda(d\$rlar. Qeyd# ald\$1\$m\$z m#tnl#rd#n birin# g/r#, pirl#r alt\$ qarda(v# bir bac\$d\$rlar: Pir baba, Hac\$ Tapd\$q baba, Mahmud Axund baba, %kaflan baba, %eyx baba, %alfruz baba v# Fatma n#n#.

Dig#r bir m#tn# g/r#, onlar s#kkiz qarda(v# iki bac\$d\$rlar. Qarda(lardan yeddisi v# bir bac\$ Arazdan (imala ke*#r#k %#kini /zl#rin# m#sk#n se*ibl#r. Bir bac\$ v# bir qarda(is# Araz\$n o tay\$nda qal\$blar. Ba(qa bir m#tn# is# onlar\$n * qarda(olduqlar\$ s/y#nilir: Pir baba, M t billah baba v# %eyx baba. Bu m#tnin verdiyi m#lumata g/r#, %eyx baban\$n #cdad\$ %eyx S#nan baba pey1#mb#rin n#slind#ndir v# 4 r#bistandan buraya dini yaymaq * n g#libdir. %eyx S#nan baba da m#(hur (eyx olub, onun n#sil (#c#r#sinin yeddinci pill#sind# %eyx 4 h-m#d baba do1ulub. %eyx 4 hm#d baba /l#nd# deyib ki, m#nd#n sonra yen# yeddinci n#sild# adl\$-sanl\$ bir (eyx do1ulacaq.

4 razid# b/y k pirl#rd#n ba(qa, h#r k#ndd# bir ne*# x\$rda ocaq var. 4 halinin inam\$na g/r#, b/lg#d# yerl#(#n h#r pir bir v# ya bir ne*# x#st#liyi sa1altmaq q dr#tin# malikdir v# h#-r#sinin /z n#ziri var. %eyx baba d#lil#ri, (ik#stl#ri, quduz d#-y#nl#ri sa1ald\$rm\$. Tamam n#n# g/y#rtm# oca1\$d\$r. Onun s-t n# ged#nl#r g/y par*a apar\$rlar. D#mrov pirind#n g/t r lm (ki*ik da(\$) suya sal\$b bu su il# * *#r(#nb# *im#n adam d#ri x#st#likl#rind#n qurtar\$r. Bu ziyar#tin n#ziri (irniyyat oldu1u * n b#z#n onu «%irin ziyar#t» d# adland\$rlar. Qafur baba bo-1azdan yuxar\$ hiss#d# yaranan x#st#likl#ri sa1ald\$r. Onun n#-ziri d y d r. Surxay babaya sar\$l\$q tutanlar\$, gec g#z#n u(aqlar\$, /vlad\$ olmayanlar\$ g#tirirl#r. ,nama g/r#, pir sahibi /z hans\$ x#st#likd#n v#fat edibs#, o x#st#liyi d# sa1ald\$r. M#s#l#n, Surxay baba sar\$l\$qdan, Tamam n#n# is# g/y#rtm# x#st#liyind#n /ld kl#ri * n h#min x#st#likl#ri d# sa1ald\$rlar.

Pir sahibl#rinin /vlad verm#sin# inam %#ki #halisi arass\$nda geni(yay\$lm\$(d\$r. U(a1\$ olmayan qad\$nlar Pir baban\$n, yaxud %eyx baban\$n h#y#tind#ki da1da1an a1aclars\$n\$ toxumlar\$ns\$ y\$1\$b udmaqla u(aqlar\$ olaca1\$na inan\$rlar. H#tta r#vay#t-

l#rin birinin verdiyi m#lumata g/r#, u(aqs\$z qad\$n ne*# da1da-1an toxumu udsa, o sayda da u(a1\$ olar. Bundan ba(qa, qohumlar\$nda hamil# qad\$n olanlar ziyar#t# ged#nd# da1da1an a1ac\$n\$n alt\$nda oturub toxum axtar\$rlar. 4 vv#lc# yumru, yast\$ toxum tap\$larsa, q\$z, uzunsov toxum tap\$larsa, hamil# qad\$n\$n o1lu olaca1\$na inan\$rlar. R#vay#tl#rd#n birin# g/r#, %eyx baba yuxuda o1lu olmayan qad\$n\$ m jd#l#yir ki, yax\$nlarda onun o1lu olacaq. «%aman #fsan#l#ri v# s/y#m#l#ri» kitab\$nda verilmi(m#tnl#r# g/r#, (amanlar da /vlad verirl#r (101, 128-130).

Susuz yerd#n su *\$xarmaq bacar\$1\$ pir sahibl#rinin g/s-t#rdiyi m/c z#l#rd#n biridir. 4 razid# bu tipli r#vay#tl#r kifay#t q#d#r geni(yay\$lm\$(d\$). Biz bununla ba1l\$ 19 m#tn qeyd# alm\$(sq.

%#ki #razisind# geni(yay\$lm\$(r#vay#t# g/r#, pirl#r #razini /z aralar\$nda b/l (d r rl#r. Pir babaya Da(z t#r#f (indiki Cumak#nd #razisi) d (s# d# o, suyu olmad\$1\$ * n h#min #raziy# getm#k ist#mir, lakin qarda(lar\$ ona t#skinlik ver#r#k ora su g/nd#rm#yi v#d edirl#r. Bu m/vzu il# ba1l\$ #razid#n 8 m#tn qeyd alm\$(sq. Bu r#vay#tl#rin alt\$s\$nda Pir babaya suyu %kaflan baba g/nd#rir. Sudan *\$xan #(yalar (#sa, t t#k, f\$st\$q a1ac\$n\$n yarpaqlar\$ v# s.) suyun %kaflan baba t#r#find#n g/nd#rilm#sin# (#had#t verir. Qalan 2 r#vay#td# is# Pir babaya suyun %eyx baba t#r#find#n g/nd#rilm#si t#svir olunur. Sudan *\$xm\$((abal\$d a1ac\$n\$n yarpaqlar\$ %eyx baba-n\$n v#din# #m#l etm#sinin t#sdiqin# *evrilir.

Lakin t#kc# %kaflan baba v# %eyx baba deyil, #razid# yerl#(#n dig#r pirl#r d# susuz yerd#n su *\$xarmaq, el#c# d# ya1\$(ya1d\$rmaq qabiliyy#tin# malikdir#r. Qeyd# ald\$1\$m\$z m#tnl#rin 8-ind# m #yy#n bir #razini /z n# m#sk#n se*#n pir

sahibi gah #sas\$n\$ yer# vurub su *\$xar\$r, gah onun at\$ aya1\$n\$ z#rbl# yer# vurub su *\$xar\$r, gah onun atd\$1\$ oxun yerind#n su *\$x\$r, gah da o, Allaha yalvar\$r v# yerd#n su qaynay\$r.

H#min m#tnl#rin 18-i yerli m#tndir, 1-ind# is# Siy#z#n rayonunda yerl#(#n Be(barmaq pirind#n dan\$(l\$r. 4 vv#lki m#tnl#rd# suyu *\$xaran pir sahibi /z d rs#, bu m#tnd# han\$sa m q#dd#s (#xs h#min funksiyans yerin# yetirir. S/y#yici m#tni televizordan e(itdiyini qeyd etdi.

Qeyd# ald\$1\$m\$z 2 m#tnd# is# pir sahibl#rinin ya1\$(ya1d\$rmalar\$ndan b#hs olunur. Qaraqoyunlu camaat\$ ya1\$(ya1mayanda z#yzitli Hafiz #f#ndini g#tirirmi(v# onun oxudu1u dualardan sonra g cl ya1\$(ya1arm\$).

Bununla ba1l\$ dig#r m#tn is# inamd\$r. 4 razid# geni(yay\$lm\$(inama g/r#, 5 r hl baban\$n torpa1\$ndan suya sal\$-narsa, ya1\$(ya1ar. 9 vliyalar\$ susuz yerd#n su *\$xarmas\$ bacar\$1\$na F.K/pr 1 n n «, lk m t#s#vvifl#r» #s#rind# d# rast g#lirik. Bekta(V#linin Allaha duas\$ndan sonra o anda orada bir bula1\$n peyda olmas\$ndan b#hs olunur (122, 50).

Qeyd# ald\$1\$m\$z 7 m#tnd# is# pir sahibl#rinin qar(\$s\$nda dayanan (#xsin fikirl#rini oxumas\$ t#svir olunur. Pir sahibl#-rind#n %eyx baba bu qabiliyy#ti il# x susi se*ilir. Bel# ki, 7 m#tnd#n 6-s\$nda %eyx baban\$n, birind# is# M t billah baban\$n qar(\$s\$ndak\$n\$n fikirl#rini oxumas\$ndan s/hb#t a*\$l\$r.

4 razid#n qeyd# ald\$1\$m\$z bir r#vay#td# is# «ocaqlar\$n yar\$(\$»ndan (16, 78) s/hb#t gedir. M#tn# g/r#, Cunudlu Sar\$ 4 v#z (eyxlik iddias\$nda imi(. O, %eyx 4 hm#d baban\$n o1lu Molla Mustafa il# m bahis# edir ki, s#nin atd\$1\$n g ll#ni m#n sa1 #liml# tutaram. Ancaq Molla Mustafan\$n atd\$1\$ g ll# onun sa1 ovculun yar\$\$n\$ apar\$r.

4 razid#n qeyd# ald\$1\$m\$z m#tnl#rin 9-unda is# pir sahibl#rinin yasaqlar\$ndan dan\$(\\$l\\$r. R#vay#t# g/r#, M t bil-lah baban\$n at\$ns yaln\$z qayn\$ n#zir y\$1ma1a ged#rk#n min# bil#rmi(. M t billah baba /1 m nd#n sonra onun at\$ns he* k#s min# bilmir v# at ba(\$ns yer# vura-vura /1 r.

%kaflan baban\$n q#bri da1\$n zirv#sind# yerl#(ir. Oraya he* k#s *\$xa bilm#z. Onu ziyan#t etm#y# g#l#nl#r da1\$n #t#-yind# oturur v# qurban k#sirl#r. %kaflan baban\$n q#brinin yerl#(diyi sah#y# *\$xma1a c#hd ed#n (#xs# da1dan qopub t/k l#n qaya par*alar\$ mane olur.

Qalan be(r#vay#t is# %eyx baba v# onun /vladlar\$ haq-q\$ndad\$r. Bu r#vay#tl#rin m/vzusunu 1930-cu il %#ki syan\$ v# ondan sonra Sovet h/kum#ti t#r#find#n apar\$lan repressiyalar t#(kil edir. 1930-cu ilin Sovet h/kum#tin# gar(s)i i

n n

y#td# is# onu tutub aparan Nikolay h/kum#tidir. G/rd y m z kimi, %#ki syan\$ #razid# art\$q folklorla(m\$(d\$r. Bu da tamamil# t#bii hal say\$lmal\$d\$r. 7 nki tarixi hadis#l#r folklorda /z izl#rini qoyur.

4 razid#n bu m/vzu il# ba1l\$ qeyd# ald\$1\$m\$z m#tnl#rin bir qisminin d# s jetini pir sahibl#rinin k/m#y# ehtiyac\$ olalar\$n dad\$na *atmas\$ t#(kil edir. D (m#nl#ri il# d/y (# ged#n (ah z#mid# i(l#y#n qoca bir ki(i il# rastla(\$r v# onun Pir baba olmas\$n\$ bilmir. Onlar s/hb#t etm#li olurlar v# ayr\$lark#n Pir baba (aha tap(\$r\$ki, k/m#k laz\$m olarsa, m#ni *a1\$r. D/y (zaman\$ (ah g/r r ki, onun qo(unu bas\$l\$r, z#mid# i(l#y#n qocan\$ k/m#y# *a1\$r\$r. Pir baba #t#yind#ki arpadan bir ovuc g/t - r b d (m#n qo(ununa at\$r v# arpa d#y#n #sg#rl#r /1 r. %ah geri qay\$danda Pir babadan niy# onun k/m#yin# g#lm#diyini soru(ur. Pir baba ona arpa #hvalat\$n\$ dan\$(r. Geri qay\$d\$b /lm (#sg#rl#ri yoxlayan (ah onun s/zl#rinin d zg nl y n# #min olur v# zr ist#y#rk#n qar(\$s\$ndak\$ qocan\$n Pir baba oldu1unu bilir. Biz bu r#vay#ti #razid#n d/rd variantda qeyd# alm\$(q.

Dig#r variantlarda Pir baba quldurlar t#r#find#n soy1un-*ulu1a m#ruz qalm\$((#xs#, qa*aqlar t#r#find#n incidil#n (#xs# v# y#hudil#rl# d/y (# ged#n H#zr#t 4liy# (#.) k/m#k edir. Ax\$r\$nc\$ varianta g/r#, h#l# M#h#mm#d pey1#mb#r (s.) d nyaya g#lm#zd#n #vv#l yer z nd# Pir baban\$n h/km olmu(dur. H#min m#tnd# #vv#lc# H#zr#t 4linin (#.) qo(ununu bir qazan yem#kl# doyduran Pir baba sonra da arpa at\$b y#hudi qo(ununu q\$r\$r.

4 razid#n bu m/vzu il# ba1l\$ qeyd# ald\$1\$m\$z r#vay#t-l#rin bir qisminin verdiyi m#lumata g/r#, pir sahibl#ri olacaqlar\$ #vv#lc#d#n s/y#y# bilm#k bacar\$1\$na da malikdir#r. R#vay#t# g/r#, %eyx 4 hm#d baban\$n Ba(G/yn k k#ndind#

%eyx Al\$ adl\$ bir m ridi varm\$. Bir g n ona x#b#r verirl#r ki, %eyx Al\$ /1 m yata1\$ndad\$r v# s#ni arzulay\$r. %eyx baba yola d (r, amma bir q#d#r ged#nd#n sonra o, yolun k#nar\$ndak\$ a1ac\$n alt\$nda dayan\$b dua edir v# deyir ki, Allah r#hm#t etsin, %eyx Al\$ /ld . Sonradan m#lum olur ki, dolrudan da, h#min vaxt %eyx Al\$ ke*inibmi(. Yaxud M t billah baba it#n #(yalar\$n yerini d#qiq s/yl#y# bilirmi(v# s.

S/yl#yicil#rin verdiyi m#lumata g/r#, n#inki pir sahib-l#ri, h#tta onlar\$n t/r#m#l#ri d# olacaqlar\$ #vv#lc#d#n x#b#r ver# bilirmi(l#r. %eyx baban\$n «Bir /l#c#yim g n bilmir#m», – dey#n o1lu M#cid baba /1 m nd#n bir ay qabaq /l#c#yi tarixi d# d#qiq demi(dir. 4 razid# geni(yay\$lm\$(inama g/r#, pir sahibin# (bh# ed#n k#s ziyanl\$q tap\$r.

B#z#n ocaq sahibl#ri m xt#lif c r g/r n rl#. Biz #razi-d# folklor toplayark#n ocaqlar\$n daha *ox od v# ilan (#klind# g/r nm#l#ri ill# rastla(d\$q. %eyx baba od (#klind# g/r n r., nama g/r#, onun evinin qaba1\$nda h#mi(# od g#zir. El#c# d# evd# ba(ver#c#k b#db#xtlikl#rd#n #vv#l %eyx baban\$n evinin p#nc#r#sind# alov peyda olur.

Ba(qa bir r#vay#tin verdiyi m#lumata g/r#, camaat %eyx baban\$n Da1\$standa v#fat ed#n o1lunun meyidini g#tir#rk#n *ayda su *oxal\$r v# c#naz#ni ke*irm#k m mk n olmur. Bu zaman *aya ocaq d (r v# su iki yer# b/l n#r#k *ay\$ ke*#n adamlara yol verir.

Dig#r bir r#vay#td# is# deyilir ki, h#rd#nbir %eyx baban\$n st nd#n bir od *\$x\$r v# g#lib Pir babaya d (r. R#vay#tin verdiyi m#lumata g/r#, bu alov %eyx babad\$r. O, qarda(\$n\$ g/rm#y# gedir.

«%aman #fsan#l#ri v# s/yl#m#l#ri» kitab\$nda verilmi(bir m#tnd# /lm ((aman\$n tabutunun yan\$nda onun ruhu alov (#k-

lind# peyda olaraq yeddi g n orada qalşr (101, 118). El#c# d# «A1da(folkloru» kitab\$nda da pir sahibl#rinin alov kimi g/r n- m#l#ri il# ba1l\$ bir ne*# m#tn verilmi(dir (20; 109, 112, 130).

Pir baba v# Pal\$d baba ilan (#klind# g/r n rl#r. Pir baba * n qurban k#sil#n heyvan haram pulla al\$nd\$1\$ndan (ba(qa variantda qurban k#s#n (#xs zinakar oldu1u * n) #ti qazanda ilan #tin# *evrilir. Pir# qoyulan n#ziri Pal\$d baban\$n xo(una g#lm#y#n adam g/t r#rs#, o, ilana d/n b h#min adam\$ qovur v# s.

Pirl#rd#n h#r hans\$ bir #(yan\$ o1urlamaq g nah say\$l\$r. R#vay#tl#r# g/r#, %eyx baban\$n dam\$ns\$ s/k b aparan adam\$n ail#si da1\$l\$r, onun h#y#tind#n *ubuq g/t r#n adam\$n is# q\$*\$ tutulur v# s.

Ba(qa bir r#vay#tin verdiyi m#lumata g/r#, pir sahibinin h#y#tin# ax(am o1urlu1a gir#n (#xs qay\$d\$b *\$xark#n qap\$ns\$ tapa bilmir, s#h#r#d#k orada qalşr v# yaln\$z pir sahibinin icaz#sind#n sonra bay\$ra *\$xa bilir.

Bir ne*# r#vay#tin m#zmununa g/r# is# pir sahibl#rinin h#y#tin# onlar\$n t/r#m#l#rind#n ba(qa he* k#s m#sk#n sala bilm#z. 4g#r bel# bir hal ba(ver#rs#, onda h#min (#xs m tl#q h#y#tin sahibind#n halall\$q almal\$d\$. El#c# d# pir sahibl#rinin t/r#m#l#ri #cdad\$n icaz#si olmadan h#y#ti t#rk edib ba(qa yerd# m#sk#n sala bilm#zl#r. H#m*inin pir sahibl#rini v# onlar\$n t/r#m#l#rini incitm#k g nah, onlara edil#n #n ki*ik yax(\$l\$q is# b/y k savab say\$l\$r. R#vay#t# g/r#, %eyx baba r#hm#t# ged#r-k#n deyib ki, m#nim balalar\$ma d#yib-toxunan adam c#h#nn#m odundan qurtara bilm#y#c#k, aftafam\$ birc# d#f# doldurub pill#-k#nin st n# qoyan adam is# c#h#nn#m odu n#dir, bilm#y#c#k.

4 razid# m/vcud olan b#zi a1ac v# bulaqlar – Ocaq pal\$dlar, 7inar piri, Pal\$d baba, Qaraa1ac piri, Nar topu, S dl

bulaq, Q\$rx bulaq v# s. d# m q#dd#s say\$l\$r. B#z#n onlar\$n ruhu insan (#klind# g/r n r. R#vay#tl#rd#n birinin verdiyi m#lumata g/r#, Pal\$d baba yer# y\$x\$landan sonra onun yan\$n-da tez-tez #ynind# uzun, qara paltar olan qoca g/r n rm (. Bu, ziyar#tin sahibidir.

Bir ne*# m#tnd# pirl#r qeyri-adi (#xsl#r kimi t#qdim olunur. R#vay#t# g/r#, Hac\$ Salah babaya g ll# batm\$rm\$. D (m#nl#ri bu sirri /yr#nm#k * n onun arvad\$na m raci#t edirl#r. Uzun m bahis#d#n sonra Hac\$ Salah baba arvad\$na sirrini a*\$r v# bu, ona h#yat\$ bahas\$na ba(a g#lir.

Dig#r bir r#vay#td# veril#n m#lumata g/r#, %eyx baba\$n at\$n\$qanadlar\$ varm\$. Ba(qa bir r#vay#td# is# Pir baban\$at\$ ox 4jdahan\$ da(a d/nd#fir.

4 razid#n qeyd# ald\$1\$m\$z r#vay#tin bir qismind# ziya-r#tl#rin yaranma s#b#bl#ri t#svir olunur. Faxr\$ n#n#nin ziya-r#t# *evrilm#si il# ba1l\$ r#vay#tl#rd# g/st#rilir ki, m harib# vaxt\$ onu xa*p#r#stl#r (dig#r variantda erm#nil#r) qovurlar. Faxr\$ n#n# Allaha yalvar\$r ki, onu ya da(a, ya da qu(a *evirsin. Faxr\$ n#n#nin duas\$ q#bul olunur v# o, da(a d/n r. Sonra h#min da(ziyan#t# *evrilir.

«Ni(anl\$ q\$z» adl\$ r#vay#td# is# bir q\$zla o1lan bir-birini sevir, amma q\$z\$n atas\$ onlar\$n evl#nm#sin# mane olur. Onlar qa*ma1a c#hd edirl#r v# q\$z\$n atas\$ onlar\$ tik#-tik# do1ray\$. C#s#dl#ri ay\$ra bilm#y#n camaat onlar\$ bir q#bird# d#fn edir v# sonradan bu q#bir ziyan#tgaha *evrilir.

4 razid# #ski inamlarla, arxaik d nyag/r (il# ba1l\$ olan s jetl#r h#l# d# /z varl\$1\$n\$ qoruyub saxlamaqdad\$. Bu s jetl#-rin aras\$nda el#l#ri d# vard\$r ki, birba(a q#dim t rk dastanlar\$ il# s#sl#(ir. %#ki rayonu, Cumak#nd adl\$ #razid# yerl#(#n Pir baba adl\$ ziyan#tgahda 4jdaha da(\$n\$n yaranmas\$ il# ba1l\$

r#vay#t d# bel#l#rind#ndir: «4 jdaha Pir babadan yem#k ist#yir. Pir baba ona h#r g n bir qoyun verir. Bir g n Pir baban\\$n qoyunlar\\$ qurtar\\$r. 4 jdaha ondan qoyun #v#zin# adam t#l#b ed#n-d# Pir baba /z o1lunu verir. Bu zaman Allah-taala g/yd#n bir qoyun endirir ki, Pir baba o1lunun #v#zin# 4 jdahaya onu versin. Bundan q#z#bl#n#n Pir baba 4 jdahan\\$ da(a *evirir». Bu r#vay#td# Pir baban\\$n 4 jdahaya g nd# bir qoyun verm#si «Kitabi-D#d# Qorqud» dastan\\$nda D#d# Qorqudun T#p#g/z# k#sim k#sm#sin# b#nz#yir. R#vay#td#, h#m d# islam dininin t#sirini g/r r k. Pir baba o1lunu 4 jdahaya verm#k ist#diyi zaman Allah-taalan\\$n g/yd#n bir qoyun g/nd#rir. Bu, ,brahim pey1#mb#rin o1lu ,smay\\$l\$ Allah yolunda qurban k#sm#k ist#-diyi zaman Allah\\$n g/yd#n qo* qurban\\$ g/nd#rm#si s jeti il# st- st# d (r.

4 razid#n pirl#rl# ba1l\$ qeyd# ald\$1\$m\$z ba(qa bir r#vay#td# is# «Koro1lu» dastan\\$ il# paralell#r# rast g#lirik. Bu r#vay#td#ki S td bulax «Koro1lu» dastan\\$n\\$n «Al\\$ ki(i» qolunda veril#n ecazkar *e(m#y# *ox ox(ard\\$r: «S dl bulaq-dan h#r ild# yaln\\$z bir d#f# – Novruz bayram\\$ #r#f#sind# su #v#zin# s d ax\\$r. Bu, c#mi bir-iki d#qiq# *#kir. Kim bu s d-d#n i** bils#, onun can\\$ sa1lam, /mr is# uzun olar. R#vay#-tin verdiyi m#lumata g/r#, bulaqdan s d g#ldiyini g/r#nl#r *ox olsa da, h#l# he* k#s# bu s dd#n i*m#k qism#t olmay\$b».

Qeyd# ald\$1\$m\$z m#tnl#rin bir qismind# is# pirl#rin ziyan#t olunmas\\$ il# ba1l\$ rituallar t#svir olunur:

- 1) Ziyar#t# nat#miz adam ged# bilm#z. O, h#m m#n#vi, h#m d# fiziki c#h#td#n t#miz olmal\\$d\\$r;
- 2) Oca1\\$n ba(\$na sa1dan sola * d#f# f\$rlanmaq laz\$md\\$r;
- 3) Ziyar#t# qad\\$nlar\\$n ba(\$a*\$q, qolua*\$q girm#si g nahd\\$r;

4) X#st#l#r paltarlar\$ndan sap *\$xar\$b pirin h#y#tind#ki a1aca ba1lay\$rlar ki, (#fa taps\$nlar;

5) ,nama g/r#, xas g n (*#r(#nb# ax(am\$) / l#n adam\$n st n# ocaq d (r.

Ziyar#tl# ba1l\$ #razid#n qeyd# ald\$1\$m\$z d/rd m#tn is# l#tif#dir. L#tif#nin birind# deyilir ki, in#yi it#n ki(i #hd edir ki, in#yini tapsa, balas\$n\$ ziyar#t# qurban k#s#c#k. Ancaq o, in#yi tapa bilm#yib qay\$dan zaman arvad\$ndan e(idir ki, in#yi d# o, n#zir deyib. Ki(i daha in#yini axtarma1a getmir ki, «ziyar#t / z in#yini / z axtars\$n». Bu l#tif#nin bir variant\$ da «%#ki folkloru» kitab\$nda verilmi(dir. X#st# * n hans\$ toyu-1u k#sm#k ist#yirl#rs#, evin arvad\$ q\$(q\$r\$r ki, ona d#ym#yin, filan ziyar#tin n#ziridir. X#st# sa1alandan sonra arvad\$ ondan toyuqlar * n d#n alma1\$ xahi(ed#nd# «ziyar#tl#r# x#b#r g/nd#r ki, toyuqlar acd\$r, onlara d#n g/nd#rsinl#r» cavab\$n\$ al\$r (10, 299-230).

Dig#r l#tif#d# is# ax(am nax\$rdan qay\$tmayan cam\$(
* n ziyar#t# bir manat n#zir dey#n qad\$na #ri deyir: «Ziyar#t
bir manat * n s#n# cam\$(axtaran deyil».

L#tif#l#rin birind# be(q#pik n#zir edib Allahdan ya1\$(
ist#y#n u(aqdan ya1\$(\$n niy# tez k#sdiyini x#b#r alanda cavab
verir: «Be(q#piyin ya1\$(\$ bu q#d#r olar».

Dig#r l#tif#d# is# f#s#li bi(irib piri ziyar#t etm#yi
m#sl#h#ti g/r#n #rin# qad\$n etiraz etdikd# onun cavab\$ bel#
olur: «Eh, ay arvad, f#s#liy# d# tamarz\$ qalan ziyar#tl#r var».

Q#tiyy#tl# dem#k olar ki, pir sahibl#ri v# onlar\$n m/c -
z#l#ri il# ba1l\$ yaranm\$(m#tnl#r %#kid#n qeyd# al\$nm\$(dig#r
m#tnl#r aras\$nda yay\$lma areal\$na g/r# daha st n m/vqey#
malikdir.

%#kid#n qeyd# ald\$1\$m\$z

,smi-P nhanla ya(ad\$1\$ g nl#ri t#svir edir, onunla ke*irdiyi
zaman\$ «saat\$n xo(vaxt\$», «g n n xo(*a1\$» adland\$rl\$:

% k r s#nin birliyin#, ya xuda,
,smi-P nhan m#ni g/rma1a g#ldi.
S#at\$n xo(vaxt\$, g n n xo(*a1\$
G/z m n /n nd# durma1a g#ldi (81, 65).

Bir qrup (eirl#rind# is# a(\$q yar\$n\$n saymazl\$1\$ndan
dan\$(araq onu «nam#rd» adland\$rl\$ v# h#tta qar1ay\$r:

Qabaqda b#lan\$ g/rm#sin g/z n,
Olan kimi /ls n o1lunla q\$z\$n,
G n n qara ke*sin, /m r n uzun,
Axs\$n g/zl#rinin ya(\$, ay nam#rd (81, 67).

Amma sonra qism#tin haqdan oldu1unu d (n#n a(\$q
yar\$ndan zr ist#yir:

Cuman\$n q#ddini yaradan #gdi,
A(\$q * n s/vda *ox yaman (eydi,
Bir qar1\$(qar1ad\$lm, keyfin# d#ydi,
Ba1\$(la, sevgilim, s#n halal eyl# (82, 35).

Molla Cuma klassik %#rq v# Az#rbaycan #d#biyyat\$n\$
m k#mm#l bilmi(, z#ngin (ifahi xalq yarad\$c\$l\$1\$n\$ diqq#tl# / y-
r#nmi(di. Onun «Dolana-dolana» adl\$ g#rayl\$s\$ bunun bariz n -
mun#sidir. A(\$q burada klassik %#rq poeziyas\$n\$n g/rk#mli n -
may#nd#l#rind#n, m#(hur dastan q#hr#manlar\$ndan s/hb#t a*\$r:

Tutmu(du haqq\$n b rk n ,
Oxudu fars\$, t rk n .

M#nsur darda can t#rkini
Qal\$ dolana-dolana.

4 z#l g /rd r/yas\$n\$,
Tullam\$(d\$ d nyas\$n\$.
F#rhad, %irin qayas\$n\$
D#li dolana-dolana (81, 27).

A(\$q g#rayl\$n\$n dig#r b#ndl#rind# Tahir v# Z/hr#nin,
Yusif v# Z leyxan\$n, V#rqa v# G l(an\$n, Leyli v# M#cnunun,
Arzu v# Q#nb#rin, 4sli v# K#r#min, Xur(id v# Mahinin,
%ahs#n#m v# Q#ribin d# adlar\$n\$ *#kir.

Molla Cuma yarad\$c\$l\$1\$nda dini motivli (eirl#r d# *ox-dur. Onun «Bax», «D nya» v# s. (eirl#ri bu bax\$mdan diqq#ti c#lb edir:

Ba(\$na xak oldu, *e(min# qubar,
H#r i(# qadirdir q#ni girdigar.
Ayr\$ld\$ Y#qubdan Yusif pey1#mb#r,
A1lad\$, g/z n n ya(\$na bir bax (83, 148).

A(\$1\$n yarad\$c\$l\$1\$n\$n bir hiss#sin# is# f#ls#fi ruh hakimdir:

Ta ki, m#n# m#dh eyl#m# d nyan\$,
Habi d nya bir *bekara* d nyad\$.
H#l# Ad#m pey1#mb#rd#n qava1a
Bir z a1, biri qara d nyad\$ (83, 147).

%#kinin regional t#l#ff z x susiyy#tl#ri Molla Cuma yarad\$c\$l\$1\$nda /z n# m/hk#m yer tutur. Qo(mada i(l#n#n *habi* bu i(ar# #v#zliyinin %#ki dialektind#ki t#l#ff z formas\$-

d\$r. El# h#min b#ndd# i(l#nmi(*bekara* s/z a(\$1\$n leksi-konunda xalq dan\$(q dilinin qabar\$q t#zah r d r.

Molla Cuma h#m d# klassik #n#n#y# sadiq qalm\$, s#l#f-l#rinin #n g/z#l #n#n#l#rind#n yarad\$c\$ (#kild# b#hr#l#nmi(dir. Onun «Adam var» adl\$ qo(mas\$n\$ Abbas Tufarqanl\$n\$n «B#-y#nm#z» qo(mas\$n\$n t#siril# yazd\$1\$ (#ksizdir. O da s#l#fi kimi adamlar\$ m xt#lif qruplara ay\$r\$. 4 g#r Abbas Tufarqanl\$:

Adam var ki, adamlar\$n nax\$(d\$,
Adam var ki, anlamazd\$, na(d\$.
Adam var ki, heyvan ondan yax(d\$,
Dindir#rs#n he* insan\$ b#y#nm#z (1, 10), U deyirs#,

Molla Cuma:

Adam var, dan\$(ar eld#n / t#ri,
Adam var, dan\$(ar dild#n / t#ri.
Adam var, fitn#yl# feld#n / t#ri,
Dostu oda salar, d#ryaya atar (83, 35) – deyir.

A(\$1\$n el# (eirl#ri var ki, oxucunu / z d/vr n n Az#r-baycan g/z#ll#ri il# z- z# qoyur:

Q#ddin *inar, belin ((#,
Di(l#rin ox(ar g m (#,
Buxa1\$n g l, b#n/v(#,
Yanaqlar\$n narm\$ s#nin? (83, 18)

Qa(lar\$n q#l#mdir, g/zl#rin b llur,
Doda1\$n meyind#n bad#l#r dolur.
Yana1\$n q/n*#dir, #l d#ys#, solur,
Y z n#, aln\$na q#m#r demi(#m (81, 61).

Molla Cuman\\$n yarad\\$c\\$l\\$1\\$ Az#rbaycan etnoqrafiyas\\$n-dan da x#b#r verir. A(\\$1\\$n bir s\\$ra (eirl#ri o d/vrd# Az#rbay-can qad\\$nlar\\$n\\$n istifad# etdiyi b#z#k #(yalar\$, geyiml#ri bar#-d# m #yy#n t#s#vv rl#r #ld# etm#y# imkan yarad\\$r:

G/z#ll#r gey#rl#r z#r il# ziba,
G/r#nl#r d# s/y#r daim m#rh#ba,
Barma1\$nda y z k, qolda k#hr#ba,
Boyad\\$b #ll#rin al x\$na g#z#r (81, 77)

yaxud:

Barma1\$nda g m (y z k ,
S#ns#n g/z#ll#r naziki.
H#qiq qa(l\$ bil#rziki
A1 #lin# taxan dilb#r (81, 39).

7 arin

V# ya:

Molla Cuma, #lac yoxdur axandan,
Ayr\$ı\$bsan s zg n-s zg n baxandan.
4 lb#t, bir g n yap\$(aram yaxandan,
Haqq-divan var, ərəsətə saxlaram (81, 152).

«*Qurahsimaq*» %#ki dialektind# «*qəribəsmək, darixmaq*» felinin qar(\$ı\$1\$ kimi i(l#dilir. «Ərəsətə» is# «*qiymət*» m#na-\$ndad\$ır. Misallar\$n say\$n ist#nil#n q#d#r art\$rmaq olard\$.

Atalar s/z v# aforizml#rd#n istifad# ed#r#k g/z#l #s#r-l#r yaratmaq bir *ox ustاد a(\$qlar\$n, o c ml#d#n Molla Cumana\$n da yarad\$cı\$1\$n\$n #sas x susiyı#tl#rind#n biridir. S#n#t-kar atalar s/zl#rini m#har#tl# i(l#d#r#k onlar\$ /z fikrinin, d (nc#sinin ifad# vasit#sin# *evir# bilmidi:

Atalardan misald\$ır, *dağılan çanaq dolmaz*,
Yusif# qalmayan g/z#llik s#n# d# qalmaz.
Yet#n yerd# / y n rs#n, m#nim kimi m#rd olmaz,
Bo1az tutub aman *#kdim, bir bus# q\$yd\$nm\$ he*? (83, 90).

V# ya:

M#n Cumayam, k#sdır#r#m yan\$n\$,
C#llad kimi qurudaram qan\$n\$.
4 zrail t#k tez alaram can\$n\$,
Qərib itin quyruğu döşündə gərək (82, 39).

Bu atalar s/z xalq aras\$nda bel# i(l#dilir: «*Qərib itin quyruğu döşündə olar*». Bu bir daha onu g/st#rir ki, Molla

Cuma yarad\$c\$ll\$1\$ Az#rbaycan dilinin x#lqi ruhunu /z nd# #ks etdirm#kl# onun y ks#k poetik s#viyy#si kimi *\$x\$(edir.

Molla Cuma a(\$q (eirinin b t n forma v# (#kill#rind#n istifad# etm#kl# yana(\$, /z d# t#z# formalar yaratm\$(d\$r. G/r-k#mli folklor(nas P.4 f#ndiyev# g/r#, klassik a(\$q (eirinin el# n mun#l#ri vard\$r ki, onlara yaln\$z Molla Cuma yarad\$c\$ll\$1\$nda rast g#lirik. Sallama g#rayl\$ bel# (eir n/vl#rind#ndir:

A(iq m#(uqdan ayr\$lsa,
Can\$ yanar,
T#z#n# vurar,
Simin q\$rar,
Saz vay eyl#.br/>
Yar\$ yadla g#z#n g/rs#,
Bir ah *#k#r,
Q#ddin b k#r,
Ya(\$n t/k#r,
G/z vay eyl#r (44, 297).

T#dqiqat*\$ M.Xudub#yli is# a(\$q yarad\$c\$ll\$1\$nda divani-t#cnis (eir formas\$n\$ Molla Cuman\$n ad\$ il# ba1lay\$r: «A(\$q yarad\$c\$ll\$1\$nda ilk divani-t#cnis d# Molla C m#nin ad\$ il# ba1l\$d\$r. Onun divanil#rinin aras\$nda iki divaniy# t#sad f edilir ki, bu (eirl#r h#m divanidir, h#m #vv#l-ax\$rd\$r, h#m d# t#c-nisdir. Dem#li, bu (eir forma etibaril# divani, qafiy#l#nm#sin#g/r# t#cnis, #lam#tin# g/r# #vv#l-ax\$rd\$r...

Ya ilahi, s#n olasan a yar\$m, haray-haray,
Yar yan\$nda * nki yoxdur ayar\$m, haray-haray,
Yalovlan\$b e(qim st# *ox eyl#din haqq\$-say,
Yel apard\$ namusumnan ay yar\$m, haray-haray» (57, 99).

«M x#mm#s-z#ncirl#m# yaz\$b-yaratmaq a(\$q s#n#tind# bir janr kimi *#tindir. Bu (eir (#klind# (eir yazmaq *ox s#n#t-kara m y#ss#r olmam\$(d\$r» fikrini s/y#y#n D.Qiyasb#yli sonra a(\$1\$n m x#mm#s-z#ncirl#m#sind#n bir b#nd n mun# verir:

Of, s#nin h#sr#tl#rin bu can\$mda qald\$, Nigar
Of, s#nin bu c t g/z n a1l\$m ba(dan ald\$, Nigar
Of, s#nin s/hb#tl#rin q#ndi-nobat, bald\$, Nigar
Of, s#nin sin#n st# bir c t nard\$, kald\$, Nigar
Of, s#nin (ahmar dilin m#n yaz\$1\$ *ald\$, Nigar (73, 28).

Ya(l\$ s/y#yicil#rin verdikl#ri m#lumatlara g/r#, Molla Cuma tez-tez #traf rayonlara, x susil# d# Qax, Zaqatala, Balak#n#, el#c# d# Da1\$stana ged#r, toylar ke*irirmi(. O, yaln\$z saz *al\$b oxumaqla kifay#tl#nm#z, t#nburun m (ayi#ti il# d# oxuyarm\$. N#z#r# alsaq ki, ad#t#n, t#nburla oxunan mahn\$-lar\$ n m#tnl#rini bayat\$lar t#(kil edir, dem#li, Molla Cuma h#m d# ifa zaman\$ bayat\$lar yarad\$rm\$. Fikrimizi P.4 f#ndiyevin m xt#lif n#(rl#rd# verdiyi bayat\$lar («Molla Cuma. 4 s#rl#ri» (Bak\$, 1983) 61 bayat\$ (s.173-182), «Molla Cuma. 4 s#rl#ri» (Bak\$, 2006), 64 bayat\$ (s. 521-524)) da t#sdiq edir. M #llifin qeydin# g/r#, bu bayat\$lar\$ n ham\$\$ Molla C m#nin #lyazma-lar\$ndan g/t r lm (d r (84, 173). Dig#r bir m #llif – M.Ya-r#hm#dov da toplay\$b t#rtib etdiyi («Molla Cuma. 4 s#rl#ri. I cild») kitaba Molla Cumaya aid oldu1u iddia edil#n 37 bayat\$ salm\$(d\$r ki, onun da 36-s\$ «A(iq#m» s/z il# ba(lay\$r (81, 52-57). Qeyd ed#k ki, h#r iki m #llifin n#(r etdirdiyi bayat\$la-r\$ n bir qismi t#krar bayat\$lard\$r.

D/vr n n #n m#(hur a(\$q-(airl#rind#n biri olan Molla Cuman\$ n yarad\$c\$1\$ el# indi d# n#inki %#ki v# #traf rayonlar\$ n

camaat\$ aras\$nda, el#c# d# b t n Az#rbaycanda sevilir. ,ndi d# m xt#lif regionlarda folklor ezamiyy#tl#rind# olan folklor top-
lay\$c\$lar\$ dig#r m#tnl#rl# yana(\$, Molla Cuman\$n da yarad\$c\$-
l\$1\$ndan n mun#l#r toplay\$rlar. M#s#l#n, AMEA Folklor ,nsti-
tutunun #m#kda(\$ A.S#f#rova da 2011-ci ilin yay\$nda Neft*ala
rayonunun #razisind# folklor toplad\$1\$ zaman Molla Cuman\$n
bir q\$fl\$lb#ndini d# yaz\$ya alm\$(d\$r. Onun dediyin# g/r#,
s/yi\$yici Molla Cuman\$ A(\$q Cuma adland\$rm\$).

Biz d# %#ki #razisind# folklor ezamiyy#tl#rind# oldu1u-
muz zaman onun yarad\$c\$1\$ndan xeyli sayda n mun# toplaya
bildik. Bu b/lg#d# Molla Cuma il# ba1l\$ r#vay#tl#r d# geni(ya-
y\$lb. %#kilil#r h#tta A(\$q 4l#sg#rin Molla Cuma il# deyi(m#y#
g#lm#sini, onun Xaldan #razisind# dayan\$b Molla Cumaya bir
ba1lama g/nd#rm#sini, Molla Cuman\$n bu ba1lamans\$ a*mas\$n\$
v# bundan sonra A(\$q 4l#sg#rin fikrind#n da(\$naraq qar(\$la(ma-
dan geri qay\$tmas\$n\$ r#vay#t kimi dan\$(rlar. Bu fakt\$n t#bii ki,
he* bir elmi #sas\$ yoxdur. Sad#c# olaraq a(\$1\$n yarad\$c\$1\$ za-
man ke*dikc# b/lg#d# folklorla(ma prosesin# m#ruz qalm\$(d\$r.

Molla Cuman\$n yarad\$c\$1\$ndan dan\$(ark#n burada bir
m#s#l#nin st nd#n s kutla ke*m#k olmaz. 1905, 1918-1919-
cu ill#r erm#ni i(1al*\$lar\$n\$ Az#rbaycan\$n m xt#lif #razil#rin-
d# qanl\$ soyq\$r\$mlar t/r#tdikl#rinin Molla Cuma da (ahidi ol-
mu(dur. Yeri g#lmi(k#n qeyd ed#k ki, %#kinin Babaratma piri
adlanan #razisind#n 5-6 kilometr yuxar\$ hiss#d# yerl#(#n S#-
b#tli k#ndinin sakinl#ri olan erm#nil#r d# bo(oturmur, onlar-
dan a(a1\$da yerl#(#n k#ndl#ri at#(alt\$nda saxlays\$r, g#li(-gedi(#
mane olurdular. B t n bunlardan cana doyan G/yn k mahals-
n\$n #halisi 1918-ci ild# S#b#tli k#ndini z#r#rsizl#(dirm#y# m#c-
bur oldu. Z#ng#zurda q\$r1\$na m#ruz qalan #halini qorumaq
* n %#kid#n oraya g/nd#ril#n /z n m dafi# d#st#l#rinin ba-

(\$nda Molla Cuman\\$n v# onun #misi u(aqlar\\$n\\$n da durmas\$ haqq\$nda ya(l\$ insanlar m#lumat verirl#r. B t n bu hadis#l#ri /z g/zl#ri il# g/r#n Molla Cuman\\$n bu d#h(#tl#ri #ks etdir#n #s#rl#rinin olmamas\$ (bh# dolurur. Eyni s/zl#ri bu d/vrd# ya(ayan b t n s#n#tkarlar haqq\$nda s/y/# bil#rik. Erm#ni-l#rin d/1ma torpa1\$ndan did#rgin sald\$qlar\$ A(\$q 4 l#sg#rin erm#ni z lml#ri il# ba1l\$ (eirl#r yazmamas\$ n# d#r#c#d# a1labatand\$r? Fikrimizc#, onlar\\$n bu m/vzu il# ba1l\$ #s#rl#ri olmu(, amma g/r n r ki, Sovet beyn#lmil#l*iliyinin, «erm#ni-az#rbaycan\\$» dostlu1unun t 1yan etdiyi d/vrd# bu c r #s#rl#rin toplanmas\$ v# n#(ri m mk n olmam\$(d\$). H#min m#s#l#y# t#d-diqyat*\$ alim E.M#mm#dova da m nasib#t bildirmi(dir (124A).

Ustad a(\$1\$n yarad\$c\$1\$ b/y k bir #d#bi m#kt#bdir. El# bir m#kt#b ki, m asirl#rin# v# /z nd#n sonra g#l#n a(\$qlar\\$n yarad\$c\$1\$na t#sir etm#y# bilm#zdi. Bu t#sir /z n %#ki v# %#ki #traf\$ #razil#rd# f#aliyy#t g/st#r#n a(\$qlarda daha *ox g/st#r-mi(dir. Bu b#hr#l#nm#ni daha yax(\$ ara(d\$rmaq * n %#ki a(\$q m hitinin /yr#nilm#si vacibdir. Bunun * n geni(toplama v# t#dqiqatlara ehtiyac vard\$. 7 nki s#n#t(nas alim F.7#l#binin d# yatzd\$1\$ kimi, Az#rbaycan\\$n dig#r a(\$q m hitl#ri az-*ox /yr#nils# d#, %#ki a(\$q m hiti /yr#nilm#yib. XX #srin II yar\$s\$nda a(\$q(nasl\$1\$n f#alla(d\$1\$ bir d/vrd# t#dqiqat*\$lar\\$n g/z %#ki t#r#f# baxmad\$, sonra is# suallar qar(\$s\$nda aciz qalan aliml#rin p#rd#arxas\$ s/hb#tl#ri ba(land\$. Y#ni %#ki mu1ama v# q#z#l# a(iq, a(\$q s#n#tin# is# bigan# olan tacirl#r v# zad#gantalar diyar\$ kimi q#l#m# verildi. Bu is# g/r lm#mi(i(# b#ra#t qazand\$rma1\$n #n asan suludur (39, 24).

4 razid# bu g n az sayda da olsa, a(\$q ya(amaqda v# yaratmaqdad\$r. Ancaq m asir d/vrd# Az#rbaycan a(\$q #n#n#-si z#ifl#diyi * n onlar bizim #vv#ll#r g/rd y m z a(\$qlar

deyill#r v# bu s#n#tin da(\$y\$c\$lar\$ da a(\$q s#n#ti #n#n#l#rind#n uzaq d (m (l#r. T rk folklor(nas\$ Hayrettin ,vginin fikirl#-rini eynil# bug nk Az#rbaycan, el#c# d# %#ki a(\$qlar\$na da (amil ed# bil#rik: «Bug nk T rkiy# a(\$qlar\$ a(\$ql\$q #n#n#-sind#n get-ged# uzaqla(maqdad\$r. Yeni yeti(#n a(\$qlar a(\$q #n#n#sini bilm#dikl#ri * n ke*mi(d#n g n m z# g#lib *atan bu m#d#ni d#y#rl#ri g#l#c#k n#sill#r# /t rm#k #ksik v# yet#rsiz qalmaqdad\$r» (120, 144).

%#ki a(\$qlar\$n\$n #s#rl#ri m xt#lif d/vrl#rd# toplan\$l\$b *ap edilmi(dir. O c ml#d#n AFA-n\$n %#ki folkloruna h#sr olunmu(cildl#rind# %#ki a(\$qlar\$n\$n – Molla Cuma, A(\$q ,s-may\$l, A(\$q Musa v# A(\$q Camal\$n (eirl#rind#n n mun#l#r, a(\$q r#vay#tl#ri v# Molla Cuman\$n yaratd\$1 «C#lali M#h#m-m#d v# Tavat xan\$m» adl\$ dastan-na1\$l sal\$nm\$(d\$r. Biz d# #razid# folklor ezamiyy#tl#rind# oldu1umuz zaman az sayda a(\$q (eiri v# r#vay#ti qeyd# alm\$(q.

Ancaq qeyd etm#k laz\$md\$r ki, Molla Cuma istisna olmaqla, bu b/lg#d# ya(ayan he* bir a(\$1\$n yarad\$c\$ll\$q yolu #trafl\$ toplan\$l\$b t#dqiq olunmam\$(d\$r. S#n#t(nas-alim F. 7#-l#bi bu bar#d# r#ka1r\$s\$ il# yaz\$r: «Molla C m# kimi q dr#tli bir s#n#tkar yoxdan var ola bilm#zdi, (bh#siz ki, onu yetir#n z#min olmal\$ idi. O da m#lumdur ki, a(\$q xalqa ba1l\$d\$r, */r#-yini xalqdan qazan\$r. Dem#li, Molla C m#nin f#aliyy#ti v# m#(hurla(mas\$ * n / z k#ndind# v# mumiy#tl#, %#ki #razi-sind# a(\$q s#n#tin# r#1b#t b#sl#y#n #n#n#vi dinl#yici k tl#si olmal\$ idi. V# n#hay#t, meydana g#l#n, yeti(#n, zirv#l#(#n v# m#(hurla(an Molla C m# s#ssiz-soraqs\$z, izsiz-l#pirsiz d n-yadan k/*# bilm#zdi. M tl#q onun ard\$c\$llar\$ olmal\$ idi. B#s han\$ bu s#l#fl#r v# x#l#fl#r?» (39, 25). 4 limizd# olan mate-

riallar\\$n azl\\$1\\$ %#ki a(\\$q s#n#ti bar#d# daha #trafl\\$ s/z dem#y# imkan yaratm\\$r.

2.3. Şəki ağları

Az#rbaycan\\$n dig#r regionlar\\$nda oldu1u kimi, %#kid# ke*iril#n yas m#rasiml#rind# d# a1\\$ dem#k #n#n#si var. 4 razid# a1\\$ dem#k ifad#si #v#zin# daha *ox *dil demək* ifad#si i(l#dilir. Bu ifad#y# b/lg#d#n qeyd# al\$nm\$(a1\\$ m#tnl#rind# d# rast g#lm#k m mk nd r:

4 zizin#m dil# g#l,
B lb l olub g l# g#l.
M#n qarda(s\$z bac\$yam,
Dil diyirəm, dil# g#l (8, 312).

Dili, ad#t#n, /l n n yax\\$n qohumlar\\$ deyirl#r. B#z#n d# /l sahibin# dil dem#kd# k/m#k etm#si * n yasa x susi a1\$-*\$lar da d#v#t olunur ki, onlara %#kinin b#zi yerl#rind# *molla*, b#zi yerl#rind# is# *sazanda* deyirl#r. Prof. Q. Pa(ayevin verdiyi m#lumata g/r#, K#rk k dolaylar\\$nda yas m#clisl#rin# *sazlayan* adland\\$r\$lan pe(#kar qad\$nlar d#v#t olunurlar. M #l-lif h#m*inin qeyd edir ki, ,raq-t rkman folklorunda indinin /z nd# bel# «a1lamaq» s/z n n yaln\\$z q#dim «y\$1lamaq» formas\\$ /z n g/st#rir (92, 79). M #llifin s/zl#rin# #lav# olaraq dey#k ki, hal-haz\\$rda %#kinin d# b#zi hiss#l#rind# (m#-s#l#n, G/yn k kndl#rind#) «a1lamaq» felinin #v#zin# «y\$1-lamaq» i(l#dilir.

%#kid# a1\$lar h#m n#sr, h#m d# n#zm (#klind# deyilir. Amma n#d#ns#, ist#r %#ki rayonundan, ist#rs# d# dig#r b/lg#-

l#rimizd#n toplan\$b *ap olunmu(folklor antologiyalar\$nda n#sr formal\$ a1\$lara rast g#lmirik. AFA-n\$n ,raq-t rkman cildi kitab\$n\$n /n s/z nd# t rkmanlar aras\$nda n#sr formal\$ a1\$lara rast g#lindiyi qeyd edils# d#, onlar antologiyaya daxil edilm#-yib (91, 7). H#min antologiyansn «Yas m#rasimi» adl\$ b/lm#-sind# is# ,raq t rkmanlar\$n\$n yas ad#tl#rind#n, el#c# d# a1\$la-r\$ndan b#hs edilir v# sonra qeyd edilir ki, sazlamaqdan #vv#l r#hm#t# ged#nin ya(\$na, pe(#sin#, h#yatda tutdu1u m/vqeyi-#, m#ns#bin#, #xlaq v# g/z#lliin#, boy-buxununa, (ca#-tin#, s#xav#tin#, (an-(/hr#tin#, xeyirxahl\$1\$na uylun s/zl#r sadalan\$r, sonra sazlamaya ke*iilir. Ancaq t#rtib*i burada ,raq t rkmanlar\$n\$n sazlamalar\$ndan yaln\$z bir c ml# verir:

O1lu /l#n: «Vay balam, vay, m#n /l#ydim...»

Atas\$ /l#n: «Vay balam, vay, m#n /l#ydim...»

Anas\$ /l#n: «Vay balam, vay, m#n /l#ydim...»

Qarda(\$ /l#n: «Vay balam, vay, m#n /l#ydim...»

v# s. dey#rl#r.

Bundan sonra is# Az#rbaycanda da r#hm#t# ged#nin m#ziyy#tl#rini sadalay\$b a1\$ dem#k ad#tinin olmas\$ndan dan\$(\$l\$r v# misal verilir: «A*\$lmayan t f#ngin, s\$yr\$lmayan x#n-c#rin /z can\$na qurban. Ay kimi do1dun, g n kimi batd\$n, min#nd# at ba1r\$ yard\$n, d (#nd# yer ba1r\$ yard\$n, sayd\$1\$na salam verdin, saymad\$1\$na yan verdin, d (m#nin# dirs#k g/s-t#rdin, q#nimin# qan uddurdun. Alt\$n\$n b#d/y at\$na, *iyninin s z#n t f#ngin#, t#rkinin dolu xurcununa, a1z\$n\$n k#s#rli s/z n# anan qurban ay...» (6, 67-68).

Bu a1\$ n mun#si eyni il# M.A.Abbaszad#nin «Arvad a1\$s\$» kitab\$nda «yedi» ad\$ alt\$nda verilmi(dir (3, 16). Kitab\$n

/n s/z nd# sonralar i(\$q z g/rm (#ks#r folklor kitablar\$na sal\$nm\$(g/t r ld y m#nb# g/st#rilm#d#n) bu (iv#n n mun#-sinin ilk d#f# bu kitabda n#(r edildiyi qeyd olunmu(dur (3, 7).

%#ki #razisind#n qeyd# ald\$1\$m\$z n#sr formal\$ olan a1\$lar feli sif#t t#rkibi (#klind# qurulur, sonu is# «laylay» s/z il# qurtar\$r: «Z#hm#t *ekif yurt-yuva sal\$f, bala b//d f, olardan g v#n# bilmiy#n q\$z\$ma laylay! Ay /l m hasand olan, zulu-mu *ox olan, #zy#t *ekif, eli qavarr\$ gid#n balama laylay! Quca1\$ qundax g/rm y#n, be(iyh q\$ra1\$nda oturmuy#n, d nya-dan yar\$m*x gid#n q\$z\$ma, ay laylay! O1ul *iynind# getmiy#n, bala b//tm y#n, z#hm#t *ekif, /y-e(iyh quruf i*ind# otur-muy#n, he(neyd#n g v#nmiy#n (sevinm#y#n) balama laylay, ay laylay! A bezeyhli be(iyhl#r /y n# girmiy#n, a bezeyhli be(iyhl#r# qundax qoymuy#n q\$z\$ma laylay, laylay!» (79).

A1\$ s/y#m#k #n#n#si b t n Az#rbaycanda, dem#k olar ki, eyni olsa da, h#r regionun da /z n#m#xsus c#h#tl#ri vard\$. Tutaq ki, %#kid# n#sr formal\$ a1\$lar daha *ox feli sif#t t#rkibi (#klind# qurulursa, Bak\$ #razisind# daha *ox I n/v ismi birl#(m#l#rd#n istifad# olunur. %#kid# a1\$n\$n sonu «lay-lay» s/z il# qurtar\$rsa, Bak\$da a1\$n\$n sonu daha *ox «anan qurban», «vay» kimi s/zl#rl# tamamlan\$: «Enni k r#yiv#, uzun boyuva, xumar bax\$(va, maral yeri(iv#, a1\$ll\$ dan\$(1\$-va, (irin diliv# anan qurban! G l#r z v#, mehriban can\$va anan qurban! M#ni kim# tap(\$r\$b getdin, ay o1ul? O1ul *iynind# getmiy#n balam, vay!» (79).

%#kid# ke*iril#n yas m#rasiml#rind# daha *ox /1 n n /z - n ox(ay\$rlar. %i# zonalar\$nda is# /1 n ox(amaqla b#rab#r, h#m d# K#rbala m sib#tind#n, imamlar\$n faci#sind#n d# dan\$(1\$r.

B t n regionlar\$mdan qeyd# al\$nan a1\$lar a xas bir x susiyy#t vard\$ ki, bu da faci#dir. Bu c#h#t a1\$lar\$n poeti-

kas\$n\$ m #yy#n edir. A1\$larda tez-tez nida v# sual intonasi-yalar\$ s#sl#nir. A1\$larda tez-tez rast g#lin#n «ay bala», «ay o1ul», «laylay», «balama laylay», «vay» v# s. bu kimi s/zl#r dinl#yicil#rd# emosional t#siri daha da g cl#ndirir. Az#rbay-can\$n b t n regionlar\$ndan qeyd# al\$han a1\$lar * n, h#m*i-nin, bol-bol epitet, s/z#traf\$ c#ml#nm#l#r, m#rhumun sir-sif#-tini, boy-buxununu, xarakterinin m sb#t c#h#tl#rini t#svir et-m#k x susiyy#tl#ri d# xasd\$r. T rk folklor(nas\$ A.9 zdemirin s/zl#ri il# des#k, h#r a1\$ bir romand\$r. Orada m#rhumun #m#ll#ri, qabiliyy#tl#ri xat\$r a h #su#lc #i1\$ra ax #

«Ay Limun#t, yas\$n§ ver#rsan§, yedd§n§ ver#rsan§, d (#rsan§ h#y#t#, ham§n§ da1§d§f sa1a baxarsan§, sola baxarsan§, /z-/zun§a q#h#rr#n#rsan§, diy#rsan§, ay C#brayil:

Bu ba1 bizimiymi(,
, *ind#ki z miymi(.
Hamm§ da1§ld§ getdi,
Y§x§lan / y bizimiymi(» (79).

B#z#n yas m#rasimin# g#l#nl#r bir ne*# il #vv#l v#fat etmi(yax\$nlar§n§ da t#z# /1 y# qat§b a1lay\$rlar: «Qan§ */ll#r# da1§lan qarda(, al qan§ x§rman olan qarda(. X§rman qan§ g/1 olan qarda(, laylay qarda(, a laylay. Vay-vay dimiy§n§, laylay diy§n§ buna, g/r bunu kimn#r# tay eliyir#m? Unnan da doym#s#, 4 hm#d# tay eliyir#m. Unnan da doym#s#, N#rgizi qat§f buna a1l§yir#m» (79).

K/hn# /1 n t#z# /1 y# qat§b a1lamaq ad#ti t#k %%kid# deyil, #traf rayonlarda da m/vcud olmu(dur. Bu fikri Balak#n rayonundan qeyd# al§nm§(bir n mun# d# t#sdiq edir:

Bura niy# g#lmi(#m,
Diy#-g l# g#lmi(#m.
S#nin meyduu m#n
Meyidim# qat§b, ay bala,
A1lama1a g#lmi(#m (17, 62).

B#z#n a1§da onu s/y#y#nin a1§r v# #zabl§ /m r youl t#svir olunur. Sanki a1§ s/y#y#nin #lin# /z d#rdl#rini dem#k * n imkan d (r. T rk folklor(nas§ A.9 zd#mir bu haqda be-l# yaz§r: «A1§*§ dey#c#kl#rini a1§ il# s/y#yir. Burada a1§ bir

b#han#dir. A1\$*\$ ke*mi(i, g#l#c#yi ortaya t/k r» (126, 11): «9 y-e(iyh tihdim, bi m#kana *\$xa bilm#dim. He* kesi m#nim kimi olmas\$n. Bi o1lum /1 fd , bi d#n# d# q\$z\$m. «Ana, ep-beyh» diy#-diy#. «Ata, */reyh» diy#-diy#, acinn#n /ld l#r, reyim *ox z#yif oldu. ,ll#rn#n x#sd# oldum. Bir zal\$m qay-nan\$y#, qaynat\$y# g#lin oldum. N# g#linn\$1\$m bilinm#di, n# qoc#l\$1\$m, n# cavann\$1\$m. 9 yl#r tikif, e(iyhl#r tikif, balalar\$ b//d f, (k r eliy#n vax\$ eli q\$z\$l bileyhli yiy#m /ld . G#n# d# hel# f#qir, zulumnan, bavat /m r-g n s r y#m. 9 yl#r tikif, ba1lar sald\$x, g v#n# bilm#d\$x. He* d# bizim dizimiz# su g#l-m#di. Azar-bezarnan oyn#d\$x. Bi m#kana *\$xa bilm#d\$x. G#n# d# Allahdan raz\$y#m. Allah b y nn#n sora balalar\$ma pis i(d#r qism#t el#m#sin. Allah /1 m ver#nd# an\$y# versin, bal\$y# verm#sin. Allah he* anan\$ baladan /t#ri g/yn#tm#sin» (79).

Onu da qeyd ed#k ki, sad# camaat\$n dediyi a1\$larla sa-zanda v# mollalar\$n s/ yl#diyi a1\$lar xeyli f#rql#nir. Sad# insan\$n dediyi a1\$ m#tni /z t#f#kk r nun m#hsulu olub, ifa prosesind# yaran\$r. Burada, ad#t#n, m#rhumun zahiri g/rk#-mind#n, davran\$(ndan, faci#li /1 m nd#n v# s. b#hs olunur. Rus folklor(nas\$ A.Q.Samo(kinin s/zl#ri il# des#k, s/ yl#yi-cinin f#rdiliyi a1\$ kimi #n#n#vi janrda /z #ksini tap\$r (144, 14). Sazanda v# mollalar is# Yunus ,mr#nin, S leyman 7#l#-binin, ,brahim H#qiqinin q#sid#l#rind#n istifad# edirl#r. Yas aparan mollalarla s/hb#timiz zaman\$ m#lum oldu ki, onlar bir q#sid#ni bir ne*# yas m#rasimin# uy1unla(d\$r\$b s/ yl#yirl#r. S/ yl#yicinin verdiyi m#lumata g/r#, a(a1\$dak\$ m#tn par*as\$ Yunus ,mr#y# m#xsusdur v# «Ana haqq\$nda q#sid#» adlan\$r:

...Anam laylay, anam laylay,
7 ox odlara yanan laylay.

F#l#yh sald\$, s#ni d#rd#,
Bizi qoydun yaman d#rd#.
Gedib yatd\$

2.4. Nağıllar

%#ki #razisind#n 73 na1\$l s jeti qeyd# alm\$(q (79). 4 razid#n qeyd# ald\$1\$m\$z na1\$llarda da arxaik d nyag/r (il# ba1l\$ s jetl#r /z varl\$1\$n\$ qoruyub saxlamaqdad\$r. %#kid#n qeyd# ald\$1\$m\$z «Yaz\$ya pozu yoxdur» adl\$ na1\$lda pad(ah e(idir ki, kas\$b bir s\$1\$r*\$n\$n (nax\$r*\$n\$n) q\$z\$n\$ onun o1luna qism#t yazd\$lar. O, pul verib k/rp#ni valideynl#rind#n al\$r v# apar\$b bir a1ac\$n qoqu(unda (ko1u(unda) qoyur ki, qurd-qu(yesin. Yax\$nl\$qda da bir *oban s r otar\$rm\$. H#r g n s r d#n bir ke*i ayr\$l\$b gedir, h#min u(a1\$ #mizdirib qay\$d\$r.

T rk mifologiyas\$na g/r#, a1ac m q#dd#sdir. 4 ski inamlarda a1ac anad\$r, /vlad ver#ndir. Buna ist#nil#n q#d#r misal g/st#rm#k olar. O1uz Ka1an ikinci arvad\$n\$ a1ac oyu1unda tap\$r (33, 126). Basat /z soyk/k n bel# t#qdim edir: «Anam ad\$n sorar olsan, Qaba A1ac, Atam ad\$n sorar olsan, Qo1an Aslan» (67, 200). T rk xaqanlar\$ndan biri olan Bu1u T#kinin d# anas\$ a1acd\$r (115, 31).

4 ski t rk d nyag/r (n# g/r#, a1ac h#m d# himay#*idir. «Mersinner g zeli» adl\$ K\$br\$s masal\$nda tufan\$n kims#-siz vadiv# atd\$1\$ q\$z bir m#rsin a1ac\$n\$n oyu1unda s\$1\$nacaq tap\$r (124, 21).

Buna g/r# d# bizim qeyd# ald\$1\$m\$z «Yaz\$ya pozu yoxdur» adl\$ na1\$lda u(a1\$n a1ac ko1u(una qoyulmas\$ t#sad fi deyil.

Ke*i d# t rk mifologiyas\$na g/r#, bir s\$ra atributlara malikdir. Bu atributlardan biri d# himay#*ilikdir. «Koro1lu» dastan\$n\$n t rkm#n v# qazax variantlar\$nda – «Goro1lu»da da ke*inin bu attributu il# rastla(\$r\$q. Qazax variant\$na g/r#, Goro1lu q#bird# do1ulur v# yax\$nl\$qda ya(ayan bir qar\$n\$n a1

ke*isinin s d il# b#sl#nir. «Koro1lu»nun t rkm#n variant\$nda *oban s r d#n h#r g n qa*an ke*ini izl#y#nd# g/r r ki, ke*i q#biristanl\$1a qa*\$b bir q#brin ba(\$nda m#l#di v# q#bir-d#n *\$xan u(aq ke*ini #mm#y# ba(lad\$ (97, 101-103).

4 razid#n qeyd# al\$nm\$(na1\$llardan 33-n n Aarne-Tompson kataloqunda qar(\$l\$1\$ yoxdur. Qalanlar\$ beyn#lxalq kataloqda a(a1\$dak\$ n/mr#l#rd# verilmi(s jetl#rdir.

Heyvanlar haqqında nağıllar. 55 (%#rikli g/l), 62 (Heyvanlar aras\$nda s lh), 103 (Pi(ik v# v#h(i heyvanlar), 117* (U1ursuz t#qlid).

Sehrli nağıllar. 300 (Suyun qaba1\$n\$ k#smi(#jdaha), 301A (M#likm#mm#d), 402 (G#linl#rin s\$nanmas\$), 400 (4 r itmi(arvad\$n\$ axtar\$r), 449 (G 1 S#nav#r# neyl#di), 451 (Yed-di qarda(, bir bac\$), 465C (G 1 qahqah), 513 (Alt\$ qeyri-adi yolda()), 533 (S#br da(\$, q\$n b\$*a1\$), 545B (Armudan b#y), 560 (Sehrli z k), 563 (Qeyri-adi h#diyy#), 613 (Xeyir v# (#r), 655 (A1\$ll\$ qarda(lar), 707 (U(a1\$n d#yi(dirilm#si).

Dini nağıllar: 752 (Musa pey1#mb#rin Allahl\$1\$), 756C (,ki b/y k g nahkar), 759B* (Pey1#mb#r Allah\$ haqs\$zl\$qda g nahland\$r\$r), 808A (Yax(\$ il# yaman\$n /1 m), 810B (Yuxuya qalm\$(ilan), 828*** (Bir q\$za * el*i), 830 (Qism#tsiz tik#), 839 (Bir g nah ard\$nca ba(qas\$n\$ g#tirir), 841 (Ver#n Allahd\$r).

Novellavari nağıllar: 882 (S#daq#tli arvad), 893 (Dostun s\$nanmas\$), 910 (Elmin ba(\$ da s#brdi, sonu da), 910C (Bir i(g/r#nd# ax\$r\$n\$ fikirl#(), 911* (G#d#d#n pul ist#m#, at\$n\$ ba(qas\$na verm#, arvad\$ atas\$ evin# getm#y# qoyma), 921F (Qaz g/nd#rs#m yola bil#rs#nmi?), 930A (T#yin olunmu(arvad), 948B (Ail# zvl#rinin itirilm#si), 934 (T#yin olunmu(/1 m), 934B (O1lan\$ nikah gec#si ilan *al\$r), 945

(A1\$l v# b#xt), 950 (Usta v# (#yird), 981 (Qocalar\$n /ld - r lm#si), 983 (Qu(s m y nd#n ev).

Axmaq şeytan haqqında nağıllar. 1012 (U(a1\$n s#sini k#s), 1013 (D#li qarda(anas\$n* imizdirir), 1029 (A1an\$n arvad\$ qu qu(unu yams\$lay\$r), 1120 (A1a ke*#li *aya atmaq ist#yir), 1149 (U(aqlar div #ti ist#yir), 1164 (,lan deying#n arvaddan qorxur).

Lətifələr. 1380 (Gom-gom piri), 1430 (Pu* olmu(x#yal-lar), 1585 (Aldanm\$(v#kil), 1457 (P#lt#k bac\$lar), 1525C (Mat qalm\$(am), 1535 (Bahal\$ d#ri), 1537 (91 b#d#n), 1539 (Po*talyon dov(an) 1641 (Yalan*\$ fal*\$), 1643 (D#li k#s#y#n# #t sat\$r), 1653 (D#li v# a1\$ll\$ qarda()), 1660* (C#sar#tli bos-tan*\$), 1725 (Ke*#l v# dar1a), 1536B (Xortlam\$(/1), 1626 (7 /r#k kim# *at\$r).*

S jet g/st#ricil#rind#n d# g/r nd y kimi, #razid#n top-lanm\$(na1\$llarda kontaminasiya hadis#si azd\$r. Na1\$llarda kontaminasiya hadis#sinin azl\$1\$, ehtimal ki, hal-haz\$rda re-gionda na1\$l s/ yl#m# #n#n#sinin / l#zim#si il# #laq#dard\$r.

2.5. Şəki lətifələri

%#ki ruhunun komik g c /z n l#tif# janr\$nda g/st#rir. Az#rbaycan\$n he* bir b/lg#sind# l#tif# bu q#d#r aktiv deyil. Prof. T.Hac\$yev haql\$ olaraq qeyd edir: «L#tif# (#kili d (n-c#sinin g nd#lik istehsal\$d\$r. Bu istehsal prosesi aras\$ķ#sil-m#zdir. Bu istehsalda b t n (#kilil#r i(tirak edirl#r – u(aq da, b/y k d#, qad\$n da, ki(i d#, savadl\$ da, savads\$z da. Ata-baba-dan l#tif#ni e(itm#y# ad#t etmi(ik. %#kid# l#tif#ni g/z nl#

* Qeyd. Na1\$l s jetl#rini m #yy#nl#(dirm#kd# g/st#rdiyi k/m#y# g/r# folklor(nas alim ,lkin R st#mzad#y# minn#tdar\$q.

g/r rs#n. Adi hal-#hval tutma zaman\$, xeyir-(#r s/hb#tl#rind#(b#li, m#hz yas m#rasiml#rinin gedi(ind# d#) l#tif# yaran\$). He* n#d#n l#tif# d z#ldirl#r. Yumorda, zarafatda (#kiliy# qalib g#lm#k olmaz – bu s#n#tin ustas\$ (#kilil#rdir» (54, 20). T.Hac\$yev %#ki folklor m hitind# l#tif#nin yerini kifay#t q#-d#r ayd\$n ifad# etmi(dir.

4 razid#n toplanm\$(l#tif#l#rin bir qismi Molla N#sr#din l#tif#l#ridir. Bu l#tif#l#r %#kid# Molla v# yaxud Molla N#sr#ddin ad\$ il# dan\$(l\$r: «7 uvala lampa su(#si doldurub bazara satma1a g#tirmi(Molla k/hn# bir dostu il# rastla(\$r. Dostu g#lib mollaya *atan kimi *uvala bir t#pik vurub satma-1a n# g#tirdiyini soru(ur. M/hk#m p#rt olan molla deyir ki, «d## he(n#» (79).

Bir qisim Molla N#sr#ddin l#tif#l#ri d# var ki, bunlar art\$q %#ki l#tif#l#rinin m xt#lif q#hr#manlar\$na – Hac\$ day\$ya, Mirz# Abdulcabbara v# ba(qalar\$na transformasiya olunmu(lar. «Molla v# ay\$» adl\$ l#tif# s jeti %#kid# «Ay\$n\$n armud pay\$» ad\$ alt\$nda Hac\$ day\$n\$n ba(\$na g#l#n #hvalat kimi dan\$(l\$r.

Molla N#sr#ddin l#tif#l#ri il# %#ki l#tif#l#rini m qayis# ed#rk#n Molla N#sr#ddin s jetli l#tif#l#rin b/lg#d# Molla Cumaya transformasiya olunmas\$ hallar\$ il# d# zl#(dik: «Bo-yaqxana d kan\$ a*\$b boyaq*\$l\$q etm#y# ba(layan Mollan\$ #l# salmaq ist#y#n (#xs ona par*a g#tirib deyir ki, bu par*an\$ el# r#ng# boy a ki, o r#ngd#n d nyada olmas\$n. Molla cavab verir ki, yax(\$, boyayaram, amma s#n el# g n g#l ki, n# (#nb# olsun, n# t#k olsun, n# *#r(#nb# olsun, n# c m# ax(am\$ olsun, n# d# c m# g n olsun» (85, 293).

%#kid# bu l#tif#ni bel# bir variantda qeyd# ald\$q: «A(\$q 4 l#sg#r Molla Cuman\$ ba1lamaq * n ona qufullama (%#kid#

a(\$q (er (#kill#rind#n biri olan q\$lb#nd qufullama adland\$r\$-l\$) yaz\$b g/nd#rir ki, m#n# bir in#k al, n# a1, n# q\$rm\$z\$, n# sar\$, n# qara, n# ala olmas\$n. Cuma day\$ ona bel# bir cavab yaz\$b g/nd#rir: ,n#yi alm\$(am, g#l apar. Bazar g#lm#, bazar ert#si g#lm#, xas (*#r(#nb# ax(am\$) g#lm#, *#r(#mm# g#lm#, cuma g#lm#, ad\$na g#lm#, (#nb# g#lm#. Qalan n# vaxt ist#-yirs#n, g#l apar» (79).

Az sayda %#ki l#tif#si d# vard\$r ki, onlar da B#hlul Dan#nd#nin ad\$ il# ba1l\$d\$r.

%#kid# bam#z# adamlar *oxdur. Ma(ax ,sf#ndiyar, Mir-z# Abdulcabbar v# s. Yeri g#lmi(k#n onu da qeyd ed#k ki, %#kinin daha bir l#tif# q#hr#man\$ da (#slind# (#kilil#rin #ks#-riyy#ti l#tif# q#hr#man\$ ola bil#r) bizim t#r#fimizd#n a(kar edilmi(dir. %#kinin Cumak#nd adl\$ #razisind# Bayram m #lli-min ad\$na s/ yl#n#n l#tif#l#r *ox m#(hurdur (79). Amma %#kinin #sas g 1 (q#hr#man\$ Hac\$ day\$d\$r. Hac\$ day\$ iti a1l\$, haz\$rcavabl\$1\$ il# m#(hurdur: «G#nc# xan\$na qonaq ged#n %#ki xan\$ Hac\$ day\$n\$ da /z il# apar\$r ki, qonaql\$qda m#z#li l#tif#l#rl# adamlar\$ #yl#ndirsin. Hac\$ day\$ itini d# /z il# apar\$r. G#nc# xan\$ qonaqlar\$ adamlar\$ il# qar(\$lay\$r. Onlar\$n aras\$nda bir n#f#r erm#ni d# varm\$. G#nc# xan\$n\$n *oxsayl\$ itl#ri Hac\$ day\$n\$n itini g/r#n kimi ona h cum edirl#r. Erm#ni Hac\$ day\$ya yax\$nl(araq onun itin# i(ar# edib, istehza il# deyir: «Mollan\$ itl#r bo1ur, Hac\$, k/m#k el#s#n#». Hac\$ day\$: «O q#d#r ke(i(in i*ind# mollan\$n n# i(i var ki, h#l# onu bo1urlar da», – dey# cavab verir» (10, 207).

Hac\$ day\$ il# ba1l\$ l#tif#l#rin yay\$lma areal\$ndan dan\$(ar-k#n onu qeyd etm#k laz\$md\$r ki, bu l#tif#l#r %#ki (#h#rinin /z nd# daha geni(yay\$lm\$(d\$r. Hac\$ day\$n\$n l#tif#l#ri daha *ox g#ncl#r v# orta ya(l\$ n#slin n may#nd#l#ri aras\$nda populyard\$r.

Onu da qeyd ed#k ki, (#kilinin, Hac\$ day\$n\$n ad\$ il# ba1-l\$ s/ yl#nil#n l#tif#l#r dig#r b/ lg#l#rimizd# d# geni(yay\$lm\$(-d\$r (9; 302-303, 313).

Bir qisim l#tif#l#r is# ads\$z – qeyri-m #yy#n (#xсли l#tif#l#rdir. Bu l#tif#l#r biri, birisi, bir ki(i v# s. ifad#l#rl# ba(-lan\$r. H#min l#tif#l#rin bir qismi orijinal s jet# malik olsa da, bir qisminin yen# d# Molla N#sr#ddinin ad\$ il# ba1l\$ l#tif# s jetl#ri oldu1unu g/r r k.

4 razid# yay\$lm\$(l#tif#l#rin b/y k bir qrupunu da etno-qrafik l#tif#l#r t#(kil edir. Etnoqrafik l#tif#l#rin /zl#rini d# iki yer# ay\$rmaq olar: a) %#ki #halisinin m#(1uliyy#tini v# m#d#-niyy#tini /z nd# #ks etdir#n l#tif#l#r; b) Etnoqrafik qar(\$-la(d\$rmalar\$ /z nd# #ks etdir#n l#tif#l#r. Bu l#tif#l#rd# hans\$ t#r#fin qalib *\$xmas\$ is# onu s/ yl#y#nin /z n n haral\$ olma-\$ndan as\$1\$d\$.r.

%#ki l#tif#l#rinin bir qisminin m/vzusunu dini qar(\$la(-d\$rmalar (s nn -(i#) t#(kil edir. Bu l#tif#l#r haqq\$nda da I f#sild# dan\$(\$ld\$1\$ * n burada yaln\$z ad\$n\$ qeyd etm#kl# kifay#tl#nirik.

4 razid#n toplanm\$(l#tif#l#rin bir qismi d# polietnik l#tif#l#rdir. Bu s\$arda l#zgil#rl# ba1l\$ yaranm\$(l#tif#l#r st n-1 k t#(kil edir. Sovet d/vr nd#, x susil# d# XX #srin 50-ci ill#rind#n ba(layaraq l#zgil#rin %#kiy# v# #traf rayonlara ax\$n\$ ba(land\$. Bu ax\$nlar\$n t#(kil olunmas\$n\$n #sas s#b#bi g/r n r ki, b/ lg#d# etnik t#rkibin d#yi(dirilm#si ist#yi il# ba1l\$ olmu(-dur. Onlar\$n bir qismi %#ki (#h#rind# v# k#ndl#rd# yerl#(dirili-mi(dir, bir qismi is# ya(ay\$(olmayan bo(sah#l#rd# m#skun-la(d\$rl\$lm\$(d\$r. Bo(sah#l#rd# m#skunla(d\$rl\$lan l#zgil#ri yerli #hali *qutanlar* adland\$rl\$r. Polietnik l#tif#l#rin %#kid# ya-y\$lmas\$ l#zgil#rin #raziy# bu ax\$nlar\$ il# ba1l\$ deyil. 7 nki (#-

kili l#zgini #vv#ld#n d# yax(\$) tan\$y\$rd\$. Amma son ax\$nlar bu l#tif#l#rin %#kid# aktivl#(m#sin# s#b#b olmu(dur. Bu l#tif#l#rin / zl#rini d# iki qrupa ay\$rmaq olar:

Birinci qrup l#tif#l#rd# daha *ox iki l#zgi qar(\$la(d\$r\$l\$r. «,ki l#zgi rastla(\$r. Biri o birin# deyir ki, m#n ild# bir d#f# – da1dan d (#nd# *imir#m. ,kinci l#zgi ild# iki d#f# – da1a qalxanda v# da1dan d (#nd# *imdiyini deyir. 4 vv#lki l#zgi ona /z t##cc b n bel# bildirir: S#n laf su qu(udu ki...» (79).

,kinci qrup l#tif#l#rd# is# Az#rbaycan t rk il# l#zgi qar(\$la(d\$r\$l\$r v# st nl k Az#rbaycan t rk n# verilir: «L#zgi evin# qonaq g#l#n az#rbaycan\$ya *ay g#tirir. Q#nd *ox x\$nda do1rand\$1\$ * n o, h#r d#f# 3-4 q#ndi bird#n g/t r r. H/v-s#l#si daralan l#zgi tez reaksiya verir: «Sizd# /l n ne*#-ne*# q#br# qoyurlar?» Az#rbaycanl\$ s/z alt\$nda qalm\$r: «B/y k olanda bir-bir, u(ax-mu(ax olanda *- *, d/rt-d/rt» (79). Bu l#tif#nin G/y*d#n qeyd# al\$nm\$(variant\$nda is# l#tif# q#hr#manlar\$n\$n milliyy#ti verilmir (7, 572). AFA-n\$n %#ki cildl#rinin birind# «Hac\$ day\$ bi*ind#» adl\$ l#tif# verilmi(dir. H#min l#tif#d# Hac\$ day\$ *olpan\$ t#k yem#k * n yolda(-lar\$na k#l#k g#lir. Onlar\$ yuxuya verib *olpan\$ t#k yevir (8, 222). Bu l#tif#nin bir variant\$ da bizim t#r#fimizd#n qeyd# al\$nm\$(d\$r. Orada Hac\$ day\$n\$ musurman, yolda(lar\$n\$ is# erm#ni v# cuhud #v#z edir. 4 vv#lki l#tif#d# qalib Hac\$ day\$d\$rsa, bizim qeyd# ald\$1\$m\$z l#tif#d# qalib musurmand\$r (79). Buradan bel# bir n#tic#y# g#lm#k olar ki, polietnik l#tif# adi l#tif#y# v# yaxud da #ksin# *evril# bil#r.

Polietnik l#tif#l#rin bir qismind# Az#rbaycan t rk n n yerini (#kili tutur: «Rus, g rc , l#zgi v# (#kili t#yyar#d# gedirl#r. Rus «Bundan bizd# *oxdu», – deyib #lind#ki samaqonu p#nc#r#d#n yer# at\$r. G rc d# bir ((# *ax\$r\$ yer# at\$b eyni

s/zl#ri t#krar edir. 4 lin# he* n# ke*m#y#n (#kili d# l#zgini g/t r b yer# at\$r v# deyir: «Bunnan da bizd# *oxdu» (79).

4 razid# yay\$lm\$(polietnik l#tif#l#rin daha bir qismini d# lay\$(l#tif#l#ri t#(kil edir. Bu l#tif#l#rin q#hr#manlar\$ %#kinin Ba(Lay\$sq\$ v# A(a1\$ Lay\$sq\$ k#ndl#rinin sakinl#ridir. Ancaq lay\$(l#tif#l#ri yax(\$ toplanmad\$1\$ * n onlar haqq\$nda geni(b#hs ed# bilmirik.

Polietsnik l#tif#l#rin transformasiya imkanlar\$ geni(dir: l#tif# %#kid# l#zginin, lay\$(n, La*\$n zonas\$nda k rd n, L#n-k#ran b/lg#sind# is# tal\$(n v# s. ad\$na dan\$(la bil#r: «Bir az#rbaycanl\$ yolnan ged#rk#n *ayda pi(iyini *imizdir#n l#zgi il# rastla(\$r v# ona pi(iyi incitm#m#yi m#sl#h#t g/r r. L#zgi az#rbaycanl\$n\$m#sl#h#tin# #h#miyy#t vermir. Az#rbaycanl\$ geri qay\$danda l#zgini /lm (pi(iyin yan\$nda oturub a1layan g/r r v# deyir: «Saa didim ax\$, pi(iyh /l#r, yuma, burax». L#zgi ona bel# cavab verir: «Yuyanda yox, s\$xanda /ld » (79). Bu l#tif#nin Z#ng#zur b/lg#sind#n qeyd# al\$nm\$(variant\$nda l#zgini k rd #v#z edir (37, 229).

4 razid# yay\$lm\$(l#tif#l#rin bir qismi is# m xt#lif m#rasiml#r haqq\$nda s/y#n#n l#tif#l#rdir (Novruz, pir ziyan#ti, tas-qurma v# s.). 4 razid# vaxtil# m/vcud olmu(m#rasiml#rin #ks#-riyy#ti ya s\$radan *\$x\$b, yaxud da onlar #vv#lki d#bd#b# il# ke*i-rilmir. Bu qrupa aid olan l#tif#l#r h#min m#rasim v# m#clisl#r haqq\$nda bu g n bizim * n qiym#tli faktlar\$ qoruyub saxlay\$r. Onlardan yeri g#ldikc# b#hs ed#c#yik.

%#kid#n toplanm\$(b#zi l#tif#l#r kompozisiya bax\$m\$n-dan kumilyativ na1\$l (#klind# qurulmu(dur. Bu maraql\$ folklor hadis#sini ilk d#f# s#n#t(nas alim F. 7#l#bi g/rm (d r. O yaz\$r «...l#tif#nin kumilyativ na1\$l formas\$n\$ m#nims#m#si *ox maraql\$ v# nadir folklor hadis#sidir» (39, 12). F. 7#l#bi

l#tif#nin kumilyativ na1\$1 formas\$nda verilm#sin# aid yaln\$z bir misal g#tirir. Daha bir n mun# d# bizim t#r#fimizd#n toplanm\$(d\$r (79).

4 razid# h#m*inin m xt#lif elmi-texniki yenilikl#ri v# m xt#lif tarixi hadis#l#ri / z nd# #ks etdir#n l#tif#l#rl# d# tez-tez rastla(maq m mk nd r.

2.6. Paremioloji vahidlər

%#ki folklorunun m h m bir hiss#sini d# paremioloji vahidl#r t#(kil edir. Rayonun #razisind#n xeyli sayda tapmaca, t#msilcik, atalar s/z , qar1\$, alq\$, yasaq, inam, ovsun, bazar ifad#l#ri v# s. ki*ik janlar qeyd# al\$nm\$(d\$r.

Tapmacalar %#ki #razisind# #n geni(yay\$lm\$(paremioloji vahidl#rd#n biridir. 4 razid#n qeyd# al\$nm\$(tapmacalar\$ bir qismi mumaz#rbaycan tapmacalar\$ kimi n#zm formas\$nda s/y#nir:

4 jdahan\$n q\$rx di(i,
Me(#d#dir h#r i(i,
S\$1allamax v#rdi(i – daraq (10, 68).

Tapmacalar\$ bir qismi n#sr (#klind#dir: «M#n bax\$ram, o qa*\$r» – qulaq (8, 430); «A1ac ba(\$nda b#y xon*as\$» – xurnik (10, 73).

Qeyd ed#k ki, n#sr formas\$nda s/y#nil#n tapmacalar\$ bir qismi qafiy#l#nir: «M#n *ulliyir#m, o tulliyir» – sac v# */r#k; «Babam atdan d (d , donu b#ntd#n d (d » – ya(\$l q#rz#kli qoz (10; 84 ,90).

%#ki #razisind#n qeyd# al\$nm\$(tapmacalar\$ m #yy#n bir qismi is# bayat\$ formas\$ndad\$:

Ba(\$) qarn\$na girir,
Belind# da(g#zdirir.
Tap\$n g/r#k o n#dir,
,lan ba(\$n #zdirir – t\$sba1a (8, 33).

Bu regionda bir #(yaya aid iki, *, b#z#n d# daha *ox
tapmaca m#tni il# rastla(maq m mk nd r:

Kolun st nd# qar1a,
,*i dolu qor1a (8, 427);

5 st m q\$z\$l,
Buldam a1 (8, 431).

Yuxar\$da verilmi(h#r iki tapmacan\$n cavab\$ «itburnu»dur.
«Bi /k z m var, quyru1unnan tutmasam, girmiyi a1\$-
la»; «Dolu gidiy, bo(q#yidiy» (79).

Qazan qaras\$, d#mir par*as\$,
Onu tapmayan (eytan balas\$ (10, 83).

H#r * tapmacan\$n cavab\$ «qa(\$q)d\$r.
AFA-n\$n %#ki cildl#rind# (IV v# VI cildl#r) 17 tapma-
can\$n cavab\$ «g n#(», 6 tapmacan\$n cavab\$ «su», 5 tapmaca-
n\$n cavab\$ «nehr#», 7 tapmacan\$n cavab\$ «qoz», 7 tapmacan\$n
cavab\$ «od»dur v# s. B#z#n bir tapmacada 2, 3, h#tta 4
#(yan\$n #lam#ti verilir:

Haqq yap\$b yap\$\$n\$,
D#mir a*ar qap\$\$n\$ – qarp\$z v# b\$*aq (10, 80);

Can can st#,

Can da d#mir st# – adam, at v# nal (10, 77);

Yumru top,

5 st */p.

7/p n st me(#,

, *ini *aqqallar e(# – qar\$n, ba(, sa* v# bit (10, 89).

B#z#n bir tapmacan\$н iki cavab\$н\$н olmas\$ hal\$ il# d# zl#(irik: «Yol i*ind# yo1un abay» (79). B#zi s/y/l#yicil#r bu tapmacan\$н a*mas\$н\$н «t#ndir», b#zil#ri is# «ilan» oldu1unu s/y/l#dil#r.

Uzun q\$z uzanar,

9 z n# paltar (yaxud k/yn#k) qazanar (79).

Bu tapmacan\$ да iki c r cavabland\$r\$rlar: «oxlov» v# «qar1\$dal\$».

4 razid#n qeyd# ald\$1\$m\$z tapmacalar\$н b#zil#rind# bir s/z d#yi(ilirs#, cavab da d#yi(ilir: «M#n gidiy#m, /z d# gidiy» (79). Bu tapmacan\$н cavab\$ «k/lg#»dir. «M#n gidiy#m, /z qal\$y» (79). Bu tapmacan\$н cavab\$ is# «ayaq izi»dir.

%#ki #razisind# el# tapmacalar da deyilir ki, dinl#yici sanki riyazi m#s#l# il# zl#(ir: «G/yd#n gidiy qazdar. Yerd# d# oluy bi d#n# axsax qaz. Yerd#ki axsax qaz diyi ki, eheyyy.... g/yd#n gid#n 100 qaz, m#ni d# g/t r, ol d z qaz. G/ydeyi qazdar diyi ki, biz 100 d/y lux, bi bizi q#d#r, bi bizim yar\$m\$z q#d#r, bi d# yar\$m\$z\$н yar\$ss\$ q#d#r, bi d# s#n axsax qaz olanda 100 qaz bitiy. Di g/r m, g/yd#n gid#n ne*# qaz oluy?» (79).

Tapmacan\\$n cavab\\$ 36 qazd\\$r. Hesablama apard\\$qda cavab\\$n d z oldu1unu g/r r k: $36+36+18+9+1=100$

Bu tapmacan\\$n ba(qa bir variant\\$ is# Az#rbaycan folkloru antologiyas\\$n\\$n (IV cild, %#ki folkloru) «A*macalar» b/lm#sind# verilmi(dir:

G/yd# ged#n y z qaz!
N# deyirs#n, yalquz qaz?
Biz# bizc#n d# g#r#k,
D/rdd# birimizc#n d# g#r#k,
S#n d# bizim i*imizd#,
Onda olluq y z qaz? (8, 436).

Onu da qeyd ed#k ki, bu tapmacan\\$n cavab\\$ «63 qaz» verilmi(dir. Ancaq hesablama apard\\$qda bu cavab\\$n s#hv oldu1u meydana *\\$x\\$r. G/r n r, texniki x#ta z nd#n 36 r#q#mi t#rsin# – 63 kimi verilmi(dir.

C#sar#tl# dem#k olar ki, *atalar sözləri* %#kid# #n geni(yay\\$lm\\$ folklor janrlar\\$ndan biridir. %#kilil#r nsiyy#t zaman\\$ atalar s/z v# m#s#ll#rsiz ke*in# bilmir: «Allah cam\\$(# q#n#t verseydi, u*m#mi(dam qalmazd\\$»; «Az yi, h#m#(# yi»; «Ol-max oyun g/sd#r#r»; «A1z\\$n\\$ i(# sal\$nc#, ba(\\$n\\$ i(# sal» (79). Elmi-texniki t#r#qqi #ks#r folklor janrlar\\$n\\$n yay\\$lma areal\\$n\\$ m#hdudla(d\\$rsa da, atalar s/zl#rin# o q#d#r d# ciddi ziyan vura bilm#mi(dir. G nd#lik dan\\$(\$qda, adi s/hb#tl#rd# atalar s/zl#rin# tez-tez m raci#t olunur. Bu da atalar s/zl#rinin ya-(amas\\$na (#rait yarad\\$r. N mun#l#r# baxaq: «D y m z, #timiz olseydi, qon(udan ya1 da al\\$f a(bi(ir#rdox» (79). %#kid# i(l#n#n bu ironiya m#zmunlu atalar s/z n n Bak\\$ variant\$

daha #hat#lidir: «Unumuz, ya1\$m\$z olsayd\$, halva *alard\$x. Do(ab yoxdu, vay tava d#rdi!)» (79).

Bir q#d#r giley-g zar m#zmunlu ba(qa bir atalar s/z - n n is# #limizd# 4 variant\$ var. Bunlardan ikisini %#kid#n, ikisini is# dig#r regionlar\$m\$z\$n sakinl#rind#n qeyd# alm\$(q: «D#d#sinn#n n# yar\$d\$m, balas\$nnan n# yar\$yim; D#d#sinn#n yar\$m\$(d\$m, qalm\$(d\$ balas\$» (%#ki); «Atas\$nnan g 1 d#rdim, balas\$nnan da gilab (g lab) *#k#r#m» (Salyan); «Atas\$nnan g 1 d#rmi(#m, balas\$nnan da reyhan d#r#r#m» (G/y*)» (79).

4 razid# yay\$lm\$(atalar s/zl#rinin b#zil#rinin yaranma s#b#bl#ri m #yy#n bir etnoqrafik hadis# il# ba1l\$d\$r. M#s#l#n: «Atal\$1\$ (s d pulu) *ox olan q\$z urvatd\$ (h/rm#tli) olar» (79).

%#kid# toya yax\$n o1lan evi q\$z evin# «atal\$x» g#tirir. Bu zaman q\$z evi *al\$(r ki, bu pul *ox olsun. O1lan evi is# m #yy#n b#han#l#rl# m#bl#1i a(a1\$ salma1a *al\$(r. Bu atalar s/z nd# h#min etnoqrafik hadis#y# i(ar# olunur.

4 razid# yay\$lm\$(paremioloji vahidl#rin bir qismini d# *təmsilcik* (*pabasinka*) janri t#(kil edir. T#msilcikl#r h#m monoloq, h#m d# dialoq (#klind# deyilir: «A1 h/r m*#yh diyi: «M#ni g/r f /ld r##n qarda(\$ /ls n». Qara h/r m*#yh diyi: «M#ni g/r f /ld rm y##n qarda(\$ /ls n» (79);

- A d#v#, hardan g#lisan?
- Ar*#nn#n.
- Ox(uy ha*#-pa*annan (79);

4 razid#n toplanm\$(t#msilcikl#rd# d# %#ki yumoru /z - n g/st#rir:
– Nuru /yd#di?
– Arvad\$ da /yd#di.

– Bu oldu nur-#la nur (10, 66).

%#ki folklorunun m h m bir hiss#si d# *qarğışlardır*. B/lg#d# yay\$lm\$(inama g/r#, n# vaxt g#ldi, qar1\$(qar1amaq olmaz, * nki «saat\$n a*\$q» vaxt\$ olur v# h#min vaxt deyilmi(qarg\$, do1rudan da, yerin# yet# bil#r. Dig#r bir inama g/r#, atan\$n /vlad\$na etdiyi qar1\$(h/km#n h#yata ke*m#lidir. Ana qar1\$(n\$n is# qaba1\$n\$ s d tutur. Deyirl#r, qar1\$(n iki ucu var. Haqs\$z s/y l#nmi(qar1\$(onu s/y l#y#n# z#r#r ver# bil#r. %#kid# qar1\$(la ba1l\$ bel# ifad#l#r d# i(l#nir: «Yan\$f qar1\$-yir#m»; «Sin#mi gerif (g#rib) qar1iyir#m» (79). Y#ni nahaq s/z, haqs\$z h#r#k#t bu (#xsi o q#d#r yand\$r\$b ki, o, r#kd#n g#l#n s#sl# qar1\$(t/k r. 4 razid# yay\$lm\$(inama g/r#, bel# v#ziyy#td# deyil#n qar1\$(b/y k faci#l#r# s#b#b olur.

Tez-tez qar1\$(dey#n, b#d-dua ya1d\$ran adamlara «A1-z\$n,an *\$x\$f qoynuna t/k ls n» (79); «Qar1\$(n cil oluf canaa yap\$(s\$n»; «Qar1\$(n qaya ba(\$na, tuman\$n\$ paya ba(\$na» v# s. kimi cavab verirl#r (10, 108).

4 razid#n qeyd# alds\$1\$m\$z qar1\$(lar\$n bir qismind# k/k *ox q#diml#r# gedib *\$xan arxaik inamlarla rastla(\$r\$q: «S#n /lsan, g/y ke*i qurban kes#r#m» (79). G/y r#ngin t rk mifologiyas\$nda /z n#m#xsus yeri var. G/y r#ng sakraldır, tanr\$n\$, g/y n r#mzidir. G/y ke*i, g/y at, g/y (boz) qurd t rk mifologiyas\$nda tez-tez rast g#lin#n mifoloji obrazlardır.

Atalar s/zl#rind# oldu1u kimi, qar1\$(lar\$n da bir qismi /z nd# birba(a m #yy#n etnoqrafik hadis#ni #ks etdirir: «%a-x\$n\$ qara bez#nsin». Az#rbaycan\$ bir *ox regionlar\$nda ke*i-ril#n toy m#rasiml#rind# (ax b#z#yirl#r. Amma bu ad#t %#-kid# yoxdur. M raci#t etdiyimiz b t n s/y l#yicil#r, bu bar#d# bir (ey bilm#dikl#rini s/y l#dil#r. Bu qar1\$(g/st#rir ki, ke*

mi(d# %#ki toyalar\$nda da (axb#z#m# ad#ti olmu(dur (100 101).

Rayonun #razisind# toy g n g#lin d (#n ota1\$n qap\$ ba1l\$ olur. G#lin aya1\$ alt\$nda qoyulmu(bo(qab\$ s\$nd\$rd\$qdar sonra qap\$n\$n c#ft#sini a*\$b i*#ri girm#lidir. «S#ni g/r m, /yl#r# gidif qap\$lar a(miy#san\$» (100, 103) qar1\$(bu hadis# il# ba1l\$ d\$r.

%#ki toyalar\$n\$n sonunda b#yi v# yan*\$lar\$n\$ (sa1d\$, sol d\$() ayaq st# saxlay\$b boynuna ir#t (k#l#1ay\$) v# m xt#lif par*alar sal\$rlar. Buna «beydurmas\$» deyirl#r. Bu zaman b#y v# yan*\$lar z qibl#y# dayanmal\$d\$rlar. A(a1\$dak\$ qar1\$(lar h# min etnoqrafik hadis#d#n x#b#r verir: «S#ni g/r m, qivliy# h# durmuy#san\$»; «Boynun\$a ir#t sal\$nmas\$n» v# s (79). Sonuncu qar1\$(n «5 zun\$a ir#t sal\$nmas\$n» variant\$ da var (79). 4 razid# son zamanlarad#k g#lin evd#n *\$xark#n z n# ir#t sal\$nard\$.

%#ki #razisind# bayat\$ (#klind# olan qar1\$(larla da tez-tez rastla(maq olur:

M#ni yand\$ran yans\$n,
Yanan *\$ra1\$ s/ns /

ba(ver#n hadis#dir. 7 nki deyirl#r, m\$x\$n iki ucu var. Nahaq *ax\$lm\$(m\$x sahibin# z#r#r toxundura bil#r (79). Bu akt «%#ki-Zaqatala folkloru» kitab\$nda «qadax *axmaq» adlan\$r (17, 17).

Rayonun #razisind#n xeyli sayda *alqış* da qeyd# al\$n-m\$(d\$r. Qar1\$(dan f#rqli olaraq, alq\$(tez-tez etm#k laz\$md\$r. 7 nki alq\$(haqq\$nda da «Saat\$n a*x\$ vaxd\$ var» ifad#si i(l#-dilir. Bununla bel#, alq\$(n s#h#r tezd#n s/y l#nm#si daha effektli say\$l\$r. 4 razid# folklor toplayark#n bel# bir alq\$(qeyd# ald\$q: «S#h#rert# duruy#m. Qap\$n\$ a*#nd# diyir#m ki, Ya r#bbi, ya r#sul Allah, */ reyimiz bol olsun, can\$m\$z sa1 olsun, bu qap\$dan xeyirri adamnar girsin, xeyir i(d#r olsun, d (mannar\$n g/z kor olsun» (79).

%#kid# b#zi paremioloji vahidl#r situasiyadan as\$ll\$ ola-raq, h#m alq\$(, h#m d# qar1\$(kimi i(l#dil# bil#r: «El#d\$1\$n\$, qava1aa g#glsin»; «Allah r#yaa (r#yoza) g/r# versin» (8, 103-104).

4 razid# qar1\$(dey#n adamlara cavab olaraq «Alq\$(nla yaranmami(#m ki, qar1\$(nnan /l#m» (79), «Alq\$(nan yaran-miy#n qar1\$(la da /lm#z» (10, 52) kimi ifad#l#r i(l#dilir. Bu, g/r n r, s/z n – alq\$(v# qar1\$(n g c n# inam\$n itdiyi d/vrl#rin m#hsuludur.

%#ki #razisind# geni(yay\$lm\$(paremioloji vahidl#rd#n biri d# *yasaqlard\$r*.

«Y k yerind# yatmazdar», «Q\$rxl\$ u(a1\$n paltarlar\$n\$n s y n 40 g n nat#miz yer# t/hm#zd#r»; «Q\$rxl\$ u(a1\$n paltarlar\$n\$ (#r qar\$(#nd# * /ld# saxlamazdar» (79).

,nama g/r#, yasaq pozularsa, b#db#xtlik z ver# bil#r: «Ax(#m /y s p rm#zd#r, yoxsa /yd#n /1 *\$xar»; «,ki #ll# qa-p\$nn\$n iki tayinn#n tutmax olmaz, /yd#n /1 *\$xar» v# s. (79).

B#z#n yasa1\$н /z deyilir, sonra onun izah\$ verilir: «Xam\$ır\$n sd# yasd\$x qoym#zd#r, xam\$r yuxuluy#r»; «Yata1\$ a*\$x qoym#zd#r, i*in# (eytan gir#r»; «Yor1an-d/(#yi yer# b#rk atmazdar, tozu a1\$r (eydi» v# s. (79).

4 razid# yay\$lm\$(paremioloji vahidl#rin bir qismini d# inamlar t#(kil edir. ,namlar *ox vaxt bir c ml# il# ifad# olunur: «Saxsa1an oxuy#nd# qonax g#l#r»; «Bo1az\$n qov (s#, ac\$x *ek#rsan»; ,t dal\$н\$ san\$a *//r f yatsa, qiyv#tini q\$r\$yl#r» v# s. (79).

B#zi inamlar is# iki c ml#d#n ibar#t olur v# ikinci c m-l# birincini izah edir: «Qula1\$n\$ cincill#s#, s/zun\$u dan\$(iyл#r. Sa1 qulax yax(\$ s/zd , sol qulax pis»; «5 zun\$ q\$zarsa, s/zun\$u dan\$(yл#r. Sa1 yanax yax(\$ s/zd , sol yanax pis» (79).

Ovsunlar da paremioloji vahidl#rin t#rkib hiss#sidir. 4 razid#n dig#r janrlara nisb#t#n ovsunlar az toplanm\$(d\$r. Az#rbaycan folkloru antologiyas\$, %#ki folkloru (IV cild) kitab\$nda – «,nanclar» b/lm#sind# bir ovsun verilmi(dir. Bu, «Qurd a1z\$ ballama» duas\$d\$r: «Mal-qara it#nd#, ax(am na-x\$rdan qay\$tmay\$b */ld#-bay\$rdal qalandaqurdun a1z\$n\$ ba1la-y\$rlar. Yoxsa heyvan y\$rt\$c\$lara rast d (#r, salamat qurtarmaz. Bir b\$*aq g/t r b deyirl#r:

Hasar\$m hasar olsun,
Bezar\$m bezar olsun.
Q\$rx illik * n,
Qurdun-qu(un y/n o yana,
Daban\$n b#ri hasarlad\$ram,
Hasar m#nim olmas\$n,
Amma Fatma n#n#nin olsun.

Bunu deyib b\$*a1\$n a1z\$n\$ ba1lay\$r, */r#yin i*ind# gizl#dirl#r. Sonra * d#f# f r rl#r. ,tmi(maldan bir x#b#r tutana kimi onu gizli bir yerd# saxlay\$rlar» (8, 88). Daha bir ovsun is# Az#rbaycan folkloru antologiyas\$ (VI cild) %#ki folkloru kitab\$nda verilmi(dir. Bu ovsun is# «,nam v# etiqadla ba1l\$ n#1m#l#r» ba(l\$1\$nda «Sa* a1a» ad\$ alt\$nda gedir. H#min n#1m#ni q\$zlar sa* h/r#rk#n oxuyurlar:

Sa* a1a, davan *a1\$r\$r,
Zalxan\$ qaban *a1\$r\$r.
Ayda qar\$(-qar\$(,
,ld# qula(-qula(.
Sa* a1a, uzan a1a,
S#ni davan *a1\$r\$r (10, 39).

Ticar#tl# ba1l\$ yaranm\$(*bazar tərifləmələri* d# %#ki folklorunun maraql\$ janrlar\$ndand\$r. 4 razid#n qeyd# al\$nm\$(bazar t#rifl#m#l#rinin bir qismi bayat\$ formas\$ndad\$r:

4 , #d#, h#m(#ri,
Getm# ora, g#l b#ri.
4 t suyu yi, k ft# yi,
Pulun yoxdu, m ft# yi (104, 165).

Bayat\$ formas\$nda olmayan bazar t#rifl#m#l#rinin d# m#zmununa n#z#r sald\$qda ritmik m#tnl#, (eiriyy#tl# qar\$(-\$la(\$r\$ç: «Mala g#l, ay mala g#l, s z lm (bala g#l!»; «M#n dimir#m, m#nn#n al\$n, pul verin, maldan al\$n»; «Axtararsan, tapmazsan, yiyl#rs#n, doymazsan» (104, 165-166).

%#ki bazar\$nda sat\$c\$lar mallar\$n\$ (irin %#ki (iv#sind# t#rifl#yir, m (t#ril#rin diqq#tini mala c#lb edirl#r: «Qara cam\$(n k#r#si, bala qat yi!» (104, 164).

Sat\$c\$lar b#z#n m (t#rinin d# t#rifini g/y# qald\$r\$lar: «G#l, ay m (t#ri, Q\$z\$ldand\$ di(d#ri» (104, 163).

Paremioloji vahidl#rin bu janr\$n\$ daha yax(\$ ara(d\$rmaq * n toplamaya x susi fikir verm#k laz\$md\$r. 7 nki qeyd# al\$nan h#r bir folklor n mun#si h#min janr haqq\$nda t#z# fikir s/y#m#y# imkan yarad\$r.

Folklor(nas F.Bayat qeyd edir ki, bazar v# b/y k ticar#t yerl#rind# sat\$c\$ v# ya #snaf k#simin deyiml#rin# dayanan s/zl m#d#niyy#t janr\$n\$ da ara(d\$rmaq laz\$md\$r. Bu, k/k #xi t#(kilat\$na dayanan, ancaq postsoviet m#kan\$nda x susi m lkiyy#tin, /z#l ticar#t strukturlar\$n\$n ortadan qald\$r\$lmass il# s#n#tkar v# tacir birlikl#rinin yox olmas\$ndan sonra itiril#n folklor janrlar\$ndand\$r. Sovet rejiminin iflas etm#siyl# x susi m lkiyy#tin *#kisinin artmas\$ n#tic#sind# Az#rbaycanda v# mumilikd# postsoviet m#kan\$nda s#n#t v# ticar#t f#aliyy#t-l#rinin dir*#lm#siyl# g nd#m# g#l#n bu yeni folklor janr\$ h#r ke*#n g n daha da (#kill#nm#kd#dir (34, 61).

%#ki #razisind# geni(yay\$lm\$(paremioloji vahidl#rd#n biri d# yanultmaclard\$r. Yan\$ltmac daha *ox ki*ikya(l\$lar aras\$nda populyar olan janrlardan biridir. Yan\$ltmaclar eyni samit v# sait s#sl#rinin bir-birini izl#m#si il# qurulur. «Alliterasiya hadis#si yan\$ltmac janr\$n\$n can\$nda, qan\$ndad\$r, bu janr\$n h#yatverici q vv#sidir» (40, 27). A(a1\$dak\$ n mun#l#rd# «q» s#sl#ri alliterasiya, «a» s#si assonans yaratm\$(d\$r. Bu janrda fonetik s#viyy#d# obrazl\$l\$1\$n g/st#ricisi y ks#kdir: «Qara qaran\$ qarayla qaral\$y\$td\$. Qaralanan qara qaradan qaralan\$td\$» (8; 423, 425).

Yan\$ltmaclar\$ bir qismind# is# s#s, y#ni alliterasiya g/zl#nilmir, sad#c# el# s/zl#r se*ilir ki, onlar\$ t#l#ff z etm#k m #yy#n q#d#r *#tinlik yarad\$r. Bu yan\$ltmaclar\$ s/yl#y#-s/yl#y# u(aq t#drinc#n s#sl#ri d zg n t#l#ff z etm#y# al\$(r: «Hab\$ mis n# pis imi(. Hab\$ mis ka(an misi imi» (8, 422).

2.7. Uşaq folkloru

%#ki folklorunun m h m bir hiss#sini d# u(aq folkloru t#(kil edir. 4 razid# u(aq folklorunun d zg , m#z#li mahns\$lar, /c#(m# kimi n/vl#ri geni(yay\$lsa da, *oyunlar* daha *ox mraaq do1urur. Onlar\$ bir qismiancaq #yl#nc# xarakteri da(\$-y\$r, bir qismi #ski t rk h#rbi h#yat\$ haqq\$nda m#lumatlar\$/z nd# qoruyub saxlay\$r, bir qismi is# vaxtil# m #yy#n m#rasiml#rin t#rkib hiss#si olmu(, ancaq sonralar h#min m#rasiml#rd#n ayr\$laraq t#drinc#n u(aq oyununa *evrilmi(l#r. U(a1\$n #sl v#t#nda(kimi yeti(m#sind# oyunlar\$ da xeyli rolu var. U(aq oyunlar\$ i(tirak*\$lar bax\$m\$ndan * yer# ay\$rmaq olar: a) o1lanlar aras\$nda oynan\$lan oyunlar, b) q\$zlar aras\$nda oynan\$lan oyunlar, c) o1lanlarla q\$zlar\$ birg# oynad\$1\$ oyunlar.

Oyunlar\$ m #yy#n bir qismi u(aqlar\$n, x susil# d# o1lan u(aqlar\$n fiziki c#h#td#n g cl , #sl d/y (* kimi b/y - m#sin# (#rait yarad\$r. Bu da #ski t rk #xlaq\$ndan do1an hald\$r. D/y (k#n t rkl#r /vladlar\$n\$ da #sl c#ngav#r kimi b/y m#sind# maraql\$ idil#. Bu, onlara ucsuz-bucaqs\$z v#t#n-l#rini qorumaq v# onun s#rh#dl#rini bir az da geni(l#ndirm#k imkan\$ verirdi. «K/tm#k-k/tm#k», «Dir#d/ym#», «Yala1a-salma», «Topalaqa*ma (qa*d\$)» (10, 476-478) v# s. oyunlar, g/r n r ki, ibtidai h#rbi haz\$rl\$q m#qs#di da(\$m\$(d\$r. Bu m#s#l#y# toxunan E.Taylor yaz\$r: «U(aqlarm\$z\$ oyular\$

ibtidai h#rbi f#ndl#r haqq\$nda xatir#l#ri qoruyur» (147, 68). Xalq oyun v# #yl#nc#l#rini ara(d\$ran S#limov-%a1ani d# bu m#s#l#y# toxunmu(dur: «M t#h#rrik, idman s#ciyy#li oyunlar fiziki c#h#td#n inki(af * n #n yararl\$ vasit#dir. 4 srl#r boyu u(aq v# g#ncl#rimizin qolu, bil#yi bu c r xalq oyunlar\$nda b#rkimi(dir» (99, 4).

4 razid# oynan\$lan u(aq oyunlar\$n\$n bir qisminin i(tirak-*\$lar\$ancaq q\$z u(aqlar\$ olur. Bel# oyunlara misal olaraq «Evcik-evcik», «G#lincik-g#lincik» kimi oyunlar\$ g/st#rm#k olar. Bu c r oyunlar q\$z u(aqlar\$na s#liq#lilik, qay1\$ke(lik, evdar\$q kimi hissl#r a(\$lay\$r, onlar\$ g#l#c#yin analar\$ kimi haz\$rlama1a xidm#t edir. G/rk#mli rus pedaqoqu A.S.Makarenko oyunlar\$n t#rbiy#vi rolunu n#z#r# alaraq yaz\$rd\$: «Ya(l\$ adam\$n h#yat\$nda i(, f#aliyy#t, qulluq n# kimi #h#miyy#t# malikdirs#, u(a1\$n da h#yat\$nda oyun o q#d#r vacib v# #h#-miyy#tlidir. U(aq oyunda nec#dirs#, sonra i(d# d# bir *ox c#h#td#n el# olacaqd\$r» (76, 376)

U(aq oyunlar\$n\$n bir qismi is# s\$rf #yl#nc# m#qs#di da(\$y\$r. 4 yl#nc# m#qs#di il# oynan\$lan oyunlar\$n /zl#rini d# iki yer# ay\$rmaq olar:

1) B/y kl#rin k/m#yi il# oynan\$lan oyunlar. Bu c r oyunlar ki*ikya(l\$ u(aqlar aras\$nda oynan\$l\$r. Bel# oyunlara «,yn#-iyn#» oyununu misal g/st#rm#k olar. Bu oyunda b/-y kl#rd#n biri #traf\$na 3-4 u(ag\$ y\$1araq onlar\$ #yl#ndirir. 4 vv#lc# onlar\$ dair# (#klind# oturdaraq ayaqlar\$n\$ qaba1a uzad\$r. Sonra #lini qaba1a uzad\$lm\$(ayaqlara vura-vura say-ma1a ba(lay\$r:

,yn#-iyn#,
Ucu d ym#.

Sap sap\$can,
Bel belican.
Day\$m o1lu,
Burnu p....
Vur na1ara
7\$x q\$ra1a.

Ax\$r\$nc\$ s/z kimin st# d (#rs#, o, aya1\$in\$ *#kir. Ax\$ra qalan u(a1\$ a1z\$ st# yatd\$r\$b soru(urlar: «D#yirman ba(\$nda e(- (#k /1 b, onu qar1a yesin, yoxsa cincilim?» Uzanm\$(u(aq «qar1a» des#, u(aqlar «qar-qar» dey# onu *imdkl#yirl#r. «Cincilim» des#, «cin-cin « dey# uzanan u(a1\$ *imdkl#yirl#r. Oyun bu qaydada davam edir v# u(aqlarda (#n #hval-ruhiyy# yarad\$r (79).

2) M st#qil oyunlar. Bu oyunlar nisb#t#n b/y kya(l\$ u(aqlar aras\$nda oynan\$!\$r. Bel# oyunlarda b/y kl#r i(tirak etmir. %#kid# m (ahid# olunan m st#qil u(aq oyunlar\$ndan biri «Gizl#nqa*»d\$r. %#ki folkloru antologiyas\$ kitab\$nda bu oyunnun ad\$ «Ye(inbaba((Gizl#npa*)» kimi verilmi(dir (10, 476). %#ki rayonunun G/yn k k#ndl#rind# bu oyunu «Ye(inbacı» adland\$r\$rlar. «Ye(inm#k» s/z «gizl#nm#k» m#nas\$n\$ verir. 4 razid# «gizl#tm#k» feli #v#zin# «ye(irm#k» feli d# i(l#dilir.

Bu oyunu q\$zlarla o1lanlar birg# icra edirl#r. ,(tirak-*\$lar\$n say\$ 5-6 n#f#rd#n az olmur. U(aqlar #vv#lc# «q\$pan»\$ se*irl#r. Bunun * n onlar dair# hal\$nda d z l r v# m xt#lif (eirl#r deyirl#r. %eiri dey#n adam\$ «sayan» adland\$r\$rlar. O, (eirin h#r s/z n v# yaxud s/z n h#r hecas\$n\$ dedikc# (#had#t barma1\$in\$ n/vb# il# bir u(a1\$in sin#sin# vurur. Onun (eiri «saymaq» adlan\$r. M#s#l#n: «H#pb#-h pb#, n#n#n yesin

m r#bb#». B#z#n d# i(tirak*\$lar\$n say\$ 10-12 n#f#ri ke*ir.
Onda «sayan» bel# say\$r:

Nemis *\$xd\$ dumannan
Pi*ax *\$xartd\$ civinn#n.
Vuraca1am, /ld r#c#y#m
Kiminl# dosd olmaq ist#yirs#n?

Bu zaman ax\$r\$nc\$ s/z st n# d (#n oyun*u dair#d#n bir, iki b#z#n d# * (bu hal i(tirak*\$lar\$n say\$ lap *ox olduqda ba(verir) oyun*unu /z il# *\$xartmaq h ququ qazan\$r. Ax\$ra qalan u(aq «q\$pan», yaxud da «kor» adland\$r\$lr. O, z n a1aca, yaxud da divara s/yk#yib g/z n yumur. Dig#r i(tirak*\$lar is# qa*\$b gizl#nirl#r. Q\$pan is# bir azdan sonra onlar\$ axtarma1a ba(lay\$r v# eyni zamanda da a1ac\$ (dir#yi, divar\$ v# s.) n#za-r#td# saxlay\$r ki, gizl#n#n oyun*ular g#lib ora #ll#rini vurma-\$nlar. 4g#r gizl#n#nl#rd#n biri, yaxud bir ne*#si (bu, oyun-*ular\$n say\$na g/r# #vv#lc#d#n m #yy#nl#(dirilir) q\$pan dan qabaq #lini h#min a1aca vura bilm#\$#, q\$pan\$na #vv#lc# yerini tapd\$1\$ oyun*u q\$pan olur. Oyunun ax\$r\$na yax\$n v#ziyy#t lap g#rginl#(ir. Bu zaman yerl#ri tap\$lan oyun*ular z# *\$xar\$Imayan ax\$r\$nc\$ oyun*unun ad\$n\$ *#kib deyirl#r: «Ay filank#s, alma disax g#l#rsan, armut disax g#lm#zsany» v# s. (79).

U(aq oyunlar\$n\$n aras\$nda el#l#ri d# m/vcuddur ki, bunlar vaxt\$ il# m #yy#n m#rasimin t#rkib hiss#si olmu(dur. Ancaq sonralar bu oyunlar m#rasiml#rd#n ayr\$laraq m st#qil u(aq oyunlar\$na *evrilmi(dir. «Ayind#n oyuna» tezisi bu m#nada /z g c n g/st#rir. Bu bax\$mdan, %#kid# yay\$lm\$(u(aq oyunla-r\$ndan #n *ox diqq#ti *#k#n «B#n/v(#, b#n/v(#» oyunudur. Oyunda h#m q\$zlar, h#m d# o1lanlar i(tirak edirl#r. ,(tirak*\$lar

p (katma yolu il# iki qrupa ayr\$ı\$rlar v# #l-#l# tutaraq bir-birl#-rind#n 15-20 m m#saf#d# dayan\$rlar. D#st#nin biri bel# oxuyur:

– B#n/v(#, b#n/v(#!

II d#st# cavab verir:

– B#nd# d (#.

I d#st#:

– Bizd#n siz# kim d (#?

II d#st#:

– Ad\$ g/z#l, /z g/z#l..... (qar(\$ d#st#d#ki h#r hans\$ bir u(a1\$n ad\$ *#kil# bil#r).

Ad\$ *#kil#n u(aq s r#tl# qa*araq qar(\$ t#r#fd#ki d#st#ni yarma1a *al\$(sr. 4 g#g r o, r#qib d#st#ni yara bils#, bir n#f#ri /z il# aparmaq h ququ qazan\$r. Yox, #g#g r yara bilm#s#, /z h#min d#st#d# qal\$r. Oyun bu qayda il# davam etdirilir v# ax\$rda zvl#ri t k#nmi(d#st# m#1lub say\$l\$r (79).

Ba(q\$rd folklor(naslar\$ N.V.Bikbulatov v# F.F.Fat\$-xova ba(q\$rdllar aras\$nda yay\$lm\$(«Ak tir#k» («]Y[H? K@^@[_») adl\$ oyundan b#hs ed#rk#n g/st#rirl#r ki, bu oyun g#lini g#tir#rk#n ifa olunur. M #llifl#r M.Buranqulova istinad#n yaz\$rlar ki, bu oyun geni(v# m#(hur oyundur. Oyunun #vv#lind# q\$zlar paltarlar\$ d#yi(irl#r. Oyun qaranl\$q d (#r-k#n ba(lan\$r v# buna g/r# d# onlar\$ tan\$maq *#tin olur. ,(tirak*\$lar iki qrupa ayr\$ı\$rlar v# #l-#l# tutaraq 50-70 m aral\$ m#saf#d# z- z# dayan\$rlar. 4 vv#lc# bir t#r#f oxuyur:

– A1 qovaq, g/y qovaq (tir#k)!

II t#r#f:

– Bizd#n siz# kim g#r#k?

– Aran\$zdan q\$z g#r#k!

– Sizin #linizd# n# var?

– G m (pul var!

- Onlar n#y# d z l b?
- ,p#k sapa d z l b!
- N#yiniz var?
- B#s q#d#r s r m z var!

Bundan sonra d#st#d#n bir n#f#r ayr\$laraq o biri d#st#y# qa*\$r. 4 g#r qa*an o biri q\$z r#qib d#st#ni yara bils#, m#1lub d#st#d#n bir n#f#ri g/t r b /z d#st#sin# qay\$d\$r. Yox, yara bilm#\$s#, /z orada qal\$r (132, 22).

Ayd\$nd\$r ki, «B#n/v(#, b#n/v(#» oyunu «Ak tir#y»in Az#rbaycan variant\$d\$r v# *ox g man ki, «B#n/v(#, b#n/v(#» oyunu da vaxtil# toy m#rasiminin t#rkib hiss#si olmu(, sonralar is# ondan ayr\$laraq xalq aras\$nda u(aq oyunu kimi /z var l\$1\$n\$ qoruyub saxlaya bilmidi.

N., Plotnikova Kalujski vilay#tinin Skor\$nevo k#ndind# m (ahid# etdiyi u(aq oyunlar\$ndan dan\$(ark#n g/st#rir ki, bel# oyunlardan biri xorovod oyununda /z ifad#sini tap\$r. U(aqlar iki d#st#y# b/l n rl#r v# bir-birinin #lind#n b#rk- b#rk tutaraq z- z# dayan\$rlar. I t#r#f ba(lay\$r:

- 4 li Baba!
- II t#r#f:
- N/k#r ne*#y#dir?
- 5 manata, yaxud 9 manata.
- Valyan\$ g/nd#rin!

Valya qar(\$ t#r#fin t#(kil etdiyi z#ncir# do1ru qa*\$r. 4 g#r o z#nciri q\$rarsa, «t#qib» d#st#d#n bir oyun*u il# geri qay\$d\$r. Z#nciri q\$ra bilm#\$s#, /z h#min d#st#d# qal\$r (142, 171).

H#r * oyundak\$ m#zmun v# forma ox(arl\$1\$ g/z qaba- 1\$ndad\$r. B t n t rkdi\$li xalqlar aras\$nda populyar olan bu oyun Sibir t rkl#rind#n ruslara da ke*#r#k onlar aras\$nda da m#(- hurla(m\$(d\$r. Amma h#r halda bu oyunun vaxtil# toy m#rasi-

minin t#rkib hiss#si olmas\$ v# sonradan ondan ayr\$laraq m s-t#qil u(aq oyununa *evrilm#si (#ksizdir. «Toy m#rasiml#rind# m#i(#tin dig#r sah#l#rind#n f#rqli olaraq xalq\$n m#d#ni-etnik /z n#m#xsuslu1u daha *ox hiss olunur. 9z m#nb#yini minill#r-d#n g/t r#n toy d#yi(ilm#z qalmam\$(d\$r. Bu d#yi(m# sosial t#(kilat v# h#yat\$n b t n sah#l#rini #hatt# etmi(dir. Ba(qa xalqlarla m#d#ni v# etnik m nasib#l#r prosesind# tayfa toylar\$ da yeni elementl#r, yeni epizod v# r#mzl#r qazanm\$, daha parlaq v# daha ayd\$n qalm\$(d\$r. Xalq\$n v# m#d#niyy#tin tarixi kimi toyun tarixinin d# /z y ks#li(i, eni(i v# t#n#zz 1 var» (132, 8).

G/r n r, yuxar\$da ad\$ *#kil#n u(aq oyunu da toyun t#-n#zz 1 d/vr nd# h#min m#rasimin atributu olmaq funksiya-\$s\$ itirmi(dir.

U(aq folklorunun #n maraql\$ n mun#l#rind#n biri d# *düz-gülərdir*. D zg l#r d# folklorumuzun dig#r janrlar\$ kimi vaxt\$nda v# laz\$mi s#viyy#d# toplanmad\$1\$ * n *ox b/y k hiss#si unudulmu(dur. Bu janr\$n ad\$ %#kinin b#zi kndl#rind# «qo(m#» adlan\$. S/yi#yicil#rin dediyin# g/r#, qo(a-qo(a, yan-yana, cala(d\$ra-cala(d\$ra oxundu1u * n bunlara «qo(m#» deyirl#r:

Getdim H#s#n beyin / y n yarma1a
H#s#n beyin neyi var?
%akq\$r-(ukqur (eyi var.
G/y# *\$xan at\$ var,
G/y muncuxlu iti var
Q#l#m yazan o1lu var,
Muncux taxan q\$z\$ var... (79).

4 razid#n qeyd# ald\$1\$m\$z u(aq folklorunun bir hiss#sini d# u(aqlar arasnda oxunan *məzəli mahnular* t#(kil edir:

Girdim / y#, */reyh yox,
Y b rd m tehniy#, tehn#d# eppeyh yox.
Qarn\$m ac, qarn\$m ac
4 lim xam\$r (s/ylyici misran\$n sonuncu s/z n unudub)
Qarn\$m ac, qarn\$m ac (79).

S/ylyici bu s/zl#ri avazla oxuduqdan sonra qeyd etdi ki, u(aq vaxt\$ *ox oxuyard\$q, indi yad\$mdan *\$x\$b.

U(aqlar aras\$nda m#(hur olan folklor janrlar\$ndan biri d# öcəşmələrdir. Onlar /c#(m#l#rd#n bir-birl#rini #s#bil#(dir-m#k * n istifad# edirl#r. 9 c#(m#, ad#t#n, u(a1\$n ad\$na uy-1un deyilir:

Gedirdi Humay,
4 lind# dumay (k#s#k par*as\$).
Y\$x\$ld\$ Humay,
Da1\$ld\$ dumay
A1lama, Humay,
Ver#r#m dumay (79).

Ad\$n n#di R#(it
M#n deyim, s#n e(it (79).

9 c#(m#l#rin bir qismi is# *a(d\$rma xarakterlidir:

- Den#n, l#y#n.
- L#y#n.
- Ni(ann\$n\$ b#y#n (79).

«Az#rbaycan xalq oyun v# #yl#nc#l#rinin toplanmas\$, ara(d\$r\$imas\$, milli m#d#niyy#timizin, d nyabax\$(m\$z\$n daha

d#rind#n / yr#nilm#sind# b/y k fayda ver# bil#rdi (35, 85-86). U(aq folklorundan dan\$ark#n ya(l\$lar (n#n#, baba, ata, ana, xala, bibi v# s.) v# u(aqlar aras\$nda olan folklor m nasi-b#tl#rinin hans\$ s#viyy#d# olmas\$na da diqq#t yetirm#k laz\$m-d\$r. Ya(l\$larla u(aqlar folklorla yaln\$z be(ik ba(\$nda layla *alark#n, u(a1\$ ox(ayark#n, na1\$l, tapmaca dey#rk#n #laq#d# olmurlar. H#m d# h#r d#f# ana / z q\$z\$na tiki(tikm#yi, toxuma1\$, */r#k yapma1\$ v# s. / yr#d#rk#n, ata / z o1luna a1ac #k-m#yi, odun yarma1\$ v# s. / yr#d#rk#n folklor #laq#sind# olurlar. Y#ni ya(l\$ n#slin n may#nd#si *ox zaman v#ziyy#td#n as\$l\$ olaraq u(a1a g/rd y i(in faydas\$n\$ ba(a salmaq * n, yaxud da mumiyy#tl#, yeri g#ldiyi * n m xt#lif folklor n mun#l#ri s/y#m#li olur. Bu da h#m xalq #n#n#sinin, s#n#t n/vl#rinin, el#c# d# folklorun ya(ama prosesini t#min ed#n amill#rd#n biridir.

%#kid#n qeyd# ald\$1\$m\$z folklor materiallar\$n\$n / z n#-m#xsus x susiyy#tl#ri olmaqla b#rab#r, bir *ox c#h#tl#ri Az#rbaycan\$n dig#r b/lg#l#rind#n toplanm\$(materiallarla st- st# d (r. D nyan\$n yaranmas\$ v# sonu il# ba1l\$ mifl#r, ,lkin #cdad mifl#ri, Ay v# G n#(haqq\$nda, b#zi heyvan v# qu(lar\$n nec# yaranmas\$ il# ba1l\$ #fsan#l#r, g#lin-qaynana m nasib#t-l#ri haqq\$nda r#vay#tl#r v# s. folklor m#tnl#ri %#ki b/lg#sind# d# geni(yay\$lm\$(d\$r.

B t n b/lg#l#rimizd# oldu1u kimi, %#ki #razisind# d# dola(an folklor m#tnl#rinin bir qismi qeyri-etik n mun#l#rdir. Milli mentalitetimiz yol verm#diyi * n onlar\$ «#d#bsizdir», dey# qeyd# almaqdan *#kinmi(ik. Bu g n d# xalq aras\$nda xeyli sayda «#d#bsiz» folklor m#tnl#ri dola(maqdad\$r. Kim bilir, h#l# n# q#d#ri d# unudulmu(dur. Folklor(nas «#d#bli» v# ya «#d#bsiz» olmas\$ndan as\$l\$ olmayaraq rast g#ldiyi h#r

bir m#tni qeyd# almal\$ d\$r. 7 nki b#z#n el# olur ki, «#d#bsiz» folklor m#tnl#rind# el# folklor s jetl#ri v# ya folklor obrazlar\$ (m#s#l#n, %irvan b/lg#sind# K#lniyy#t obraz\$ daha *ox qeyri-etik m#tnl#rin i*#risind# / z varl\$1\$n\$ qoruyub saxlaya bilmi(-dir (16, 15) qal\$b ki, onlar «#d#bli» m#tnl#rin t#rkibind# ya az qal\$b, ya da mumiyy#tl#, unudulub. H#m d# n#z#r# almaq laz\$md\$r ki, bu, sad# xalq dilidir. Sad# xalq da h#mi(# / z adilliyy il# se*ilir, onun elitar ifad#l#r axtarmas\$na he* ehtiyac da yoxdur; s nilikd#n qa*maq, t#biilik d# bir «#d#b»dir. Yeri g#lmi(k#n, onu da qeyd ed#k ki, bu #n#n# d nyan\$ n #ks#r xalqlar\$nda m/vcuddur.

Bir c#h#ti d# qeyd etm#k laz\$md\$r ki, %#kid#n toplad\$-1\$m\$z materiallar n#inki dig#r b/lg#l#rimizd#n toplanm\$(materiallarla, h#m d# ba(qa t rk xalqlar\$nda m/vcud olan folklor n mun#l#ri il# eyniyy#t t#(kil edir. %#ki #razisind#n qeyd# ald\$1\$m\$z «Ay g/z#l, g/z#l» adl\$ n#1m# qaqouzlarda «7\$xsana, Mari Lyanka» adlan\$r.

– Ay g/z#l, g/z#l,
G/st#r boyunu
– Boyumu g/r b neyl#yirs#n?
Ba1larda *inar g/rm#mis#nmi?... (79)

– 7\$xsana Mari Lyanka, *\$xsana
Boyunu g/r#k.
– Ba1da a1ac g/rm#mis#nmi?
A1ac nec#dirs#, boyum da el#dir... (68, 18)

H#r iki n#1m#nin m#zmun v# forma eyniliyi g/z qaba-1\$ndad\$r. Bu n#1m#l#rin dig#r variant\$ qaqouzlarda «B#n/v-(#» adlan\$r:

- Aman, mari B#n/v(#,
N# g/z#l d# boyun var!
- M#nim boyum *ox g/z#l
Ba1dak\$ a1aca *ox b#nz#r... (68, 25).

Bu mahn\$ya ,raq t rkmanlar\$ aras\$nda da rast g#linir. «H#sr#t gec#si»nd# (toyun #vv#lki g n q\$z evind# ke*iril#n (#nlikd#) deyi(m# kimi oxunan bu mahn\$ «Hac\$ F#r#cin q\$z\$» adlan\$r (6, 49). Mahn\$n\$ Qax rayonundan qeyd# al\$nm\$(variant\$ «Hac\$ N#bi q\$z\$» adlan\$r (17, 39).

T rk n t#kc# n#1m#si yox, d (nc# t#rzi d# eynidir. Eyni atalar s/zl#ri (el#c# d# dig#r folklor m#tnl#ri), dem#k olar ki, b t n t rk xalqlar\$ aras\$nda m xt#lif variantlarda dola(-maqdad\$r: «Q#p#yh q#p#y# s/yk#n#r» (%#ki) (79); «Para paray\$ *eker» (T rkiy#); «Para paray\$ getirir» (K\$br\$s) (119, 78). Bu atalar s/z n n %#kid# i(l#dil#n dig#r variant\$ is# bel#dir: «Da(anbara u#ar» (79).

M xt#lif t rk xalqlar\$nda eyni atalar s/z n n 4 variant\$na rast g#ldik: «Dild# kemik yoxdur» (K\$br\$s); «Dil ya(yerd# yat\$r» (T rkiy#) (119, 79); «Dild# s m yh yoxdu, n#t#ri isd#san, *//r» (%#ki) (79); «Dil s m ks zd r» (68, 86).

«Atas\$ /l#n yar\$m yetimdi, anas\$ /l#n b t/v yetim» (79)
– (#kilil#rin leksikonunda tez-tez i(l#dil#n bu atalar s/z Qaraqalpaq t rkl#ri aras\$nda a(a1\$dak\$ (#kild# i(l#dilir: «Atal\$ etim – xor etim, Eneli etim – zor etim» (123, 12).

%#kid# i(l#dil#n «7 / rey\$ns atd\$ olsun, / zun\$_piyada» (79) qar1\$(\$ K\$br\$s v# T rkiy#d# d#, dem#k olar ki, eyni c r i(l#-dilir: «Ekmek yaya olsun sen de atl\$ olas\$n da pe(inden yeti(-meyesin» (K\$br\$s); «Ekmek tav(an olsun sen de taz\$ olas\$n da pe(inden yeti(meyesin» (T rkiy#) (119, 80).

%#kilil#rin t#nb#l adamlara nvanlad\$qlar\$ m#(hur «T lk t lk n b y r#r, t lk d# quyru1unu» ifad#si dig#r t rk xalqlar\$nda a(a1\$dak\$ kimi i(l#dilir: «,t ite emreder, it de kuyru1una» (K\$br\$s); «,te, it de kuyru1una» (T rkiy#) (119, 80).

G/rd y m z kimi, t rk xalqlar\$ m xt#lif tarixi, ictimai v# siyasi s#b#bl#r z nd#n #razic# bir-birl#rind#n aral\$ d (s#-l#r d#, onlar\$n arxaik d nyag/r (d#yi(ilm#z qalm\$(d\$r. Onlar\$n bu g n f#rqli m#kanlarda ya(amalar\$ co1rafi yerd#yi(m# kimi qiym#tl#ndiril# bil#r, amma d#yi(m#y#n bir (ey vard\$r ki, o da t rk n yadda(kodudur.

III FƏSİL

ŞƏKİ FOLKLORUNUN MÜASİR VƏZİYYƏTİ

3.1.Folklorun əsas daşıyıcıları və onların repertuarı

Biz 1996, 2001-2005-ci illər #rzind# %#ki (#h#rind# v# rayonun dem#k olar ki, #ks#r k#ndl#rind# folklor ezamiyy#tind# olmu(uq. Dey# bil#rik ki, klassik folklora m#xsus s/yil#yicil#r# – naqqallar, d#rvi(l#r v# s. kimi professional s/yil#yicil#r# rast g#lm#dik. Haz\$arda yaln\$z yas aparan mollalar\$, a1\$*\$-lar\$, qism#n d# ziyar#t m ceyirl#rini professional s/yil#yicil#r hesab etm#k olar. N#inki professional s/yil#yicil#r, el#c# d# klassik folkloru yax(\$) bil#n s/yil#yicil#rin d# b/y k #ks#riyy#ti bu g n h#yatda yoxdur. Professional folklor s/yil#yicil#rinin s\$radan *\$xmas\$n\$n #sas s#b#bi klassik folklor #n#n#l#rinin z#iifl#m#si v# t#dric#n unudulmas\$ il# #laq#dard\$. A.Q.Samo(-kinin s/zl#ri il# des#k, n# vaxt ki, s/yil#yici xalq\$н g/z nd# ger*#k qiyim#tini itirir, onda onun #s#rl#ri d# /l r. S/yil#yici dig#r folklor ifa*\$lar\$ndan b/y k istedad\$, yadda(\$) v# folklor #n#n#sind# daha geni(bilikl#ri il# f#rql#nir (144, 17).

4 razid# tez-tez ke*mi(folklor s/yil#yicil#ri haqq\$nda xatir#l#rl# rastla(\$rd\$q. Qar(\$la(d\$1\$m\$z s/yil#yicil#rd#n «M#-nim bi Sirac #mo1lum var\$yd\$, n# q#d#r na1\$l dan\$(ard\$. Ka(o sa1 olard\$, n# q#d#r na1\$l yazard\$n», «El# kad\$nnar vard\$, a1la(malarda, el# bayat\$ deyill#rdi ki... B\$rada bi T m#n arvat oluf, m#n unda u(a1\$ydim. El# bayat\$lar deyirdi ki, a1la(-malarda, #riyif gedirdin», «N#n#m %ah Abbas\$н na1\$l\$n\$ biz# (g n# dan\$(f qutarard\$» tipli c ml#l#r tez-tez e(idirdik.

Hazırda sad# xalqı n may#nd#l#rinin #ks#riyy#tini az v# ya *ox d#r#c#d# folklor da(\$y\$c\$lar\$ hesab etm#k olar. Amma #vv#ld# d# qeyd etdiyimiz kimi, folklorun #sas da(\$y\$c\$lar\$ a1\$*\$lar, mollalar, ziyar#t m ceyirl#ri v# sairdir.

Biz %#ki #razisind# rast g#ldiyimiz h#r bir folklor da(\$y\$c\$s\$ il# m mk n q#d#r daha *ox nsiyy#td# olma1a *al\$(d\$q. 4 razid# klassik folklorun istedadı folklor da(\$y\$c\$lar\$ h#qiq#-t#n d# azd\$r v# onlar\$ repertuar\$ m mk n q#d#r tez toplan- mal\$d\$r. 7 nki klassik folklor art\$ç s\$radan *\$xmaq zr#dir v# qeyd# ala bildiyimiz h#r bir folklor /rn#yi qazanc\$m\$z olmaq- la yana(\$, t#dqiqat*\$ya klassik folklor haqq\$nda daha d zg n v# #trafl\$ fikir s/ yl#m#k imkan\$ yaradı\$.

4 vv#ld# d# qeyd etmi(dik ki, xalqı n h#r bir n may#nd#si az v# ya *ox d#r#c#d# folklorun da(\$y\$c\$s\$d\$r. Amma bununla bel# folklor da(\$y\$c\$lar\$n\$n cinsi, ya(\$ v# s. onun hans\$ tipd# folklor m#tnl#ri s/ yl#m#sin# t#sir ed#n amill#rdır. Biz %#ki #razisind# folklor toplayark#n m (ahid# etdik ki, bayat\$n\$h#m qad\$nlar\$, h#m d# ki(il#rin dilind#n e(itm#k olur, amma bu janr daha *ox qad\$nlar aras\$nda populyardı\$. Layla daha *ox qad\$nlar t#r#find#n s/ yl#nils# d#, h#rd#nbir layla dey#n ki(i s/ yl#yicil#rl# d# rastla(d\$q,ancaq onu da qeyd ed#k ki, onlar\$ repertuar\$ qad\$n s/ yl#yicil#rl# m qayis#d# *ox kas\$bd\$r. Ov*uluqla ba1l\$ folklor m#tnl#rini qad\$nlardan da e(idirdik, amma bu janr daha *ox ki(il#r aras\$nda populyardı\$.

Klassik folkloru m#xsus m#tnl#ri daha *ox ya(l\$ n#slin n may#nd#l#rind#n e(itm#k m mk nd r. D zd r, #razid# klassik folklor m#tnl#ri s/ yl#y# bil#n g#nc n#slin n may#nd#- l#ri il# d# tez-tez rastla(\$rd\$q. Amma g#ncl#rin repertuar\$ ya(l\$ n#sill# m qayis#d# *ox kas\$bd\$r. M#s#l#n, ya(l\$ s/ yl#yicil#rin repertuar\$nda #n yax(\$) halda 25-30 bayat\$ varsa, g#ncl#rin

repertuar\$nda bu, 5-6 bayat\$dan o t#r#f# ke*mir. Onu da qeyd ed#k ki, nsiyy#td# oldu1umuz g#nc s / yl#yicil#r bayat\$lar\$n *oxunu ya radio v# televiziyadan e(idibl#r, ya da kitablardan oxuyublar. Bel#likl#, #razid# bayat\$ janr\$n\$n (ifahi ifa prose-sind# / l#zim#si prosesi il# rastla(\$r\$q. Eyni m qayis#ni dig#r folklor janrlar\$ z#rind# d# aparmaq m mk nd r. H#m d# g#ncl#rin repertuar\$nda klassik folklor xas folklor m#tnl#ri ya(l\$ v# orta ya(l\$ n#slin n may#nd#l#rinin repertuar\$na nis-b#t#n daha *ox deformasiyaya u1ram\$(v#ziyy#td#dir.

Bunlardan ba(qa, m xt#lif ya(d/vr * n s / yl#nil#n folklor m#tnl#rinin janr\$ v# m#zmunu da m #yy#n d#r#c#d# m xt#lifdir. Tutaq ki, ya(l\$ v# orta ya(l\$ n#slin n may#nd#l#ri aras\$nda qism#t v# b#xtl# ba1l\$ na1\$llar, m xt#lif m#zmunlu mifoloji m#tnl#r, n#sih#t m#zmunlu folklor n mun#l#ri, Molla N#sr#ddin v# B#hlul Dan#nd#nin ad\$ il# ba1l\$ l#tif#l#r populyard\$rsa, g#ncl#r aras\$nda humoristik m#zmunlu (eirl#, m xt#lif m#zmunlu l#tif#l#r (bunlar aras\$nda Hac\$ day\$n\$n ad\$ il# ba1l\$ l#tif#l#r v# polietnik l#tif#l#r daha *ox m#(hurdur) #sas yer tutur.

Klassik folklor m#tnl#rinin #sas g / st#ricil#rind#n biri d# klassik formullardan istifad#dir. Na1\$llarda klassik formullardan dan\$(an rum\$n alimi N.Ro(iyanu onlar\$ * tip# ay\$r\$r: a) ba(lan1\$c formullar, b) orta formullar, q) son formullar (143; 32, 72, 89). Klassik formullardan istifad#ni Az#rbaycan na1\$llar\$n\$n z#rind# izl#y#k:

a) Ba(lan1\$c formullar. «Biri var idi, biri yox idi, Allah-dan ba(qa he* k#s yox idi. Bir odun*u var idi» (23, 31); «Biri vard\$, biri yoxdu, Allah vard\$, (#riki yoxdu» (26, 5).

b) Ke*id formullar. «Ana, adam-badam iysi g#lir, ya1l\$ badam iysi g#lir. Bura qat\$r g#l#r – d\$rnaq salar, qu(g#l#r –

qanad salar. De g/r#k, bura kim g#lmi(di» (25, 215); «Az getdi, *ox getdi, iyn# yar§m yol getdi» (25, 61).

c) Final formullar. «Onlar yedil#r, i*dil#r, qar§d\$lar. Siz d# yeyin, i*in, qar§y§n. Siz d# sa1 olun, m#n d#. Siz y z ya(a-y§n, m#n iki #lli. Hans§ *oxdu, siz g/t r n, hans§ azd\$, m#n# qals§n» (26, 103); «G/yd#n * alma d (d . Biri na1\$l s/yl#-y#nin, biri na1\$la qulaq asan§n, biri d# k#nardan baxan§n. Siz deyin g/r#k, insafla b/ld m, ya yox» (27, 160).

Qeyd ed#k ki, #razid#n qeyd# ald\$1\$m\$z 73 na1\$ldan t#x-min#n 5-6-s§nda bu tipli formullar i(l#dilmi(dir. B#z#n s/y-l#yici na1\$l§n #vv#lind# ba(lan1\$c formullar§ «unudur», amma ax§r§n§ son formullarla bitirir: «Sora da he(n#. G/yd#n * alma d (d . Biri san§a, biri man§a, biri d# S#dayiy#» (S#day# s/yl#yicinin ad§d§r) (79). B#z#n d# #ksin#, na1\$l§n #vv#lind# ba(lan1\$c formullardan istifad# ets# d#, ax§rda son formullar i(l#tmir: «Deyir ki, Cam (#h#rind# bir C#mil (ah olufdu. O, bad#ni c#md# i*irmi(. Una g/r# o (#h#r# Cami-C#m diyifl#r» (79), «Biri vard\$, biri yoxuydu. Bi #rn#n arvat var§yd\$» (79).

4 razid#n qeyd# ald\$1\$m\$z bir ne*# na1\$lda orta formullar§n istifad#si hallar§ il# d# zl#(dik: «Az getdi, *ox getdi», «Az g#l#r, z g#l#r» (79).

Ancaq onu da qeyd ed#k ki, #razid# ba(lan1\$c, orta v# son na1\$l formullar§n§n birg# i(l#ndiyi bir na1\$la da t#sad f etm#dik. M asir s/yl#yicil#rin dan\$(d\$qlar§ na1\$llarda klassik na1\$l formullar§n§ i(l#tm#m#l#ri #razid# na1\$ldan\$(ma #n#n#-sinin / l#zim#si il# ba1l§d§r.

B#z#n d# s/yl#yicil#r na1\$l§n sonundak§ klassik formullar§ alq§(larla #v#zl#yirl#r. «O1lannan q§z g/r (y. Allah ham§n§ g/r (d rs n, Allah-taala hamm§z§n, qoom-qarda(imizin h#-yat§n§ (#n-xo(baxd el#sin, q§z§m», «Sa1 olun§ qula1\$n§z xe yirri

s/zd#r e(itsin»). Bu hal /z n na1\$I\$n #vv#lind# d# g/st#r# bilir: «G#n# dan\$(d\$1\$m o1rudand\$, Allah bu /y-e(iy# o1ru qism#t el#m#sin» v# s. B#z#n bel# alq\$(lar na1\$I\$n ortas\$nda da i(l#-dilir: «Gec# savaxa kimi q\$r1\$n gidiy burda. Allah zd#n, /y-d#n-e(d#n ira1 el#sin». Klassik formullar\$#v#zin# alq\$(lar\$#i(l#nm#si /z n daha *ox yas m#clisl#rind# dan\$(lan na1\$llar-da g/st#rir. S/y#yici – yas\$ aparan molla sanki na1\$I\$n «na1\$I\$ oldu1unu gizl#tm#k * n» klassik formullardan istifad# etmir, onlar\$ alq\$(larla #v#zl#yir. Bu, #slind# m#clisin xarakterind#n ir#li g#lir. Molla yas\$ idar# etm#lidir. B t n g n a1lamaq da olmaz. Bel# yerd# na1\$llar, hikm#tamiz hekay#tl#r, dini s/hb#t-l#r k/m#y# *at\$r. Onu da qeyd ed#k ki, bu c r m#clisl#rd# s/y-l#n#n dini hekay#tl#r – pey1#mb#rin (s.), H#zr#t 4 linin (#.) h#yat\$ il# ba1l\$ #hvalatlar v# mumiiyy#tl#, «Quran»dan g#l#n #hvalatlar\$#n m xt#lif c r variantlar\$ yaran\$ v# folklorla(\$r.

S/y#yicil#r #ks#r hallarda dan\$(d\$qlar\$ na1\$I\$n ad\$ns de-m#d#n s jeti dan\$(ma1a ba(lay\$rlar. B#z#n d# onlar na1\$I\$ yox, onun q\$sa m#zmununu dan\$(r\$lar. Bu da m #yy#n s#b#b-1#rl# ba1l\$d\$; vaxt m#hdudlu1u, utancaql\$q, s/y#yicinin xarakteri, yadda(\$n z#ifliyi v# s. Amma yen# #sas s#b#b na1\$I\$ dan\$(ma #n#n#sinin /l#zim#sidir.

S/y#yicil#r# «n#v#l#rin# na1\$I dan\$(rsanm\$?» sual\$ns verdikd# daha *ox inkar cavab\$ns al\$rd\$#. «N#n#n, baban s#n# na1\$I dan\$(bm\$?» sual\$ns verdikd# is# m#lum olurdu ki, t#x-min#n ya(\$ 25-30-dan yuxar\$ olanlar\$#ks#riyy#ti u(aq vaxt\$ b/y kl#rd#n na1\$I e(idibl#r, 12-18 ya(l\$lar\$#ks#riyy#ti bu suala inkar cavab verdi. Buradan da bel# bir n#tic#y# g#lm#k olar ki, m#rasiml#rin v# auditoriyalar\$#radan *\$xmas\$ h#min m#rasim v# auditoriyalarda dan\$(lan janrlar\$#n da \$radan *\$xmas\$na s#b#b olur.

Onu da qeyd ed#k ki, rastla(d\$1\$m\$z h#r bir na1\$l s / yl#yi-cisi / z n#m#xsus na1\$ldan\$(ma maneras\$na v# f#rdi repertuara malik idi. %#ki rayonu Baqqal k#nd sakini Abdurrahmanov T#slim M#mm#d o1lu daha *ox n#sih#tamiz m#zmunlu na-1\$llar dan\$(ma1\$ xo(lay\$r. Onun repertuar\$ bel# dem#k m m-k nd rs#, ciddidir. O, na1\$l al*aqdan, t#l#sm#d#n, onun m#z-mununun #h#miyy#tin# inanaraq dan\$(r. Ya(\$n\$ soru(duqda «1928-ci il bug nk kimi yad\$ma g#lir», – dedi. Amma %#ki rayonu, Cumak#nd sakini 78 ya(l\$ M#mm#dov Musa ,sa o1lu, %#ki rayonu, Ba(G/yn k sakini 1944-c il t#v#ll dl Hac\$-yeva S#kin# 4 hm#d q\$z\$ v# %#ki rayonu, A(a1\$ G/yn k sakini 63 ya(l\$ M#mi(ova Nuriyy# Mustafa q\$z\$ v# ba(qa s / yl#yicil#r na1\$l\$ daha s#rb#st, bol mimika v# jestl# dan\$(rd\$lar v# ifa zaman\$ m#zmununa g 1 («#lav# edirdil#r»: «Arvada sir ver-m#, tez# pulludan pul alma, a1ana da *ox da g 1 olma», «...ay aman, yox, diy# bilm#n#m, m#ni pa((ah /ld r#r. Ayaxlar\$n\$ g/yd#n as\$y», «Diyi, a ba(\$n,a d/n m, s#n bi z y *\$xard\$fan,sa, m#n o q#d# adam /ld rm (#m, le(-le(#, ba(-ba(# qa-lan\$fd\$, bi samasfalt isdiyi meyitd#ri da(\$ma1a» v# s.

Bu #razid# folklor toplayark#n #sl xalq aktyorlar\$ il# rastla(\$rd\$q. Onlar na1\$l\$ el# ifa edirdil#r ki, el# bil canl\$ tama-(aya bax\$rsan. M#mi(ova Nuriyy# «Dayiyn#n ke*al» na1\$l\$n\$ dan\$(d\$. O, na1\$l\$ dan\$(ark#n sanki gah day\$, gah ke*#l, gah da day\$arvad\$ olurdu. «Ay ke*al, san;a n# isd#san, vercam (s#-sind# h#y#can var). N# verc#san? (sevin#-sevin#). Bi kis# q\$z\$l. Azd\$, ,ki kis# q\$z\$l. Azd\$. 5 (kis# q\$z\$l. Azd\$. 4 d#, be(olsun (bu c ml#ni y ks#k tonla deyir). Azd\$. Bes n#? (sual\$ z-g/z n #yib, yalvar\$(tonunda verir)» v# s. ,mprovizasiyan\$n folklorla b/y k rolu var. ,mprovizasiya s / yl#yicid#n v# auditoriyan\$n xarakterind#n ass\$ld\$d\$. Bu haqda rus folklor(-

nas\$ P.Q.Boqat\$ryev bel# yaz\$ır: «M#tni b/y tm#k v# ixtisar etm#k, onun m#zmununa g 1 (#lav# etm#k, n#hay#t, deklo-masiyan\$ g cl#ndirm#k, ona jest v# mimika #lav# etm#k s/y-l#yicid#n as\$l\$d\$r (133, 396). Ya(l\$ s/y-l#yicil#r m#tni dan\$(ark#n b#z#n ke*mi(i m asir d/vrl# m qayis# edir, itirilm(i v# ya itirilm#kd# olan ad#t-n#n#l#ri t##ss f hissi il# xat\$rlay\$r-d\$lar. T\$sba1an\$n, (anapipiyyin yaranmas\$ndan b#hs ed#n #fsa-n#l#ri dan\$(an s/y-l#yicil#r yeri g#ldikc# «Ax\$ bayax qayna-nadan-zaddan utanard\$lar», «o vaxd\$ insannarda o boyd# #bir-hay# olufdu k ...», qad\$n f#dakarl\$1\$ndan b#hs ed#n na1\$l\$ dan\$(an s/y-l#yici «ke(mi(d# #r-arvat aras\$nda hel# mehriban-*\$l\$x varyidi, amma hindi ancax manşa paltar al, bel# d#bd#-b#li olsun...» tipli c ml#l#ri m#tn# #lav# edirdil#r v# s.

Onlar s/y-l#dikl#ri na1\$l\$n m#zmununa tez-tez m asir m#i(#td#n xallar vururdular. Misallara baxaq: «*Paççax iclas çaaariy ki*, a ki(il#r, q\$z\$l getdi, d#v# getdi, qar\$ da getdi, hindi na1arax?», «%ah Abbas bi g n yaz\$f elan verifdi ki, ay camahat, filan g n (ikara *\$x\$cam. *Bizim prezidentimiz başqa ölkələrə gidən kimi*», «4 liyn#n M#h#mm#t qoomdular. 4 li varr\$ olufdu, M#h#mm#t kas\$f. *Hindiki bələdiyyə kimi* o vax\$ da bi hiss# 4 liy# qulux eliyifdi, bi hiss# M#h#mm#d#».

S/y-l#yicil#r na1\$l\$ dan\$(ark#n b#z#n bir hadis#d#n dig#-rin# ke*ir, bu zaman unudulmu(hans\$sa fakt yada d (r v# t#z# hadis#nin ortas\$ndan #vv#lin# qay\$d\$rlar. Onlar h#m d# m#tni dan\$(ark#n rus s/zl#rind#n d# istifad# edirdil#r: «Qoy-g/t r *ox eliy#nn#n sora, diyil#r ki, pa**ax sa1 olsun, g#l bi-z# icaza ver, biz x#zin#nin qavaanda bi quy qazax, i*in# q\$r doldurax, sd n d# bavat *masgirovkalyax*, o1ru g#l#nd# i*i-n# d (caxd\$», «*Pa**ax diyi ki, qarollara*, a ki(i, iki k#r# hab\$ x#zin# yar\$ld\$, o1runu tapbasan\$z, dim#li, /zun\$uz eliyifs\$n\$z,

hamm\\$n\\$n boyn n vurdurcam», «D#rziy# d# atdelni /z yan\\$nda i(ver#r» (79).

S/yi#yici b#z#n m #yy#n (#rhl#r ver#r#k na1\$I\$ ger*#k-likl# #laq#l#ndirir: «Ki(i gidif bi qoc# (b/yuk, yek#) pal\$t a1acinin alt\$nda oturuy. Hel# hunda me(iy# ses d (y, a1a(-d#r bir-birin# diyil#r ki, g#l\\$n\\$ gidax hab\\$ k#td# bi arvada ekiz u(ax olufdu, olara nax\$(yazcacxlar, baxax g/rax n# yaz\\$yl#. Bu alt\$nda ki(i oturan pal\$t sirk#l#niy ki, yox m#n gid# bilm#=n#m, m#nim qona1\$m var. H#yin siz man;a qonax g#l#n kimi ki(i d# unun qona1\$d\$ d#» (79).

«,lk bax\$(da bunlar folklor*uya m#tnin korlanmas\$, deformasiyas\$ kimi g/r n# bil#r. Amma na1\$I\$ canl\$ ifadan din-l#m#k laz\$md\$» (151, 44). 4 n#n#vi m#tn# m asir s/z v# anlay\$(lar\\$n daxil olmas\$ t#bii hald\$». D zd r, b#zi hallarda s/y- l#yici bu anlay\$(v# ifad#l#ri m asir auditoriyan\$ maraqlan\$ r-maq, n#qletm#ni daha da canland\$rmaq m#qs#di il# edir. Amma h#r halda n#z#r# almaq laz\$md\$ki, m asir s/yi#yici XIX #srd#ki, yaxud XX #srin #vv#ll#rind#ki s/yi#yici deyil.

Yuxar\$da da qeyd etmi(dik ki, b t n regionlar\$m\$zda oldu1u kimi, %#ki #razisind# d# na1\$ls/yi#m# #n#n#si getdikc# s\$radan *\$x\$». Bu proses #slind# t#k %#kid# deyil, b t n regionlar\$m\$zda gedir. Bunu s/yi#yicil#rin repertuar\$ndan da hiss et-m#k olur. 4 vv#ll#r Az#rbaycanda x susi naqqallar m/vcud idis#, indiki s/yi#yicil#rin (onlar h#v#skar s/yi#yicil#rdir) repertuar\$nda #n yax(\$ halda 5-6, b#z#n d# (yas aparan mollalar\$n repertuar\$nda) 8-10 m#tn qeyd# almaq m mk nd r.

B#z#n s/yi#yici /z psixoloji v#ziyy#ti il# v# ya taleyi il# ba1l\$ m#tnl#r dan\$(sr. Ezamiyy#td# oldu1umuz zaman bir s/yi#yici qad\\$n g n il# ba1l\$ dalbadal bir ne*# m#tn dan\$(d\$. Sonra m#lum oldu ki, #ri onun st# arvad al\$b. Qoca arvadlar

daha *ox g#lin-qaynana ziddiy#tl#rini /z nd# #ks etdir#n materiallar s/y#yirdil#r v# s.

M#tni dan\$(an s/y#yici iki g n sonra h#min m#tni #vv#lki kimi dan\$(m\$r. M#tnl#ri tutu(duranda m#lum olur ki, m#tn# n# is# #lav# olunub v# yaxud hans\$sa detal\$ unudub, dan\$(may\$b. F#rqlilik t#kc# m#tnl#rin m/vzusunda deyil, s/y#l#yicinin jest v# maneras\$nda da d#yi(iklik olur.

S/y#yicil#rin bir qismi diktafonu g/r#nd# narahat olur, tez-tez *a(\$rd\$lar. Amma el# s/y#yicil#rl# d# rastla(d\$q ki, onlar m#tni dan\$(d\$qca «hab\$n\$ da yazd\$n,m\$?», «diyim, birini d# yaz» deyirdil#r v# m#tni bir az da (/vql#, h#v#sl# dan\$(r-d\$lar. H#tta onlar dan\$(d\$qlar\$ m#tnl#rin harada *ap olunaca1\$ il# d# maraqlan\$rd\$lar.

Onu da qeyd ed#k ki, bir ne*# s/y#yici il# eyni vaxtda s/hb#t etm#k daha yax(\$ n#tic# verir. 7 nki bu zaman veril#n suala uy1un bir m#tn dan\$(an s/y#yici o biri yolda(lar\$n\$n da yad\$na analoji m#tnl#ri sal\$r v# yaxud h#min suala aid dig#r informasiyalar\$ da o biri s/y#yicil#r #lav# edirdil#r.

S/y#yicil#rin savad d#r#c#si d# onlar\$n nitqin# t#sir g/st#rir. Savads\$z, yaxud azsavadl\$ s/y#yicil#r #sl canl\$ xalq dilind# dan\$(rlarsa, t#hsil g/rm (s/y#yicil#rin nitqi onlara nisb#t#n xeyli «#d#bil#(m#y#» m#ruz qal\$b.

El# m#tnl#r var ki, s/y#yicil#r onlar\$ dan\$(maq ist#mir-l#r. Cin haqq\$nda s/y#nil#n mifoloji r#vay#tl#r v# qar1\$(lar bu tipli m#tnl#rdir. Cin haqq\$nda sual ver#rk#n s/y#yicil#rin b#zil#ri qorxur v# tez «Bismillah» deyirdil#r. 4 razid# geni(yay\$lm\$(inanca g/r#, Cin ad\$ *#kildiyi yerd# peyda olur. Ona g/r# d# «Bismillah» dem#k vacibdir. S/y#yicil#rd#n qar1\$(dem#yi xahi(etdikd# is# b#zil#ri «A bala, yaz\$x d/y ls#n-mi?», «D (#r-d (m#zi olar» tipli c ml#l#r i(l#dirdil#r.

S/yi#yicil#rin #ks#riyy#ti s/yi#dikl#ri m#tnd#ki qeyri-
etik c ml#l#ri ya demir, /t r r, ya da «S#n d# m#nim balam»,
«Ay bala, ba1\$(da, olan\$ deyir#m», «Da s#n deyirs#n dan\$,
m#n d# dan\$(ram» tipli ifad#l#rd#n sonra deyirdil#r. B#zi
s/yi#yicil#r h#tta bayat\$lardak\$ «yar» s/z nd#n utanaraq onu
«qarda», «ata» v# s. k#lm#l#rl# #v#zl#yirdil#r.

Folklor(nas A.4 hm#dli do1ru olaraq qeyd edir ki, s/y-
l#yicinin m#tn# m nasib#ti folklor(nasl\$qda ayr\$ca bir m#s#-
l#dir, h#tta m h m folklor hadis#sidir... S/yi#yici folklor
n mun#l#rini *ox b/y k m#h#bb#tl# dinl#yicil#rin# s/yi#diyi
zaman yeni-yeni improviz#l#r ed#r#k folkloru ya(atd\$1\$ q#d#r
d# yarad\$r, inki(af etdirir (48, 89).

S/yi#yicinin m#tn# m nasib#ti, m#tnd# ba(ver#n hadi-
s#l#r# inan\$b-inanmamas\$ onun xarakterind#n, ya(\$ndan, el#c#
d# folklor m#tninin janr\$ndan as\$l\$d\$r. Mifoloji r#vay#tl#ri da-
n\$(an s/yi#yicil#rin b/y k #ks#riyy#ti m#tni h#qiq#td# olmu(
hadis# kimi dan\$(rlar. Bu zaman r#vay#tin ilk c ml#si, ad#-
t#n, bel# ba(lan\$r: «H#yqi olmu(#hvalatd\$», «Olan (eyi dan\$-
(iy#m ha...» v# s. R#vay#tl#rin bir qismi is# nisb#t#n f#rqli
ba(lan\$r: «Sora bi gelin olar, diy», «Bi ki(i Kaavey# [K#-
b#y#] gid#r diy» v# s. Mifoloji r#vay#ti dan\$(an (#xs m#tni
ya /z n n, ya da ba(qas\$n\$n (n#n#sinin, babas\$n\$n, atas\$n\$n,
anas\$n\$n, qon(ular\$n\$n, h#myerlil#rinin, b#z#n qon(u k#ndl#r-
d#n kimins# v# s.) ba(\$na g#l#n hadis# kimi n#ql edir. M#s#-
l#n, s/yi#yicil#rd#n biri «Alt\$ da(, st a(» ad\$ il# m#(hur
olan r#vay#t s jetini bu c ml#l#rl# dan\$(ma1a ba(lad\$: «G/y-
n hl Cixan\$m qar\$ varyidi, Dartan Cixan\$m diyidil#r...» O,
r#vay#td# ba(ver#n hadis#l#ri h#min Cixan\$m qar\$n\$n ba(\$na
g#l#nl#r kimi dan\$(d\$ v# m#tni bel# tamamlad\$: «Allah ham\$-
s\$n\$ bu h#yatda gelnin# g/sd#rdi. 9 z /ld , ki(si d# ayri arvat

ald\$, yax(i d# ye(iyi. Q#yn# h#yatda qonaxd\$, n# h/rm#t el#-san, ho da qava1\$nsa g#gjaxd\$» (79). B#z#n d# s/y#yici m#tni qeyri-m #yy#n (#xsin dilind#n dan\$(r: «Bi qaynana oluy, /z d# *ox q\$tm\$r (x#sis) oluy», «G#n# bi ki(i olar diyi» v# s.

H#tta b#z#n #fsan# dan\$(an s/y#yici d# m#tni olmu(hadis# kimi n#ql edir. Bel# #fsan#l#rin, ad#t#n, #vv#li ke*mi-(# ba1lan\$r, sonu is# h#qiq#t#n ba(vermi(hadis# kimi dan\$(l\$\$. S/ yl#yici h#tta #fsan#nin sonuna m asir d/vrl# #laq#li «xallar» da vurur: «T\$ba1a gelin olufdu. O vaxd da insan-narda o boyd# #bir-hay# olufdu k . Q#yn#si, q#ynatas\$ harasa gidifdi, diyifdi d# y#qin bu g#lm#z. Bi vax\$ g/r y ki, bular g#liy, bu da vannada olufdu d#. Tez g/t r f vannan\$ ba(\$n# *ek#r. Diy#r, ay Allah, s#n m#ni uzuqara*\$l\$xdan qutar. Diy#r ki, m#n olar\$n z n# *\$xm\$yim. Q#yn# g#l#r g/r#r ki, n#... Gelin heyvan. Ay, /z m z y\$x\$ld\$. Bu, niy# b#l#? Qon-qon(y\$1\$l\$f kitaf-zad a(diriy#r, diyi d# geln\$ns getdi».

S/ yl#yici b#z#n #fsan#nin m#tnini dan\$(ark#n dedikl#-rinin h#qiq#t olmas\$ns «s but etm#k * n» m#tnd#ki obraz\$ h#yatdak\$larla m qayis# edir. %anapipiyyin yaranmas\$ il# ba1l\$ #fsan#ni dan\$(ark#n «Hunun g/z#ll\$1\$ns\$ g/rm y san,m\$? El# bil gelindi», Ay v# G n#(in yaranmas\$ il# ba1l\$ m#tni dan\$(ark#n «...G n#(suda qal\$y, Ay d# odunda. G#lif *\$xm\$yil#r. Fikir vermiyisan,m\$, G n#(hindi h#m#(# sudan, d#nizd#n *\$x\$y» v# s. kimi ifad#l#r i(l#dir#r.

Ancaq s/ yl#yicinin dan\$(d\$1\$ m#tn# inanmas\$ m tl#q hal deyil. El# s/ yl#yicil#rl# rastla(\$r\$ki, onlar m#tni n#ql ed#rk#n «guya», «guya ki» kimi (bh# bildir#n #datlardan istifad# edirdil#r.

S/ yl#yicinin m#tni n# d#r#c#d# bilm#si konkret olaraq onun yadda(\$ndan as\$l\$d\$r. Burada ya(, cins, savad d#r#c#si v#

s. amill#r az rol oynay\$ır. D#f#l#rl# g#ncl#r aras\$nda el# informatorlarla rastla(m\$(q ki, onlar m #yy#n m#tnl#ri ya(l\$ s/y-l#yicil#rd#n daha yax(\$) dan\$(a bilirl#r. Rus folklor(nas\$ M.M.Plideyski folklor prosesind# yadda(\$n rolundan dan\$(ar-k#n qeyd edir ki, folklor prosesind# yadda(b/y k rol oynay\$ır. Folklor prosesi fasıl#siz yenid#nqurma prosesi olub b#dii-(ifahi obrazlar\$n yadda(a #saslanmas\$d\$ır. Folklorun #n#n#vi poetikas\$ h#miyy#tli /l* d# bu faktorun t#siri alt\$nda #m#l#g#lmi(dir (141, 58).

Amma elmi-texniki t#r#qqi, son zamanlar d nyada ba(ver#n qloballa(ma v# s. hallar da xeyli sayda folklor m#tninin v# folklor obrazlar\$n\$n get-ged# s\$radan *\$xmas\$na s#b#b olmu(dur.

Onu da n#z#r# almaq laz\$md\$r ki, folklor (ifahi #n#n#dir. Bu #n#n#nin m#hsullar\$ yaln\$z (ifahi /t r lm# yolu il# h#m /z varl\$1\$n\$ qoruyub saxlamaq imkan\$ #ld# edir, h#m d# folklor m#tnl#rinin yeni-yeni variantlar\$n\$n yaranmas\$na s#b#b olur. Rus folklor(nas\$ M.Kolesovun s/zl#ri il# des#k, #n#n#nin m#hsulu (ifahi yolla /t r l#rk#n inki(af edir (137, 111).

Vaxtil# h#m d/vl#t*ilik #n#n#sinin olmamas\$ndan, h#m d# ya(l\$ folklor*ular\$n etinas\$zl\$1\$ ucundan klassik folklorun c zi bir hiss#si #limizd#dir. El# bu s#b#bd#n d# klassik folklor, el#c# d# klassik folklorun s/yil#yicil#ri haqq\$nda daha geni(dan\$(maq *#tindir. D zd r, indi d# az-az yax(\$) s/yil#yicil#rl# qar(\$la(maq m mk nd r. Amma t#bii ki, folkloru daha yax(\$) toplama1a he* olmasa, XX #srin #vv#ll#rind#, ortalar\$nda ba(-lansayd\$, daha b/y k nailiyy#tl#r #ld# ed# bil#rdik. ,ndi qeyd# al\$nan m#tnl#ri is#ancaq klassik folklorun «q#lp#l#ri», «q\$rl\$qlar\$» saymaq olar. 4ks#r s/yil#yicil#rin nitqind#n, m#tnl#rin s#-viyy#sind#n hiss etm#k olur ki, o, m#tnin m #yy#n hiss#l#rini

unudub v# yad\$na salmaq ist#s# d#, *ox hallarda buna nail ola bilmir. B#z#n s/y/l#yiciy# sual ver#rk#n g/rm#k olurdu ki, o, bu haqda he* n# bilmir. Ancaq /z nu bil#n kimi g/st#rir v# m#tl#b# d#xli olmayan s/hb#tl#r edir. B#zi s/y/l#yicil#r h#tta /z/l#rind#n m#tnl#r yaratma1a da c#hdl#r edirdil#r:

Diyi ki, gelinn#rd# hans\$ gelindi, qa(ma1\$ yax(i
24 qadaxdan qadaxlan\$fd\$, ba(ma1\$ yax(i.
Bez#nifdi bezeyi yax(i? (79)

Bizim anam\$z\$n * z
,kisi qara, biri a1 (79).

v# yaxud:

Alaxlar i*ind# biz d# ala1\$x
Deymiy\$n, biz#, biz *ox yaraxl\$y\$x
Siz# d# gerehl\$y\$x (79).

S/y/l#yicinin dediyin# g/r#, I tapmacan\$н cavab\$ «at», II tapmacan\$н cavab\$ «qaran\$q gec#, i(\$ql\$ g nd z v# qara torpaq», III tapmacan\$н cavab\$ is# «gicitk#n v# qanqal»d\$r. Hiss olunurdu ki, s/y/l#yici h#r * tapmaca m#tnini ifa prosesind# yaratd\$.

Y#ni «m#tnin variantl\$1\$ v# kollektivliyi xalq yarad\$c\$-l\$1\$н\$н b t n n/vl#rind# t#zah r etmir. B#z#n s/y/l#yicil#r f#r-di #s#rl#r yaratmaq yolu il# gedirl#r. 4 lb#tt#, bu #s#rl#r o zaman folklor say\$la bil#r ki, onlar folklor #n#n#si *#r*iv#sind#n *\$xmas\$н» (133, 19), «folklorda kollektiv v# f#rdi yarad\$c\$ l\$q

v#hd#t t#(kil edir. S/yi#yici yaranm\$(#n#n#l#rin h/kmranl\$1\$ alt\$ndad\$r» (138, 9).

,fa prosesind# h#min s/yi#yici daha bir maraql\$ folklor n mun#si yaratd\$. %#ki m#i(#tind#n b#hs ed#n bu m#tn /z y ks#k poetizmi il# f#rql#nir. M#tn n#srl# deyils# d#, onda ax\$c\$l\$q, (eiriyy#t var v# s/yi#yicinin s#n#tkarl\$1\$ndan x#b#r verir: «Novruzda ba(diyir\$x biz balba bi(irma1a. Hel# d/y l-m ? Balba beyimn#n yiyr\$x epbeyi. Dal\$nc# *at\$y dirmiyh-l#rin xan\$, sultan\$, eyriburun lovy# b#y. Hindi d# hunuyn#n yiyr\$x epbeyi. Qal\$r yay. Yayd# g/t r yux dirniyhl#rin g 1 olan q\$rm\$z\$ pamidor, g/y xiy#r. Quruyux salat\$, q\$raanda oturuf diyir\$x bala-bala bayat\$. Soram do1raman\$ da qat\$r\$x g/z n#. Salat\$ s/z n# baxm\$rsa qarn\$ns, do1raman\$ da qat\$r\$x g/z n#. G#lir *at\$r payiz, q\$z\$l payiz d#. Hunda da bi(iriy\$x l/vy#nin qurusunu, do1ruyurux i*in# epbeyin qurusunu. Payizi d# bunuyn#n yola sald\$x. O ki, g#ldi *atd\$ q\$(imiz. D#v# le(i q\$(imiz var d#. Unuyn#n d# var i(imiz. Et#, ya1a ki, batm\$r di(imiz. Al\$r\$x k#l#m, kartof. Bi(iriy\$x sup, bor(. Q\$(miz d# hunuyn#n ke*if gedir lap xo» (79).

S/yi#yici b#z#n d# m#tni m#tn formas\$nda deyil, bir-iki c ml# il# ifad# edir.

«D nyam\$z suyn#n yaran\$fd\$, suyn#n d# m#hv olacax-d», «Vaxd olufdu k , Qarasovda (%#kid# #razi ad\$d\$r) (umun st n# qoyul#n yumurta hab\$rdan g/r n fd , n# vaxsa g#n# hel# olcaxd\$» v# s. h#r iki c ml# b t/v esxatoloji mif m#tn-l#rinin q#lp#l#ridir. Ancaq s/yi#yicil#r m#tnl#ri unutmu(, yadda(lar\$nda is# bir-iki c ml# qalm\$(d\$r. El#c# d# #razid# h#d#-qorxu g#lm#k * n i(l#dil#n «S#n\$ns qab\$rlan\$nan di(i-mi qurdal\$y#r#m» ifad#sini is# ilkin #cdad mifl#rinin, n#h#ng-

l#r haqq\$nda mifl#rin q#lp#si saymaq olar. Sad#c#, mif /z unudulmu(, yadda(larda is# izi qalm\$(d\$r.

B t n bu deyil#nl#rd#n bel# bir n#tic#y# g#l# bil#rik ki, folklor m#tnl#rinin deformasiyas\$, s/yl#yicil#rin klassik folklor formullar\$ndan istifad# etm#m#l#ri onlar\$n m#tni pis bilm#sin# d#lal#t edir. Bu fakt is# /z n/vb#sind# klassik folklorun tamamil# m#hvin# apar\$b *\$xar\$r.

Biz #razid#n folklor m#tnl#ri toplayark#n ba(qa b/lg#-l#rl# folklor #laq#l#rini d# m (ahid# etdik. S/yl#yicil#rd#n m#tni kimd#n e(itdiyini soru(ark#n b#zil#ri zaqatalal\$ (%#kinin Baqqal k#ndind#n zaqatalal\$ A(\$q H seynin o1lu N#zirin /l m m nasib#til# yazd\$1\$ «Ay V#t#n» adl\$ m#rsiy#ni qeyd# ald\$q) v# ya qaxl\$dan e(itdikl#rini s/yl#yirl#r.

B#zi s/yl#yicil#r, x susil# d# bayat\$lar\$n ifa*\$lar\$ s/yl#-dikl#ri bayat\$lar\$ Balak#nd# e(itdikl#rini qeyd edirdil#r. Bu m#lumat\$ %#ki rayonunun

m \$ y l

mCTj 0.72 Tc ((i) Tj -0.07584 Tc (at

eyd48 Tf12.48 0 TD () Tj/F3 12.48 Tf5.52 0 TD -0.07584 Tc (r)j/F3Tc (b) Tj0.4

l#rd#n Az#rbaycan\\$n dig#r #razil#rin# s#f#r ed#rk#n /zl#ri il# folklor m#tnl#ri apar\\$b g#tirirdil#rs#, son d/vrl#rd# ba(ver#n hadis#l#rl# #laq#dar deportasiyaya m#ruz qal\\$b %#ki #razisin-d# m#skunla(an m#cburi k/*k nl#r d# /zl#ri il# m#nsub olduqlar\\$ m#d#niyy#ti, etnoqrafiyan\$, o c ml#d#n, folkloru da %#ki #razisin# g#tirmi(l#r. Onu da qeyd ed#k ki, bu t#sir d# qar(\$l\$ql\\$ olmu(dur. Onlar /zl#ri il# folklor m#tnl#ri g#tirdik-l#ri kimi, %#ki folklorundan da b#hr#l#nmi(l#r. Biz La*\$n rayonu sakinl#rind#n dig#r m#tnl#rl# yana(\$, Nadir (ah\$n «G#-l#rs#n-g/r#rs#n» qalas\$na etdiyi h cumu haqq\$nda r#vay#t d# qeyd# ala bildik. R#vay#td#ki toponimiya v# adlar ancaq %#kiy# m#xsusdur (Qurud#r#, Kotan d z , 7#l#bi xan, G/y-n y n a1saqqallar\\$ v# s.).

Eyni zamanda el# folklor m#tnl#ri qeyd# alm\$(\\$q ki, bunlar\\$n %#kiy# g#lm# olduqlar\\$ o d#qiq# hiss olunur. Qa*aq N#bi, A(\$q 4l#sg#r v# s. haqq\$nda toplad\$1\$m\$z m#tnl#ri misal kimi g/st#r# bil#rik.

B#zi s/ yl#yicil#rin repertuar\$nda kitablardan oxuduqlar\\$ folklor m#tnl#ri d# var idi. Yas aparan mollalardan birinin etiraf\$na g/r#, o, yaslarda h#m xalqdan e(itdiyi na1\$llar\\$ s/y-l#yir, h#m d# /z repertuar\$nd\$ daha da z#nginl#(dirm#k * n na1\$1 kitablar\$nd\$ oxuyur. O, oxudu1u na1\$1 kitablar\$ aras\$nda «Tutinam#»nin ad\$nd\$ x susi olaraq vur1ulad\$. Biz %#ki #razisinin Da(bulaq k#ndind#n Abbas Tufarqanl\$nd\$ (XVI-XVII #srl#r) bir (eirini qeyd# ala bildik. H#min (eir 4.Axundovun t#rtib etdiyi «Az#rbaycan a(\$qlar\\$ v# el (airl#ri» kitab\$nda «Yand\$rar» ad\$ alt\$nda getmi(dir. Bizim toplad\$1\$m\$z (eirl# h#min (eiri m qayis# ed#rk#n II b#ndd# bir s\$ra f#rql#rl# rastla(d\$q. I v# III b#ndl#r is# azac\$q d#yi(ikliy# u1ram\$(d\$. M qayis# ed#k:

Yandırar

*Bəd /vlad\$ #z#l ba(dan tan\$ram,
7 /r-*/p y\$1ar, yad oca1\$n yand\$rar.
S#h#r durar ar-namusun g/zd#m#z,
Suyu t/k#r, /z oca1\$n s/nd r#r.*

*Ulun cu(a g#ls#, k/p k ya1 olmaz,
S/y d bar g#tirs#, *bağça-bağ olmaz.*
Zibil təpə olsa, külliük dağ olmaz,
Yel #s#nd# al*aqlara yendir#r.*

Abbas bu s/zl#ri dey#r s#rind#n,
Arx\$ vurun, suyu g#lsin d#rind#n.
S/z bir olsa, da1 oynadar yerind#n,
El bir olsa, z#rbi k#r#n s\$nd\$rar (4,83).

%eirin bizim t#r#fimizd#n qeyd# al\$nm\$(variant\$ is#
bel#dir:

*Pis /vlad\$ #z#l ba(dan tan\$ram,
7 /r-*/p y\$1ar, yad oca1\$n yand\$rar.
S#h#r durar, ar-namusun g/zd#m#z,
Suyu t/k#r /z oca1\$n s/nd r#r.*

*Ulun co(a g#ls#, *baxça-bağ olmaz,*
S/y t bar g#tirs#, *heyva, nar olmaz.*
Külliyh təpə olsa, köpiyyh yağ olmaz,
Yel #s#nd# al*aqlara yendir#r.*

Abbas bu s/zd#ri dey#r s#rinn#n,
Arx§ *bağla*, suyu g#lsin d#rinn#n.
S/z bir olsa, da1 oynadar yerinn#n.
El bir olsa, z#rbi k#r#n s\$nd\$rar.

%eirin %#ki variant\$nda II b#ndin n# q#d#r deformasi-
yaya u1ramas\$ g/z qaba1\$ndad\$r.

4 razid#n folklor m#tnl#ri toplayark#n televiziya v# radi-
odan e(idil#n folklor n mun#l#rinin d# d/vriyy#y# daxil ol-
mas\$ hallar§ il# zl#(irdik. S/y#yicil#rd#n b#zil#ri s/y#dikl#-
ri b#zi m#tnl#ri televizor v# radiodan e(itdikl#rini qeyd edirdi-
l#r. Bu sah#d# «Bulaq» radio verili(i x susi yer tuturdu. Onu
da dey#k ki, T rkıy#nin «Saman yolu» televiziya kanal\$ t#r#-
find#n yay\$mlanan «\$rlar d nyas\$» adl\$ verili(d# g/st#ril#n
b#zi s jetl#rin d# s/y#yicil#rin repertuar\$nda /z n# yer ald\$-
1\$n\$ m (ahid# edirdik.

Biz %#kinin 7ayqaraqoyunlu k#ndind# folklor ezamiy-
y#tind# olark#n O.Sar\$v#lli il# ba1l\$ bir #hvalat v# h#min #h-
valatla #laq#dar (eir qeyd# ala bildik. H#min (eir «M#niml#
d nyan\$ g#z#n mahn\$lar» kitab\$nda «Ay mamao1lu» ba(l\$1\$
alt\$nda gedib. Bizim qeyd# ald\$1\$m\$z variant\$n * b#ndi *at-
m\$r, kitabda verilmi((eird# is# bizim qeyd# ald\$1\$m\$z (eirin
yaranna s#b#bi il# ba1l\$ #hvalat yoxdur (95, 109; 79).

4 razid#n qeyd# al\$nm\$(folklor m#tnl#ri aras\$nda Rusi-
yadan g#lmi(n mun#l#r# d# t#sad f etdik.

Biz 1996 v# 2001-2005-ci ill#r #rzind# %#ki #razisind#
folklor ezamiyy#tl#rind# oldu1umuz zaman 116 n#f#r s/y#-
yicid#n 2000-d#n yuxar§ folklor m#tni qeyd# alm\$(q. Onu da
qeyd ed#k ki, biz bu m#tnl#ri %#ki (#h#rind#n, Ba(G/yn k,
A(a1\$ G/yn k, Ba(Lay\$sq\$, A(a1\$ Lay\$sq\$, Baqqal, I Bil#cik,

II Bil#cik, ,n*#, Cumak#nd, Da(bulaq, 7 ayqaraqoyunlu k#nd-l#rind#n v# Paliment adl\$ #razisind#n toplam\$(§q.

,nformatorlardan 74 n#f#ri ya(l\$ (56 ya(dan yuxar\$), 24 n#f#ri orta ya(l\$ (36-56 ya(aras\$), 16 n#f#ri is# g#ncl#rdir (16-36 ya(aras\$). ,nformatorlardan 13 n#f#ri %#ki (#h#rinin, qalanlar\$ is# rayonun m xt#lif k#ndl#rinin sakinl#ridir, onlar\$n 75-i qad\$n, 41-i is# ki(idir.

4 razid#n qeyd# ald\$1\$m\$z m#tnl#rin 462-si mifoloji obrazlarla (Unuqay, Hal, Cin, Kaftar, Xortdan, S leysin, 4rdov, 4zray\$, X\$d\$r ,lyas, X\$d\$r N#bi, Nax\$(v# s.) ba1l\$d\$r. M asir d/vrd# %#ki #razisind# folklorun #n geni(yay\$lm\$(janrlar\$ndan biri mifoloji r#vay#tdir. 4 razid# el# bir ya(ay\$(m#sk#ni tapmad\$q ki, orada mifoloji r#vay#t deyilm#sin. Ancaq t#biidir ki, bu janr m xt#lif ya(h#ddind# olan insanlar aras\$nda m xt#lif s#viyy#d#dir. 40 ya(dan 60-70 ya(ad#k olan qad\$n v# ki(il#r *ox sayda mifoloji r#vay#t bilirl#r. 25-40 ya(aras\$nda olan s/yyl#yicil#rin repertuar\$nda bu janr 4-5 m#tnd#n o t#r#f# ke*mirs#, 18-25 ya(l\$lar aras\$nda 2-3 m#tnl# m#hdudla(\$r.

4 razid#n 73 na1\$l qeyd# alm\$(§q. Daha 4 na1\$l\$n ad\$n\$ e(its#k d#, onlar\$ qeyd# ala bilm#dik. Ad\$n\$ e(idib qeyd# ala bilm#diyimiz na1\$llar a(a1\$dak\$lard\$r: «Q\$rm\$z\$qa(\$n na1\$l\$», «Xatakar\$n na1\$l\$», «Qarda(bac\$n\$n #lini niy# k#sdi?», «Qu(-lara d#n s#pm#k haradan qal\$b?».

225 bayat\$ qeyd# ala bildik. Biz bayat\$ folklor kitablar\$ndan (eir kimi oxuma1a ad#t etmi(ik. Ancaq folklor toplayanlar yax(\$ bilirl#r ki, klassik #n#n#d# bayat\$ m#tni (eir kimi deyilmir, mahn\$ kimi oxunur. Buna #ks#r regionlar\$m\$zda «bayat\$ *a1\$rmaq» deyirl#r. B#zi regionlar\$m\$zda, m#s#l#n, Balak#nd# is# bayat\$ «hayla» adland\$r\$r v# «bayat\$ *a1\$rmaq» ifad#sinin #v#zin# «hayla oxumaq» ifad#si i(l#dirl#r. Balak#nd#, el#c# d#

Zaqatalanın Tala kndl#rind# haylalar\$ t#nbur adl\$ musiqi al#tinin m (ayi#ti il# *al\$b oxuyurlar. %#ki #razisind# t#nbur*uya rast g#lm#s#k d#, bayat\$n\$ x susi avazla oxumaq #n#n#si bu regionda da olmu(dur. Biz 1995-ci ild# %#ki rayonunun Cumak#nd adl\$ #razisind# folklor m#tnl#ri toplayark#n P#ri xala adl\$ bir s/y#yici avazla *oxlu bayat\$ oxudu v# maraqlı buras\$ idi ki, s/y#yici bayat\$dan bayat\$ya ke*#rk#n avaz\$ da d#yi(irdi. Ancaq *ox t##ss f ki, o zaman #limizd# diktafon olmad\$1\$ * n biz h#min bayat\$lar\$nancaq m#tnini qeyd# ala bildik.

Biz sonralar da #razid# bayat\$ dey#n qad\$nlarla *ox rast-la(d\$q. Ancaq onlar bayat\$n\$ (eir kimi s/ yl#yirdil#r. Bunun bir s#b#bi onlar\$n utancaqlıqlar\$ idis#, #sas s#b#b bayat\$ s/y#-m#k #n#n#sinin z#ifl#m#si il# #laq#dard\$r.

B#zi folklor(naslar\$n fikrinc#, Az#rbaycan bayat\$lar\$ daha *ox «#zizin#m», «el#mi», «m#n a(iq» kimi k#lm#l#rl# ba(lan\$r. Folklor(nas alim V.V#liyev yaz\$r ki, Az#rbaycan bayat\$lar\$nda ba(qa t rkdilli xalqlarda olmayan formal bir #lam#t vard\$r: bizim bayat\$lar\$m\$z #sas#n «#zizin#m», «el#mi», «m#n a(\$q» kimi (ablon k#lm#l#rl# ba(lan\$r (116, 4).

Biz #razid# folklor n mun#l#ri toplayark#n bel# «(ablon» k#lm#l#rl# ba(lanan bayat\$larla az rastla(d\$q. Qeyd# ald\$1\$m\$z bayat\$lar, #sas#n, a(a1\$dak\$ tipli c ml#l#rl# ba(lan\$r:

Daqkada duz oleydim,
Bulaxda buz oleydim.
Qon(d#n q\$z g#l#nd#,
9 yd# yalq\$z oleydim (79).

A1 cuna esdir#nd#,
Esm#zmi esdir#nd#?

Diyill#r yar k s fd ,
K sm#zmi k sd r#nd#? (79).

Onu da qeyd ed#k ki, bu tipli bayat\$lar\$ daha *ox ya(l\$ n#slin dilind#n e(idirik. V# qeyd# ald\$1\$m\$z bayat\$lar\$n *oxu-su da bel# «(ablon» k#lm#l#rsiz ba(lan\$r. «%ablon» k#lm#l#rl# ba(lanan bayat\$lar\$ daha *ox orta ya(l\$lardan v# g#nc n#slin n may#nd#l#rind#n qeyd# alm\$(q. G/r n r, bu televizorun v# kitablar\$n t#siri il# ba1l\$d\$r. Onu da qeyd ed#k ki, region-dan qeyd# al\$nm\$(bayat\$lar\$n bir qisminin misralar\$nda heca-lar\$n say\$ 7 yox, 7-d#n art\$q v# ya #ksikdir.

D#ryada sijim g/rd m (7)
Baxd\$xc# uzun g/rd m (7)
Ay m#nim #zizd#rim, m#n sizd#n ayrilm#zdim (14)
4zreyili g jd g/rd m (8).

Usdul sd *i*eh (6)
7 in geti unu bi*eh (7)
El\$nda d#sd# g l (6)
G lun\$nan / zun\$g/cceh (7)

Da1lar\$n sin#sin# (7)
Qar ya1\$f sin#sin# (7).
Al#m# s\$1m\$y#n ba(\$m (8),
,ndi s\$1\$f sin#sin# (8).

D#r#nin uzunu, (6)
7 oban, qaytar quzunu (7).
Get anan\$a din# ki, (7),
Man\$a versin g/z#l-g/*eyh q\$z\$n\$ (11) (79).

Bayat\\$ janr\\$ haqq\\$nda s/y l#dikl#rimiz %#ki #razisind# klassik folklorun bu janr\\$n\\$n m asir v#ziyy#ti haqq\\$nda m #yy#n t#s#vv r yaratma1a imkan yarad\\$r.

8 mahns m#tni toplaya bildik. «Ay g/z#l» adl\\$ mahns n\\$ b t/v qeyd# alsaq da, «Ba1a girdim z m#» adl\\$ xalq mahns\\$ndan yaln\\$z bir b#nd toplaya bildik. Bundan ba(qa, iki b#nd m#z#li mahns, bir #sg#r mahns\$, * d#n# d# toy mahns\$ (bunarlar da ki*ik hiss#l#rdir) qeyd# alm\$(q. Statistikadan da g/r nd y kimi, bu janr art\\$q /l#zim#kd#dir.

89 tapmaca, 123 l#tif# qeyd# alm\$(q. L#tif#l#rin 13-Molla N#sr#ddin, 1-i is# B#hlul Dan#nd# il# ba1l\$, 21-i is# g#lin-qaynana m nasib#tl#rini #ks etdir#n l#tif#l#rdir. 11-i polietnik, 7-si k#ndl#r aras\$ndak\$ etnoqrafik m nasib#tl#ri #ks etdirir, 7-si m xt#lif m#rasiml#rl# ba1l\$d\$r, qalanlar\$ is# m xt#lif m/vzulu l#tif#l#rdir.

352 r#vay#t qeyd# alm\$(q. Bunun 150-si pirl#r v# pir sahibl#ri il#, 60-\$ ov*uluqla, 3- polietnik, 4- toponimik, 12-si dini r#vay#t, 15- /y ilan\\$ il#, 1-i is# Qa*aq N#bi il# ba1l\$ r#vay#tdir. Qa*aq N#bi il# ba1l\$ m#tni La*\$n rayonundan did#rgin d (m (s/y l#yicid#n qeyd# alm\$(q. 87-si m xt#lif m/vzulu r#vay#tl#rdir.

4 razid#n 28 #fsan# m#tni toplaya bildik. Bunlar\\$n da #ks#riyy#ti Ay, G n#(, m xt#lif heyvan v# qu(lar\\$n yaranmas\$ il# ba1l\$ #fsan#l#rdir.

%#ki #razisind# u(aq folkloru da geni(yay\$lm\$(d\$. Bel# ki, 25 layla, 14 ox(ama, 8 d zg , 42 u(aq oyunu qeyd# ala bildik.

C#sar#tl# dem#k olar ki, paremioloji vahidl#r %#ki #razi-sind# #n *ox rast g#lin#n janrlardand\$. 4 razid#n 412 atalar s/z , 90 deyim, 12 t#msilcik, 46 inam, 36 yasaq, 53 alq\$(, 130 qar1\$(qeyd# alm\$(q. Qar1\$(lar\\$n 9-u bayat\\$ il# deyilib, qalan

121-i is# n#sr formas\$ndad\$r. 4 ovsun v# 5 bazar t#rifl#m#si qeyd# ala bilm(i)k. 17 a1\$ m#tni d# toplam\$(q ki, bunun da 3-n#sr formas\$nda deyilib, 9-u bayat\$ a1\$d\$r, 1-ind# is# n#srl# n#zm n/ vb#l#(ib.

10 mif m#tni qeyd# alm\$(q, amma bunlardan bir ne*#si alayar\$m*\$qd\$r. 2-si d nyan\$n sonu il# ba1l\$ (esxatoloji), 1-i d nyan\$n yaranmas\$, 2-si ilkin #cdad, 3- is# Nuh tufan\$ il# ba1l\$d\$r. 4 razid# art\$q /l#zim#kd# olan folklor /rn#kl#rind#n biri d# t#qvim mifl#ridir. Bu janrla ba1l\$ yaln\$z iki m#tn qeyd# ala bildik ki, bunlardan biri h#ft#nin g nl#ri il# ba1l\$d\$r. Dig#-rinin variant\$ is# h#m d# 4zray\$la (amil olunur. Variantlar\$ m qayis# ed#k: «T#nb#l q\$(a haz\$rl\$g g/rm r ki, q\$(a h#l# *ox var. Vaxt ke*ir, da1\$n ba(\$na qar ya1\$r, ki(i h#l# narahat olmur. Qar da1\$n #t#kl#rin# ya1\$r, t#nb#l vecin# alm\$r. Qar a(a1\$lar a ya1\$r. T#nb#l deyir: «H#l# q\$(a *ox var». N#hay#t, qar k#nd# ya1\$r. T#nb#l ki(i q\$(a (ikay#t edir ki, s#n g#ldiyini m#n# x#b#r verm#din. Q\$(cavab\$nda deyir: «M#n #vv#l da1\$n ba(\$na ya1-d\$m, sonra #t#kl#rin# d (d m, oradan da yava(-yava(a(a1\$ya ir#lil#dim. B t n bular s#n# x#b#rdarl\$q deyildimi?» (79).

,ndi is# II varianta baxaq: «4zray\$l bir ki(inin can\$n\$ alma1a gedir. Birinci d#f# ki(i namaz st# oldulu * n onun can\$n\$ ala bilmir. ,kinci d#f# is#, o, ki(ini s fr# ba(\$nda yaxalay\$r. Ki(i *ox *#k-*evird#n sonra 4zray\$la g cl# bir loxma */-r#k yedirir v# yen# sa1 qal\$r. 4zray\$l ged#nd# ki(i ondan xahi(edir ki, n/vb#ti d#f# g#l#nd# /nc#d#n ona x#b#r versin. Bir m dd#t sonra ki(i g/r r ki, sa1dak\$ qon(u /ld , soldak\$ qon(u /ld , arxadak\$ qon(u /ld ... Xeyli vaxt sonra 4zray\$l\$ qar(\$s\$nda g/r#n ki(i naraz\$ll\$1\$ns\$ bildirir ki, yen# d# x#b#rsiz g#lmis#n. 4zray\$ln cavab\$ bel# olur: «Sa1 t#r#fd#ki qon(unu /ld rd m, sol t#r#fd#kini apard\$m, ham\$ns\$ t#mizl#dim. Bunlar ham\$ss\$

s#n# x#b#rdarl\$q deyil? S#n bilmirs#n ki, n/vb# s#n# d# *atacq?» Bu d#f# ki(i 4 zray\$ldan yaxa qurtara bilmir» (79).

Bu r#vay#tin bir q#d#r ixtisar olunmu(dig#r bir variant\$ da Bak\$ #razisind#n qeyd# alm\$(q (79).

Bu g n #razid# t#qvim m#rasiml#ri ke*irilmir. Bu s#-b#bd#n d# t#qvim mifl#ri art\$q / l#zim#kd# olan folklor /rn#k-l#rind#ndir. Y#ni xalq\$n h#yat\$nda v# m#i(#tind# ged#n d#yi-(iklikl#r folklora da /z dikt#sini edir. Rus folklor(nas\$ Z.E.Semenovan\$n s/zl#ri il# des#k, m#i(#t sisteminin d#yi(il-m#si (>A \ YDYD>Y <HK@P@0@ SM[EGE) folklor-etnoqrafik kompleksin d#yi(m#sin# g#tirib *\$xar\$r (146, 129).

Vergi il# ba1l\$ 28 m#tn qeyd# alm\$(q. 4 t rk#*ar#, 7 xatir#, 2 sa1\$n n#1m#si, 1 saya*\$ s/z qeyd# ala bildik. 17 kitab-a*ma, 5 tas qurma, 8 dua yazma, 2 ruhg/t rm#, 1 bel *#km#k, 1 qar\$n *#km#k, 9 q\$rxt/km#, 10 ya1\$(ya1d\$rma, 7 ya1\$(k#s-m#, 1*ill# k#sm# qeyd# alm\$(q. 3 m#z#li (eir, 5 k#lmeyi-(#had#t m#tni toplam\$(q. 4 razid#n a(\$qlarla da ba1l\$ xeyli sayda m#tn toplam\$(q. Bunlardan 9-u a(\$qlarla ba1l\$ r#vay#tl#rdir ki, 5-i Molla Cumaya, 2-si A(\$q 4 l#sg#r# aiddir, 1-ind# Molla Cuma v# A(\$q 4 l#sg#r# qar(\$la(d\$rl\$lr, h#r 2 a(\$q b#rab#r tutulur, 1-i is# %irvanl\$ A(\$q Zakirl# ba1l\$d\$r. 7 dastan m#tni qeyd# ala bildik, onlara #slind# dastan da dem#k olmaz, «dastan q#lp#l#ri» adland\$rsaq, daha do1ru olar. 17 a(\$q (eiri toplam\$(q. 5-i Molla Cumaya, 1-i Zaqtala a(\$1\$ A(\$q H seyn#, 3- G/y*#li A(\$q May\$la, 1-i Tufarqanl\$ Abbasa, 1-i Qurba-niy# aiddir. 4-n n is# m #llifini ayd\$nla(d\$ra bilm#dik. A(\$q (eiri slabunda yaz\$lm\$(daha 2 (eir d# qeyd# ald\$q ki, bun-lar\$n m #llifl#ri s/yl#yicil#r /zl#ri idil#r.

4 razid#n qeyd# ald\$1\$m\$z 13 m#tn is# yaz\$l\$ #d#biyyat n mun#l#ridir – 4 (eir S.Vur1una, 1-i O.Sar\$v#lliyy#, 1-i

M.4.M/c z#, 2-si N.G#nc#viy# m#xsusdur, 1-i ,Kr\$lovun t#msili, N.N#rimanovun «Pir» hekay#si, m#kt#b n#1m#si, 3-is# orta m#kt#b kitablar\$nda verilmi(m#tnl#rdir.

4 razid#n h#m d# xeyli sayda etnoqrafik m#lumat qeyd# ala bildik. Bunlar toy, yas, ov*uluq ad#tl#ri, n#sil adlar\$, s#-n#tkarlar bar#d# xatir#l#r, m xt#lif m#rasiml#rl# ba1l\$, at*\$l\$q, k p q#birl#ri, %#kinin flora v# faunas\$ il# ba1l\$ m#lumatlard\$ri. El#c# d# Q#rbi Az#rbaycan v# dig#r itirilmi(yurd yerl#-rimizl# ba1l\$ xatir#l#r qeyd# alm\$(q.

Yuxar\$da verilmi(statistikadan da g/r nd y kimi, qeyd# ald\$1\$m\$z folklor m#tnl#ri sayca *ox f#rql#nir. Bunun da bir ne*# s#b#bi var:

1. Bu, b#zi janrlar\$n daha aktiv v# ya passiv olmas\$ il# #laq#dard\$r. Atalar s/zl#ri, deyiml#r, t#msilcik, inam, yasaq v# s. kimi janrlardan dem#k olar ki, h#r bir (#kili /z g nd#lik dan\$(1\$nda istifad# edir. Bu janrlar h#cmc# ki*ik oldu1u * n onlar\$ yadda saxlamaq v# s/y#m#k daha asand\$r. Biz bu janrlar\$ yazmaq * n x susi d#ft#r ay\$rm\$(d\$q v# ezamiyy#td# olmasaq bel#, g nd#lik e(itdiyimiz h#r bir paremioloji vahidi oraya qeyd edirdik.

2. B#zi m#rasiml#r art\$q /z aktuall\$1\$n\$ itirir v# onlar\$n s\$radan *\$xmas\$ il# #laq#dar olaraq bu m#rasiml#rd# s/y#ni-l#n janrlar da unudulur. Bu da tam qanunauy1un prosesdir. Tutaq ki, q#dim Az#rbaycan toylar\$ m asir Avropa toylar\$ il# #v#zl#nirs#, dem#li, q#dim toylar\$m\$zda oxunan mahn\$lar da /z aktuall\$1\$n\$ itirm#lidir. Amma pirl#ri ziyan#t etm# m#ra-simi h#l# d# qald\$1\$ * n pirl#r v# pir sahibl#rinin g/st#rdiyi m/c z#l#rl# ba1l\$ r#vay#tl#r #hali aras\$nda /z aktuall\$1\$n\$ qoruyub saxlamaqdad\$r.

3. %#h#r m#d#niyy#tinin g cl#nm#si, m asir folklorun t#dric#n k#nd folklorunu #v#zl#m#si n#tic#sind# n#n#vi m#rasiml#r d# k/hn#lir, s\$radan *\$x\$r v# onun unudulmas\$ orada s/y#nil#n folklor m#tnl#rinin unudulmas\$ il# (#rtl#nir.

4. Daha bir s#b#b is# elmi-texniki t#r#qqi, qloballa(ma v# onlar\$n t#siri il# folklor m#rasiml#rinin s\$radan *\$xmas\$ il# ba1l\$d\$.r.

3.2. Folklor məclisləri (folklorun söyləndiyi yerlər): dünən və bu gün

Folklorun varl\$1\$ onu s/y#y#n (#xsl#rl# yana(\$, folklor m#clisl#rinin varl\$1\$ndan da as\$I\$d\$.r. Folklor m#tnl#ri bu m#c-clisl#rd# cilalan\$r, variantla(\$r, yay\$I\$r. Buna g/r# d# folklordan dan\$(ark#n ilk n/vb#d# folklor m#clisl#rind#n dan\$(maq laz\$m g#lir. Dig#r b/lg#l#rimizd# oldu1u kimi, t#bii ki, %#kid# d# folklor m#clisl#ri olmu(dur. Bu m#clisl#rin bir qismi art\$q s\$radan *\$xsa da, bir qismi h#/d# /z varl\$1\$n\$ qoruyub saxlaya bilmi(dir. M #yy#n s#b#bl#rl# #laq#dar olaraq s\$radan *\$xm\$(folklor m#clisl#rinin bir qismi ya(l\$ folklor s/y#yicil#rinin yadda(lar\$nda qorunub saxlanm\$(d\$.r. M#rasiml#ri (toy, yas, Novruz, ya1\$(ya1d\$rma v# k#sm#, *ill# *\$xartma, tasqurma, pir ziyan#ti v# s.) #sas folklor m#clisl#ri saymaq olar.

«*Folklor axşamları*». S/y#yicil#rin verdikl#ri m#lumata g/r#, t#xmin#n XX #srin 50-60-c\$ ill#rin# q#d#r m#i(#t qay-1\$lar\$ndan qurtaran camaat (3-4 evin adam\$) h#r gec# n/vb#y-l# bir ev# y\$1\$(ar v# gec# yar\$dan ke*n#d#k s/hb#t ed#rdil#.r. Bu, x susil# d# uzun q\$(gec#l#rin# aid idi. B#z#n s/hb#tl#r o q#d#r uzanard\$ ki, ev sahibl#ri zarafatyana bir mahn\$ da oxu-yard\$lar:

F\$nd\$x il# qoz
,xtilat\$ poz.
Durun\$_s gid\$n\$_s siz,
Y\$x\$I\$f yatax biz (79).

H#min «folklor ax(amlar\$nda» k#nar s/hb#tl#rl# yana(\$, folklor m#tnl#ri d# dan\$(ard\$lar. T#bii ki, onlar\$n #sas m#qs#di folklor m#tnl#ri dan\$(maq yox, vaxtlar\$n\$ ke*irm#kdir. Bu tip m#clisl#r folklor m#tnl#rinin h#m yay\$lma areal\$n\$ geni(l#ndirir, h#m d# onun variantla(mas\$na (#rait yarad\$rd\$. Bel# «folklor ax(amlar\$» #vv#lki v s#tl# olmasa da, nisb#t#n z#if halda 80-ci ill#rin sonunad#k davam etmi(dir. Son d/vrl#rd# elmi-texniki t#r#qqi bel# m#clisl#rin ke*irilm#sini dem#k olar ki, dayand\$rm\$(d\$r.

Bunlardan #lav#, ki(il#r *gimgə yerlərind#*, qad\$nlar *bulaq başında* y\$1\$(r, (#kilil#r demi(k#n, bir n/v «vaxt /ld r r-l#r». T#bii ki, burada da g nd#lik qay1\$larla ba1l\$ s/hb#tl#rl# yana(\$, yeri g#ldikc# folklor m#tnl#ri d# s/y#nilir.

Orta m#kt#bl#rd# d# «*folklor məclisləri*» «t#(kil olunur». Bo(d#rsl#rd#, c rb#c r qonaql\$q v# y\$1\$ncaplarda (ad g nl#ri, ,lax\$r *#r(#nb#d# v# s.) bir yer# topla(an yuxar\$ sinif (agirdl#ri d# ya(l\$ adamlardan e(itdikl#ri folklor m#tnl#rinin da(\$y\$c\$lar\$d\$rlar.

Ke*iril#n m#rasiml#rd#n as\$ll\$ olaraq dan\$(lan folklor m#tnl#ri d# m xt#lif olur. M/hl t m#clisl#rind# pey1#mb#rin m/vludu il# ba1l\$ v# ba(qa dini m#tnl#r aktualla(\$rsa, Novruzda bu m#rasiml# ba1l\$ m#tnl#r dan\$(l\$rsa, pir ziyan#tl#-rind# pirl#r haqq\$nda r#vay#tl#r /n# ke*ir.

Əkin-biçin yerlərini d# bir n/v folklor m#clisl#ri saymaq olar. ,(d#n yorulandan sonra g norta saatlar\$nda bir yer# y\$-

1\$(\$b dinc#l#n k#nd adamlar\$ da folklor s/y/l#yicil#ridir. Ancaq %#ki m hafiz#kar v# qapal\$ region oldu1u * n bu s/y/l#yicilik d# bir q#d#r f#rqli (#kild#dir. Fikrimizi ayd\$nla(d\$rmaq * n Balak#n rayonunun KATEX k#ndind#n %#kinin Baqqal k#ndin# g#lin g#lmi(bir s/y/l#yici il# s/hb#timizi oldu1u kimi veririk: «Balak#nd# t t n #k#rdik. M#nim bac\$m da zvena (manqa) ba(*\$s\$yd\$. H#r#miz bir c\$z\$n (c#rg#, l#k, k#rdi) ba(\$nda dayanard\$q, #limizd# d# tox, lapatka. Birinci c\$z\$n ba(\$nda dayanan q\$z i(l#y#-i(l#y# bir bayat\$ *#k#rdi, yan\$ndak\$ da ona cavab ver#rdi, sonra da n/vb#y/l# ham\$ bir-bir bayat\$ dey#rdi, yen# s\$ra h#rl#nib g#l#rdi birinci q\$z\$n st n#. Bel#-bel# i(in n# vaxt qurtard\$1\$ns bilm#zdik. Sonra bura g#ldim. Hab\$rda, t t nnuxda bayat\$ disans diy#ll#r ki, bax h#l#, filank#sin ha1l\$ qa*\$fd\$, mahn\$ oxuy . Adama ayif eliy#ll#r». Dem#li, folklor m#tn-l#rind# oldu1u kimi, folklor m#clisl#rinin /z nd# d# regional f#rql#r m (ahid# etm#k m mk nd r.

Bundan ba(qa, m xt#lif m#rasiml#r d# bir n/v folklor m#clisl#ri rolunu oynayard\$. 4vv#ll#r m#rasiml#r indiki d/vr-l# m qayis#d# t#mt#raql\$ ke*irilirdi.

Orucluq v# *Qurban bayramlarında* da rayon camaat\$ bir-birinin evin# bayramla(ma1a gedir.

4 razid# ke*iril#n *əsgər yola salma mərasimi*, uşağa ad qoyma, süd dişi çıxarma, qırx suyu tökmə mərasimləri d# h#min m#rasiml#rl# ba1l\$ folklor m#tnl#rinin aktualla(mas\$na s/b#b olur.

Ayd\$nd\$r ki, folklor ax(amalar\$nda oldu1u kimi, bel# m#clisl#rd# d# k#nar s/hb#tl#rl# yana(\$, h#m d# folklor m#tn-l#ri dan\$(\$l\$sr.

3.3. Mərasim folklorunun müasir vəziyyəti

Mərasimləri folklorun daha *ox s/yılndiyi yerlər hesab etmək olar. Bunu tək %#kid# deyil, bənəb/lərimizdə m (ahid# etmək məmkən) (18, 278-287).

Toy folklor mətnlərinin daha *ox aktivlə#(diyi mərasim-lərdən biridir. Bu mərasim *mərhələdən keşir; toyu qədərkə mərhələ# (buraya qızbzəyənmə#, el*ilik, (#lt#, xənayaxdə və s. məclislər daxildir), toy mərhələsi (%#kid# toy #vvəllər *gən *alşnərdə\$), toydan sonrak \$ mərhələ# (bəyyan\$, qızza(\$, gəling/rəməsi və s.) (100, 97-107).

Ya(lş s/yıl#yicilərin verdikləri məlumatlara gərə#, %#ki toyalarında #vvəllər «Qodu-qodu» gəzdirərdilər. Eyni hal Sisan rayonunda da olmu(dur (79).

4 vvəllər toyun hər *mərhələsində məclislərin xarakterin# uyğun mahnılar oxuyar, bayatılar *a1\$rar, deyi(#rdilər:

Ay qız adam\$,
Şəndər badam\$.
El*iy# *ay ver,
Alşm qadan\$.

Qara atşn kəkili,
Qabaşna t/k 1.
Gəlmi(ik aparma1a,
Kimsə qızşn vəkili?

Bu gelin, nazdə gelin,
S/hətə duzdu gelin.
Arzum budu olasan
O1ullu, qızdır gelin.

Qaynana:

K / yn#yi t#z#, m#z#ri t#z#
Bir il ke(sin, g/r#yh, n# deyir g#lin biz#?

Gəlin:

K / yn#yim t#z#, m#z#rim t#z#
9 z m# yer eliyim, g/r, neyl#r#m siz#!... v# s. (79).

Bunlardan ba(qa, toylarda h#m d# dig#r folklor m#tnl#ri – g#lin-qay\$nana ziddiyy#tl#rini /z nd# #ks etdir#n r#va-y#tl#r, l#tif#l#r, n#sih#t m#zmunlu r#vay#tl#r, #fsan#l#r, atalar s/zl#ri, m#s#ll#r v# s. s/y#rdil#r.

Toy m#rasimind# m xt#lif oyunlar olur. Bel# oyunlardan biri q\$z toyunda icra olunur. Toyun ax\$r\$na yax\$\n bam#z# qad\$\nlardan biri #ynin# k/hn# ki(i paltar\$ – (alvar, k/yn#k geyib, ba(\$na papaq qoyer, z-g/z n k/m rl# b#z#yib ortaya at\$lar, hopban\$b-d (#r, c rb#c r hoqqalar *\$xarard\$. G/r n r, #vv#ll#r bu ritual sakral mahiyy#t da(\$m\$, sonralar is# sakral-l\$1\$\n\$ itir#r#k oyuna *evrilimi(dir.

Dig#r bir oyun is# b#y yan\$\nda ke*irilir v# «Xan-v#zir» adlan\$\r. Bu oyunda xan\$\n v#ziri v# d/rd qaza1\$ (buyruq*usu) olur. Xan b#yyan\$\na gecik#nl#ri qazaxlar vasit#si il# c#zaland\$\r\$, onlar\$ c#rim# edir. C#rim#ni /d#m#k ist#m#y#nl#ri is# «asd\$\r\$. %uluq salanlar da c#zaland\$\r\$. C#za kimi onlardan m - #yy#n m#bl#1 pul al\$\n\$\r. B#yyan\$\nda yan*\$lar ehtiyatl\$ olmal\$, b#yi qoruma1\$\rlar. 7 nki dostlar v#ziyy#td#n istifad# edib ya b#yi, ya da onun ayaqqab\$\rlar\$\n\$ o1urlaya bil#rl#r. 4 g#g#r bel# bir hal ba(ver#rs#, b#yi o1urlayanlar yan*\$lardan m #yy#n m#b-

l#1d# pul almam\$(b#yi qaytarm\$rlar. B#yyan\$na topla(anlar g n #rzind# xanl\$q qayda-qanunlar\$ il# ya(ay\$rlar (100, 104).

Folklorun aktivl#(diyi yerl#rd#n biri d# *yas mərasimləridir*. Qeyd ed#k ki, yas ad#tl#rinin bir qismi bu g n d# #razid# icra olunmaqdad\$r, bir qismi is# ancaq ya(l\$lar\$n yadda(lar\$nda qorunub saxlanmaqdad\$r. Yas m#clisl#ri d# a(a-1\$dak\$ m#rh#l#rd#n ke*#rdi.

Yas – /1 d (#n g nd#n sonrak\$ 7 g n, b#z#n d# 3 g n.

Adnalar – yasdan sonrak\$ 4 c m# ax(am\$ veril#rdi.

Q\$rx – yas\$n 40-c\$ g n ke*iril#n m#clisdir.

4 lli iki – %#kid# d#fn m#rasiminin 52-ci g n d# m#clis ke*irilirdi. ,nama g/r#, h#min g n /1 n n s m kl#ri bir-birind#n ayr\$I\$.

Qara bayram – m#rhumun /1 m nd#n sonra g#l#n ilk dini bayram (Orucluq v# ya Qurban bayram\$) onun qara bayram\$ hesab olunur. H#min g n onun ad\$na halva *al\$n\$r, ehsan verilir, (irniyyat bi(irilib q#bri st# apar\$I\$.

,l – /1 n n d#fn olundulu g n m#clis qurulur, ehsan verilir.

4 razid# yas\$n yuxar\$da sadalad\$1\$m\$z b t n m#rh#l#l#-rind# /1 sahibinin evin# qohumlar, qon(ular, onu tan\$yan b - t n adamlar y\$1\$(r, m#clis qurulur. H#min m#clisl#rd# /1 - n n ruhuna ehsan verilir, «Quran» oxunur, a1\$ deyilir v# s. %#ki yaslar\$nda deyil#n a1\$lardan II f#sild# geni((#kild# b#hs etdiyimiz * n burada #trafl\$ m#lumat verm#yi laz\$m bilmirik.

«S/y#diyin m#tni kimd#n e(itmis#n?)» sual\$na b#zi s/y#yicil#rd#n «Yasda molla dan\$(rd\$» cavab\$ns ald\$q. Biz d# yas aparan mollalarla g/r (d k v# onlardan xeyli sayda folklor m#tni qeyd# ala bildik. Onlar\$n verdikl#ri m#lumata

g/r#, el# ki, yasda a1la(ma qurtard\$, m#clisd#kil#r m#i(#t s/h- b#tl#ri etm#y# ba(lay\$rlar. Bu zaman yas\$ aparan molla m#cli- si #l# almaq * n folklor m#tnl#rind#n istifad# edir. D zd r, bu zaman daha *ox dini m/vzulu r#vay#tl#r v# na1\$llar /n# ke*ir. Amma h#r halda bel# m#clisl#r folklorun yay\$lmass\$na, variantla(mas\$na v# n#hay#t, ya(amass\$na k/m#k edir. Bel# s/y#yicil#rd#n biri il# s/hb#timiz zaman\$ ondan 16 folklor m#tni qeyd# ala bildik ki, bunlardan * l#tif#, 12-si dini v# t#rbiy#vi m/vzulu na1\$l v# r#vay#tl#rdir.

Novruz. Boz aydan sonra #razid# Novruza haz\$rl\$q g/r - 1 r. Ev-e(ik, h#y#t-baca t#mizl#nir, s#m#ni c c#rdilir, a1aclar budan\$lr, g/vd#l#ri a1ard\$l\$lr, h#y#t bell#nir, tonqal * n *\$r-*\$rp\$ haz\$rlan\$r v# s.

Rayon #razisind# ilax\$r *#r(#nb# v# bayram g n t#m- t#raqla qeyd olunur. ,lax\$r *#r(#nb#d# s#h#r# yax\$n, hava h#l# i(\$qlanmam\$(*aya, *ay yoxdursa, bula1a – z#mz#m suyuna gedirl#r. 4 razid# yay\$lm\$(inama g/r#, bu vaxt *ayda su k/- p kl#nm#y# ba(lay\$r v# bunu ancaq #m#lisaleh adamlar g/r# bilirl#r. Z#mz#m suyunu g/t rm#y# ged#n adamlar *aya *ata- nad#k hans\$ arx\$n st nd#n adlay\$rlarsa, «a1\$rl\$1\$m, d#rdl#rim bu suda axs\$n» deyirl#r. Z#mz#m suyuna ged#n d#st# dig#r d#st# il# zl#(irs#, bir-biri il# dan\$(madan ke*ir. Suyu g/t r#- c#k adam t#miz olma\$ld\$lr. O, suyu g/t rd kd#n sonra *aya da(at\$r v# ya bula1\$n ba(\$na da(qoyur. Suyu g/t r#rk#n r#kd# arzu tuturlar. Niyy#ti hasil olanlar n/vb#ti il su ba(\$na xon*a il# gedirl#r. Bu suyu ev# *atd\$rd\$qdan d#rhal sonra evd# iki adam *dinməz oyunu* oynay\$lr. Dinm#z #lin# a1ac al\$b */r#k t#kn#sin# vurur. Yan\$ndak\$ deyir: «Vurma, vurma */r#yi bol olacaq». Sonra o, evd#ki adamlar\$ a1acla vurur. Yan\$ndak\$ deyir: «Vurma, vurma canlar\$ sa1lam olacaq, filan-

k#s bu il #r# ged#c#k, evl#n#c#k, instituta gir#c#k v# s.» Dinm#z toyuq-c c#ni, mal-qaran\$, h#y#td#ki a1aclar\$ da bu qayda il# vurur, yan\$ndak\$ onlara m#hsuldarl\$q arzulay\$r v# s.

Dinm#z oyunundan sonra z#mz#m suyundan *ay qoyur, yem#k bi(irir, yuyunurlar. Mal-qaran\$n, toyuqlar\$n, a1aclar\$n z#rint#, t/vl#y#, toyuq hinin# s#pirl#r ki, art\$m olsun. H#tta b#zi adamlar bu suyu ((#l#r# doldurub b t n il boyu i(l#dirl#r.

,lax\$r *#r(#nb#d# toxum s#pir, k rt basd\$r\$rlar. H#min g n toxum s#pm#y# d# can at\$rlar, #razid# geni(yay\$lan inama g/r#, bu g n s#pil#n toxumun m#hsuldarl\$1\$ dig#r g nl#r-d# s#pil#n toxuma nisb#t#n art\$q olur. Bu g n sulan*aq (yell#nc#k) as\$rlar v# u(aqlar b t n g n sulan\$rlar, ax(am st is#tonqal yand\$r\$lr. H#min g n, el#c# d# Novruz bayram\$ g - n nd# ham\$, x susil# u(aqlar t#z# paltar geyinm#lidir. Paltar, ad#t#n, q\$rm\$z\$ r#ngd# se*ilir. H#min g nl#r ham\$n\$n evind# bayram s fr#si a*\$l\$r, s fr#y# plov, dig#r yem#kl#r, c rb#c r (irniyyat, *#r#z v# m tl#q s#m#ni qoyulur. Qohumlar v# yax\$n qon(ular bir-birinin evin# bayramla(ma1a gedirl#r.

,lax\$r *#r(#nb#d# qap\$ pusur, papaq at\$rlar. U(aqlar ilax\$r *#r(#nb#ni daha t#mt#raqla qeyd edirl#r. Onlar pul y\$1\$b bir n#f#rin evin# y\$1\$(r, orada yeyib-i*ir, sulan*aqda sulan\$r, qa*d\$- tutdu, gizl#npa* oynay\$r, b#n/v(# y\$1ma1a gedirl#r v# s. (79).

Qaynaqlar\$n verdiyi m#lumata g/r#, #razid# ilin ax\$r *#r(#nb#sind# v#sfi-hal m#clisl#ri d# ke*irilmidi(r. R. 4 f#n-diyev ilin ax\$r *#r(#nb#si ke*iril#n v#sfi-hal m#clisini bel# t#svir edir: «,lin ax\$r *#r(#nb#si g n yeti(mi(q\$zlar v# b#zi arvadlar topla(\$b v#sfi-hala (O, bunu «v#smi-hal» adland\$rlar. Bir qaba su doldurub i*in# h#r# bir (ey salar v# st n yayl\$q il# /rt#rl#r. K#ndxuda arvad v#smi-hal bayat\$s\$ oxuma1a ba(lar. H#r bayat\$n\$n dal\$nca qabdak\$ sudan bir (ey

*\$xardarlar, o (ey kimin olsa, bayat\\$ ona aiddir. Bayat\\$n\\$n m#zmunu (ey sahibinin g#l#c#yini and\\$r\\$r:

K#r# ya1\\$n tortas\$,
Q\\$z\\$l k#m#r ortas\$.
Allah murad\\$n versin
G#l#n bazar ert#si.

,ra1dan g#l#n# bax,
7 / vr 1 b d/n#n# bax.
Murad\\$ hasil olan
7\\$ra1\\$ yanana bax.

4 limd#n b\$*aq d (d ,
Bilm#dim ha*aq d (d .
Viran ol, ey q#riblik,
Yar m#nd#n qa*aq d (d v# s.)» (47).

4 razid# Novruz bayram\\$ il# ba1l\\$ l#tif#l#r# d# rast g#l-m#k m mk nd r. El# buradaca onu da qeyd ed#k ki, yaln\\$z Novruzla ba1l\\$ deyil, dig#r m#rasiml#rl# ba1l\\$ l#tif#l#r# d# #razid# geni(yay\\$lm\$(d\\$r. Bel# l#tif#l#rd#n biri «B#nd#likd#n *\\$x\\$b» adlan\\$r. Bu l#tif#d# deyilir ki, Novruz bayram\\$ g n Dodulu Nazimin evin# «Qodu-qodu» d#st#si g#llir v# pay ist#-yir. Onlar pay verm#y#nl#rin q\\$z\\$ olaca1\\$n\\$ s/ yl#yirl#r. Nazi-min arvad\\$ onlar\\$ yola sald\\$qdan sonra #rind#n soru(ur ki, qon(umuz *ox x#sisdir, qodu g#zdir#nl#r# d# pay verm#di. B#s niy# onun yeddi o1lu var? Nazimin arvad\\$na cavab\\$ bel# olur: «Bu xalq m#s#li Allah b#nd#l#rin# aiddir. Qon(umuzu Allah b#nd#likd#n *oxdan *\\$xar\\$td\\$» (79). Bu l#tif#d#n m#lum

olur ki, %#ki #razisind# Novruz bayramında da Qodu g#zdiribl#r. Ya(l\$ s/ yl#yicil#rin d# verdiyi m#lumata g/r#, #razid#, lax\$r *#r(#nb#d# Qodu g#zdirirmi(l#r v# bu hal XX #srin 70-ci ill#rin#d#k davam etmi(dir. Q#rbi Az#rbaycan\$n Sisian rayonunda da ,lax\$r *#r(#nb#d# Qodu g#zdirirmi(l#r (79).

Novruz bayram\$ g nl#rind# h#m*inin #raziy# *pəhləvan* (k#ndirbaz) g#lir. P#hl#van\$n yan\$nda k/m#k*isi olur. Onu #razid# «*pəhləvanın iti*» adland\$r\$rlar. P#hl#van\$n k/m#k*isi m xt#lif b/lg#l#rimizd# m xt#lif c r adland\$r\$lr. Onu Zaqatalada abdal, yaxud t#lx#k adland\$r\$rlar. H.Sarabskinin verdiyi m#lumata g/r#, p#hl#van\$n k/m#k*isi Bak\$ #razisind# ke*#-papaq adland\$r\$lr\$rm\$((94).

P#hl#van\$n k/m#k*isi z-g/z n b#z#yir, saqqal qoyur, ba(\$nda t#rsin# ke*irilmic(papaq, #ynind# k/hn# paltar, zolaql\$ par*adan tikilmi(yamaql\$ (alvar, ayaqlar\$nda ucu (i(*ar\$q olur. Onlar a*\$q sah#d#, yerd#n t#xmin#n 5-10 metr h nd r-1 kd# m#ftill#r qura(d\$r\$rlar. P#hl#van m#ftil z#rind# oynad\$qca, onun «iti» yerd# c rb#c r oyunlar *\$xar\$. O, gah yolla ged#n ma(\$nlar\$ saxlay\$b s r c l#rd#n pul al\$, gah (eir s/ yl#-yir, gah m#z#li s/zl#r deyib adamlar\$ g ld r r, gah da meydana topla(anlardan pul al\$r v# kimin n# q#d#r pul verdiyi h nd rd#n elan edir v# s. B t n bunlar k#ndirbaz oyunlar\$n\$n daha (#n ke*m#sin# (#rait yarad\$. G/rk#mli alim Muxtar Kaz\$mo1lunun s/zl#ri il# des#k, «Ham\$n\$n eyni s#rb#st oldu-1u bayram (#nliyinin daha canl\$, daha h#rar#tli ke*m#sind#, t#bii ki, oyunbazlar x susi rol oynay\$rlar» (64, 240). «Yalan*\$ p#hl#van k#ndirbaz\$n «dvoynikin#» *evrilir...» (65, 99), «... yalan*\$ p#hl#van #sl p#hl#vana g c-q vv#t verir» (65, 143). K#ndirbazlar XX #srin t#xmin#n 90-c\$ ill#rin#d#k rayon #razisind# tama(alar vermi(l#r (79). S/yl#yicil#rin verdiyi m#lu-

mata g/r#, rayon #halisi Novruzda «*Kosa-kosa*» oyunu da oynay\$rm\$(lar. Ancaq biz bu oyunun tam m#tnini qeyd# ala bilm#dik. Bu oyun «ayind#n oyuna, oyundan tama(aya» uzun bir yol ke*mi(dir. 4vv#ll#r sakral mahiyy#t da(\$yan «*Kosa-kosa*» sonradan sakrall\$1\$n\$ itir#r#k oyuna *evrilmi(dir. Hal-haz\$rk\$ «*Kosa-kosa*» is# art\$q oyun xarakterini d# itir#r#k tama(aya *evrilmi(dir.

Saya mərasimi. 4 razid# folklor ezamiyy#tl#rind# oldu-1umuz zaman saya m#rasimi il# ba1l\$ m#lumat ver# bil#n s/y1#yicil#l# rastla(mad\$q. Amma #razid# az sayda v# defor-masiyaya u1ram\$(v#ziyy#td# qeyd# al\$nm\$(saya n#1m#l#ri v# qoyun*uluqla ba1l\$ n#1m#l#r vaxtil# bu #razid# h#min m#rasimin d# ke*irilm#sind#n x#b#r verir:

Qoyun diy#r: k r m#n#m,
H#r qap\$dan girm#n#m.
Girdiyim qap\$lar\$
Var-d/ vl#tsiz g/rm#r#m (10, 35).

N#n#m, qoyunnar m#l#r,
Sayam\$z da1dan g#l#r.
Sayas\$ bol olan\$n
Q\$(da can\$ dinc#l#r (10, 66).

Pir ziyarəti. Hans\$sa niyy#ti hasil olan (#xs qurban de-diyi ziyar#t# heyvan al\$b apar\$r v# bu m nasib#tl# d# orada m#clis t#(kil olunur. B t n qohum-qarda(v# yax\$n qon(ular da bu m#clis# d#v#t olunurlar. Mollan\$n oxudu1u x susi dua-dan sonra z qibl#y# uzad\$lm\$(heyvan k#silir, onun qan\$n-dan yax\$nl\$qda olan b t n m#clis i(tirak*\$lar\$n\$n, x susil# d#

u(aqlar\\$n aln\\$na vurulur. Bundan sonra onun #ti iri, mis qazanlarda oca1a qoyulur. Ziyar#t# g#l#nl#r pir sahibinin q#bri-ni soldan-sa1a * d#f# f\$rlan\\$r, dua edirl#r, q#brin st n# qoyulmu(x susi da(lar\\$ g/t r b a1r\$yan #zalar\$na s rt rl#r. 4 yinl#rind#ki paltarlar\$ndan sap *\$xar\$b pirin h#y#tind#ki a1aca ba1lay\$rlar. Pird#ki bulaqdan su g/t r b i*irl#r. ,nama g/r#, yuxar\$da sadalad\$1\$m\$z ayinl#ri icra ed#nin can\$ sa1lam olur, x#st#likl#ri sa1al\$r. Bundan sonra s fr# ba(\$na #yl#(#n m#clis i(tirak*\$lar\$na qurban #tind#n haz\$rlanm\$(yem#kl#r verilir. M#cliss# d#v#t olunanlar da ziyar#t# c rb#c r (irniyyat g#tirirl#r. H#min (irniyyatla m#clis i(tirak*\$lar\$na *ay verirl#r. Bu m#clisd# pir sahibl#ri v# onlar\$n m/c z#l#ri il# ba1l\$ m#tnl#r /n# ke*ir. 4 vv#ll#r ziyar#t# g#l#n camaat h#m d# piri v#sf el#y#n mahn\$lar oxuyar, ondan murad ist#y#rdil#r. S/y-l#yicil#rin verdikl#ri m#lumata g/r#, Balak#nd#n g#l#n camaat %kinin Ba(%abal\$t k#ndind# yerl#(#n %eyx baba adl\$ ziyar#tin h#y#tind# s#f qurub oturar, g#tirdikl#ri qurban\$ k#-s#rdil#r. Yeyib-i*dikd#n sonra zikr *alar (zikr ed#r), piri v#sf el#y#n mahn\$lar oxuyard\$lar:

M#hl#d# Hac\$ baba,
 4 ynind# ya(\$l #ba.
 Bizi muraza yetir
 Ya %aval\$t %eyix baba (79).

S/yi#yici onu da qeyd etdi ki, piri ziyar#t etm#y# g#l#n-l#r bel# mahn\$lar *ox oxuyard\$lar, m#nim yad\$mda qalan budur. Qeyd ed#k ki, %eyx baba piri t#k %#kid# yox, #traf rayonlarda da *ox m#(hurdur. El#c# d# bu pir# oxunan mahn\$lar #traf rayonlarda da /z n# geni(yer alm\$(d\$r:

M#hl#y# sald\$m gaba,
Mollalar gey#n #ba.
S#n# can\$m\$z qurban
Ay bizim %eyx baba (17, 141).

Qodu gəzdirmə #razid# #n *ox yay\$lm\$(m#rasiml#rd#ndir.
Qodunu ya1\$(*ox ya1anda g#zdir#rdil#r. 3-4 u(aq y\$1\$lar, ba(la-
r\$na kis# ke*ir#rdil#r. 4 ll#rin# d# a1ac al\$b qap\$-qap\$ g#z#rdil#r.
Hans\$ qap\$ya *atsalar, bu s/zl#ri oxuma1a ba(layard\$lar:

Qodu-qodu gez#ll#r,
Qoduy# salam ver#ll#r.
Bu g n biz# un gereyh
Savax siz# g n gereyh.
Ver##n o1lu olsun
Vermiy##n q\$z\$ olsun.
Ad\$ Fatma olsun,
O da *atd\$yif /ls n.
7ayl#r da(if sel olsun
Tax\$llar tel-tel olsun (79).

%#kid# qodug#zdirm# haqq\$nda ilk m#lumat\$ SMOMPK
m#cmu#sind#n al\$r\$q: «Ya1\$(l\$ g nl#rd# tatar u(aqlar\$ qap\$-
qap\$ g#zib bu mahn\$n\$ oxuyard\$lar. Buna g/r# d# onlara
ad#t#n pul, un, ya1, yumurta v# s. verirl#r.

Qodu-qodu dursana!
7 /m*#ni doldursana!
Qodunu yola salsaña!
Allah, Allah! (xorla)

Qodu pal*\$1a batm\$(d\$,
Qarmalad\$m *\$xartd\$m.
Q\$z\$l qaya dibind#n
Bir q\$rm\$z\$ g n *\$xartd\$m.
Allah, Allah (xorla).
Qaratoyuq qanad\$,
Kim vurdu, kim sanad\$.
E(ik-e(ik g#z#nd#
Bald\$r\$m\$ it dalad\$.
Allah, Allah (xorla).
Da1da dana b/y rd ,
Yeng# ora y y rd .
Yeng# ona *at\$nca,
G#lin bir o1lan qay\$rd\$.
Allah, Allah (xorla)
Ver#nin o1lu olsun,
Verm#y#nin q\$z\$ olsun.
Ad\$ Fatma olsun,
Qa(lar\$ *atma olsun.
O da *atdas\$n /ls n» (150, 47).

O c ml#d#n AFA-n\$n %#ki folkloruna h#sr olunmu(cild-l#rind# d# m#zmunca bir-birind#n o q#d#r d# f#rql#nm#y#n «Qodu» n#1m#si verilmi(dir. Bunlardan * SMOMPK m#c-mu#sind#n al\$naraq m#nb#yi g/ st#rilm#kl# *ap edilmi(dir, biri is# son d/vrl#r qeyd# al\$nm\$(d\$r (8; 59-60, 487, 10; 36-37). S/yil#yicil#rin verdiyi m#lumata g/r#, XX #srin 70-ci ill#rin# q#d#r ya1\$(k#sm#k * n #razid# qodu g#zdirirmi(l#. Biz %#kinin Ba(G/yn k k#ndind# folklor ezamiyy#tind# olark#n bel# bir m#lumat\$ qeyd# ald\$q ki, ya1\$(ya1anda Qodu g#zdir#n

u(aqlar h#y#tl#ri bir-bir g#z#r, «Qodu n#1m#si»ni oxuyar, pay alar, sonra is# evd#ki adamlar\$ *a(d\$rl\$b, ocaqdak\$ qazan\$ da o1urlayard\$lar. S/y#yici h#min *a(d\$rmalardan birini s/y#di:

«P#ri xala yax(\$m\$?
H r xala yax(\$m\$?
Sona xala yax(\$m\$?)»

U(aqlar\$ bir ne*#si avazla bu s/zl#ri oxuyar, ba(qar\$(- d\$rar, bir ne*# u(aq is# h#y#td# dayan\$b maraqla onlara tama- (a ed#n ev adamlar\$n\$n g/z nd#n yay\$n\$b ocaqdan qazan\$ g/t r#rdil#r. B t n bunlar #razid# bu m#rasimin nec# (#n v# t#mt#raql\$ ke*irildiyind#n x#b#r verir.

Veysəlqara gəzmək. Bu m#rasim d# «Qodu-qodu» kimi ya1\$(*ox ya1anda icra olunur. Buna g/r# d# «Veys#lqara»n\$ «Qodu-qodu»nun bir variant\$ saymaq olar. Bir ne*# u(aq ba(lar\$na kis# ke*irib qap\$-qap\$ g#z#r#k pay y\$1ard\$lar. Onlar bu zaman bel# bir mahn\$ da oxuyard\$lar:

Veys#l baba, qurbanam sana
Veys#l baba, hiday#t hana?...
... Ver#nin o1lu olsun,
Vermiy#nin q\$z\$ olsun
Ad\$ Fatma olsun,
Qollar\$ *atma olsun.
O da suy# d (f, bo1uluf /ls n (79).

S/y#yici #lav# etdi ki, mahn\$n\$n ham\$s\$ yad\$nda qalma- y\$b. G/yn k kndl#rind# b t n g n bo(-bo(g#z#n adamlar\$ zarafatla «Veys#lqara» adland\$rlar.

Tasqurma. Tasqurma m#rasimini %#kid# boynuna alan molla olmad\$. Onlar\\$n verdiyi q\\$r\\$q-q\\$r\\$q m#lumatlardan m#-lum oldu ki, tas\$ ruhi x#st#l#r * n qururlar. Tas quran molla onun i*#risin# su t/k b ya1 sal\$r, sonra oxuyur ki, (s/yi#yicil#r mollar\\$n n# oxudu1unu bilm#dil#r) x#st#ni incid#n cin-l#r g#lib ona yap\$(s\$. Bundan sonra x#st# sa1al\$r. 4 razid#n bununla ba1l\$ yaln\$z bir m#tn qeyd# ala bildik. Bu m#tn #raziy# g#lm#dir. Onu biz# La*\$n rayonundan deportasiya olunmu(v# %#kid# m#skunla(m\$(s/yi#yici dan\$(d\$. %#ki mollar\\$n\\$n verdiyi m#lumata g/r#, Zaqtala v# Balak#n rayonlar\$nda tasquran mollalar h#l# d# var. Onlar\\$n s/yi#dikl#rin# g/r#, bu i(l# %#kid# yaln\$z bir ne*# n#f#r – Kor 4 hm#d, Qara Molla v# b. mollalar m#(1ul olurmu(. Ancaq sonralar tas quran mollalar Sovet hakimiyy#tinin apard\$1\$ siyas#td#n qorxaraq gizli f#aliyy#t# ke*mi(l#r. Bundan sonra onlar yanlar\$na g#l#n h#r adama tas qurmazm\$(lar. Qeyd ed#k ki, «Qara Molla» ifad#si /z olduqca maraq do1urur. %amanizmd# d# A1 (aman, Qara (aman ifad#l#rin# tez-tez rast g#linir. 7ox g man ki, Qara Molla Qara (aman ifad#sinin m asir formas\$d\$r.

M#rasim %#ki #razisind# /z aktivliyini itirdikd#n sonra onunla ba1l\$ folklor m#tnl#ri d# s\$radan *\$xm\$(d\$r. Bu m#rasimin izl#ri yaln\$z #razid#n qeyd# al\$nm\$(l#tif#l#rd# g/r n r. «D\$nq\$ B#kir fala bax\$r» adl\$ l#tif# h#min m#rasimin gedi(i haqq\$nda m #yy#n q#d#r t#s#vv r yaratd\$1\$ndan onu burada verm#yi laz\$m bildik: «B#kir ki(i tas fal\$na bax\$rm\$(. Bu zaman o, mis tasdan istifad# ed#rmi(. Tasa su t/k b metal *ubuqla vurar, tasdan d\$nq\$lt\$ s#si *\$xarm\$(. Ona g/r# ona «D\$nq\$ B#kir» dey#rmi(l#r. Bir g n Abdulla ki(i 4s#d o1lu Yaquba deyir ki, B#kirin he* savad\$ yoxdur, o, nec# fala bax\$r? Onunku f\$rlidaqd\$r, g#ls#n#, onu t#rgid#k. Onlar Yaqub ki(inin evinin

h#r t#r#fini q\$rm\$z\$ p#rd#l#rl# b#z#yirl#r, q\$rm\$z\$ yor1an-d/(#k sal\$r, Yaqubun ba(\$na q\$rm\$z\$ *alma ba1lay\$b yat\$rlar. Abdulla ki(i D\$nq\$ B#kiri g#tirir. O, ev# daxil olan kimi q\$rm\$z\$-lar\$ s/kd r r ki, cinl#rin q\$rm\$z\$dan xo(u g#lmir, sonra tasa su t/k b *ubuqla vurma1a ba(lay\$r v# «%aquo-Maquo» dey#r#k cinl#ri *a1\$r\$r, deyir ki, gec# vaxt\$ su q\$ra1\$nda x#st#ni cinl#r vurub. «X#st#»ni ovsunlay\$r, yen# tass\$ d\$nq\$ldad\$b deyir ki, qaranlsq yerd#, zo1al a1ac\$nn\$n alt\$nda cinl#r onu vurublar. Ax\$rda n#zirini ist#y#n B#kir# Yaqub deyir: «Ay B#kir, guya m#n x#st#y#m ki, s#n cinl#ri bura y\$1m\$san?» O ki var d/y l#n B#kir h#min g nd#n fala baxma1\$ yer# qoyur» (10, 289).

%#ki mollalar\$ tasqurma il# ruhi x#st#l#ri, dua yazmaqla dig#r x#st#l#ri sa1ald\$rm\$(lar: qorxan adamlara «Qorxu duas\$» yaz\$lsr, yel tutan x#st#y# * *#r(nb# «Surxavad» oxunur v# s. Bu dualar aras\$nda daha *ox maraq do1uran «Boyl#m#» adl\$ duad\$r. Bu dua u(a1\$ olmayan, yaxud u(a1\$ olub t#l#f olan qad\$nlara yaz\$lsr. Boyl#m# dig#r dualardan uzunlu1u il# se*ilir. Bel# ki, onun uzunlu1u b#z#n 5 metr# *at\$r. Sonra bu dua qara par*aya b k l#r#k r#ngb#r#ng saplarla *arpaz (#kild# qoltu1un alt\$ndan ke*iril#r#k x#st#nin boynundan as\$lsrm\$).

%#ki mollalar\$ tas qurmaq, dua yazmaq, yas aparmaqla yana(\$) cadu da yaz\$rm\$(lar. «Cadu yazmaq» ifad#si #razid# «#m#l etm#k» ifad#si il# v#zl#nir. Deyil#nl#r# g/r#, %#ki mollalar\$ dua oxuyub arpa d#n#sini divarda g#zdir# bilirmi(l#r. Onlar qar1a beynini yedirtm#kl# insan\$ a1l\$ns\$ ba(\$n-dan al\$r, qurd ya1\$ s rtm#kl# ail#y# nifaq sal\$r, (irinlik duas\$ il# arada mehriban*\$lsq yarada bilirmi(l#r v# s. Bel# mollalar v# onlar\$ #m#ll#ri sonradan #razid# l#tif#l#(mi(dir. «5 nvan\$ s#hv d (#n cadu», «Ke*i d#risi», «%irinlik duas\$» kimi l#tif#l#r bu q#bild#ndir.

«5 nvan\$ s#hv d (#n cadu» adl\$ l#tif#d# sevdiyi q\$zdan m sb#t cavab ala bilm#y#n o1lan q\$za molla t#r#find#n cadulanm\$(alma verir. Ancaq alman\$ q\$z yox, /k z yevir. Bu #h-valatdan sonra /k z o1lan\$ h#r g/r#nd# ona h#sr#tl# bax\$r.

«Ke*i d#risi» adl\$ l#tif#d# (agirdinin anas\$na g/z d (#n molla ondan anas\$n\$n sa*\$n\$ ist#yir. %agird evin dam\$ndan as\$lm\$(ke*i d#risind#n bir ne*# t k *\$xar\$b mollaya verir. Bir ne*# g n sonra evin dam\$ndan qopub d (#n d#ri h#y#td# at\$l\$b-d (m#y# ba(lay\$r (79).

«%irinlik duas\$» adl\$ l#tif#d# is# arvad\$ il# yola getm#-y#n ki(i mollaya (irinlik duas\$ yazd\$r\$b su qab\$na at\$r. Duan\$ tapan arvad evd#n bird#f#lik *\$x\$b gedir (10, 291).

Siran gəzdirmə. Bu m#clis haqq\$nda AFA-n\$n VI cildin-d# oxuyuruq: «Ke*mi(d# %#kid# Siran g#zdirm#k ad#ti geni(yay\$lm\$(d\$r. 4 sas#n g#nc g#linl#r (qohum-#qr#ba, b#z#n d# ail#y# yax\$n olan qonum-qon(unun g#linl#ri) y\$1\$laraq vaxta-(\$r «siran g#zir», y#ni, n/vb# il# gah bu, gah da dig#r g#linin evind# topla(ard\$lar. G#linl#r «siran»a ciddi haz\$rla(ar, #n yax(\$) geyiml#rini gey#r, b#z#k #(yalar\$ il# b#z#n#rdil#r. Siran * n #lborcu zin#t #(yalar\$ alanlar da olard\$. Qonaql\$1\$ xat\$r-ladan «siran»lar geni(nsiyy#t yeri, h#m d# bir-birinin ail#-m#i(#t (#raiti il# tan\$(olmaq «g/r-g/t r» * n yax(\$) vasit# idi. Siran yerind# nsiyy#t #snas\$nda a1\$z #d#biyyat\$ da t#bli1 olunur, yeni folklor n mun#l#ri yaran\$rd\$. Deyil#nl#r# g/r#, siran\$ qay\$nanalar v# ail#nin b/y k g#linl#ri t#(kil ed#rdil#. Siran g#zm#k ad#ti ke*#n #srin 40-c\$ ill#rin#d#k davam etmi(-dir» (10, 483). Biz #razid# bu m#clis haqq\$nda m#lumat ver# bil#n s/ yl#yicil#rl# rastla(mad\$q.

Mövlud – bu m#clis dini xarakter da(\$y\$r v# %#ki #razi-sind# möhlüd adlan\$r. Din# g/r#, h#r bir m s#lman /z evind#

pey1#mb#rin do1umu (#r#fin# bir g n m/hl d ke*irm#y# borcludur. Bundan ba(qa, niyy#t m#qs#dil# v# t#z# ev# k/*-m#k m nasib#til# d# m/hl dl#r ke*irilir. M/hl d h#m evd#, h#m d# ziyar#td# ke*iril# bil#r. M#clisin n# d#r#c#d# t#mt#-raql\$ ke*irilm#si onu ver#nin maddi v#ziyy#tind#n assl\$d\$r. M#clisi i(tirak*\$lar\$n say\$ndan as\$l\$ olaraq bir v# ya bir ne*# molla apara bil#r. Orada h#disl#r s/y#nilir, dini r#vay#t v# na1\$llar dan\$(l\$r, Yunus ,mr#nin, S leyman 7#l#binin pey-1#mb#ri v#sf ed#n q#sid#l#ri oxunur v# s.

%#ki #razisind# ke*iril#n m#rasiml#rd#n biri d# *Məhərrəmlıkdir*. Amma #razid# (i# #halinin say\$ az oldu1undan bu m#clis (i# zonalar\$nda ke*irildiyi kimi t#mt#raqla ke*irilmir.

Haqq\$nda m#lumat verdiyimiz m#clisl#rin h#r biri %#ki b/lg#sinin folklor v# etnoqrafiya z#nginliyind#n x#b#r verir.

NƏTİCƏ

Hər hansı bəlgənin cələfətiyəsi, etnik tərkibi, dini inancları, etnoqrafiyası, ya da amət tərzisi, adət-nənəsi kimi xəsusiyətlər onun folklorunu (#rtl#ndir#n #sas amill#rdir v# /z t#zahrlı#rini həmin bəlgənin folkloruna diqt# etdirir.

Arađırma zamanı məlum oldu ki, %ki folkloru Azərbaycan, daha geniç (#kild# is# mumtərk folklorunun ki*ik bir par*ası olmaqla yanaç, onun /z nəməxsusluqlar da vardır ki, bunlar şəhəri*risind# komizm, həzərcəvablıq, etnoqrafiyaya bəlləşləq v# s. xəsusiyətləri vurulamaq olar.

%ki (iv#si v# folklorun qarşılıqlı #laq#si / yr#nil#rk#n bel# bir nəticəyə gəlinmişdir ki, %ki (iv#si d# bu #raziyə məxsus folklor mətnlərinin yerli-regional gəstiriciliğindən biridir. %ki ləhcəsi #razid#n qeyd# alənməs(bətən folklor mətnlərinə /z «mən rənəvurub», onları şəhərin #kilinin dilindən deyilməsini bir daha təsdiqləyir.

Toplama materialları gəstiridəki, bəlgə *e{idli folklor janrları ilə olduqca zəngindir. Həmçinin (bhəsiz ki, topladılmış materialları %ki #halisi arasındada ya(ayan və bu gənədə /z tərəvətini, canlısılsın qoruyub saxlayan a1z #d#biyyatınlınn müümü nisbətdə *ox az hissəsidir. Lakin bu materialları %ki folkloru haqqında məyyən təsəvvür #rl#r# gəlməyə, bəlgə folklorun xəsusiyətləri haqqında bəzi fikirlər səyləməyə imkan yaradır. ,lk nəvbədə qeyd etmək olar ki, bəlgə Azərbaycanın spesifik mifoloji obrazlarla zəngin #razil#rindən biridir. Halıñ ke*i dənərgəsi – Unuqay, Halıñ xoruz dənərgəsi, Səleysin, Vəhə adam və sə obrazlarla ancaq bu bəlgədə rastla(maq məmkəndir. Bu fikri səyləyərkən ona gərək «ancaq» kəlməsinə i(lədirik ki, indiyədək *ap olunmuş folklor mətnlərinin

inc#l#y#rk#n bu obrazlara t#sad f etm#dik. Eyni zamanda di-g#g#r b/lg#l#rimizd#n az sayda da olsa, qeyd# al\$nan mifoloji obrazlara ad\$ *#kil#n b/lg#d# daha tez-tez rast g#lirik. Hal\$n qad\$n v# pi(ik d/n#rg#l#ri, 4rdov, Kaftar, Cin, X\$d\$r ,lyas, X\$d\$r N#bi v# s. obrazlar\$ bu qisim mifoloji obrazlar s\$ras\$na aid etm#k olar. El# t#kc# Cin obraz\$ il# ba1l\$ 77 m#tn qeyd# alm\$(q ki, bu da yuxar\$da dedikl#rimizi s but edir. %#kid# Cin# b#z#n V#sv#s#, b#z#n d# Qara-qura deyirl#r ki, bu adlar da %#ki folklorunun /z n#m#xsus g/st#ricil#rind#n biri say\$la bil#r.

«B/lg# folkloru h#m d# mumt rk folklorunun bir par-*as\$d\$r» c ml#sini he* d# t#sad fi demirik. 5 mumt rk folklorunda geni(yay\$lm\$(X\$d\$r N#bi, X\$d\$r ,lyas kimi mifoloji-hami obrazlara b/lg# folklorunda da olduqca tez-tez rast g#linir. Bu obrazlarla ba1l\$ onlarla m xt#lif variantl\$, bir-birini t#krarlamayan m#tn qeyd# alm\$(q. Toplad\$1\$m\$z m#tnl#rd#n X\$d\$r N#bi v# X\$d\$r ,lyas mifoloji obrazlar\$n\$n *ox m xt#lif funksiyalar da(\$d\$1\$ ayd\$n olur.

4 razid#n qeyd# ald\$1\$m\$z mifoloji m#tnl#r aras\$nda ov-*uluqla ba1l\$ folklor m#tnl#ri /z n#m#xsusu1u v# r#ngar#ng-liyi il# se*ilir. Maraql\$d\$r ki, m xt#lif b/lg#l#rd#n indiy#d#k toplan\$b *ap edil#n folklor toplular\$nda ov*uluqla ba1l\$ m#tn-l#r# dem#k olar ki, t#sad fi hallarda rast g#linir. El#c# d# %#kid#n qeyd# al\$nm\$(materiallar #sas\$nda haz\$rlanan folklor antologiyalar\$nda bu m/vzu il# ba1l\$ bir d#n# d# m#tn# rast g#lm#dik. Biz is# toplama zaman\$ #razid#n ov*uluqla ba1l\$ 60 m#tn qeyd# alm\$(q. Onu da vur1ulayaq ki, bu n mun#l#r bir-birini t#krarlam\$, #ksin#, h#r biri yaln\$z onun /z nd# #ks olunan informasiyalarla y kl#nmi(dir. Ov*uluqla ba1l\$ mifoloji r#vay#tl#ri, inamlar\$ ara(d\$rank#n bel# n#tic#y# g#lm#k

olur ki, ov*uluq %#ki #halisinin m#(1uliyy#tind# x susi bir yer tutmu(dur. Bu m#tnl#rd# ova *\$xman\$n qaydalar\$, onun nec# vurulmas\$ v# yeylim#si, ov #tind#n kiml#r# verilm#si, ovun h#ddi, b t/vl kd# prosesin /z haqq\$nda z#ngin v# dol-1un informasiyalar /z #ksini tap\$r. C#sar#tl# s/y#m#k olar ki, b/lg# folkloru i*#risind# ov*uluq m#tnl#rinin x susi *#kisi vard\$r.

B/lg#d#n qeyd# ald\$1\$m\$z folklor m#tnl#rinin bir qismi vergili adamlar haqq\$nda m#tnl#rdir. Vergili adamlar haqq\$nda 28 m xt#lif variantl\$ m#tn toplam\$(q. ,ndiy#d#k *ap edil-mi(folklor toplular\$nda is# yalm\$z a(\$ql\$1\$n vergi yolu il# al\$nmass\$ *\$xmaq (#rti il# bu tipli m#tnl#r# rast g#lm#dik. N#z#r# alsaq ki, t rk t#f#kk r nd# hans\$sa bir s#n#tin, pe(#nin insana h#min pe(#nin hamisi t#r#find#n verilm#si inam\$ geni(yay\$lm\$(d\$r, onda b/lg#d#n qeyd# al\$nan bu n mun#l#rin qiyim#ti daha da art\$r. Vergili adamlarla ba1l\$ m#tnl#rin *oxlu1u v# informasiya c#h#td#n z#nginliyi b/lg# folklorunun mumt rk folklorunun q\$r\$lmaz bir par*as\$ oldu1unu bir daha s but edir.

B/lg#d# islam dininin h#qiqi, pak t#msil*il#rin# b/y k inam, etiqad v# m#h#bb#t olmu(dur. Bel# ki, #razid#n pir v# ocaq sahibl#ri, onlar\$n n#sli, (#c#r#si, g/st#rdiyi m/c z#l#ri /z nd# #ks etdir#n onlarla folklor n mun#si qeyd# alm\$(q.

%#ki Az#rbaycan\$n na1\$lla da z#ngin b/lg#l#rind#n biri-dir. Buradak\$ na1\$l obrazlar\$ klassik anlamda ba(a d (d y - m z na1\$l obrazlar\$n\$n sanki son ya(ant\$lar\$d\$r. D zd r, toplanan na1\$llar\$n aras\$nda m xt#lif s jetl#rin kontaminasiyas\$ndan ibar#t olan na1\$llar da az deyil. Amma t#k s jet #sas\$nda formala(an na1\$llar st nl k t#(kil edir. Bu da onu g/st#fir ki, b t n b/lg#l#rimizd# oldu1u kimi %#kid# d# na1\$l janr\$ #vv#l-ki populyarl\$1\$n\$ itirmi(dir. Bunun s#b#bi is# na1\$l janr\$na

olan t#l#bat\$n dem#k olar ki, itm#si, s/y/l#yici v# auditoriya
m nasib#tl#rinin yox olmas\$d\$r.

Ara(d\$rmalar g/st#rir ki, %#ki a(\$q s#n#tinin inki(af etdiyi b/lg#l#rimizd#n biri olmu(dur. 4 hali /z yadda(\$nda m xt#lif zamanlarda ya(ay\$b-yaratm\$(*oxlu sayda a(\$1\$ ad\$-n\$ bu g n d# saxlay\$r. Bundan ba(qa, bu m hitd# yeti(#n Molla Cuma Az#rbaycan a(\$q s#n#tinin g/rk#mli s#n#tkarlar\$ndan biridir. Lakin t##ss f ki, Molla Cumadan ba(qa b/lg#d# ya(am\$(dig#r a(\$qlar\$n yarad\$c\$l\$1\$, el#c# d# onlar\$n repertuar\$nda olan dastan, r#vay#t v# na1\$llar vaxt\$nda toplanmam\$(, n#tic#d# itib-batm\$(d\$r.

Dig#r regionlar\$m\$zda oldu1u kimi, %#kid# d# ke*iril#n yas m#rasiml#rind# a1\$ dem#k #n#n#si vard\$r. B/lg#d# «a1\$ dem#k» ifad#si #v#zin# daha *ox «dil dem#k» ifad#si i(l#dilir. B#z#n /1 sahibin# dil dem#kd# k/m#k etm#si * n yasa x susi a1\$*\$lar da d#v#t olunur ki, onlara %#kinin b#zi yerl#-rind# molla, b#zi yerl#rind# sazanda deyirl#r. Diqq#t*k#n faktd\$r ki, K#rk k t rkmanlar\$nda da yas m#clisl#rin# d#v#t olunan pe(#kar qad\$nlara sazlayan deyirl#r. %#ki a1\$lar\$nda rast g#lin#n *ox maraql\$ faktlardan biri d# yas yerl#rind# mollalar v# sazandalar t#r#find#n Yunis ,mr#nin, S leyman 7#l#binin, ,brahim H#qiqinin q#sid#l#rind#n istifad# olunma-s\$d\$r. Bu g n #razid# maraql\$ struktura malik a1\$ m#tnl#ri il# d# qar(\$la(maq m mk nd r. Bu bax\$mdan, %#ki a1\$lar\$n\$ * yer# ay\$rmaq olar; bayat\$ a1\$lar, n#sr formas\$nda deyil#n a1\$-lar, n#srl# n#zmin n/vb#l#(diyi a1\$lar. Bayat\$ a1\$lara b t n b/lg#l#rimizd# rast g#lins# d#, n#sr formas\$nda deyil#n v# n#srl# n#zmin n/vb#l#(diyi a1\$lara indiy#d#k *ap olunmu(folklor toplular\$nda rast g#lm#dik.

%#ki l#tif#l#rinin bir qismi klassik l#tif# q#hr#manla-
r\$n\$n – Molla N#sr#ddinin, B#hlul Dan#nd#nin ad\$ il# ba1l\$
l#tif#l#rdir. Amma klassik anlamda ba(a d (d y m z l#tif#-
l#rl# m asir d/vr n #lam#t v# t#l#bl#rini /z nd# #ks etdir#n
«z#man# l#tif#l#ri»nin d# paralel (#kild# i(l#ndiyinin, lakin
«z#man# l#tif#l#ri»nin h#m obrazlar sistemi, h#m d# s jet v#
kompozisiya bax\$m\$ndan klassik l#tif#l#ri s\$x\$(d\$rd\$1\$n\$n
(ahidi oluruq. Bunun n#tic#sidir ki, m asir %#ki l#tif#l#rinin
#sas q#hr#manlar\$ Hac\$ day\$, Mirz# Abdulcabbar, Ma(aq
,sf#ndiyar, Bayram m #llim v# s.-dir.

Paremioloji vahidl#r hal-haz\$rda #razid# geni(yay\$lan
folklor janrlar\$ndand\$r. Bu vahidl#r h#cmc# ki*ik oldu1undan
onlar\$ yadda saxlamaq v# s/y/l#m#k daha asand\$r. M#hz bu
s#b#bd#n paremioloji vahidl#r #razid# m/vqeyini qoruyub
saxlamaqdad\$r.

%#ki folklorunun m asir v#ziyy#tinin / yr#nilm#si pro-
sesi d# /z l y nd# b#zi n#tic#l#ri ortal\$1a *\$xard\$. Dey# bil#rik
ki, #razid# klassik folklor s/y/l#yicil#rin# – naqqallar, d#rvi(-
l#r v# s. kimi professional s/y/l#yicil#r# rast g#lm#dik.

M asir folklor s/y/l#yicil#ri is# h#m klassik folklor #n#-
n#l#rind#n faydalans\$, h#m d# /z d nyag/r (l#rini #ks etdir#n
yen i n mun#l#r yarad\$rlar. S/y/l#yicinin cinsi, ya(\$, psixoloji
v#ziyy#ti, ke*irdiyi h#yat t#rzi, d nyag/r (, yadda(\$, #hat#
olundu1u m hit, m#(1uliyy#ti, savad d#r#c#si v# s. onun re-
pertuar\$ndan formala(mas\$na bilavasit# t#sir g/st#r#n amill#r-
dir. Bu bax\$mdan, h#r bir s/y/l#yicinin /z n#m#xsus reper-
tuars formala(\$r. S/y/l#yicil#rin repertuar\$ *ox*e(idliliyi il#
f#rql#nir. El# s/y/l#yicil#r var ki, onlar\$ndan repertuar\$nda bayat\$-
lar, a1\$lar, laylalar daha geni(yer tutur. Dig#rl#rind# mifoloji
r#vay#tl#r, inamlar v# s. daha aktivdir, b#zil#rind# is# na1\$l-

lar, vergili adamlarla ba1l\$ m#tnl#r daha *ox m (ahid# olunur v# s.

Folklor m#clisl#ri folklorun varl\$1\$n\$ (#rtl#ndir#n #sas amill#rd#n biridir. 4 razid# vaxtil# m/vcud olmu(#ks#r folklor m#clisl#rinin s\$radan *\$xmas\$ bu m#clisl#rd# s/y1#n#n folklor m#tnl#rinin d# aradan *\$xmas\$na s#b#b olmu(dur. Folklor m#clisl#rind# s/y1#n#n m#tnl#rin indi #razid# «q#lp#-l#rin#», «q\$ r\$qlar\$na» rast g#lirik (m#s#l#n, toylarda oxunan mahn\$lar\$, t#qvim mifl#rini v# s. bu tipli folklor m#tnl#ri saya bil#rik). Hal-haz\$rda m/vcud olan folklor m#clisl#ri orada s/y1#n#n folklor m#tnl#rinin qorunmas\$nda ba(l\$ca rol oyna-y\$r (4 razid# pirl#r h#l# d# ziyan#t olundu1u * n pir sahibl#ri v# onlar\$ n m/c z#l#ri il# ba1l\$ m#tnl#r d# m/vqeyini saxlay\$r v# s.).

Folklor m#clisl#rinin v# m#rasiml#rinin s\$radan *\$xmas\$ orada s/y1#n#n folklor m#tnl#ri il# yana(\$, vaxtil# #razid# m/vcud olan pe(#kar s/y1#yicil#rin b/y k #ks#riyy#tini d# s\$radan *\$xarm\$(d\$). Hal-haz\$rda #razid# yaln\$z yas aparan mollalar v# ziyan#t m ceyirl#ri pe(#kar s/y1#yicilik f#aliyy#t-l#rini davam etdir# bilirl#r. Buna s#b#b h#l# d# #razid# #n#n#-vi yas v# pirl#ri ziyan#t etm# m#rasiml#rinin m/vcudluqlar\$ n\$ qorumas\$d\$.

Sonda bir daha qeyd etm#k ist#yirik ki, daha m fiz#kar v# qapal\$ regionlardan biri olan %#ki rayonunun olduqca z#ngin folkloru vard\$.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

Azərbaycan dilində

1. Abbas Tufarqanlı. 72 (eir / T#rtib ed#ni Dada(zad# A. Bak\$, G#nclik, 1973, 80 s.
2. Abdullayeva M. Az#rbaycan folklorunun regional x su-siyy#tl#ri (%#ki-Zaqatala folklor n mun#l#ri #sas\$nda): Namiz#dlik dissertasiyas\$, Bak\$: 2002, 159 s.
3. Ar1.52 T\$8.\$8 032 Tc 39 Tj-0.08256 Tcr.52 Tf149.28 0 TD () cc

12. Az#rbaycan folkloru antologiyas\$. 23 cildd#, VIII c., A1baba folkloru / Toplay\$b t#rtib ed#nl#r ,smay\$lov H., Qurbanov T. Bak\$: S#da, 2003, 476 s.
13. Az#rbaycan folkloru antologiyas\$. 23 cildd#, IX c., G#nc#basar folkloru / T#rtib ed#nl#r ,smay\$lov H., Quliyev R. Bak\$: S#da, 2004, 522 s.
14. Az#rbaycan folkloru antologiyas\$. 23 cildd#, X c., ,r#van-*uxuru folkloru / Toplay\$b t#rtib ed#nl#r ,smay\$lov H., 4 l#kb#rlı 4 . Bak\$: S#da, 2004, 472 s.
15. Az#rbaycan folkloru antologiyas\$. 23 cildd#, XI c., %irvan folkloru / Toplay\$b t#rtib ed#nl#r ,smay\$lov H., Q#niyev S. Bak\$: S#da, 2005, 443 s.
16. Az#rbaycan folkloru antologiyas\$. 23 cildd#, XII c., Z#ng#zur folkloru / Toplayanlar N#bio1lu V., Kaz\$mo1lu M., 4 sg#r 4 ., Bak\$: S#da, 2005, 464 s.
17. Az#rbaycan folkloru antologiyas\$. 23 cildd#, XIII c., %-ki-Zaqatala folkloru / T#rtib ed#nl#r Abbas\$, .., 4 liyev O., Abdullayeva M. Bak\$: S#da, 2005, 550 s.
18. Az#rbaycan folkloru antologiyas\$. 23 cildd#, XIV c., D#rb#nd folkloru / Toplayanlar ,smay\$lov H., Xurdamiyeva S. Bak\$: S#da, 2006, 430 s.
19. Az#rbaycan folkloru antologiyas\$. 23 cildd#, XV c., D#-r#l#y#z folkloru / Toplay\$b t#rtib ed#nl#r Mirz#yev H., ,smay\$lov H., 4 l#kb#rlı 4 . Bak\$: S#da, 2006, 484 s.
20. Az#rbaycan folkloru antologiyas\$. 23 cildd#, XVI c., A1-da(folkloru / Toplay\$b t#rtib ed#n R st#mzad# .. Bak\$: S#da, 2006, 496 s.
21. Az#rbaycan folkloru antologiyas\$. 23 cildd#, XVIII c., %#ki folkloru / Toplay\$b t#rtib ed#ni 4 bd lh#limov H. Bak\$: Nurlan, 2009, 532 s.
22. Az#rbaycan mifoloji m#tnl#ri / T#rtib ed#ni, / n s/z n v# (#rhl#rin m #llifi Acalov A. Bak\$: Elm, 1988, 196 s.

23. Az#rbaycan na1\$llar\$. 5 cildd#, I c., / Toplayanlar Axundov 4., T#hmasib M., Seyidov N. Bak\$: 7\$raq, 2004, 374 s.
24. Az#rbaycan na1\$llar\$. 5 cildd#, II c., / Toplayanlar Axundov 4., T#hmasib M., Seyidov N. Bak\$: 7\$raq, 2004, 351 s.
25. Az#rbaycan na1\$llar\$. 5 cildd#, III c., / Toplayanlar Axundov 4., T#hmasib M., Seyidov N. Bak\$: 7\$raq, 2004, 350 s.
26. Az#rbaycan na1\$llar\$. 5 cildd#, IV c., / Toplayanlar Axundov 4., T#hmasib M., Seyidov N. Bak\$: 7\$raq, 2004, 342 s.
27. Az#rbaycan na1\$llar\$. 5 cildd#, V c., / Toplayanlar: Axundov 4., T#hmasib M., Seyidov N. Bak\$: 7\$raq, 2004, 334 s.
28. Az#rbaycan Respublikas\$n\$n D/vl#t Statistika Komit#si. Az#rbaycan\$n regionlar\$. Bak\$: 2001, 768 s.
29. Az#rbaycan Respublikas\$n\$n regional co1rafi problem-l#ri. %#ki-Zaqatala iqtisadi rayonu. Bak\$: Nafta-Press, 2003, 190 s.
30. Babayev B. %#ki l#tif#l#rind# tip v# prototip // Bak\$ Universitetinin X#b#rl#ri. Humanitar elml#r seriyas\$. Bak\$, 1994, V 1
31. Baharl\$ M. H. (V#liyev). Az#rbaycan (fiziki, co1rafi, etnoqrafik v# iqtisadi o*erk). Bak\$: Az#rn#(r, 1993, 190 s.
32. Bayat F. KDQ m#tnind# etnopsixoloji qar(\$durma // Az#rbaycan (ifahi xalq #d#biyyat\$na dair t#dqiql#r. X c., Bak\$: 2000, s. 74-84
33. Bayat F. O1uz Kalan. Bak\$: Sabah, 1993, 196 s.
34. Bayat F. XXI y zilin sosial-iqtisadi v# m#d#niyy#t ekologiyas\$ paradiqmas\$nda folklor // «D#d# Qorqud» jurnal\$. 2004, V 4, s.56-65
35. Ba1\$rov .. Bu oyunlar\$ unutmaq olmaz. // «Qobustan» toplusu. Bak\$: 1973, V 2 (18), s. 85-86
36. B#ydili C. T rk mifoloji s/zl y . Bak\$: Elm, 2003, 417 s.
37. Bu yurd bayqu(a qalmaz. / Toplays\$b t#rtib ed#nl#r N#bio1lu V., Qarada(l\$ M., 4sg#r 4. Bak\$: Yaz\$*\$, 1995, 240 s.
38. 7e(m#d#n se*m#l#r / Toplays\$b t#rtib ed#n 4 yilсли 4. Bak\$, Yaz\$*\$, 1993, 180 s.

39. 7#l#bi F. %#ki folkloruna bir n#z#r // Az#rbaycan folkloru antologiyas\$. 23 cildd#. VI c., %#ki folkloru. Bak\$: S#da, 2002, s. 3-34
40. 7#l#bi F. %#ki folkloruna daha bir n#z#r // Az#rbaycan folkloru antologiyas\$. 23 cildd#, XVIII c., %#ki folkloru. Bak\$: Nurlan, 2009, s. 25-58
41. D#d# Qorqudla ba1l\$ r#vay#tl#r silsil#sind#n / Toplayan\$: 4. %amil // «D#d# Qorqud» jurnal\$. 2003, V 4, s. 110-112
42. D ma A. Qafqaz s#f#ri: t##ss rat / Frans\$z dilind#n t#r-c m#: Pa(ayev Q., Abbasov H. Bak\$: Yaz\$*\$, 1985, 144 s.
43. El-oba g lm#c#l#ri / Toplayan\$ H seynova A. Bak\$, Az#rbaycan n#(riyyat\$, 1993, 63 s.
44. 4 f#ndiyev P. Az#rbaycan (ifahi xalq #d#biyyat\$: Ali m#kt#b t#l#b#l#ri * n d#rslik. Bak\$: Maarif, 1992, 447 s.
45. 4 f#ndiyev R. Bayat\$lar v# el mahn\$lar\$. Az#rbaycan dilind#. 8 v#r#q, arxiv 8, q-3(81) 8176, sax. vahidi 46
46. 4 f#ndiyev R. El #d#biyyat\$. 3 v#r#q, arxiv 8, q-3(87) 8176, sax. vahidi 47
47. 4 f#ndiyev R. El #d#biyyat\$, yaxud el s/zl#ri // «Az#rbaycan\$ / yr#nm# yolu» jurnal\$, V 1, 1928
48. 4 hm#dli A. Folklorda s/y#yicilik statusu // «D#d# Qorqud» jurnal\$, 2005, V 3, s. 95-110
49. 4 liyev F.M. XVIII #srin II yar\$\$nda %imali Az#rbaycan (#h#rl#ri. Bak\$: Az#rb. SSR EA, 1960, 135 s.
50. 4sg#r 4. Az#rbaycan sehrli na1\$lar\$nda q#hr#man (s#ciyy#si v# m#n(#yi): Namiz#dlik dissertasiyas\$. Bak\$: 1992, 240 s.
51. 4 sg#r 4.T rkmanlar // «Az#rbaycan» jurnal\$, Bak\$: Az#rbaycan, 2003, V 10, s.136-146
52. 4 sg#r 4. 9n s/z // Az#rbaycan folkloru antologiyas\$. 16 cildd#. XII c., Z#ng#zur folkloru. Bak\$: S#da, 2005, s. 13-28
53. Hac\$yev T. Mikay\$l Ba(tunun «%an q\$z\$ dastan\$» v# poetikas\$. Bak\$: T#hsil, 2005, 311s.

54. Hac\$yev T. %#ki folklorunun dil /z#lliyi haqq\$nda bir-iki s/z // Az#rbaycan folkloru. Bak\$: Sabah, 1994, s. 14-20
55. Hac\$yev V. Az#rbaycan folklorunun s#ciyy#vi x susiy-y#tl#ri (G rc stan t rkl#rinin folklor /rn#kl#ri #sas\$nda): Doktorluq dissertasiyas\$. Bak\$, 1992, 347 s.
56. Hac\$yev V. C rc standa t rk xalq #d#biyyat\$ #n#n#l#ri. Bak\$: S#da, 2005, 303 s.
57. Xudub#yli M. ,smi-p nhan sora1\$nda // M#nim sazl\$-s/zl d nyam. Bak\$: Ulu, 1999, s. 90-106
58. ,slamov M. Az#rbaycan dilinin Nuxa dialekti. Bak\$: Az#rb. SSR EA, 1968, 274 s.
59. ,slamov M., Ba1\$rova M. %#ki xanl\$1\$. Bak\$: Az#rn#(r, 1997, 75 s.
60. ,smay\$lov H. Az#rbaycan folklorunun regional x suziyy#tl#ri. Bak\$: S#da, 2006, 336 s.
61. ,smay\$lov H. G/y*# a(\$q m hiti: t#(#kk 1 v# inki(af dollar\$. Bak\$: Elm, 2002, 404 s.
62. ,smay\$lov H. G/y*# a(\$q m hiti: t#(#kk 1 v# inki(af dollar\$: Doktorluq dissertasiyas\$. Bak\$: 2003, 337 s.
63. ,smay\$lov H. Redaktordan // Az#rbaycan folkloru antologiyas\$. 16 cildd#, XII c., Z#ng#zur folkloru. Bak\$: S#da, 2005, s. 5-12
64. Kaz\$mo1lu (,manov) M. G 1 (n arxaik k/kl#ri. Bak\$: Elm, 2006, 268 s.
65. Kaz\$mo1lu M. Xalq g 1 (n n poetikas\$. Bak\$: Elm, 2006, 268 s.
66. Kaz\$mo1lu M. Folklorda obraz\$н ikil#(m#si. Bak\$: Elm, 2011, 228 s.
67. Kitabi-D#d# Qorqud // T#rtib, transkripsiya, sad#l#(diril-mi(variant v# m q#ddim# Zeynalov F. v# 4 lizad# S. Bak\$: Yaz\$*\$, 1988, 264 s.
68. Qaqouz folkloru. Bak\$: G#nclik, 1996, 200 s.

69. Qarayev Y. Prototip – (#kilidir, yaxud n#f#sd# z mz m#, t#l#ff zd# r#qs – %#ki (iv#si // Az#rbaycan folkloru antologiyas\$. 16 cildd#, IV c., %#ki folkloru. Bak\$: S#da, 2000, s. 3- 45
70. Qas\$mov C. Yadda(\$n b#rpas\$. Bak\$, M t#rcim, 1999, 256 s.
71. Q#niyev S. %irvan folklor m hiti. Bak\$: Ozan, 1997, 260 s.
72. Q#niyev S. Az#rbaycan folklorunun regional /z n#m#x-suslu1u: %irvan folklor m hiti: Doktorluq dissertasiyas\$. Bak\$: 2000, 353 s.
73. Qiyyasb#yli D. Xalq n#1m#kar\$. Bak\$: Elm, 1974, 35 s.
74. L tv#li ki(id#n folklor n mun#l#ri. / T#rtib*i Xal\$qov F. Bak\$: Memar N#(riyyat – Poliqrafiya, 2005, 207 s.
75. Mahmudov Y. S#yyahlar, k#(fl#r, Az#rbaycan. Bak\$: G#nclik, 1985, 186 s.
76. Makarenko A.S. Se*ilmi(pedaqoji #s#rl#ri / T#rc m# ed#n M#mm#dov C. Bak\$: Az#rbaycan m#kt#bi jurnal\$, 1950, 440 s.
77. Manaf\$ H. %#ki syan\$. Bak\$: Zaman, 2000, 109 s.
78. M#h#rr#mov Z. XX #sr G/y*# a(\$q m hiti (1920-1950-ci ill#r): Namiz#dlik dissertasiyas\$. Bak\$: 1997, 143 s.
79. M#nb#yi g/st#rilm#y#n n mun#l#r m #llifin (#xsi arxivind#dir.
80. M#mm#dova T. Bor*al\$ a(\$q m hiti: Namiz#dlik disser-tasiyas\$. Bak\$: 2000, 144 s.
81. Molla Cuma. 4 s#rl#ri. 3 cildd#, I cild / Toplay\$b t#rtib ed#n Yar#hm#dov M. Bak\$: 9rn#k, 2000, 227 s.
82. Molla C m#. %eirl#r / Toplay\$b t#rtib ed#n 4 f#ndiyev P. Bak\$: Az#rn#(r, 1966, 207 s.
83. Molla C m#. Se*ilmi(#s#rl#ri. / Toplay\$b t#rtib ed#nl#r 4 f#ndiyev P., ,drisov %. Bak\$: Yaz\$*\$, 1983, 230 s.
84. Molla Cuma. 4 s#rl#ri / Toplay\$b t#rtib ed#n 4 f#ndiyev P. Bak\$: Sabah, 2006, 260 s.
85. Molla N#sr#ddin l#tif#l#ri / T#rtib v# m q#ddim# T#h-masib M. Bak\$: Az#rb. SSR EA, 1965, 334 s.

86. Mustafayev A. %#ki s#n#tkarlar diyar\\$d\\$r. Bak\$: Elm, 1987, 104 s.
87. Mustafayev A. Az#rbaycan (#rbafl\\$q s#n#ti. Bak\$: Elm, 1991, 189 s.
88. M r(dova U. R. 4 f#ndizad# v# folklor: Namiz#dlik dissertasiyas\$. Bak\$: 1997, 120 s.
89. N#biyev A. Az#rbaycan xalq #d#biyyat\$: Ali m#kt#b t#l#b#l#ri * n d#rslik. II hiss#. Bak\$: Elm, 2006, 648 s.
90. 91 s il# #r#bc#, dirisi il# rusca / Toplayan\$ Bax\$(E. Bak\$: Yaz\$*\$, 1993, 168 s.
91. Pa(ayev Q., B#nd#ro1lu 4. Bitib-t k#nm#y#n incil#r x#-zin#si... // AFA. 16 cildd#, II c., ,raq-T rkman folkloru. Bak\$: A1r\$da1, 1999, s. 3- 41
92. Pa(ayev Q. K#rk k folklorunun janrlar\$. Bak\$: Elm, 2003, 320 s.
93. Saa quzu k#s#r#m / Toplay\$b t#rtib ed#n 4 bd lh#limov H. Bak\$: ,(§q, 1992, 191 s.
94. Sarabski H. K/hn# Bak\$. Bak\$, Minar#, 2000, 128 s.
95. Sar\$v#lli O. M#niml# d nyan\$ g#z#n mahn\$lar. Bak\$: Az#rn#(r, 1966, 271 s.
96. Seyidov M. Az#rbaycan mifik t#f#kk r n n qaynaqlar\$. Bak\$: Yaz\$*\$, 1983, 326 s.
97. Seyidov M. Az#rbaycan xalq\\$n\\$n soyk/k n d (n#rk#n. Bak\$: Yaz\$*\$, 1989, 496 s.
98. Seyidov M. Qam-%aman v# onun qaynaqlar\$na mumi bax\$(. Bak\$: G#nclik, 1994, 232 s.
99. S#limov-%a1ani. Oyun v# #yl#nc#l#r d# bir tarixdir. Bak\$: Elm, 1993, 41 s.
100. S leymanova L. %#kid# toy ad#tl#ri // «D#d# Qorqud» jurnal\$, 2002, V4, s. 97-107
101. %aman #fsan#l#ri / T#rc m# v# t#rtib ed#nl#r G/z#lov F., M#mm#dov C. Bak\$: Yaz\$*\$, 1993, 144 s.

102. %amil 4. Uy1ur, qaqauz, quzey Qafqaz t rkl#rinin folkloru v# #d#biyyat\$. Bak\$: Nurlan, 2011, 412 s.
103. %#kinin g 1 (*#l#ngi / Toplay\$b t#rtib ed#n 4 bd lh#limov H. Bak\$: , \$q, 1987, 93 s.
104. %#ki g lm#c#l#ri / Toplay\$b t#rtib ed#n 4 bd lh#limov H. Bak\$: G/yt rk, 1988, 238 s.
105. %#ki l#tif#l#ri / Toplay\$b t#rtib ed#n 4 f#ndiyev S. Bak\$: Yaz*\$, 1987, 63 s.
106. %#ki l#tif#l#ri / T#rtib ed#n 4 bd lh#limov H. Bak\$: Az#rn#(r, 1994, 136 s.
107. %#ki, %eki, %heki (tarixi-memarl\$ q o*erki). Bak\$: Elm, 1988, 237 s.
108. %#ki l#tif#l#ri / Toplay\$b t#rtib ed#ni: 4 f#ndiyev S. Bak\$: G#nclik, 1991
109. %#kinin g lm#li #hvalatlar\$ / Toplay\$b t#rtib ed#n 4 f#ndiyev S. Bak\$: Sabah, 2006, 164 s.
110. %ir#liyev M. Az#rbaycan dialektologiyas\$n\$n #saslar\$. Bak\$, Maarif, 1967, 421 s.
111. Tal\$bl\$ E. %#ki l#tif#l#rinin qaynaqlar\$ v# t#(#kk 1 haqq\$nda // Folklor(nasl\$q m#s#l#ri. IV burax\$ls(. Bak\$: Bak\$ Universiteti n#(riyyat\$, 1999, s. 37-45
112. T#hmasib M.H. Az#rbaycan xalq dastanlar\$ (orta #s#rl#r). Bak\$: Elm, 1972, 397 s.
113. T#hmasib M.H. M#qal#l#r / T#rtib ed#nl#r C#f#rlı M., 4 liyev O. Bak\$, Elm, 2005, 219 s.
114. V#lixanl\$ N. IX-XII #sr #r#b co1rafiya(nas – s#yyahlar\$ Az#rbaycan haqq\$nda: Namiz#dlik dissertasiyas\$. Bak\$: 1967, 261 s.
115. V#liyev K. Elin yadda(\$, dilin yadda(\$. Bak\$: G#nclik, 1988, 280 s.
116. V#liyev V. Folklor(nasl\$1\$n b#zi m#s#l#ri haqq\$nda // Elmi #s#rl#r. Dil v# #d#biyyat. Bak\$: S. M. Kirov ad\$na ADU, 1979, V 6, s. 3-6

Türk dilinde

117. Bayat F.T rk mitolojisinde koruyucu ata k lt para-diqmas\$nda medeni kahramanl\$q ve iyelik i(levi // «Ortaq t rk ke*-mi(ind#n ortaq t rk g#l#c#yin#» III Uluslararası Folklor Konfran-s\$n\$n materiallar\$. Bak\$: S\$da, 2005, s. 169-176

118. Dedem Korkudun kitab\$ / Haz\$rlayan G/kyay O.%. ,stanbul: Milli E1itim Bas\$m Evi, 2000

119. G/k*eo1lu M. K\$br\$s t rk atas/zleri ve deyimler s/zl g . III bask\$. Ankara: `aleri t rk yay\$nlar\$, 1997, 428 s.

120. Hayyregül/İddalar

*

\$

~~dardı~~

t K c T 8 4 1 4 T) d

Rus dilində

129. WDGBYYP Q.b. dMEAKEY[_ NMEA@eDHI NL f YK@P ^@ N>NKY\ Y WEBDY. g YD>D0BEG: 1929, 118 N.
130. W= \EB>D Q.h. ;<=> ? @<A@B DEB@GDHI KLBMNM>I 0@- P@B@P 0@B@G QSI>. i H^.6.]EMS: hAG. @-PE @<N[YG. >>ASeYD>k WAYB<, 1926, 189 N.
131.]EN>[@P].Q. 1S[_K NPkKHI P >N[E\Y. m@NMPE: mHN[_ , 1970, 142 N.
132.]>M<S[EK@P Q.], oEKHI@PE o.o. pY\Y?DH? <HK]E=M>B XIX-q q PP.. m@NMPE: QESME, 1991, 189 N.
133.]@OEKHBYP s.u. i @^B@NH KY@B>> DEB@GD@0@ >NMSNN-KPE. m@NMPE: hNMSNNKP@, 1971, 544 N.
134. i YB<>vM>? i.h. W[KE?NM>Y >DEB@GvH. m@NMPE: w@ \ g YPYDN@Dx, 1893, 225 N.
135. i @ [M@PE Q.u. ; DEAPED>kI EAYB<E?G f EDvYP DE 1EPMEAY // ; D@ \ENK>ME i @NK@ME. m@NMPE: QESME, 1980, N.208-210
136. u@B@G QSI@ // pm ; m s 1. XI, II @KG., y>{ [>N: 1891, N., 89-102
137. 1@[YN@P m.p. 1 N@PBY \ YDDH\ N^@B@ \ @ NS=D@NK> { @[_M@BE // i @^B@NH KY@B>> > YNKYK>M\ SAHM>. i H^. 11. g Y-D>D0BEG: mSAHME, 1972, 223 N., NKEKK 109-130
138. mEKPYYPE b.s. yP@BeYNKP@ p>>BNM@0@ NMEA>KY[_k | . h. p@B@M@P>M@PE – mEOEk. Q@P@N>>BNM: QESME, 1976, 200 N.
139. QYNM@[_M@ NPYGYD>? @ NY[YD> 1SKME=>D_, QSI>D-NM@0@ SYAGE, | [>AEPYK^@[_NM@? OS<YBD>> > @ DEB@GD@? \ YG>-v>DY P QSI>DNM@_ SYAGY // pm ; m s 1. IX, II @KG., y>{ [>N: 1890, N. 139-147
140. s YKBS=YPNM>? h.s. ; eYBM> ^@ >NK@B>> { Y@GE[_DHI @KD@=YD>? P WAYB<E?G f EDY > WB \ YD>> P XVI – DEeE[Y XIX PP.. g YD>D0BEG: g YD>D0B. 0@N. SD-K >\. W.W. ~GED@PE, 1949, 382 N.
141. s [>NY?NM>? m.m. b@[_ ^E\kk> P { @_M[@BD@ \ ^B@vYNNY // sB<[Y\H { @_M[@BE. m@NMPE: QESME, 1975, N. 53-60

142. s [@KD>M@PE Q.h. ; N@PBY \ YDD@ \ N@NK@kD>> { @_M-
 [@BE NY[E pM@BHDYP@ 1E[>D>DNM@? @<[ENK> // i @^B@NH BEAP->-
 K>k fEDB@P P BSNNM@? [>KYBEKSBY > SNKD@ \ DEB@GD@ \ KP@B-
 eYNKPY. y., 77. 1E[>D>D: 1E[>D>DNM@? O@N. ^YG. >D-K >\. m.h.
 1E[>D>DE, 1970, N. 154-174
143. b@=>kDS Q. yBEG>v>@DDHY { @B \ S[H NMEAM>. m@N-
 MPE: QESME, 1974, 216 N.
144. pE\ @=M>D W.u. pMEA>KY[_NM>Y KBEG>v>> m@BGPH.
 pEBEDNM: m@BGP.MD. >AG-P@, 1989, 192 N.
145. pPEGY<DHY @<BkGH \ SNS[_\ED@P QSI>DNM@0@ SYAGE //
 pm ; m s 1. XXXI, III @KG., y>{ [>N: 1902, N. 177- 182
146. pY\ YD@PE • | . ; N@PBY \ YDD@ \ N@NK@kD>> BSNNM@0@ DE-
 B@GD@^YNYDD@0@ KP@BeYNKPE P ЧSPE=> (s @ \ EKYB>E[@\ { @_M[@B-
 DHI YMН^YG>v>? 1968-197000.) // i @^B@NH бSNNM@? > ЧSPE=NM@?
 {>[@[@0>>. p<@BD>M NKEKY?. i H^. 3. ЧY<@MNEBH: ЧSPE=. 0@N. SD-K.
 >\. h.Q. d [_kD@PE 1973, N. 123-131
147. yE?[@B Э.]. s YBP@<HKDEk MS[_KSBE. m@NMPE: hAG-P@
 ^@[@>K>eYNM@? [>K., 1989, 573 N.
148. yEKEBNM>Y GYKNM>Y NMEAM>, AE^>NEDDHY P 0. QSI> //
 pm ; m s 1. XXXV, II @KG., y>{ [>N: 1905, N. 80-105
149. yEKEBNM>Y NMEAM> > ^BYGED>k // pm ; m s 1. XIII, II
 @KG., y>{ [>N: 1892, N. 295-297
150. yEKEBNM>Y KYMNKH // pm ; m s 1. XVIII, II @KG., y>{ -
 [>N: 1894, N., 37-53
151. o YG@B@PE g. i. dNKD@Y ^@ЭK>eYNM@Y KP@BeYNKP@ pY-
 PYBD@? wP>DH - o @_M[@B > N@PBY \ YDD@NK_. WBIEDOY[_NM:
 pYP.-•E^. MD. >AG.- P@, 1972, N. 36-45
152. ЧY[Y<> Э. 1D>0E ^SKY=YNKP>k. i H^. 3. m@NMPE: QES-
 ME, 1983, 376 N.

İngilis dilinde

153. Thompson S. The types of the folktale. A classification and
 bibliography. Second revision. Indiana Universti, 1973, 588 B.

Л.В.Сулейманова

СРЕДА ШЕКИНСКОГО ФОЛЬКЛОРА

mD@0>Y KEM>Y @N@<YDD@NK> MEM OY@OBE { >k, эKD>eYNM>? N@NKEP, BY[>0>@ADHY ^[PYB]>k, эKD@OBE { >k, @<BEA f>AD> PNkM@0@ BY0>@DE kP[kLKNk @ND@PDH \> { EMK@BE \>, @<SN[@P[>PELш>I YO@ { @_M[@B.

s B> >NN[YG@PED>> { @_M[@BDHI \EKYB>E[@P, N@<BEDDH, AE^>NEDDH DE KYBB>K@B>> IIIYM> <H[@ PHkP[YD@, eK@ эKD>eYNM>Y, эKD@OBE { >eYNM>Y BEA[>e>k, BEAD@NK_ BY[>0>@ADHI DE^BEP[YD>? > BEA[>e>k P N{ YBEI AEDKK@NK> DENY[YD>k DEI@GkK NP@Y @KBE f YD>Y > P { @_M[@BY. p ^Yv> { >eYNM>Y @N@<YDD@NK>, IEBEMKYBDHY G[k DENY-[YD>k IIIYM> (M@ \>A \, , @NKB@S \>Y, ^B>PkAEDD@NK_ M эKD@OBE { >> GB.) ^B@kP[kLKNK NY<k P { @_M[@BDHI KYMNKEI, @KD@Nkш>INk M GEDED@? KYBB>K@B>>.

s B> >ASeYD>> IIIYM>DNM@0@ 0@P@BE > { @_M[@BE EPK@B ^B>-=Y[M KEM@ \S AEM[LeYD>L, eK@ > IIIYM>DNM>? 0@P@B kP[kYKNk @G-D>\ >A \ YNKHDI U BY0>@DE[_DHI ^@MEAKEY[Y? IIIYM>DNM>I { @_M[@BDHI KYMNK@P.

wEDDH? BY0>@D kP[kYKNk @GD@? >A KYBB>K@B>? WAYB<E?-GfEDE, <@OEKO? N^Yv> { >eYNM> \> \> { @_0>eYNM> \> @_<BEAE \>. h \ YDD@ K@[_M@ DE эK@? KYBB>K@B>> \@fD@ PNKBYeEK_Nk N ^BYP-BEшYD>k \> qE[E P ^YKSIE, M@A[E, N KEM> \> @_<BEAE \> MEM dDSOE?, pS[Y?N>D, w>M>? eY[@PJM > GB.

m> { @_0>eYNM>Y @_<BEAH, M@K@BHY BYfY PNKBYeELKNk P GBS0>I BY0>@DEI AGYN_ PNKBYeELKNk eENK@. 1E{ KEB, ^BYPBEшYD>k qE[E P f YDш>DS > P M@=MS, @_<BEAH w f>DE > GB. @_<BEAH kP[kLKNk \> { @_0>eYNM> \> @_<BEAE \> GEDED@? MEKY0@B>>.

m> { @_0>eYNM>Y KYMNKH, K@ YNK_ KYMNKH @ I@AkYPEI ^>B@P >I eSGYNEI, @I@KY, ^@ [SeYD>> eSGYND@0@ GEBE > K.G. AED>\ ELш>Y э^>A@G>eYNM@Y \ YNK@ P { @_M[@BDHI N<@BD>MEI, >AGEDDH G@ DENK@kшY0@ PBY \ YD>, DE GEDED@? KYBB>K@B>> > \ YLK =>B@m@Y BEN-^B@NKB@DYD>Y.

yEM f Y <H[> AE^>NEDH ^[Ee> > <EkKH, >\ YLш>Y >DKYBYN-DSL NKBSMKSBS.

y YBB>K@B>k IIIYM> YN[> > M@OGE-K@ <H[@ @GD@? >A DE=>I
BY0>@D@P, <@OEK@? NMEAME\>, P DENK@kшYY PBY\k, MEM P GBS0>I
DE=>I BY0>@DEI > AGYN_ f EDB NMEAM> SI@G>K P ^B@=[@Y.

s EBY\>@[@0>eYNM>Y YG>D>vH P DENK@kшYY PBY\k kP[kLKNk
=>B@M@ BEN^B@NKBEDYDDH\> fEDBE\> DE GEDD@? KYBB>K@B>>. i P>GS
K@0@, eK@ әK> YG>D>vH kP[kLKNk \E[H\> ^@ @<_Y\S, >I 0@BEAG@ [Y0eY
AE^@ \>DEK_, NMEAHPek_. h \YDD@ > ^@ әK@? ^B>e>DY ^EBY\>@[@-
0>eYNM>Y YG>D>vH N@IBEDkLK NP@L ^@A>v>L DE KYBB>K@B>>.

o @_M[_BDHY \ YB@^B>kK>k kP[kLKNk @GD>\ >A @ND@PDHI
{ EMK@B@P, @<SN[@P[>PEL

L.V.Suleymanova

SHEKI FOLK-LORE SPHERE

Some characters such as geography, ethnic structure, religious believes, ethnography, living conditions of any region are th -12.72 TD -0.13824

AD GÖSTƏRİCİSİ

Şəxs, tayfa, nəsil adları və ləqəblər

- Aarne-Tompson – 77, 78, 88, 89, 135
Abbas – 181, 182
Abbas Tufarqanlı – 119, 180, 188
Abdulla – 65
Abdulla ki(i – 205, 206
Abdullayeva M. – 5, 6
Abdulcabbar – 17
Abdurrahmanov T#slim M#mm#d o1lu – 170
Ad#m pey1#mb#r – 118
A1qoyunlular – 22
Al\$ xan – 22
Al\$xanlılar – 22
Arzu – 118
A(şq Al\$ – 116
A(şq Aydın – 99
A(şq Camal – 126
A(şq Cuma – 124
A(şq 4l#sg#r – 46, 116, 124, 125, 137, 180, 188
A(şq H seyn – 179, 188
A(şq ,smaylı – 126
A(şq Maylı – 188
A(şq Musa – 126
A(şq Rustam – 77
A(şq Zakir – 188
Aslan V. – 10
A(marin N., – 56
Axundov 4. – 180
Axund F#r#c – 17
Axundov M.F. – 47
Babayev B. – 4
Bat\$ xan – 20
Basilov B.N. – 75, 100
Baharlı M.H. – 20

Bayat F. – 100, 152
Bayram m #llim – 138, 213
B#hlul Dan#nd# – 138, 167, 186, 213
B#n/v(# – 163
Boqat\$ryev P.Q. – 171
B\$1 4yyub – 51
Bikbulatov N.V. – 157
Buranqulov M. – 157
Ceyran – 51
Ceyran M#cid – 51
C#bray\$l – 131
C#f#rqlu xan – 20
C#lair q#bil#si – 19
Cixan\$m qar\$ – 174
Cuma – 117
Cuma day\$ – 138
Cunudlu Sar\$ 4 v#z – 108
7#l#bi F. – 5, 125, 126, 141
7#l#bi 9. – 19
Da(qa*\$ X#lil – 50
D#d# Qorqud – 114
D#li Domrul – 73
D#ll#k K#rim – 50
D#mir*i Abbas – 101
D#mir*i u(a1\$ – 34
D\$nq\$ B#kir – 205, 206
D\$voolu // D\$voolu Yunus – 49, 50
Dodulu Nazim – 198
Do(andodaq S#lim – 51
4 bd lh#limov H. – 9, 10
4 bd rr#zzaq Dumbuli – 19
4 f#ndiyev P. – 122, 123
4 f#ndiyev R. – 4, 8, 34, 197
4 f#ndiyev S. – 9, 10
4 li – 81, 169, 171
4 libaba – 158

4 liyev O. – 10
4 hm#d – 131
4 hm#dli A. – 174
4 mr# – 105
4 s#d o1lu Yaqub – 205
4 sg#r 4. – 51, 86, 87, 99
4 sli – 118
Fatşxov F.F. – 157
Fatma – 202, 203, 204
F#rhad – 118
F#r#culla – 64
G#nc#vi N. – 189
G l(a – 118
S#f#vil#r – 31
Sulduz q#bil#si – 19
%#ki qaraqoyunlular\$ – 22
Hac\$ Bekta(V#li – 105, 108
Hac\$yeva S#kin# 4 hm#d q\$z\$ – 170
Hac\$yev T. – 4, 47, 58, 136, 137
Hac\$yev V. – 6
Hac\$ day\$ – 40, 53, 78, 137, 138, 139, 140, 167, 213
Hasan #mi – 25
Hayreddin ,vgin – 126
H#s#n bey – 159
H#zr#t Abbas – 29, 32
H#zr#t 4 li – 81, 110
Hikk# M#h#fr#m – 51
Humay – 160
H r xala – 204
Xanp#ri – 88, 89
X#d#h o1lu 4 hm#diyy# – 51
Xudub#yli M. – 122
Xur(id – 118
,badova Pakiz# Cavan(ir q\$z\$ – 45
,brahim H#qiqi – 132, 212
,brahim pey1#mb#r – 114

,mam H#s#n – 32
,mam H seyn – 32
,mam Rza – 32
,nan A. – 61
,smay\$l – 114
,slam baba – 18
,slamov M. – 56, 57
,smay\$lov H. – 6, 14, 100
,smi-P nhan – 116, 117
Kaz\$mo1lu M. – 83, 86, 199
K#l*# o1lu A1ab#y – 51
K#r#m – 118
Kolesov M. – 176
Kor 4 hm#d – 205
K/pr 1 F. – 105, 108
Kr\$lov ,– 189
Qacar – 31
Qacar s lal#si – 31
Qacar q#bil#si – 19
Qa*aq N#bi – 46, 180, 186
Qafarl\$ R. – 10
Qalo(4 hm#d – 50
Qaraqalpaq – 163
Qaraqoyunlular – 23
Qaraqoyunlu tayfalar\$ – 22
Qarayev Y. – 5, 57, 78
Qara Molla – 205
Q#c#r – 31
Q#mb#r // Q#nb#r – 99, 118
Q#niyev S. – 6
Q#rib – 118
Q#ssab %ir#li – 50
Q\$z\$lba(– 81
Q\$z Usuf – 51
Qiley*i Avd\$lla – 34
Qiley*il#r – 34

Qiyasb#yli D. – 101, 123
Qurbani – 188
Qurbanova Firuz# H#s#nqlu q\$z\$ – 25
Leyli – 118
Limun#t – 131
Mahi – 118
Makarenko A.S. – 154
Mari Lyanka – 162
Masal o1lu Veys#l – 51
Ma(aq ,sf#ndiyar – 138, 213
M#cnun – 118
M#h#mm#d pey1#mb#r (s.) – 110, 171
M#h#rr#mov Z. – 6
M#lik – 90
M#lik C m(d – 63
M#mi(ova Nuriyy# Mustafa q\$z\$ – 170
M#mm#dov Ayd\$n – 20
M#mm#dova A. – 42
M#mm#dova E. – 125
M#mm#dov Musa ,sa o1lu – 170
M#mm#dova T. – 6
M#nsur – 118
M#sdan – 65
M#st#nxan\$m – 65, 66
Mirz# Abdulcabbar – 17, 51, 137, 138, 213
Mirz# Tura1ay – 88
Misg#rl#r – 34
Molla Cuma – 101, 116, 117, 118, 119, 120, 121, 122, 123,
124, 125, 126, 137, 188, 212
Molla N#sr#ddin – 78, 137, 139, 167, 186, 213
M/c z M.4.– 189
Musa – 83
Mustafayeva P#ri 4hm#d q\$z\$ – 45
M r(dova B#n/v(# Yusif q\$z\$ – 45
Nadir (ah – 180
N#bio1lu V#li – 86

N#rgiz – 131
N#rimanov N. – 189
N#zir – 179
Nigar – 123
Nikolay – 110
Noqay – 20
Nu1ay – 20
Nuh – 187
Nuru – 146
Oxudlu Abdulla – 51
Orlat q#bil#si – 20
Ov*u Pirim – 99
9 zdemir A. – 130, 131
Pa(ayev Q. – 6, 42, 127
Petru(evski ,P. – 19
P#ri xala – 184, 204
P#rzad – 26
Pir Sg¹⁵ Ba¹⁶ T¹⁷ D¹⁸ M¹⁹ (13.21.30.16.17.18.19) G²⁰ J²¹ T²² D²³ M²⁴ S²⁵ R²⁶ F²⁷ E²⁸ (13.21.30.16.17.18.19) (0.11.12.13.14.15.16.17.18.19) (0.11.12.13.14.15.16.17.18.19)

Sirac – 165
Sona xala – 204
S leyman 7#l#bi – 132, 208, 212
%ah Abbas – 165, 171
%ahs#n#m – 118
%amil 4. – 20
%#hmirova 4 sm#r Balab#y q\$z\$ – 44
%irin – 118
%irin ki(i – 17
%irvan(ah %eyx ,brahim – 20
Tahir – 118
Tal\$bl\$ E. – 4
Tanqut q#bil#si – 19
Taylor E. – 153
Teymur – 20
T#p#l M#mi(– 51
T#hmasib M.H. – 42, 90
T m#n arvad – 165
Usda Muroy – 65
Valya – 158
Veys#l baba – 204
Verbitski V. – 74
V#dut – 17
V#rqa – 118
V#liyev V. – 184
Vur1un S.– 188
Yaqub – 206
Yar#hm#dov M. – 123
Y#qub pey1#mb#r – 118
Yunis ,mr# – 132, 208, 212
Yusif – 118
Yusif pey1#mb#r – 118
Zalxa – 151
Z#yzitli Yusif – 51
Z/hr# – 118
Z leyxa – 118

Coğrafi adlar

- Ac\$nohur g/1 – 13
Ac\$nohur /n da1l\$1\$ – 13
A1dam – 29, 44
A1da(– 86
Al\$xanl\$ bula1\$ – 22
Al\$xanl\$ k#ndi – 22
Al\$ xan\$\n yataq yeri – 22
Araz *ay\$ – 17, 22, 41, 106
Ar*#n – 146
Arpa qoru1u – 45
A(a1\$ G/yn k – 170, 182
A(a1\$ Lay\$sq\$ – 141, 182
Avarm\$x me(#si – 18
Avrasiya qit#si – 13
Avropa – 189
Ayd\$nbulaq k#ndi – 22
Az\$x ma1aras\$ – 57
Babaratma k#ndi – 28
Babaratma piri – 80, 124
Bak\$ – 47, 56, 76, 129, 145, 188, 199
Baqqal – 80, 81, 103, 170, 179, 182, 192
Balak#n – 30, 31, 67, 80, 86, 123, 131, 179, 183, 192, 201, 205
Baltal\$ k#ndi – 23
Ba(G/yn k – 18, 25, 34, 45, 49, 68, 80, 109, 110, 170, 179, 182, 203
Ba(Qafqaz silsil#si – 13
Ba(Qafqaz s\$ra da1lar\$ – 13
Ba(Lay\$sq\$ – 141, 182
Ba(%abal\$đ – 80, 109, 201
B#rd# – 179
Bollud#r# k#ndi – 23, 31
Bor*al\$ – 87
B/y k ,p#k Yolu – 35
I Bil#cik – 182
II Bil#cik – 183

C#bray\$l – 86
C#f#rabad k#ndi – 20, 23, 31
C#lair k#ndi – 19
C#nubi Sibir – 87
C#yirli – 31
Cumak#nd – 44, 45, 107, 113, 138, 179, 183, 184
Cunud – 18
7ax\$l da1\$ – 13, 15
7ayqaraqoyunlu k#ndi – 22, 182, 183
7#l#bi xan – 180
7#l#bixan q#s#b#si – 18
7uxadurmaz *ay\$ – 13
7uxadurmaz zirv#si – 13
Damar*\$n *ay\$ – 13
Da1qaraqoyunlu k#ndi – 22
Da(a1\$l *ay\$ – 13,
Da(a1\$l k#ndi – 20
Da(bulaq k#ndi – 23, 84, 180, 183
Da1\$stan – 19, 23, 111, 123
Da(z – 107
Da(z da1\$ – 15
D#hn# – 18, 27, 28, 51
D#r#c#nn#t k#ndi – 22
D#r#l#y#z mahal\$ – 23, 84
Duluzlar m#hl#si – 34
4 l#y#z da1\$ – 15
4 lyar k#ndi – 22
4 r#bistan – 106
4 r#(– 19
G#d#b#y – 90
G#l#rs#n-G/r#rs#n qalas\$ – 20, 180
G#nc# – 31, 42, 138
G#nc#li m#h#ll#si – 30, 31, 32
G/y*# – 23, 87, 140, 146, 188
G/yn k – 17, 18, 20, 27, 28, 29, 50, 59, 61, 69, 125, 127, 155,
180, 204

G ll ba1 – 22
H#t#moba k#ndi – 22
Xaldan – 124
Xarratlar – 34
,brahimk#nd – 22
,lisu da1\$ – 15
,n*# – 183
,raq – 128, 163
,r#van – 16
Kalujski – 158
Katex – 80, 192
K#b# – 174
K#hrizoba k#ndi – 22
K#lb#c#r – 35, 86
K#rb#la – 129
K#rk k – 42, 127, 212
K\$br\$s – 134, 163, 164
Ki(– 34
Ki(*ay\$ – 12, 13, 17
Kotan d z – 180
K rdhac\$l\$ – 45
Qafqaz – 13, 20
Qax – 12, 18, 19, 29, 31, 86, 123, 163, 179
Qan\$x – 17
Qan\$x-H#ft#ran vadisi – 13
Qaraba1 – 40, 42, 43, 44, 46, 79, 179
Qara *ay – 13
Qaracalar k#ndi – 25, 68
Qarada1l\$ k#ndi – 20, 24
Qaraqaya da1lar\$ – 13
Qaraqoyunlu k#ndl#ri – 25, 35, 36, 108
Qarasov – 17, 49, 178
Qayaba(\$) – 22, 23, 31
Qardabani rayonu – 25
Qazax – 87
Q#rbi Az#rbaycan – 23, 31, 40, 42, 43, 46, 84, 179, 189, 199

Q\$(laq – 17, 34
Qobustan qayas\$ – 57
Qoxmuq – 27, 28
Qozlud#r# – 13
Quba – 12
Qubadl\$ – 86
Qudula – 23
Qurdqac\$ – 45
Quru*ay d#r#si – 57
Qurud#r# – 180
La*\$n – 45, 46, 86, 101, 141, 180, 186, 205
Laqodexi – 68
Lay\$sq\$ – 18, 47
L#nk#ran – 141
Malax – 29
M#rzili – 44
Nax*\$van – 62, 63, 92
Nax*\$van da1\$ – 15
Neft*ala – 124
Neft*ala-Salyan – 86, 90
Nohur da1\$ – 13
Nohur zirv#si – 13
Noxu – 12
Nuxa – 12, 34
O1uz – 12, 20
O1uzun da1\$ – 15
Oxud – 27, 34
Orta Asiya – 84
Paliment – 44, 45, 101, 183
Parij – 30
Sabirabad – 90
Sabun*ular – 34
Salyan – 73, 146
Sar\$g ney *ay\$ – 13
Selimin g#dikl#ri – 16
Seyidyurd da1\$ – 13

Seyidyurd zirv#si – 13
S#b#tli – 124, 125
S#d#r#k – 62
S#rkarlar – 34
Sibir – 74, 158
Sisian – 193, 199
Siy#z#n – 108
Skor\$nevo – 158
Su*ma – 17
%albaflar – 34
%#ki – 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 56, 57, 58, 59, 60, 61, 64, 65, 66, 68, 69, 71, 74, 75, 77, 78, 79, 80, 81, 83, 84, 86, 93, 96, 99, 101, 103, 105, 106, 107, 109, 110, 113, 115, 116, 118, 121, 123, 124, 125, 126, 127, 129, 130, 131, 133, 134, 136, 137, 138, 139, 140, 141, 142, 144, 145, 146, 147, 148, 149, 151, 152, 153, 155, 156, 159, 161, 162, 163, 164, 165, 166, 170, 172, 178, 179, 180, 182, 183, 184, 186, 189, 190, 192, 193, 195, 199, 201, 202, 203, 205, 206, 207, 208, 209, 210, 211, 212, 213, 214
%#ki da1\$ – 15
%#ki k#ndi – 23
%#ki q#zas\$ – 22
%#rq – 117
%in k#ndi – 18, 24
%in *ay\$ – 13, 18, 28, 50
%irvan – 86, 162, 188
%irinbulaq k#ndi – 22
%orsu – 24
Tala kndl#ri – 184
Tala qav\$rr\$1\$ – 18
Taq\$t k#ndi – 19
T#p#c#nn#t k#ndi – 22
Trud d z – 23, 51
Turan q#s#b#si – 18, 20
T rkiy# – 126, 163, 164, 182

Vedibasar – 23
Yaqublu da1\$ – 15
Yevlax – 12
Zaqatala – 30, 31, 67, 123, 179, 184, 188, 199, 205
Zaqatala da1\$ – 16
Z#ng#zur – 14, 86, 124, 141
Z#ngilan – 86, 90
Z#mz#m – 196
Z#yzit – 108

Ölkə, idarə və təşkilat adları

AMEA Folklor ,nstitutu – 5, 10, 124
Az#rbaycan – 4, 5, 6, 7, 10, 12, 13, 16, 19, 23, 24, 27, 31, 33, 34, 42, 47, 53, 54, 55, 56, 57, 60, 61, 62, 83, 86, 87, 88, 90, 109, 116, 117, 120, 122, 124, 125, 126, 127, 128, 129, 130, 136, 145, 147, 152, 158, 160, 161, 167, 172, 180, 184, 189, 207, 209, 211, 212
Az#rbaycan SSR Ali Soveti R#yas#t Hey#ti – 12
Az#rbaycan Respublikas\$ – 109
Da1\$stan Muxtar Respublikas\$ – 12, 24,
Da1l\$q Qaraba1 – 23
G rc stan Respublikas\$ – 25, 68
Nuxa q#zas\$ – 20
Rusiya – 12, 182
Sovet – 31, 109, 125, 133, 139, 152, 205
SSR, – 109

Göy cisimlərinin adları

Ay – 161, 175, 186
G n#(– 161, 175, 186

Əsər və qaynaq adları

“A1baba folkloru” – 67, 69, 70, 71
“A1da(folkloru” – 112
“Al\$ ki(i” – 114
“Az#rbaycan a(\$qlar\$ v# el (airl#ri” – 180

- “Az#rbaycan dialektologiyas\\$n\\$n #saslar\\$” – 73
 “Az#rbaycan dilinin Nuxa dialekti” – 56
 “Az#rbaycan folkloru antologiyas\$. XVI cild. A1da(folkloru” – 87
 “Az#rbaycan folkloru antologiyas\$. XII cild. Z#ng#zur folkloru” – 86
 “Az#rbaycan mifoloji m#tnl#ri” – 62, 64, 66, 67, 69, 70, 71, 73, 74, 77, 79, 84, 95, 96
 “Az#rbaycan folklorunun regional x susiyy#tl#ri (%#ki-Zaqatala folklor n mun#l#ri #sas\$nda)” – 5, 6
 “Az#rbaycan folklorunun s#ciyy#vi x susiyy#tl#ri (G rc stan t rkl#rinin folklor /rn#kl#ri #sas\$nda)” – 6
 “Bayat\\$lar v# el n#1m#l#ri” – 8
 “Bor*al\\$ a(\\$q m hiti” – 6
 “Bu yurd bayqu(a qalmaz” – 74, 86
 “El #d#biyyat” – 8
 “4 caib l-m#qdur fi n#vaib Timur” – 20
 “Dedem Korkudun kitab\\$” – 73
 “Kitabi-D#d# Qorqud” – 72, 114
 “D#r#l#y#z folkloru” – 62
 “G#nc#basar folkloru” – 64, 70, 85
 “Goro1lu” – 134
 “G/y*# a(\\$q m hiti: t#(#kk l v# inki(af\\$ yollar\\$” – 6
 “G/y*# folkloru” – 64, 70, 71
 “G rc standa t rk xalq #d#biyyat\\$” – 6
 “Kavkaz” q#zeti – 34
 “Koro1lu” – 114, 134, 135
 “,lk m t#s#vvifl#r” – 105, 108
 “,raq-t rkman folkloru” – 6, 127
 “,r#van – 7uxuru folkloru” – 85
 “XX #sr G/y*# a(\\$q m hiti (1920-1950-ci ill#r)” – 6
 “Qaraqoyunlu folkloru antologiyas\\$” – 61
 “Quran” – 105, 169, 195
 “M#niml# d nyan\\$ g#z#n mahn\\$lar” – 182
 “Molla Cuma. 4 s#rl#ri” – 123
 “Nax*\\$van folkloru” – 67, 70, 71, 85

- “Nuxa” – 34
 “; <ш>? @<A@B DEB@GDHI KLBMMN>I 0@P@B@P 0@B@G QSI>” – 56
 “Saa quzu k#s#r#m” – 9
 “S#yah#tnam#” – 19
 “SMOMPK” d#rgisi – 8, 202, 203
 “%an q\$z\$ dastan\$” – 72
 “%aman #fsan#l#ri v# s / yl#m#l#ri” – 99, 102, 103, 107, 111
 “%#kid# evl#nm#k ad#tl#ri” – 4
 “%#kinin g lm#li #hvalatlar\$” – 10
 “%#kinin g 1 (*#l#ngi” – 9
 “%#kinin g 1 (*#l#ngi” – 9
 “%#ki folkloru” – 66, 78, 115
 “%#ki folkloru antologiyas\$” – 5, 155
 “%#ki folklorunun dil / z#lliyyi haqq\$nda bir-iki s/z” – 4
 “%irvan folklor m hiti” – 6
 “%#ki l#tif#l#ri” – 9
 “%#ki l#tif#l#ri” – 9
 “%#ki l#tif#l#rinin qaynaqlar\$ v# t#(#kk 1 haqq\$nda” – 4
 “%#ki l#tif#l#rind# tip v# prototip” – 4-5
 “%#ki-Zaqatala folkloru” – 10, 73, 149
 “Tutinam#” – 180
 “T rk mifoloji s/zl y ” – 81, 84
 “Z#ng#zur folkloru” – 77, 93, 96, 98

Pirlərin adları

- Be(barmaq piri – 108
 7inar piri – 112
 D#mirov piri – 106
 Faxr\$ n#n# – 113
 Fatma n#n# – 100, 102, 105, 150
 Hac\$ baba – 201
 Hac\$ Salah baba – 99-100, 105, 113
 Hac\$ Tapd\$q baba – 105
 Hafiz #f#ndi – 108
 Qafur baba – 106

Qara1ac piri – 112
Q\$rx bulaq – 113
Mahmud Axund baba – 105
M#cid baba – 109, 111
Molla Qas\$m – 102
Molla Mustafa – 108, 109
M c baba – 103
M tibillah baba – 81, 106, 108, 109, 111
Nar topu – 112
Ni(anl\$ q\$z – 113
Niyazi baba – 100, 102
Ocaq pal\$dlar – 112
Pal\$d baba – 112, 113,
Pir baba – 105, 106, 107, 110, 111, 112, 114, 148
Surxay baba – 106
S dl bulaq – 112-113, 114
%alfruz baba – 105
%aval\$t %eyx baba – 201
%eyx Al\$ – 111
%eyx baba – 99, 100, 104, 105, 106, 107, 108, 109, 111, 112,
113, 201, 202
%eyx 4 hm#d baba – 106, 108, 109, 110
%eyx S#nan baba – 106
%irin ziyar#t – 106
%kaflan baba – 102, 105, 107, 109
Tamam n#n# – 106
5r hl baba – 108

Mifoloji obrazların adları

Adamc\$l – 85
Al – 61
Al arvad\$ – 61
Albast\$ – 61, 92
Al qar\$s\$ – 61
Allah – 32, 75, 76, 82, 83, 87, 108, 111, 113, 114, 115, 132,
149, 167, 168, 169, 174, 175, 198, 202, 203

Ardov // 4rdov // 4rdova – 67, 68, 183, 210
Baba Burkut – 82, 83
Basat – 134
Bu1u T#kin – 134
C#bray\$l – 82, 83
Cin – 64, 69, 70, 71, 173, 183
Cin d#yi(#yi – 71, 72
7\$nt\$rqay\$(– 62, 63
Div qar\$\$ – 92
4jdaha – 62, 79, 80, 113, 114, 142
4zray\$l – 7, 72, 73, 74, 75, 76, 77, 78, 79, 183, 185, 187, 188
4zray\$l torbas\$ – 75
Gore(#n – 85
Goro1lu – 134
Hal – 60, 66, 67, 70, 71, 183
Hal\$n xoruz d/n#rg#si – 7, 66, 209
Hal\$n ke*i d/n#rg#si – 61,
Hal\$n qad\$n d/n#rg#si – 63, 65, 66
Hal\$n pi(ik v# qad\$n formalar\$ – 61, 210
Hal\$n pi(ik d/n#rg#si – 64
Humay – 74
X\$d\$r ,lyas – 7, 79, 80, 81, 83, 84, 183, 210
X\$d\$r N#bi – 7, 79, 82, 83, 84, 88, 183, 210
X\$d\$r // K\$d\$r // X\$z\$r – 81, 84, 101
Xortdeyh – 69
Xortdan – 69, 183
,blis – 103
,sg#nd#r qu(u – 94
Kaftar – 68, 69, 71, 183, 210
Kaftarkis – 69
Khaftark (t – 69
K#lniyy#t – 162
K#ndirqay\$(– 63
Qaba A1ac – 134
Qara*uxa – 86, 87, 90, 91, 92
Qara-qura – 71, 210

Qo1an Aslan – 134
Ma((aq – 69
Nax\$ – 7, 86, 87, 88, 89, 90, 91, 92, 183
N#n#qay – 64
O1uz Ka1an – 134
91 m – 77
Sklet – 85
Sur – 87
S leysin – 7, 69, 183, 209
S leyh – 94
S l# – 87
%eytan – 103
T#p#g/z – 114
Ucub\$ll\$1 – 77
Umay – 74, 75
Unuqay – Hal\$n ke*i d/n#rg#si – 7, 209
Unuqay – 61, 62, 63, 64, 183
V#h(i adam – 7, 72, 209
V#sv#s# – 70, 210
Yula – 87

Gün və mərasim adları

Adna – 195
A(ura – 32
B#yyan\$ – 193, 195
7 ill# *\$xartma – 190
El*ilik – 193
4 lli iki – 195
4 sg#r yola salma m#rasimi – 192
G#ling/rm#si – 193
X\$nayaxd\$ – 193
,l – 195
,lax\$r *#r(#nb# – 196, 197
Qara bayram – 195
Q\$rx – 195
Q\$rx suyu t/km# – 192

Q\$za(\$) – 193
Q\$zb#y#nm# – 193
Qodu-qodu – 193, 198, 199, 202
Qurban bayram\$ – 192, 195
M#h#rr#mlik – 207
M/hl t – 191, 207
Novruz – 190, 196, 197, 198, 199, 200
Orucluq – 192, 195
Pir ziyar#ti – 190, 200
Saya m#rasimi – 200
Siran g#zdirm# – 207
S d di(i *\$xarma – 192
%#lt# – 193
Tas qurma – 190, 205, 206
Toy – 190, 193
U(a1a ad qoyma – 192
Veys#lqara – 204
V#sfi-hal // V#smi-hal – 197
Ya1\$(ya1d\$rma v# k#sm# – 190
Yas – 165, 166, 172, 190, 195, 214

Heyvan adları

Ala(– 69
%anapipik – 171, 175
T#l# t#k# – 93
T\$ba1a – 171, 175
Tora1ay – 89
Z mr d qu(u – 89

Ləman Vaqif qızı Süleymanova.
Şəki folklor mühiti,
Bakı, «Elm v# t#hsil», 2012.

N#(riyyat direktoru:
Prof. Nadir Məmmədli

N#(riyyat redaktoru:
Səbinə İsayeva

Komp terd# y\$1d\$:
İlahə Salmanova

Korrektoru:
Aynurə Səfərova

Komp ter t#rtib*i si v#
texniki redaktoru:
Ruhəngiz Əlihüseynova

Ka1\$z format\$: 60/84 16/1
M#tb## ka1\$z\$: V 1
H#cmi: 248 s#h.
Tiraj\$: 300

Kitab AMEA Folklor ,nstitutunun Redaksiya-N#(riyyat
(/b#sinin Komp ter M#rk#zind# y\$1\$!b s#hif#l#nmi(
«Elm v# t#hsil» NPM-d# haz\$r depozitivl#rd#n
ofset sulu il# *ar olunmu(dur.

Hx.f. 272494

